

9

# ƏDƏBİYYAT

DƏRSLİK



# AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,  
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə  
Cümlə gənclər müştaqdır!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!



**HEYDƏR ƏLİYEV**  
**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ**



BİLAL HƏSƏNOV, AYNUR MUSTAFAYEVA, SOLTAN ƏLİYEV, NURİYYƏ VERDİYEVA

# ƏDƏBİYYAT

9



Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0  
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə [www.trims.edu.az](http://www.trims.edu.az) saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İsttinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi [bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az) elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

# ƏDƏBİYYAT-9

## Başlıqlar

|   |   |
|---|---|
| Dərsliklə necə işləməli?                  | 6 |
| Həyat həqiqətləri və zəngin ədəbiyyatımız | 9 |

### MİLLİ-DEMOKRATİK HƏRƏKAT, SOVET DÖNƏMİ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİ DÖVRÜNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI

#### I mərhələ

#### AZƏRBAYCANDA MİLLİ-DEMOKRATİK HƏRƏKAT DÖVRÜNDƏ ƏDƏBİYYAT

|                                   |    |
|-----------------------------------|----|
| Əhməd Cavad. Azərbaycan bayrağına | 13 |
| Cəfər Cabbarlı. Ana               | 15 |

#### II mərhələ

#### SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI

##### • Proletkultçuluq və repressiya dövründə ədəbiyyat (1920–1940)

|   |    |
|---|----|
| Abdulla Şaiq. Anabacı                                       | 20 |
| Yusif Vəzir Çəmənəzəminli. Zeybek qızı                      | 26 |
| Almas İldırım. Əsir Azərbaycanım                            | 33 |
| Mikayıl Müşfiq. Həyat sevgisi.                              | 35 |
| Seyid Hüseyn. İki həyat arasında (qiymətləndirmə materialı) | 38 |

##### • İkinci Dünya müharibəsi, şəxsiyyətə pərəstiş və mülavimləşmə dövründə ədəbiyyat (1941–1960)

|  |    |
|--|----|
| Səməd Vurğun. Ananın öyüdü                           | 43 |
| Süleyman Rüstəm. Təbrizim                            | 47 |
| Mir Cəlal. Vətən yaraları                            | 51 |
| Mirzə İbrahimov. Gələcək gün (romandan parçalar)     | 59 |
| Mehdi Hüseyn. Nişan üzüyü (qiymətləndirmə materialı) | 72 |

##### • Milli-mənəvi özünüdərk dövründə ədəbiyyat (1961–1990)

|  |     |
|--|-----|
| Rəsul Rza. Çinar ömrü                                  | 76  |
| İsmayıllı Şixli. Namərd güllesi                        | 83  |
| İsa Hüseynov. Zəhər                                    | 90  |
| Əliağa Kürçaylı. Şəhid meşə (qiymətləndirmə materialı) | 98  |
| Məmməd Araz. Əsgər məktubu                             | 99  |
| Balaş Azəroğlu. Buludlar (qiymətləndirmə materialı)    | 103 |
| Əli Kərim. Qaytar ana borcunu                          | 104 |

---

|   |     |
|---|-----|
| <i>Anar.</i> Keçən ilin son gecəsi . . . . .                                      | 109 |
| <i>Elçin.</i> Talvar . . . . .  | 126 |
| <i>Sabir Rüstəmxanlı.</i> Sağ ol, ana dilim! ( <i>qiymətləndirmə materialı</i> )  | 136 |
| <b>III mərhələ</b>  |     |
| <b>DÖVLƏT MÜSTƏQİLLİYİ DÖVRÜNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI</b>                         |     |
| <b>(1991-ci ildən günümüzə qədər)</b>   |     |
| <i>Qılman İlkin.</i> İntiqam . . . . .  | 139 |
| <i>Bəxtiyar Vahabzadə.</i> İstiqlal . . . . .                                     | 145 |
| <i>Xəlil Rza Ulutürk.</i> Qaytar mənim qüdrətimi, Azərbaycan!                     | 152 |
| <i>Sabir Əhmədov.</i> Dənizdən gələn səda ( <i>qiymətləndirmə materialı</i> )     | 157 |
| <b>CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI</b>   |     |
| <i>Məhəmmədhüseyn Şəhriyar.</i> Heydərbabaya salam . . . . .                      | 159 |
| <b>DÜNYA ƏDƏBİYYATI</b>   |     |
| <i>Ernest Hemingway.</i> Qoca və dəniz . . . . .                                  | 170 |
| <i>Həbib Sahir.</i> Səhənd dağı ( <i>qiymətləndirmə materialı</i> ) . . . . .     | 181 |
| <hr/>   |     |
| <i>Müqayisə</i> xarakterli mətni – inşa, esse və məruzəni necə yazmalı? . . . . . | 182 |
| <i>Layihələr</i> üzrə iş . . . . .  | 185 |
| <i>Sinifdənxaric</i> oxu materialları . . . . .                                   | 188 |
| <i>İfadəli</i> oxuda istifadə edilən şərti işaretlər . . . . .                    | 211 |
| <i>Özünüqiymətləndirmə</i> meyarları . . . . .                                    | 212 |
| <i>Lügət</i> . . . . .  | 213 |
| <i>Qısa ədəbiyyatşunaslıq</i> terminləri lügəti . . . . .                         | 220 |
| <i>Oxumağı</i> məsləhət görürük . . . . .   | 223 |

## DƏRSLİKLƏ NECƏ İŞLƏMƏLİ?

**İzahlarla tanış olun.** Bu, yerinə yetirəcəyiniz tapşırıqlar, öyrənəcəyiniz mətnlər barədə sizdə aydın təsəvvür yaradacaqdır.

**Yada salın.** Mövzu ilə bağlı bildiklərinizi xatırlatmağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.

1



CƏFƏR CABBARLI  
(1899 - 1934)

• O, klassik Azərbaycan dramaturgiyası və klassik şeiri əsasında yetişmiş, milli ədəbiyatının an gözəl əsnalarını inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi möktəbini yaratmış şəxsiyyətdir.

Səməd Vurğun

**Yada salın**

- Anaya hər ölümmuş hanı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə ana obrazı necə səciyyələndirilir?

**Düşünün**

- Anaya hər ölümmuş əsərlərdə ümumi cəhətlər nə ola bilər?
- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.

**Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək.

**ANA**  
(ixtisarla)

Əgər bütün bəşəriyyət adüvvə-canım ola,  
Ürək süqut eləməz alındıq mətanətdən.  
Ricavü xovfa məkan vermərəm, gor alimlər  
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tutu dövrüm, çəkinmərəm, haşa,  
Və ya ki vad edələr dövləti-cahanı mənə  
Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim,  
Əyilərəm, nə ki yer, versələr səmanı mənə.

Yanımda gor dura collad əlinde şəmşiri,  
Ölüm güçüylə mənə hökm edə, – olum taslim,  
Əyilərəm yenə, haşa! Ölüm nadir ki, onun  
Güçüylə xalqa həqirənə eyləyim təzim?!

Cahanda yox elə bir qüvvə, baş əyim ona mən,  
Faqat nə güclü, zəif bir vücud var, yahu  
Ki, hazırlam yixılıb xaki-payınə hər gün,  
Öpüm ayağımı icz ilə. Kimdir o? Nadir o?

Ana! Ana!.. O adın qarşısında bir qultək  
Həmişə səcdədə olmaq mənə fəxarətdir;  
Onun alyilo bəla bəhrinə yuvarlansam,  
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.

**Düşünün.** İlkin fərziyyələr söyləməyə, araşdırımlar  
aparmağa yönəldəcəkdir.

**Oxuda aydınlaşdırın.** Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.

**Məzmun üzrə iş.** Əsərin məzmununun öyrənilməsi, zəruri bacarıqların yaradılması və tətbiqi ilə bağlı yerinə yetirilən işlər əhatə olunur.

Bunlar mənə əsər eylərmi? Mütləqə yox! Yox!  
Fəqət ana! O müqəddəs adm qabağında –  
O, pak bağrina bassın məni, desin lay-lay,  
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücadum əsər, ruhum eyləyər pərvaz,  
Uçar səmalara o, aləmi-xəyalətdə.  
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:  
– Ana... Ana... Sənə mən rahiibəm itaətdə!..

**I dərs Məzmun üzrə iş**

- Müəllimin oxusunu və izahını diqqətlə izləyin. Tanış olmayan sözlərin mətnə müvafiq mənasının aydınlaşdırılmasında fəal iştirak edin.
- Dörd qrup yaradın. Hər qrup iki bəndində işləməkə məzmununu ətraflı öyrənin.
- Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

**Təhlil üzrə iş.** Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.

**II dərs Təhlil üzrə iş**

• **Əsərin təhlilinə hazırlaşın.**

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın. Ədəbiyyatımızda qüdrətli dramaturq kimi tanınan C.Cabbarlı yaradıcılığında müxtalif mövzularda yazdığı şeirlərlə başlamışdır. Əruz vəznində olan “Ana” şeiri maraqlı məzmununa, parlaq ideyasına və bənzərsiz bədii xüsusiyyətlərinə görə oxucuların böyük rəğbətini qazanmışdır. Şeirdə diqqəti ilk cəlb edən lirik qəhrəmanın coşqun hissələri, emosionallığı olur. O, oxucunu dorindən düşündürür və uzun müddət unudulmur. Əsərin üzərində müşahidələrinizi davam etdirin, lirik qəhrəmanın yaddaşalan olmasının səbəbini, xarakterindəki mühüm cəhətləri aydınlaşdırmağa çalışın.

Şeirin bədii gözəlliyini təmİN edən vasitələri aşkar çıxarmağa çalışın. Bədii təsvir və ifadə vasitələrindən necə istifadə olunduğuna xüsusi diqqət yetirin.

• **Unutmayın!**  
**Dərslikdəki cədvəllərdə qeydlər etməyin.**

Həmin cədvəlləri iş vərəqlərində çəkərək cavabları orada yazın.

### Müstəqil iş üçün

- Bölmədə tanış olduğunuz sənətkarların hayatı haqqında kitabxana və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında təqdimata hazırlanın.

**Müstəqil iş üçün.** Bölmələrdə əsərləri ilə tanış olduğunuz sənətkarların hayatı barədə müxtəlif mənbələrdən məlumatların öyrənilməsi və müzakirəsi üçün nəzərdə tutulmuşdur.

### III dərs Tətbiq • Müzakirə • Yaradıcı iş

- Ə. Xaçaninin "Ana" şeirini oxuyun (bunu fərqli formalarada yerinə yetirə bilərsiniz), tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

**Tətbiq. Müzakirə. Yaradıcı iş.** Bilik və bacarıqların tətbiqi, müxtəlif mövzularda müzakirələrin aparılması, yaradıcı xarakterli işlərin icrası üçün nəzərdə tutulmuşdur.

### Qiymətləndirmə materialı

#### Seyid Hüseyn İKİ HƏYAT ARASINDA (ixtisarla)

Ənisa qıpidan içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. O, Ənisənin atası ilə şirin səhbət edirdi. Muxtar iki il əvvəl məktəbi bitirmişdi. Mərkəzi işçi kooperativində orta bir vəzifə daşıyır. Ənisəni ona halo kiçik yaşda ikən anaları nişanlamışdı.

Ənisa onların səhbətini dinləməyə başladı. Məscidi Əhmədin səhbəti heç də maraqlı deyildi. Cavanlıqla eşitdiyi bir möcüzədən bəhs edirdi. Muxtar da onun sözlərini təsdiq edirdi. Əlavə olaraq, özü də möcüzə qəbilindən bir şəhərat qurşağına nail etdi. Muxtar möcüzəyə inanacaq halda deyildi, o, bunu yalnız gələcəkdə qaynaması olacaq əmisişinin könlü xoş olmaq üçün söyləyirdi. Bu, Muxtarın bir xüsusiyəti idi. O özünü qarşısındaki adama bəyəndirmək üçün hər rəngə müvafiqiyətlə gira bilirdi. Onun bu hali Ənisənin xoşuna gölmirdi.

**Qiymətləndirmə materialı.** Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

**Layihələr üzrə iş.**  
Layihələr müxtəlif mənbələrlə müstəqil işləməyiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün teklif edilmişdir.

### LAYİHƏLƏR ÜZRƏ İŞ

#### I yarım il

#### I MÖVZU "XX əsrin I yarısında ədəbiyyatımızda vətənpərvərlik və qəhrəmanlıq motivləri" (ədəbi-bədii kompozisiya)

- "Sovet rejimi şəraitində ədəbiyyatımızda xalqımızın vətənpərvərlik və qəhrəmanlıq hisslerinin bədii ifadəsi" mövzusunda şeir, nəşr, dramaturgiya üzrə məruzələrin hazırlanması.
- Şeir, nəşr, dramaturgiya üzrə ədəbi-bədii kompozisiya ilə çıxış edəcək kiçik qrupların yaradılması.

## Həyat həqiqətləri və zəngin ədəbiyyatımız

Əziz şagirdlər!

Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə etraflı məlumat öyrəndiniz. Artıq bilirsınız ki, tarixin

ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai-siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amali, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şərait, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosial-siyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzusu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiət, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.

Bədii ədəbiyyatın yaradıcıları – ədiblər tükənməz mənbədən – həyatdan bəhrələnir, onu dərindən öyrənirlər. Məhz həyat həqiqətlərinin hərtərəfli öyrənilməsi gerçəklilikə səsləşən, inandırıcı, səmimi sənət nümunəsinin ərsəyə gəlməsinə səbəb olur. Lakin həyat həqiqətləri necə varsa, elcə də əsərə getirilmir. Oxşar hadisələri, eyni sənət, peşə adamlarını müşahidə edən, hərtərəfli öyrənən yazıçı məqsədində asılı olaraq, onlardakı müəyyən cəhətləri ön plana çəkir, daha qabarıq təsvir edir. Müəyyən qrup insan üçün ümumi olan cəhətləri (dəvranış, əməl, danişiq tərzi və s.) bir fərdin – obrazın simasında *ümumiləşdirən* sənətkar bu qəbildən adamlar haqqında oxucuda aydın təsəvvür yaratmağa nail olur. Lakin əsərdəki obraz həm də başqalarından fərdi xüsusiyyətlərinin görə farqlanməlidir. O, xəsiyyətinə, başqalarına münasibətinə və s. görə digərlərini təkrar etməməlidir. Belə olmazsa, həmin ədəbi qəhrəman oxucunun qəlbini yol tapa bilməz, quru və sxematik olar. Deməli, yazıçı hər bir obrazı özünməxsus cəhətləri ilə təqdim etməli, onu *fərdiləşdirməlidir*. Məsələn, sizə tanış olan Azad (M. İbrahimov. "Azad") milli azadlıq uğrunda mübarizə aparan vətənpərvərlərin ümumiləşdirilmiş obrazıdır. Təmkinli, azdanişan, dostluqda sədaqətli olması isə onun fərdi xüsusiyyətləridir.

Həyat həqiqətləri yazıcının şururundan, qəlbindən keçərək bədii həqiqət kimi meydana çıxır. Bədii həqiqət isə yazıcının görmək istədikləridir, yəni sənətkar həyatı, insanları özünün arzuladığı kimi təsvir edir. O, əsərində "həyat həqiqəti necədir" suali ilə yanaşı, "həyat həqiqəti necə olmalıdır" sualına da cavab verir.

Həyat həqiqətlərini döñə-döñə müşahidə edən, illərlə şururunda, qəlbində gəzdirən sənətkar onu necə, hansı formada əks etdirəcəyini dəfələrlə götür-qoy edir, yaradıcılığın heç də asan olmayan yolu ilə irəliləyir – əsərini yaradır. Xalq yazıçısı Mirzə İbrahimov məşhur "Gələcək gün" əsərinin necə meydana gəlməsi barədə yazar: "Mən bu əsərin məzmununu, surətlərini illərlə ürəyimdə gəzdirmişəm. Orada əks olunan hadisələr, insanlar və mövzü uzun müddət aramsız məni düşündürmiş, sinəmdə hərəkarətli hissələr, həyəcanlar, iztirablar oymışdır. O ölkələr və xalqlar ki onların həyatı bu romana mövzusu olmuşdur, əsəri yazdığım dövrə bir günüm olmayıb ki, onları düşünməyim, onlar barədə ürəyimdə min bir yanğılı, məhəbbətli duyğular oyanmasın.

Əsəri mənə yazdırın da lap uşaqlıqda Cənubi Azərbaycanda gördüyüüm ağır həyat olmuşdur... Xalqın, xüsusən yoxsul kəndlilərin, zəhmətkeş şəhər əhalisinin hakim təbəqələrdən çəkdiyi zülm, əzab-əziyyət, ehtiyac, acliq olmuşdur”.

Siz 9-cu sinifdə ədəbiyyatınızın iyirminci yüzilliyin əvvəllərindən günümüzə qədər keçdiyi inkişaf yolu ilə tanış olacaq, müxtəlif mərhələlərdə yazıl-yaratmış sənətkarların yaradıcılığından nümunələri dərindən mənimseyəcəksiniz. Bu dövrə fəaliyyət göstərən yazıçılarımızın qarşılaşdıqları problemlər barədə təsəvvür qazanacaq, sovet hakimiyyəti illərində həyat həqiqətlərinə sadıq qalmağın çətinliklərini, bəzən isə mümkünzsizlüğünü öyrənəcəksiniz. Bu sinifdə həmçinin ədəbiyyat nəzəriyyəsi üzrə yeni biliklər mənimseyəcək, bədii əsərin öyrənilməsi ilə bağlı bacarıqlarınızı zənginləşdirəcəksiniz.

Bu dövr Azərbaycan ədəbiyyatını aşağıdakı mərhələlər üzrə öyrənəcəksiniz:

*I mərhələ. Azərbaycanda milli-demokratik hərəkat dövründə ədəbiyyat.*

*II mərhələ. Sovet dövrü Azərbaycan ədəbiyyati:*

1. *Proletkultçuluq və repressiya dövründə ədəbiyyat (1920–1940);*
2. *İkinci Dünya müharibəsi, şəxsiyyət pərvənit və mülayimləşmə dövründə ədəbiyyat (1941–1960);*
3. *Milli-mənəvi özünüdərk dövründə ədəbiyyat (1961–1990).*

*III mərhələ. Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı:*

*(1991-ci ildən günümüzə qədər).*

Aydındır ki, bu dövrləşdirmə şərtidir. Ədəbiyyatın inkişafını bütöv bir proses kimi götürmək və təhlil etmək vacibdir. Ənənə və varislik əsasında yaranan, yaşayan ədəbiyyatımızın müxtəlif dövrləri, eləcə də eyni bir dövrün mərhələləri qarşılıqlı əlaqədə olub, biri digərindən doğur, bir-birini tamamlayır.

#### **Araşdırın • Fikirləşin • Cavab verin**

1. Siyasi quruluşların əvəzlənməsi ədəbiyyata təsir edirmi? Bu təsir necə olur?
2. Ədəbiyyatın əsas təsvir obyektləri barədə nə deyə bilərsiniz?
3. Ədəbiyyatın daim inkişafda olmasının sabəbini necə izah edərsiniz?
4. Ümumiləşdirmə və fərdiləşdirmə nə deməkdir? Ədəbiyyat üçün bunların əhəmiyyəti nədir?
5. “Həyat həqiqətləri” və “bədii həqiqət” anlayışlarının mahiyyətini necə başa düşürsünüz?

#### **Tətbiq • Müzakirə • Yaradıcı iş**

**Müzakirə edin:** Həyat həqiqətlərinə göz yuman, yaxud onu təhrif edən ədəbiyyatın taleyi necə olar?

#### **Evdə iş**

- “Ən yeni dövr Azərbaycan ədəbiyyatı” əvvəlki dövrlərdən hansı cəhətlərinə görə fərqlənir?” mövzusunda təqdimata hazırlaşın.

# MİLLİ-DEMOKRATİK HƏRƏKAT, SOVET DÖNƏMİ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİ DÖVRÜNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI

1

## I mərhələ

### Azərbaycanda milli-demokratik hərəkat dövründə ədəbiyyat

İyirminci yüzilliğin əvvəlləri ölkəmizin tarixinə mürəkkəb və ziddiyətli bir dövr kimi daxil olmuşdur. Çar Rusiyasının zəifləməsi imperianın müxtəlif bölgələrində siyasi fəallığın artmasına, milli-azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Azərbaycanın nicat yolu təkçə siyaset adamlarını deyil, yəziçi, şair və ziyanları da ciddi düşündürdü. Yurdsevər ədib və ziyanlarımız həm yazıları, həm də ictimai fəaliyyətləri ilə milli problemlərin həlli yolunda yorulmadan çalışır, ölkənin taleyi ilə bağlı bütün məsələlərdə müstəsna fəallıq göstəriridilər.

Firdun bəy Köçərli, Məhəmməd Əmin Rəsulzada, Yusif Vəzir Cəmənzəminli, Üzeyir Hacıbəylinin milli birliliyi və azadlığı təbliğ edən yazıları baş verən mürəkkəb ictimai-siyasi hadisələrin mahiyyətinin başa düşülməsində əhəmiyyətli rol oynayırdı.

Milli ideologiyanın formalşamasında, eləcə də mədəniyyət və ədəbiyyatla bağlı dəyərli fikirlərin yayılmasında M.Ə.Rəsulzadənin redaktorluğu ilə dərc olunan “Açıq söz” qəzetiinin əvəzsiz xidməti vardı.

1917-ci ildə baş verən Oktyabr çevrilişi Çar Rusiyasının süqtuna səbəb oldu. Azərbaycan buna hazırlıqsız deyildi. Zaqqafqaziya Seymi dağıldan sonra – may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Şərqdə ilk demokratik respublikanın ölkəmizdə yaranması təkçə ədəbiyyatımızda deyil, milli-mədəni düşüncəmizdə özünüdərkin, özünə-qayıdışın möhkəm təməlini qoymuş. Cəmi iyirmi üç ay fəaliyyət göstərən milli dövlətimiz vətənimizin tarixində silimzə izlər qoymuş, müstəsna rol oynamışdır. Xalq Cümhuriyyəti böyük ictimai-siyasi hadisə kimi vətənimizin sonrakı taleyinə, gələcək inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qısa zaman kəsiyində bu hakimiyyətin həyata keçirdiyi tədbirlər, reallaşdırıldığı, yaxud planlaşdırıldığı işlər milli zəmində köklü dəyişikliyin nə demək olmasından xəbər verirdi. Azərbaycan türkəsəsinin dövlət dili elan olunması, milli mətbuatın genişlənməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycan Dövlət Teatrının, müxtəlif cəmiyyət və birliliklərin yaranması və s. Cümhuriyyət dövründə çoxsahəli səmərəli işin aparıldığını təsdiq edirdi.

Cümhuriyyət dövrü ədəbiyyatı mövzu, problem baxımından fərqlənir, yeni çalarlar qazanırdı. Başqa sözlə, Xalq Cümhuriyyəti ədəbiyyatda mövzu və məzmunca yeni əsərlərin meydana gəlməsinə, yeni problemlərin orijinal bədii həllinə rəvac verdi. Müstəqil Azərbaycanın üçrəngli bayrağının mədhi, suveren milli dövlətin dəstəklənməsi, milli dövlətçilik ideologiyasına rəğbət və onun təbliği, torpaqlarımızın qəsəbkardan müdafiəsi və azad edilməsi, 31 mart 1918-ci ildə Bakıda baş vermiş azərbaycanlıların soyqırımı hadisəsi, şimaldan gələn təhlükə, müstəqilliyin taleyi ilə bağlı narahatlıq və bir çox digər taleyüklü məsələlər həmin dövrə yaranan ədəbiyyatın başlıca mövzuları idi.

Cümhuriyyət illərində nəşr və dramaturgiya ilə müqayisədə *poeziya* daha böyük uğur qazanmışdı. Çevikliyi ilə seçilən, sürətlə yayılan lirik janrlar həyatda baş verənlərə dərhal

reaksiya vermək imkanından yararlanır, coşqun inkişaf yolu keçirdi. M.Hadi, H.Cavid, A.Şaiq, C.Cabbarlı, Ə.Cavad və digər sənətkarların çap etdirikləri şeirlərdə zamanın hadisələrinə həqiqi vətəndaş-şair münasibəti əksini tapırdı. Vətən uğrunda, azadlıq yolunda mübarizəni əks etdirən əsərlər (M.Hadi. “Əsgərlərimizə, könüllülərimizə”, “Məfkureyi-alıyəmiz”, A.Şaiq. “Marş”, “Vətənin yanğıq səsi”, Ə.Cavad. “Bismillah” və s.) oxucuların diqqətini dərhal cəlb edir, sürətlə yayılır, oxunur və sevildir.

Cümhuriyyət dövrünün gerçekliyini əks etdirən nəşr nümunələri kəmiyyətcə çox deyildir. Bu, ilk növbədə janrıñ özünüñ təbiətindən irəli gəlir. On kiçik hekayənin yazılıması belə həyat hadisələrini dərindən öyrənməyi, uzunmüddətli müşahidələr aparmağı tələb edir. Bunu da unutmaq olmaz ki, qısa bir zaman əsidiyində – iyirmi üç ayda Cümhuriyyət dövrü ədəbiyyatı bütünlükə durulaşmış, aydın, nəzəri cəhətdən əsaslandırılmış inkişaf yolu tuta bilməzdi. Bu isə, təbiidir ki, həmin illərdə yaranan ədəbiyyatın məzmununa, inkişaf istiqamətinə az təsir etmirdi. Müxtəlif ədəbi nəslə təmsil edən yazıçıların: C.Məmmədquluzadə, Ə. Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq, C.Cabbarlı və başqalarının bu dövrdə fərqli mövzularda yaratdıqları nəşr əsərləri ədəbiyyatımızın dəyərli nümunələri kimi qəbul edilir. Bilavasita həmin dövrdə baş verən hadisələri əks etdirən nümunə kimi S.Hüseynin “İsmailiyyə” əsəri böyük maraqla qarşılanmışdır. Ümumiyyətlə, bu dövrdə yaradılmış nəşr əsərlərinin çoxu ənənəvi mövzudadır.

Cümhuriyyət dövründə meydana çıxmış *dramatik* əsərlər həm aktual mövzuda olmaları, həm də yüksək bədii keyfiyyətləri ilə diqqəti cəlb edir. C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı kimi böyük söz ustalarının bu illərdə qələmə aldıqları əsərlər yüksək ideya-bədii keyfiyyətlərinə görə ədəbiyyatımızın ən yaxşı nümunələrindən hesab edilir.

C.Məmmədquluzadənin “Anamın kitabı” pyesində milli birlik ideyasının zəruriliyi ön plana çəkilmiş, problemin inandırıcı bədii həlli verilmişdir.

H.Cavidin “İblis” əsərində dövrün mühüm ictimai-siyasi qüsurları, mənəvi aşınmalar və bunun səbəbələri yüksək romantik-bədii boyalarla əks etdirilmişdir.

C.Cabbarlinin Türkiyədə baş verən siyasi hadisələrə, xüsusən milli azadlıq hərəkatına rəğbətini əks etdirən və hələ Cümhuriyyətdən əvvəl qələmə alınan “Ədirnə fəthi”, “Trablis müharibəsi, yaxud Ulduz” pyesləri maraqlı süjeti, lirik-psixoloji sohñələri ilə böyük maraq doğurmuşdur. Dramaturqun 1918-ci ilin qanlı mart hadisələrinə həsr etdiyi “Bakı müharıbəsi” əsəri günümüzə çatmamışdır.

C.Cabbarlinin Cümhuriyyət dövrü yaradıcılığına aid edilən “Aydın” pyesində ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə şəxsiyyət azadlığının necə boğulduğu, məhvə məhkum olduğu təsirli boyalarla əks etdirilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda fəaliyyət göstərsə də, ölkəmizin istər səzial-siyasi, istərsə də ədəbi-mədəni həyatında müstəsna rol oynadı.

• • •



**ƏHMƏD CAVAD**  
(1892 – 1937)

• O, Azərbaycan poeziyasının özünəməxsus ədbi taleyi, sənətdə orijinal yolu olan nadir simalarından biridir.

Ə.Cavad ümumşərəq islam zehniyyətinə, ümumtürk mənəvi qaynaqlarına, xüsusən də erkən orta əsrlərdən üzü bəri davam edib gələn anadilli şeirimizə dərindən bələd idi.

Bəkir Nəbiyev

#### **Yada salın**

- Dövlət rəmzləri haqqında yazılmış hansı əsərlərlə tanışınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?

#### **Düşünün**

- Azərbaycanın Dövlət Bayrağına həsr olunan əsərlərdə hansı məsələlərə önəm verilməsini əhəmiyyətli hesab edirsiniz?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

### AZƏRBAYCAN BAYRAĞINA

Türküstan yelləri öpüb alını, Söyləyir dərdini sana, bayraqım!  
Üçrəngli əksini Quzğun dənizdən  
Ərməğan yollasın yara, bayraqım!

Gedərkən Turana çıxdın qarşımı,  
Kölgən dövlət quşu, qondu başıma.  
İzin ver gözüm də coşan yaşama,  
Dinlətsin dərdimi aha, bayraqım!

Qayı xan soyundan aldiğın rəngi,  
Qucamış Elxanla müsəlman bəgi.  
Elxanın övladı – dinin dirəgi,  
Gətirdin könlümə səfa, bayraqım!

Köksümdə tufanlar gəldim irəli,  
Öpüm kölgən düşən mübarək yeri,  
Allahın yıldızı, o gözəl pəri  
Sığınmış qoynunda aya, bayraqım!..

#### **I dərs Məzmun üzrə iş**

1. Şeiri fərdi olaraq səssiz oxuyun.
2. İlk təəssüratınızı siniflə bölüşün.
3. Şeir haqqındaki hiss və düşüncələriniizi ikihissəli gündəlikdə qeyd edin.

| s.s. | Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|------|--|--------------|
| 1    |  |              |

4. Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
5. Çıxdığınız nöticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın.
6. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
  - a) Şeir müəllif haqqında təəssüratima yeni nə əlavə etdi?
  - b) Şeirin məndə daha güclü təəssürat yaranan söz, ifadə, misra və bəndləri hansılardır?

#### **Evdə iş**

- Müxtəlif mənbələrdən, digər fənlərdən topladığınız məlumat əsasında “Azərbaycan Xalq Cumhuriyyəti dövründə ədəbiyyatımız” mövzusunda şifahi təqdimata hazırlanın.

## II dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlanın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Şairin milli bayraqımıza şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq, vətənimizin müstəqilliyi şairin ən böyük idealı, həyatının əsas mənəsi idi. Onu “milli dövlətimizin nəğməkarı” adlandıranlar səhv etmirdilər. Digər əsərlərində olduğu kimi, “Azərbaycan bayrağına” şeirində də vətənini, xalqını dərin məhəbbətlə sevən səmimi bir el sənətkarının ürk çırıntılarını duymaq çətin deyildir. 10 aprel 1919-cu ildə Bakı şəhərində, parlament binasının üzərində dalgalanmış üçrəngli milli bayraqımız vətənpərvər şairi riqqətə götürmiş və bu gözəl sənət əsəri yaranmışdır.

Əsərdə əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə çalışın. Şeirdə bədiiliyi təmin edən vasitələrin üzərində düşünün. Onun dilinə, sözlərin seçiminə, məcazların əsərə gətirdiyi gözəlliyyə münasibət bildirin.

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Sizcə, əsər hansı mövzuda yazılmışdır? Oxşar hesab etdiyiniz əsərlə (məsələn, C.Cabbarlının “Azərbaycan bayrağına” şeiri ilə) müqayisə etməklə fikrinizi əsaslandırın.

| s.s. | Hansı əsasa (əlamətə) görə müqayisə edilirlər? | Ə.Cavad. “Azərbaycan bayrağına” |
|------|--|---------------------------------|
| 1    | Mövzuya görə                                   |                                 |
| 2    | Məzmuna görə                                   |                                 |

3. Əsərdə əksini tapmış mətləblərdən hansını daha əhəmiyyətli hesab edirsınız? Cədvəldən istifadə edin.

| Əsərdə əksini tapmış əsas mətləblər | Bunu təsdiq edən nümunələr | Mühüm hesab etdiyiniz mətləblərə münasibətiniz |
|-------------------------------------|----------------------------|--|
|                                     |                            |  |

4. Lirik qəhrəman haqqında aydın təsəvvür qazandınız. Onu necə səciyyələndirərsiniz? Cədvəldən istifadə edin.

| Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər | Bunu təsdiq edən nümunələr | Lirik qəhrəmana münasibətiniz |
|--|----------------------------|-------------------------------|
|  |                            |                               |

5. Əsərin bədii təsir gücünü artırın vasitələrin rolunu nümunələr əsasında aydınlaşdırın. Cədvəldən istifadə edin.

| s | Əsərin bədii təsir gücünü artırın vasitələr | Onların rolunu nümunələr əsasında aydınlaşdırın |
|---|---|---|
| 1 | Sözlərin, ifadələrin uğurla seçilməsi       |   |
| 2 | Uğurlu qafiyələr                            |   |
| 3 | Bədii tasvir vasitələri                     |   |
| 4 | Bədii ifadə vasitələri                      |   |

6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?

| Əsərdəki başlıca fikir – ideya | Nə üçün belə düşünürsünüz? |
|--------------------------------|----------------------------|
|                                |                            |

### Evdə iş

• Şeirin ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən (səh.211) istifadə edin.



**CƏFƏR CABBARLI**  
(1899 – 1934)

- O, klassik Azərbaycan dramaturgiyası və klassik şeiri əsasında yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış şəxsiyyətdir.

*Səməd Vurğun*

#### **Yada salın**

- Anaya həsr olunmuş hansı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə ana obrazı necə səciyyələndirilir?

#### **Düşünün**

- Anaya həsr olunmuş əsərlərdə ümumi cəhətlər nə ola bilər?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## **ANA** (*ixtisarla*)

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,  
Ürək süqut eləməz allığı mətanətdən.  
Ricavü xəvfə məkan vermərəm, gər alimlər  
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm, haşa,  
Və ya ki vəd edələr dövləti-cahanı mənə  
Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim,  
Öyilmərəm, nə ki yer, versələr səməni mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,  
Ölüm gücüylə mənə hökm edə, – olum təslim,  
Öyilmərəm yenə, haşa! Ölüm nədir ki, onun  
Güctüylə xalqa həqiranə eyləyim təzim?!

Cahanda yox elə bir qüvvə, baş əyim ona mən,  
Fəqət nə güclü, zəif bir vücud var, yahu  
Ki, hazırlam yixilib xaki-payinə hər gün,  
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qultək  
Həmişə səcdədə olmaq mənə fəxarətdir;  
Onun əliylə bəla bəhrinə yuvarlansam,  
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!  
Atıl cahana sən, ey ildirim, alış, parla!  
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl  
Sən, ey günəş, yağışın yağıdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!  
Fəqət ana! O müqəddəs adın qabağında –  
O, pak bağırna bassın məni, desin lay-lay,  
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,  
Uçar səmələrə o, aləmi-xəyalətdə.  
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:  
– Ana... Ana... Sənə mən rahibəm itaətdə!..

### I dərs Məzmun üzrə iş

- Müəllimin oxusunu və izahını diqqətlə izləyin. Tanış olmayan sözlərin mətnə müvafiq mənasının aydınlaşdırılmasında fəal iştirak edin.
- Dörd qrup yaradın. Hər qrup iki bəndin üzərində işləməkə məzmununu ətraflı öyrənin.
- Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- İncəsənatın digər növlərindən – teatr və kino sənatından tanış olduğunuz ana obrazlarının müqayisəsinə həsr olunmuş məruzə mətni hazırlayıñ.

### II dərs Təhlil üzrə iş

#### • Əsərin təhlilinə hazırlaşın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanan. Ədəbiyyatımızda qüdrətli dramaturq kimi tanınan C.Cabbarlı yaradıcılığla müxtəlif mövzularda yazdığı şeirlərlə başlamışdır. Əruz vəznində olan “Ana” şeiri maraqlı məzmununa, parlaq ideyasına və bənzərsiz bədii xüsusiyyətlərinə görə oxucuların böyük rəğbətini qazanmışdır. Şeirdə diqqəti ilk cəlb edən lirik qəhrəmanın coşqun hissələri, emosionallığı olur. O, oxucunu dərindən düşündürür və uzun müddət unudulmur. Əsərin üzərində müşahidələrini davam etdirin, lirik qəhrəmanın yaddaqalan olmasının səbəbini, xarakterindəki mühüm cəhətləri aydınlaşdırmağa çalışın.

Şeirin bədii gözəlliyyini təmin edən vasitələri aşkara çıxarmağa çalışın. Bədii təsvir və ifadə vasitələrindən necə istifadə olunduğu xüsusi diqqət yetirin.

### Araşdırın • Fikirleşin • Cavab verin

- Şairin bu mövzuda əsər yazmasının səbəbini necə izah edərsiniz?
- Lirik qəhrəmanın hiss və duyğuları sizdə hansı düşüncələr yaratdı?
- Lirik qəhrəmanın hissələrinin səmimiliyi şeirdə uğurla ifadə edilibmi? Əgər edilibsə, müəllif buna necə nail olub? Cədvəldən istifadə edin.

|                                     |  |
|-------------------------------------|--|
| Lirik qəhrəmania keçirdiyi hissələr | Bu hissələri ifadə etmək üçün şairin istifadə etdiyi vasitələr |
|                                     |  |

- Lirik qəhrəmanın xarakterindəki mühüm cəhətlər, sizcə, hansılardır? Əsərdən səciyyəvi nümunələr seçməklə fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.

|                                     |  |
|-------------------------------------|--|
| Lirik qəhrəmania keçirdiyi hissələr | Bu hissələri ifadə etmək üçün şairin istifadə etdiyi vasitələr |
|                                     |  |

- Şeirin təsir gücünü əhəmiyyətli dərəcədə artıran bədii vasitələr hansılardır? Fikrinizi əsərdən seçdiyiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Şeirdə işlənmiş ən mühüm bədii vasitələr | Şeirin bədii təsir gücünün artmasında onların rolü |
|  |  |

- Şeirin başlıca ideyası nədir? Cədvəldən istifadə edin.

|                     |                            |
|---------------------|----------------------------|
| Şeirin əsas ideyası | Nə üçün belə düşünürsünüz? |
|                     |                            |

## Evdə iş

- Müxtəlif mənbələrdən (kitabxana, internet və s.) topladığınız məlumat əsasında “Ədəbiyyatımızda ana obrazı” mövzusunda təqdimata hazırlanın.

### III dərs

### Tətbiq • Müzakirə • Yaradıcı iş

- Ə.Xaqanının “Ana” şeirini oxuyun (bunu fərqli formalarada yerinə yetirə bilərsiniz), tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

#### ANA

Əgər olmasaydı ana zəhməti,  
Qazana bilməzdim heç bu şöhrəti.

Yandırmaq istərkən qəlbimdə çıraq  
Qəlbini mum etdi, sözlərini yağı.

Onun ruzisilə xoş olar halım,  
Onun duasılə gülər iqbalım.

Onun hər sözündən alıram qüvvət;  
Qaladır verdiyi hər bir nəsihət.

Düşmən tənəsilə kəsilsə yolum,  
O zəif qarıdan güc alar qolum.

Onun duaları olmasaydı, ah!  
Ömrüm puç olardı, yəqin, bir sabah.

Onun haqqı çoxdur boynumda, bişəkk,  
Boynumda əmimin haqqı olantək.

*Tərcümə edəni: M.Soltan*

- Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin.
- Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
- Şeirin məzmununu mənimsədiyinizə əmin olduğandan sonra ideyasını müəyyənləşdirin.
- Şeiri C.Cabbarlinn “Ana” əsəri ilə hansı əsəslər (əlamətlər) üzrə müqayisə edəcəyinizi müəyyənləşdirin.
- Müqayisənin nəticəsini cədvəldə qeyd edin.

| Hansı əsəslər (əlamətlər) üzrə müqayisə olunur? | Əsərlərin adı     |                  |
|---|-------------------|------------------|
|   | C.Cabbarlı. “Ana” | Ə. Xaqani. “Ana” |
|   |                   |                  |

- C.Cabbarlinn “Ana” şeirinin ilk bəndinin (onun aşağıdakı cədvəldə yerləşdirilməsi işinizi asanlaşdıracaqdır) ifadəli oxusunu hazırlayıın. Əsər əruz vəzniñin *müctəs* bəhrində yazılmışdır. Bu bəhrin dördəfileli növündə olan şeirin oxusunda hər təfiləyə uyğun olan misra bölümünün bütöv ifasına çalışın. Lakin bu, misramın oxusundakı bütövlüyü, ahəngdarlığa mane olmamalıdır. İfaçılıq vəzifəsinə (dinləyicilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin. Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (tənənəli, hüznlü və s.) qazanacaqdır.

|               |               |               |                   |
|---------------|---------------|---------------|-------------------|
| MəfA’ılün     | fə’ılAtün     | məfA’ılün     | fə’ılün (fə’lün ) |
| Əgor bütün    | bəşəriyyət    | ədüvvi-ca-    | nim ola,          |
| Ürək süqu-    | t eləməz al-  | digi məta-    | nətdən.           |
| Ricavü xəv-   | fə məkan ver- | mərəm, gər a- | limlər            |
| Min il də və- | z edələr dəh- | şəti-qiya     | mətdən.           |

- İfları dinləyib müzakirə edin.

## Evdə iş

- Əsərin sonrakı üç bəndinin ifadəli oxusunu hazırlayıın. Cədvəldən və şərti işaretlərdən istifadə edin.

## Müstəqil iş üçün

- Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında təqdimata hazırlanın.

## II mərhələ

### Sovet dövrü Azərbaycan ədəbiyyatı

... 1 ...

#### Proletkultçuluq və repressiya dövründə ədəbiyyat (1920 – 1940)

Azərbaycan Xalq Cümhuriyyəti rus-sovet qosunlarının hərbi müdaxiləsi ilə devrildikdən sonra hakimiyyətə gələn bolşevik-kommunist rejimi ince-sənəti, ədəbiyyatı öz ideologiya alətinə çevirmək üçün ilk gündən tədbirlər həyata keçirməyə başladı. Ədəbiyyatımızdakı milli-demokratik meyillər getgedə daha sərt şəkildə sıxışdırıldı. Sovet ideologiyasını ardıcıl və qəti şəkildə müdafiə edən ədəbi birliliklər, təşkilatlar yaradıldı. Ədəbiyyatın təbiətinə yad olan siyasi amiranəlik ədiblərə öz yaradıcılıq

imkanlarını həyata keçirməyə getdikcə daha çox mane oldu. Sovet hakimiyyətinin ideoloji prinsiplərinin rəhbər tutulması ədəbiyyatın təbii inkişafının qarşısına sədd çəkdi, nəticədə əvvəlcə “proletar ədəbiyyatı”, sonra isə “sovət ədəbiyyatı” anlayışları meydana çıxdı. Həyat həqiqətlərini eks etdirmək baxımından sovet ədəbiyyatının öz prinsipləri var idi. Keçmişə, klassik ədəbiyyatımıza ilk vaxtlar daha çox xor baxan, yeni quruluşu, sovet həyat tərzini göylərə qaldıran bu ədəbiyyat milli məfkurəyə qarşı idi. Ciddi ideoloji problemlərə, sərt təzyiqlərə baxmayaraq, güclü mütarəqqi və humanist ənənələrə sahib olan ədəbiyyatımız inkişafını dayandırmadı. Hakim kommunist partiyasının tələblərinə cavab verən nümunələrlə yanaşı, vətənpərvərliyi, qəhrəmanlıqla dolu tarixi keçmiş, milli adət-ənənələri və s. eks etdirən sənət əsərləri də yaranırdı.

Ədəbi fəaliyyətə sovet hakimiyyətinin qurulmasından əvvəl başlayan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Nəzmi, H.Cavid, A.Şaiq, Ə.Cavad və b. yaradıcılıq amallarına, əsasən, sadiq qalır, özlərinə məxsus janr-üslub xüsusiyyətlərini qoruyub saxlayırdılar. Lakin yeni ictimai quruluş yeni ədəbi qüvvələrin – sovet yazıçılarının yaranmasını və formallaşmasını bir vəzifə kimi qarşıya qoyur, bu yolda cidd-cəhdələ çalışır, xüsusən gənc yazarları şirnikləndirirdi. Təsadüfi deyildir ki, yaradıcılıq yolu çıxdan müəyyənləşmiş, milli ədəbiyyatımızda xüsusi mövqeyi olan, təcrübəli sənətkarlarla yeni qüvvələr arasında qarşıdurma get-gedo daha da dərinləşir və genişlənirdi. Bu, həmin dövrə yaradılmış ədəbi təşkilatların, ədəbi birliliklərin (“Gənc qızıl qələmlər”, “Yaşıl qələmlər” və s.) adlarında da, fəaliyyətlərində də özünü qabarıq göstərirdi. “Sovet adamı”ni formalasdırmaq, insanları sozializm ehkamlarının itaətkar icraçısına çevirmək üçün bütün bunlar kifayət etmirmiş kimi, Stalin rejimi görünməmiş cinayətə əl atdı – minlərlə günahsız ədibi, ziyanlı, müxtəlif peşə sahiblərini repressiyaya məruz qoydu. Bu, Azərbaycanda daha dəhşətli şəkildə həyata keçirildi. H.Cavid, S.Hüseyn, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, Ə.Cavad, T.Ş.Simurq, M.Müşfiq və başqa sənətkarlar ya güllələndi, ya da sürgündə dözlüməz şəraitdə məhv oldu.

Ədəbiyyata gələn yeni qüvvələrin içində poeziyaya, şeirə meyil edənlər daha çox idi. Onların yaratdığı əsərlər isə bir-birinə bənzəyirdi. Onların müraciət etdikləri mövzular, təsvir və tərənnüm obyektləri yaxın olduğundan təkrarlara yol verir, bədii cəhətdən zəif, sönüük əsərlər çap etdirirdilər. Yeni quruluşun insanlara sevinc, forsh gətirdiyini töbliğ edən şeirdə – sovet poeziyasında güclü yeknəsəqlik müşahidə olunurdu. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllerində yaranan şeirdə keyfiyyət dəyişikliyi müşahidə edilir. S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza, az sonra O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil, N.Rəfibəyli, M.Dilbazi və başqalarının yaradıcılıq axtarışları səmərəli olur. Vətəni, onun gözəlliyini tərənnüm edən bədii cəhətdən qüvvətli əsərlər meydana çıxır, lirik qəhrəmanın hiss və düşüncə aləmi zənginləşir.

*Nəsr* sahəsində də irəliləyiş müşahidə olunur. Kiçikhəcmli hekayələrlə yanaşı, povest və romanlar yaranır. Ə.Əbülhəsənin “Yoxuşlar”, S.Rəhimovun “Şamo”, M.Hüseynin “Daşqın”, “Tərlan”, Mir Cəlalın “Dirilən adam”, M.S.Ordubadinin “Dumanlı Təbriz” romanları işıq üzü görür.

Həmin dövrdə *dramaturgiya* həm mövzu, həm də ideya-bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edirdi. Büyük yaradıcılıq yolu keçmiş C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, H.Cavid, C.Cabbarlı kimi sənətkarların yaratdığı oxucu və tamaşaçılar tərəfindən maraqla qarşılanır, qızığın müzakirə və mübahisə obyektinə çevrilirdi. O dövrün oxucuları və tamaşaçıları daha çox H.Cavidin və C.Cabbarlının yaradıcılıq axtarışlarını diqqətlə izləyir, hər bir yeni əsərlərini mühüm ədəbi hadisə kimi dəyərləndirirdi.

Sosialist realizmi dövrün yeganə yaradıcılıq metodu olub ədəbiyyata və incəsənətə ağır zərbə vururdu. İdeoloji amillər bədii yaradıcılığı çərçivəyə salır, sənətkarın ədəbi fəaliyyətini məhdudlaşdırırırdı. Bu isə sənətdə vulqar sosiologizm hadisəsinin yaranmasına gətirib çıxarırdı. Bu məhdudiyyət istedadlı sənətkarları həyat həqiqətlərini dolğun, əhatəli əks etdirməyin üsul və vasitələrini tapmağa sövq edirdi.

...



**ABDULLA ŞAIQ**  
(1881 – 1959)

• Yığcam süjet, doğru və daqiq bədii təsvirlər, hadisənin təbii inkişafı, mənali dialoq və lirik əhvali-ruhiyyə onun hekayələrinin gözəl xüsusiyyətləridir.

*Mirzə İbrahimov*

#### **Yada salın**

- Şərəf və ləyaqətinə uca tutan hansı ədəbi qəhrəmanlarla tanışınız?
- Onların hansı davranışları və əməlləri sizin üçün daha dəyərlidir?

#### **Düşünün**

- Şərəf və ləyaqətinə qorumaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## **ANABACI**

*(ixtisarla)*

... I ...

Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma ariq, yamaqlı bir çarşaba bürünmiş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq:

– Oğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi.

- Yazarının – əhvalatı danişanın sarsılmasına səbəb, sızcə, nədir?
- Yaşlı qadın haqqında sizdə hansı təsəvvür yarandı?

anlatmırıldı?..

Mənə uzatmış olduğu özü qədər solğun, sarı kağız parçasını alıb oxudum: “Atababa Qulu oğlu altı baş ailə sahibidir”. Kağızda yalnız bu cümlə yazılmışdı. Kağızı ona uzadaraq:

– Nənə, Atababa kimdir? – deyə soruşdım.

Qadın üzümə dik baxaraq:

– Mənim oğlumdur, – dedi.

Bu sözləri elə yaniqli bir səslə, elə miskin bir tərzdə dedi ki, ürəyimdə hiss etdiyim ağrından bütün vücadum titrədi. Gözlərim dərhal gözlərinə dikildi. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, o sönük gözlər altmış illik səfil həyatının acı, firtinalı tarixindən nələr söyləmirdi? Altmış xəzanın şahidi olan o şikayətçi gözlər həyatının uçurumlu və tikanlı yollarında yixila-yixila süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərə nələr

Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardi, siması indi başqa bir rəng, başqa bir şəkil almışdı. Yenə birdən-birə əvvəlki tərzdə:

- Bu, kimə çatacaq, sən onu oxu! – dedi.
- Nənə, o xüsusda bir şey yazılmamışdır, – dedim.

Qadının qolları ümidsiz bir halda yanına düşdü:

– Allahü əkbər! Bir həftədir ki, bu kağızı yazdırıb başa çıxarda bilmirəm, – deyə üzü bulud kimi qaraldı. Ruhunu sizlədan həzin çırpıntılla, qəlbini inlədən dərin yaralara tərcümən olmayan bu kağız parçasını iki barmağı arasında sixaraq çəşqin bir halda:

- Bəs mən nə edim? – deyə yavaşa piçildədi.

Səfələtin canlı bir heykəli olan o qarının almış olduğu vəziyyət məni də çasdırıldı. Ona baxaraq düşünürdüm. Bu zavallı qarı altmış illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadəni neçə dəfə təkrar etmişdi?! “Bəs mən nə edim?” Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq, ürəyinin dərin guşələrinə gömülüdü?! “Bəs mən nə edim?”

Neçə dəfə bu kar və dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi?

Hələ bu qarı tərəddüdü və çəşqin vəziyyətlə qarşımda durur, həyatın qorxunc ildirimləri ilə alt-üst olan arzuları kimi ölgün, boynubükük kağızına baxırdı.

- Nənəcan! – dedim, – gəl bizə gedək, sən istədiyin kağızı yazaram.

Bərabər evə gəldik, oturdu, ailə üzvləri ilə tanış oldu. Anamlıa dərdləşdi, ta uşaqlıqdan bəri onu ağır yumruqları ilə əzən dəndlərini, fəlakətlərini bir-bir danişdi. Sonra dərindən içini çəkərək:

– Oğlum, mən deyim, sən yaz! – dedi, – mənim oğlum vağzalda qulluq eləyir (əlləri ilə uzaqları göstərərək), orada bir məktəb var, orada oxuyur. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur. Mən iki qızımı, iki də nəvəmi saxlayıram. Sənin başın üçün, üç aydır naxoşdur, üzüdüb-qızdırır.

- Nənə, bu ərizəni oraya nə üçün verirsən?

– Qulluq versinlər.

– Vağzalda oğlun nə işdədir?

– Onu bilmirəm.

– Bu kağız kimə veriləcək?

– Naçalnikə.

– Hansı naçalnikə?

– Mən oxumuş adam deyiləm, onu sən bilirsən. Yaxşı, sən naçalnikə tanıyırsan?

– Nənə, naçalnik çıxdur, hansı naçalnikə yazılaçaq, onu bilməliyik, – dedim. Dərin bir sükut...

– Nənə, sən get evə, oğlundan bunları öyrən. Birinci, bu ərizə kimə veriləcək, ikinci, oğlun nə iş istəyir və harada istəyir, sabah bu zaman gəl, kağızını yazaram.

Qoca qadın susdu, bir az düşündükdən sonra başını qaldırıb dedi:

- Qadının səsindəki, simasındakı dəyişikliyin səbəbini necə izah edərsiniz?

- “Ruhunu sizlədan həzin çırpıntılla, qəlbini inlədən dərin yaralara tərcümən olmayan kağız parçası” ifadəsini necə başa düşürsünüz?

- “Kar və dilsiz mühit” deməklə yazıçı hansı niyyətini ifadə etmişdir?

- Söhbətin belə məzmunun alınmasının səbəbini nədə görürsünüz?

– Sözüm yoxdur, ancaq bilmirəm, bu ərizənin başında nə var ki, bu gün on gündür yazılıb başa gəlmir. Əlindəki köhnəmiş kağız parçasını göstərərək:

- Bax, bunu bir nəfər bir həftəyə yazıb mənə verdi, o da deyirsən ki, bir işə yaramır.
- Nənə, onu kim yazıbdır?
- Nə bilim, sənin kimi bir oğlan.
- Nənə, get bunları öyrən, gəl, sabah kağızını yazaram.
- Nə bilim, ömrün uzun olsun. İndi deyirsən, sabah gəlim... Yaxşı... zəhmət verdim, sağ ol.

... II ...

- “Ruhunun ən incə tel-lərinə toxundum” cümləsində ifadə edilmiş fikri necə başa düşürsünüz?

O birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Görüşdük, danişdiqu. Ruhunun ən incə tellərinə toxundum. Zavallı qarşı yaralanmış dişi aslan kimi inləyərək, əvvəlləri çox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi və sevinc dolu bahar günlərindən danişmağa başladı. Bir qədər güldükdə, əyləndik. Hətta adını belə öyrəndik. Adı Anabacı idi. Nəhayət, ortalığa yenə ərizə məsələsi atıldı.

- Nənə, dediklərimi oğlundan öyrənə bildinmi?
- O, qəti bir səsə:
- Öyrəndim, oğlum. Sən yaz ki, naçalnik oğluma bir kağız versin.
- Nə kağız versin?
- Kağız versin ki, o, yoxsuldur. Altı baş adam saxlayır, özü də qızdırma içində yanır.
- Nənə, o kağızı naçalnik vermir.

- Bu dialoq Anabacı nənə haqqındaki təsəvvü-rünüzə nə əlavə etdi?

- Yox, sən yaz ki, naçalnik versin.
- Hansı naçalnik?
- Nə bilim, sən elə naçalnik yaz!

Qollarım ümidsiz bir halda yanımı düşdü. Bir anama baxdım, bir də döñərək Anabacını gözücu süzdüm. O da heyrətlə mənə baxırdı. Anam dedi:

- Oğlum, qalx, Anabacı ilə bərabər get, oğlu əhvalatı sənə desin.
- Anabacının üzü gül kimi açıldı:
- Ay atana rəhmət, belə yaxşıdır, – dedi.
- Qalxdım, bərabər getdik, yolda soruşdum:
- Nənə, eviniz haradadır?

- Otağın və Atababanın təsviri onların həyatı, məişəti barədə hansı təsəvvür yaradır?

– İkinci küçə var ha... (əlləri ilə uzaqları göstərərək) orada oluruq. Çox uzaq döyük. Mən hər gün buralardan gəlib keçirəm.

Xeyli getdikdən sonra dar bir dalan başında Anabacının evinə yetişdik. Kiçik, qaranlıq bir otağa girdik. Otaq kasib döşənmiş, dörd-beş şəlpədən ibarət idi. Bir tərəfdə Anabacının cəhrəsi durdurdu. Otağın baş tərəfində xəstə oğlu Atababa yatağında uzanmışdı. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan

bu gəncin sarı bənizinin yanaq sümükləri çıxmış, qalın qara qaşları altında rəngsiz gözləri sönük-sönük parıldayırdı. Anabacı qapıdan içəri girincə görüşməyə belə imkan verməyərək titrək və şikayətli bir səslə:

– Atababa, başın üçün, sən dediyin kimi demişdim. Bu oğlan “elə kağız yazılmaz”, – deyir. İndi gətirmişəm. Sən özün de, yazsın.

Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərərək:

– Buyur, otur! – dedi.

Görüşdük, danişdiq, sonra üzünü mənə tutaraq:

– On gündür gedir-gəlir, bu kağızı yazdırıb başa çıxara bilmir, – dedi.

Nəhayət, məlum oldu ki, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq bir ərizə ilə xidmət etdiyi idarəyə verib, pul və ərzaq istəyirmiş. Anabacının anlada bilmədiyi məsələ bundan ibarət imis.

Vəsiqəni və ərizəni yazıb verdim. Razi qaldılar. Evə dönərkən Anabacı qızığın dualarla məni qapiya qədər ötürdü. Xəstə oğluna sərf etmək üçün ovcuna bir qədər pul basdım. Almırıldı. Zor-gúc qəbul etdirdim. O, utancaq və titrək bir səslə: “Yaman gün görməyəsən, oğlum, inşallah, mən də xəcalətindən çıxaram”, – dedi. Biz ayrıldıq. Lakin onun buraxmış olduğu xatirə hələ zehnimdən silinməmiş, qəlbimdə yaşayırdı, onu hər gün xatırlayırdı.

- Anabacının sadə bir “məsələni” “anlada bilməməsinin” səbəbini nədə görürsünüz?
- Əhvalatı danişanın Anabacını unuda bilməməsinə səbəb, sizcə, nə idi?

### ... III ...

Bu hadisədən dörd ay keçdi. Nədənsə qəlbimdə o məsum qocanı görmək, onunla danışmaq arzusu gündən-günə artırdı. Məşqələmə gedəndə, ya evə dönərkən daima gözlərim küçələrdə onu axtarırdı. Günortadan sonra idi, qapı yavaşça açıldı, içəri qoca və zəif bir vücut girdi. Bir də gördüm: Anabacı... O saat yerimdən sıçradım, görüşdük, oturdu, danişdiq. Söhbətimiz çox uzandi. Sonra çarşabı altından bir corab çıxarıb:

– Al, bunu sənin üçün toxumuşam, – dedi.

Corabı alıb:

– Sağ ol, nənə, qış gəlib, soyuqlar düşüb, görünür, məni unutmamısız, – deyincə məğrur bir səslə:

– Bir şey deyil, özüm toxumuşam, – dedi.

– Özünüz toxuduğunuz üçün qiymətlidir, – dedim.

Bir az sonra bu qoca və düşkün qadına əl tutmaq məqsədi ilə bir qədər pul vermək istərkən dik-dik üzümə baxdı. Sərt bir səslə:

– Bu nədir? Mən bunu sənə satmaq üçün gətirməmişəm. Onun üçün bazar var. Bunu sənə bəxşış gətirmişəm, – deyə əllərini çarşabının altında bir-birinə sixaraq saxladı. O bu sözləri deyərkən gözlərindəki ildirimlər ta qəlbimin içində partlayan kimi oldu, yoxsul, miskin bildiyim bu qarının bu qədər qəhər və hiddəti qarşısında biixtiyar titrədim.

Hər zaman hüzn, iztirabla məni yaralayan bu miskin qadın bu dəfə məgrurluğu ilə məni qorxutdu. Bir daha üzünə baxdım. Bu dəfə üzünə qəhər və hiddət qığılçımlarının yerinə vəzifələrini bitirmiş olanlara məxsus qürur rəngi çökmüdü. Gözlərinin baxışı,

ziyası qəlbinin rahat-rahat döyündüyünü göstərirdi. Heç bir zaman görmədiyim bu rəng, bu işiq nədən doğmuşdu?

Mən indi yalnız bunu düşünür, bu sırrı kəşf etməyə çalışırdım ki, birdən-birə Anabacının səsi qulağında təkrar səsləndi:

— Oğlum, sənə isti köynək toxumaq istəyirdim, kasıblığın üzü qara olsun, yunum, ipim çatmadı.

— Mənim üçün bu da çoxdur, nənəcan, — dedim.

— Yox, oğlum, yox! — dedi və üzündəki, gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Cöhərəsi rəngdən-rəngə girən qadının bu halları indi mənə bir çox şeyləri xatırladır, bir çox köhnə dastanları anladırı.

Köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşısında oturmuş, mənə meydan oxuyur, həm də ata-babadan qalma keçmiş əxlaq və səciyyələrini bütün hal və hərəkətləri ilə mənə anladırdı. Artıq yarımla əvvəlin canlı tarixi olan bu qadın nəzərimdə daha böyükmiş, daha canlanmış, sanki mənə: "Yoxsul olsam da, qəlbim geniş, ruhum ucadır", — demək istəyirdi. Çox gözəl, bunu mən də etiraf edirəm. Lakin, ey yüksək qadın, söylə, altmış illik səfil bir həyatın sənə yüklemiş olduğu ağır yükler belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olduğu halda, necə olmuş ki, qəlbini, ruhuna toxunmamışdır? Sən mənə bunu anlat!

### I dərs Məzmun üzrə iş

1. Əsərin oxusundan (bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin kənarındaki suallara cavab hazırlayın.
2. Mətnin üçüncü parçasına aid suallar tərtib edin.
3. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların cavabı ilə bağlı fikir mübadiləsi aparın.
4. Cıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin.
5. Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında yaradıcı danışın.

### Evdə iş

#### • Mövzulardan birini seçib şifahi təqdimata hazırlaşın.

- a) Hekayə məndə hansı təssürat yaratdı?
- b) Anabacı obrazı hansı cəhətlərinə görə diqqətimi cəlb etdi?

### II dərs Təhlil üzrə iş

#### • Əsərin təhlilinə hazırlaşın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın Müəllifin oğlu, tanınmış ədəbiyyatşunas alim Kamal Talibzadə yazır: "Bizim evə gəlib-gedən, nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı qoca bir arvad vardi, qara, köhnə çarşaba büriünüb gəzərdi... Onunla atam təsadiifən kicəkdə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uşurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadiif atamın 1923-cü ildə qaləma aldığı "Anabacı" hekayəsinin yazılımasına səbəb olmuşdu. Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabını təqdim edəndə atamın zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarışlamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdu ki, yazıçını qoləmə müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdı..."

Yazıçı həyatda tanıldığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi cizgilərini diqqətlə öyrənmış, ümumiləşdirmə aparmış, parlaq, yaddaqlan ədəbi qəhrəmanını – Anabacı obrazını

yaratmağa nail olmuşdur. Əsərin üzərində müşahidələrini davam etdirin, bu obrazı yaradarkən müəllifin hansı bədii vasitələrdən və necə istifadə etdiyini aydınlaşdırmağa çalışın.

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə qeydlər edin.

|                |   |                                      |   |
|----------------|---|--------------------------------------|---|
| Əsərin mövzusu | Əsərdə diqqətə çatdırılan başlıca problem | Problemin həllini yazıçı nədə görür? | Problemin həlli barədə siz nə düşünürsünüz? |
|                |   |                                      |   |

3. Anabacı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Anabacı obrazı                       |  |                         |
|--------------------------------------|--|-------------------------|
| Onun xarakterindəki başlıca cəhətlər | Müəllifin bu obraz haqqında mühakimələri | Sizin ona münasibətiniz |
|                                      |  |                         |

4. Hekayənin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi nümunələrlə əsaslandırın.

5. Əsərin bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə edin.

| Əsərin bədii təsir gücünü artırıran vasitələr                 |   |  |
|---|---|--|
| Bədii təsvir və ifadə vasitələri (nümunələrlə əsaslandırmalı) | Obrazlı söz, ifadə və cümlələr (nümunələrlə əsaslandırmalı) | Təsvirlər (nümunələrlə əsaslandırmalı) |
|   |   |  |

6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

| Əsərin əsas ideyası | Nə üçün belə düşünürsünüz? |
|---------------------|----------------------------|
|                     |                            |

### Evdə iş

- Müxtalif mənbələrdən (diger fənlərdən, kitabxanadan, internetdən və s.) topladığınız məlumat əsasında “Hekayənin yazılışı dövr haqqında təsəvvürüm” mövzusunda təqdimata hazırlanın.

### III dərs Tətbiq • Müzakirə • Yaradıcı iş

- Müzakirə edin:** Düşdürü şəraitdən və vəziyyətdən asılı olmayaraq, insan öz ləyaqətini qoruyub saxlaya biləmi?
- Mövzulardan birini seçib işleyin:
  - “Hekayə insanlara, hayata baxışında hansı dəyişikliyə səbəb oldu?” mövzusunda yiğcam inşa yazın.
  - “Anabacı obrazının taleyi məndə hansı hiss və düşüncələr yaratdı?” mövzusunda yiğcam esse yazın.
- İnşa və esselərdən nümunələri müzakirə edin.

### Evdə iş

- Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə A.Şaiqin uşaqlar üçün yazdığı əsərlər barədə məlumat toplayıb öyrənen, mənimsədiklərinizdən müzakirələrdə, tədbirlərdə istifadə edin.



**YUSİF VƏZİR  
ÇƏMƏNZƏMINLİ**  
(1887 – 1943)

• O, həmişə yaşadığı dövrlə, müasir zamanla nəfəs alırdı, bir yazıçı-vətəndaş kimi xalqının yüksəlməsinə, inkişaf etməsinə çalışır, əlindən gələni əsirgəmirdi.

*Kamran Məmmədov*

#### **Yada salın**

- Mansub olduğu xalqın milli azadlığı uğrunda mübarizə aparan hansı ədəbi qəhrəmanları taniyırsınız?
- Onların sonsuz vətən sevgisi sizdə hansı hisslerin yaranmasına səbəb olub?

#### **Düşünün**

- Öz səadətini, xoşbəxtliyini xalqının azadlığında görən insanlar barədə nə düşünürsünüz?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## **ZEYBƏK QIZI**

*(ixtisarla)*

... I ...

Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içinde geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdilar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.

Midhəd əfəndi Bayezid meydəni ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yixilmiş, türk qanı ilə boyanmış! İstanbul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...

- Sizcə, bu hadisələr nə zaman baş vermişdir?
- Midhəd əfəndi barədə sizdə hansı təsəvvür yarandı?

– deyə içinde bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi.

Divan yolundan Sirkəciyə endi; yeni camenin yanından Qalata körpüstünə çıxdı. Sağ tərəfdən körپünün sürəhisinə soyköreib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şüası boğaza dildirib bir süs vermişdi – mavi dalğaların içinde cilvələnirdi. Əzəmətli Dolmabağça sarayı sönmüş bir qürur ilə öündəki yunan zirehlininə tamaşa etmədə

idi. Bəyoğlu başdan-başa yunan və əcnəbi bayraqları ilə donanmışdı... Midhəd əfəndi gözlərini yumdu, başını çevirdi.

Qarşidakı Üsküdar xaraba bir qəbiristanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü – ingilislər meşələri millətçilərə məskən olmasın deyə yandırılmış...

Sağ tərəf mənzərəsi daha acı idi: gözəl Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Midhəd əfəndi iztirab içinde geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsnini gözlərinə yeritdi, laübali bir vəziyyətdə İstanbula döndü.

Midhəd əfəndi evə dönmək istəmədi. Zatən evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və on başdan ibarət bir ailə İstanbulun uzaq bir guşəsinə kiçik bir yerə siğinmişdi. Odur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlıq da olsa, zülmkar əcnəbilərdən xalı bir guşəyə çəkilmək ehtiyacı duydu.

Midhəd əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi, düşündü və bu iki neməti yalnız Süleymaniyyə camesində tapacağına qane oldu.

Bu dəfə onu cameyə cəlb edən sənət eşqi və zövq duyuşu idi.

Süleymaniyyənin sakin guşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi.

... II ...

Sönük və xərabə küçələri keçdi, yanq yerlərini adladı və camenin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündən məs geydi və xalıların üzərilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı. Oturdu. Camedə kimsə yox idi. Dərin bir sükun hökm-fərma idi. Bu sükunu qəndillərə qonmuş göyərçinlər arabır pozurdu. Camenin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Midhəd əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu, ona anlaşılmaz bir mətanət gəldi.

Camedə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi.

Bir də tühaf bir nəşə içinde donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabin ətrafında gəzirdi. Bir an came qaralan kimi oldu. Mehrabin ətrafını boz bir pəlmə büründü, sonra işıqlandı və gözqamaşdıracaq bir şúa içinde bir zeybək qızı göründü. Qarayağız, parlaq gözlü, məhzun baxışlı bu qız bir şeylər söyləyirdi, həyəcan içinde çırpınırdı...

- İşgal olunmuş şəhər təsəvvürünüzdə necə canlandı?

- Təsvir olunan mənzərələr sizdə hansı hissələr yaratdı?

- Midhəd əfəndinin Süleymaniyyə məscidinə üz tutmasının əsl səbəbi nə idi?

- Məscidin daxili görünüşünü necə təsəvvür etdiniz? Bu, Midhəd əfəndiyə nə cür təsir etdi?

- “Camedə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırırdı və bu əzəmət Midhəd əfəndinin ruhunu bəsləmədə idi” cümləsində ifadə olunmuş fikri necə başa düşdünüz?

- Məscidi tərk edən Midhəd əfəndinin hiss və düşüncələrində hansı dəyişiklik yarandı? Bu hansı söz və ifadələrdə daha qabarıq əks olunub?

Midhəd əfəndiyə baygınlıq gəldi, özünü itirdi. Bir də ayılanda came əzəmet və dəbdəbəsində durmuşdu, sükun haman sükun idi. Yalnız bu sükunun özünəməxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Midhəd əfəndi bunu duydular və şair ruhuna bir ilham gəldi. Bir də zeybək qızını xatırladı, zehnində onun məhzun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məhzun baxışlı qızı təkrar görmək üçün mehrəbin ətrafinə göz gəzdirdi, bir nəticə hasil olmadı. Saatlarca oturdu... Nəhayət, qalxdı. Cameni tərk etdi.

Sakin küçələr ona geniş göründü, əsir şəhər hürr və məsrur idi. Ruhunda elə bir əzəmet var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı.

### ••• III •••

Midhəd əfəndi evə döndü. Anası mətbəxdə məşğul idi. Çağırıldı.

Dərdini anlatdı:

- Gedirəm, – dedi.
- Nərəyə, oğlum?
- Anadoluya.
- Babandan sordunmu? Bəs darülfünun?
- Babamdan sormadım, sormaya da gəlməz, darülfünun əsir... Biz də zaten əsir, əsərətdə elm təhsil etmək qabilim? ...Hürr Anadolu hər şeydən yüksək! Zeybəklər silaha sarılmış.

Midhəd əfəndi həyəcanlandı. Pancuru açdı. Xəlic və Mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi, incə minarələrə sarılmış sərvələrin arasında bir duman göründü, yaldızlandı və məhzun baxışlı zeybək qızı bütün gözəlliyyi ilə zühr etdi.

Midhəd əfəndi bihuş olaraq kanapenin üzərinə sərildi... Anası iztirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafini büründü. Midhəd əfəndini ayıldılar.

Dili söz tutar-tutmaz dedi:

- Bu əsir şəhəri tərk etməsəm, rahatlıq bulmayıacağam. Anadolu məni çağırır!
- Midhəd əfəndinin atası Münirbəy Babi-Ali məmurlarından idi. Məslək və əqidəcə tam mənası ilə əski bir osmanlı idi. Milli hərəkata, təcəddütə inanmırıldı. Onun üçün zatişahanənin iradəsi hər şeydən yüksək idi. Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkat, Münirbəycə, yalnız bir quldurluq, bir qaçaqcılıqdan ibarət idi. Odur ki, oğlunun fikrini anladıqda hiddətləndi.

– Oğlum, dəlirdinmi, – dedi, – yarın kurşunamı düzülmək istəyirsən?

Midhəd əfəndi mətanətli bir səsle:

– Bizi deyil, biz kurşuna düzəcəyik, baba! – dedi.

Münirbəy büsbütün açıqlandı:

– Sus! Sən çocuqsan, anlamazsan! – dedi, – ingilisin zirehlilərinə qarşımı gedəcəyik?

Midhəd əfəndi atasının sözünü kəsdi:

– Əvət, gedəcəyik!

– Allah, Allah!...

– Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik.

– Allah, Allah, – deyə Münirbəy əlini əlinə vurdu və hiddətindən uşunmağa başladı.

Midhəd əfəndi ayağa qalxdı və sakit bir səslə dedi:

– Anacığım, bana bir az yemək, bir cüt camaşır hazırla, yarın erkən əsarəti tərk edəcəyəm.

... IV ...

Anadoluya keçər-keçməz Midhəd əfəndi könüllü yazı-lib İzmir cəbhəsinə getdi. Midhəd əfəndinin nəzərini özü-nə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sıpər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar ciyin-lərində silah daşıyırdılar, yaralılara baxırdılar. Bunlarla bərabər, cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıqlığını heç də xatırlatmayan bu arvadlar Midhəd əfəndinin bütün rəğbatini qazanmışdılar. “Qadınlar Türkiyəni qurtaraçaqlar”, – deyə onda qüvvətli bir qənaət hasil olmuşdu.

Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Midhəd əfəndinin alayını bir az şimala köçürüdlər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sixintili idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi.

Vuruşmaların da nə vaxt başlanacağı sıpərdəkilərə bəlli deyildi.

Sixintili həyata arabir təqyir vermək üçün döyüşülər yunan qarovaluna “ova” gedirdilər.

Bir axşam zeybəklərdən iki nəfərin kəşfə çıxacağıni Midhad əfəndi duydudu. O da onlara qoşulub çıxdı. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovaluna yanaşdilar.

Təpə arasında, saklı bir yerdə tonqal yanındı. Kənarında bir nəfər yatmışdı, biri də tufəngə söykənib mürgü döyürdü. Türkər bir az gözlədilər, sonra zeybəklərdən biri cəld yükürüb bir qılınc zərbəsi ilə mürgü döyen nəfəri yerə sərdi. Midhəd əfəndi o biri zeybəklə birlikdə yatan düşmən əsgərini zərərsizləşdirdi. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Midhəd əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra “zeybək qızı”, – deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna yayıldı. Midhəd əfəndi o axşamı anlaşılmaz bir hiss içinde keçirdi. İndiyə qədər gördükleri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyyə və Boğaziçi mənzərəsini xəyalında canlandırdı, bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı.

• Midhəd əfəndi Anadoluda hansı vəziyyətlə qarşılaşır?

• Midhəd əfəndinin “qadınlar Türkiyəni qurtaraçaqlar” qənaətinə gəlməsinə səbəb nə idi?

• “Yunan qarovaluna “ova” getmək” ifadəsini necə başa düşdünüz?

• Zeybək qızı ilə qarşılaşan Midhəd əfəndinin heyrətlənməsinə səbəb nə idi?

Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızının dodaqlarında qeyri-şüuri bir təbəssüm oynadı və fövrən qaib oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürdü. Əvvəlcə Midhəd əfəndini ildirim qüvvəsi ilə qarşılıyan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı. Susdu. Sonra ruhunda bir rahatlıq duydu. Qəlbini bir yol açıldıqını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə əsrarəngiz və kimsaya eşidilməyən bir dillə dərddəsirdi... Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qaib etmədi.

Midhəd əfəndi:

- Mən səni İstanbulda ikən tanıyırdım, – dedi, – burada görüşəcəyimizi təsəvvür etmirdim.
- Mən də səni tanıyırdım, – deyə zeybək qızı başını aşağı saldı və son sözü bir-birinə toxunan çini kasaların sədasını verdi.

... V ...

... Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş iki yüz minlik bir ordu dağılıb pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayraqı təkrar İzmir təpələrində dalğalanmadı idi.

İstanbul başqa bir aləm yaşayırıdı: əcnəbilərin işgal ordusu çökilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi. Hər yer al bayraqlarla bəzənmişdi, ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi.

- Şəhərdə yaşanan təntənə necə təsvir edilmişdir? Bu, sizdə hansı ovqat yaratdır?
- Sizcə, “Anqara müməssili paşa” kimdir?

Bir də: “Anqara müməssili paşa gəldi”, – deyə səs düşdü. Minlərcə adam Sirkəciyə töküldü, küçələr fəslərdən laləzar oldu... Ağ atlı paşa xalqa təzim etmədə idi, mabeynindəki gənc zabit Midhəd əfəndi və onunla yan-yanaya gedən milli libashi zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-agır yürüyündülər. Caddənin iki tərəfini izçilər zənciri tutmuşdu. Ortanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu:

– Yaşasın Böyük Millət Məclisi! Yaşasın zeybək qızı! – səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları gullər atıldılar, etir tökdülər...

Qafılə Divan yolunda dayandı. Paşa mabeyni ilə bərabər “Şərq məhvəli” klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər “Şərq məhvəli”nin qarşısına toplandılar:

- İnsanlar zeybək qızını necə qarşılıdar? Onun alqışlanmasına səbəb nə idi?

– Yaşasın zeybək qızı! – deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı, zeybək qızının incə çöhrəsi göründü, dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən zeybək qızının cadəyə enməsini rica etdilər. Bir də

Midhəd əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu, ətraflarını gənclər bürüyüb, onları çicək yağmuruna tutdular.

Önlərində zeybək qızı olaraq, fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Bəyoğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyzoluz əsgərlər qoymuşdu. Həyəcan artdı. Lakin türk səbri həyəcana qələbə çaldı, əcnəbilərin həyasızlığına qarşı soyuqqanlıqla cavab verildi. Bir dəqiqlidə Xəlicdəki yüzlərcə qayıqlar gənclərlə doldu, Bəyoğluna keçildi...

Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə zeybək qızını əllərdə gəzdirdilər.

### I dərs Məzmun üzrə iş

- Əsərin ilk üç parçasının oxusundan (bunu fərqli şəkillərdə həyata keçirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin kənarındaki suallara cavab hazırlayın.
- Mətnin 3-cü parçasına aid suallar tərtib edin. Kiçik qruplarda birləşib tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların cavabını müzakirə edin.
- Çıxdığınız nöticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın:
  - Hekayədən oxuduğum hissə məndə hansı təəssürat yaratdı?
  - Midhəd əfəndinin sonraki taleyini necə təsəvvür edirəm?

### Evdə iş

- Hekayənin ardını oxuyun. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### II dərs Məzmun üzrə iş

- Müstəqil oxuduğunuz dördüncü və beşinci parçaları bir daha nəzərdən keçirin, mətnlə bağlı suallara yoldaşınızla birlikdə cavab hazırlayın.
- Kiçik qruplarda birləşib fikir mübadiləsi aparın, sonra cavabları təqdimatlar əsasında müzakirə edin.

#### Bilik və bacarıqlarınızı tətbiq edin:

- Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın.

“Zeybək qızı” hekayədir, çünkü...

- Hekayədə süjet xəttinin mərhələlərini müəyyənləşdirib cədvəldə qeyd edin.

| Süjetin mərhələləri              |                     |                        |                                 |                |
|----------------------------------|---------------------|------------------------|---------------------------------|----------------|
| Bədii müqəddimə<br>(ekspozisiya) | Düyük<br>(zavyazka) | Zirvə<br>(kulminasiya) | Düyükün açılması<br>(razvyazka) | Son<br>(final) |
|                                  |                     |                        |                                 |                |

- Əsərdən seçdiyiniz hissənin məzmununu hazırladığınız plan əsasında yaradıcı nağıl edin.

### Evdə iş

- Kitabxananadan, internetdəki mənbələrdən istifadə etməklə “Çanaqqala döyüşü: tarixi zəfər” mövzusunda təqdimata hazırlanın.

### III dərs • Təhlil üzrə iş

#### • Əsərin təhlilinə hazırlanın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananı.

Türkiyə və türklər barədə geniş məlumatı olan Y.V.Çəmənzəminli XX yüzilliyin əvvəllərində bu ölkənin başının üstünü almış təhlükənin böyüklüyünü, xalqın üz-üzə qaldığı məhrumiyətlərin ciddiliyini, vətənin müstəqilliyini, azadlığını qorumaq üçün vətəndaşların göstərdiyi ağlagolmaz igidiyi kiçik bir hekayədə – “Zeybək qızı”nda eks etdirə bilmışdır. Əsər diqqəti dərhal cəlb edir və maraqla oxunur. Böyük bir ərazisi işğal olunmuş ölkənin və onun insanların vəziyyətini təsəvvür etmək oxucu üçün çətin olmur. Midhəd əfəndi obrazı isə oxucuya güclü təsir edir, onun hiss və düşüncələrinə şərık çıxmamaq mümkün deyil... Əsərin üzərində müşahidələrinizi davam etdirin, bütün bunlara yazıçının nəcə, hansı bədii vasitələrlə nail olduğunu aydınlaşdırmağa çalışın.

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Sizcə, yazıçının bu mövzuya müraciət etməsinə səbəb nədir?

3. Midhəd əfəndi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Midhəd əfəndi obrazı                 |  |                               |
|--------------------------------------|--|-------------------------------|
| Onun xarakterindəki başlıca cəhətlər | Müəllifin bu obraz haqqındaki mühakimələri | Sizin bu obraza münasibətiniz |
|                                      |  |                               |

4. Zeybək qızı obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Zeybək qızı obrazı                   |   |  |
|--------------------------------------|---|--|
| Onun xarakterindəki başlıca cəhətlər | Midhəd əfəndinin bu obraz haqqındaki mühakimələri | Müəllifin bu obraz haqqındaki mühakimələri |
|                                      |   |  |

5. Əsərdə qaldırılan başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin.

|                                   |                                       |   |
|-----------------------------------|---------------------------------------|---|
| Əsərdə qaldırılan başlıca problem | Problemin həllini müəllif nədə görür? | Problemin həlli barədə siz nə düşünürsünüz? |
|                                   |                                       |   |

6. Əsərdəki konflikti müəyyənləşdirin. O, təbiidirmi? Cədvəldən istifadə edin.

|                           |                                      |
|---------------------------|--------------------------------------|
| Əsərdəki başlıca konflikt | Onu təbii, inandırıcı sayırsınız mı? |
|                           |                                      |

7. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

|                     |   |
|---------------------|---|
| Əsərin əsas ideyası | İdeyanın açılmasında daha əhəmiyyətli olan söz, ifadə və cümlələr |
|                     |   |

### Tətbiq • Müzakirə • Yaradıcı iş

“Zeybək qızı” hekayəsini milli azadlıq mövzusunda oxuduğunuz bir əsərlə müqayisə əsasında müzakirə aparın.

### Evde iş

#### • Mövzulardan birini seçib işleyin.

a) “Milli azadlığa, müstəqilliyə qovuşmanın üstünlüyünü nədə görürəm?” mövzusunda təqdimata hazırlaşın.

b) “Y.V.Çəmənzəminlinin “Zeybək qızı” hekayəsində milli azadlıq hərəkatının təsviri” mövzusunda təqdimata hazırlaşın.



**ALMAS İLDİRİM  
(1907 – 1952)**

- Almas İldirim poeziyası Azərbaycana qarşı yürüdülən haqsız siyasetə, ədavətə və düşmənciliyə qarşı bir hayqırış kimi səslənir.

*Vaqif Sultanlı*

**Yada salın**

- Vətənimizin azadlığı, vətən həsrəti mövzusunda yazılmış hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə sizin üçün daha önəmlü olanlar nədir?

**Düşünün**

- Milli azadlığa, vətən həsrətinə həsr olunmuş əsərlərin əhəmiyyəti, sizə, nədir?

**Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## ƏSİR AZƏRBAYCANIM

Hanı məni gül qoynunda doğuran,  
Xəmirimi göz yaşıyla yoğuran,  
Beşiyimdə, “layla, balam,” çağırان,  
Azərbaycan, mənim bəxtsiz anam, oy!  
Neçə ildir, həsrətinlə yanam, oy?..

Salam desəm, rüzgar alıb götürsə,  
Ağrı dağdan Alagözə ötürsə,  
Gur səsimi göy Xəzərə yetirsə,  
Xəzər coşub zəncirini qırsa oy,  
Hökəm etsə, bu sərsəm gediş dursa, oy!

Xəbər alsam Muğanımdan, Milimdən,  
Nazlı Bakım, o neft qoxan gülüməndən,  
Kim demiş ki, düşmüş adı dilimdən,  
Azərbaycan, mənim eşsiz yurdum oy!  
Ölməz eşqim, içimdəki dərdim, oy!..

Könlümə tək Kəbə etdim səni mən,  
Sənsiz neylim qurbət eldə günü mən?  
Sənsiz neylim Allahı mən, dini mən?  
Azərbaycan, mənim tacım, taxtim oy...  
Oyanmazmı kor olası baxtim oy?!

## I dərs Məzmun üzrə iş

- Şeiri fərdi səssiz oxuyun.
- İllkin təessüratınızı siniflə bölüşün.
- Əsər haqqındaki hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.

|      |  |              |
|------|--|--------------|
| s.s. | Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|      |  |              |

- Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
- Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın.

### • Bılık və bacarıqlarınızı tətbiq edin.

- Şeirdə müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrini cədvəldə qeyd edin.

|  |  |
|--|--|
| Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələri |  |
| Bədii təsvir vasitələrinin işləndiyi misralar    | Bədii ifadə vasitələrinin işləndiyi misralar |
|  |  |

- Hansı bənddəki qafiyələri daha uğurlu hesab edirsiniz? Seçiminizi əsaslandırın. Cədvəldən istifadə edin.

|   |  |
|---|--|
| Seçilmiş bənd<br>(həmqəfiyə sözlərin altından xətt çəkin) | Qafiyələri daha uğurlu hesab etməyinizə səbəb nədir? |
|   |  |

## Evdə iş

- “Əsər məndə hansı hiss və düşüncələrin yaranmasına səbəb oldu?” mövzusunda təqdimata hazırlaşın.

## II dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlaşın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Milli dövlətimizin rus işgalçılari tərəfindən devrilməsi, ölkəmizin müstəqilliyinə qəsd edilməsi və təninin sonsuz məhabbətlə sevən A. İldirimi sarsıldı. Azadlıq ideyalarının carxısı olan şair təqiblərə məruz qaldı, vətənidən sürgün edildi. Türkiyəyə sığınan sonətkar asır vəziyyətə düşən doğma yurdunu – Azərbaycanı vəsf etməkdən usanmadı. Qürbətdə yaratdığı bütün əsərlərində vətən həsrəti, doğma yurdun müstəqilliyi, azadlığı ideyaları öz əksini tapdı. Həmin dövrə yazılmış “Ösir Azərbaycanım” şeirində bir çox mətbətlərə toxunulmuşdur. Əsərin üzərində müşahidələrinizi davam etdirin, öz vətəninə müraciət edən şairin kədərli, yashlı olmasının səbəblərini aydınlaşdırmağa çalışın.

Şeirin dilindəki ahəngdarlığı, axıcılığı elə ilk misralardan hiss etdiniz. Şairin buna hansı vasitələrlə nail olduğunu müəyyənləşdirin, bədii təsvir və ifadə vasitələrinin nə məqsədlə işləndiyini açıqlamağa səy edin.

## Araşdırın • Fikirləşin • Cavab verin

- Şeir hansı mövzuda yazılmışdır? Şairin bu mövzuya müraciət etməsinə səbəb nədir?

- Şairi narahat edən başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin.

|   |  |
|---|--|
| Şairi narahat edən başlıca problem nədir? | Bu problemin həlli yolu şeirdə göstərilibmi? |
|   |  |

- Şair vətənini azad, müstəqil görəcəyinə ümidi edirmi? Nə üçün?

- Şeirin bədii təsir gücünün artması üçün hansı vasitələrdən istifadə edilmişdir? Fikrinizi əsərdən gətirdiğiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.

|   |                                    |
|---|------------------------------------|
| Şeirin bədii təsir gücünün artması üçün istifadə edilən vasitələr | Bunun nümunələrlə əsaslandırılması |
|   |                                    |

- Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

|                     |                            |
|---------------------|----------------------------|
| Şeirin əsas ideyası | Nə üçün belə düşünürsünüz? |
|                     |                            |

## Evdə iş

- Şeiri əzbərləyin.



## MİKAYIL MÜŞFIQ (1908 – 1938)

- Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşı çılğın, romantik, xeyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq.

Gülhüseyn Hüseynoğlu

### Yada salın

- Sənətkarların yaşamaq, yaratmaq isteyini əks etdirən hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?

### Düşünün

- Sənətkarın şəxsi narahathığını əks etdirən əsərlərin yazılmasına səbəb, sizcə, nə ola bilər?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## HƏYAT SEVGİSİ

*(ixtisarla)*

Ah, mən gündən-günə bu gözəlləşən  
İşıqli dünyadan necə əl çəkim?  
Bu yerlə çarpışan, göylə əlləşən  
Dostdan, aşinadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində,  
Könül, günəş kimi parla yerində!  
Göylərin lacivərd ətəklərində  
Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,  
Dostlar bir cəbhəyə tökülmüş kimi.  
Uzaqdan-azağa xam gümüş kimi  
Ağaran səhradan necə əl çəkim?

Təbiət varlıdır, təbiət xəsis,  
İşlədərkən onu, sən ey mühəndis,  
Mən də qart daşlara verdiyim bu hiss,  
Bu incə mənədan necə əl çəkim?

Bir yanda tərlanlar, dumanlı dağlar,  
Bir yanda kəkliklər, ayna bulaqlar,  
Bir yanda bülbüllər, çiçəkli bağlar,  
Mən bu tamaşadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,  
Qəlbimdə, qanımda yanın atəşdən,  
Gecədən, gündüzdən, aydan, günəşdən,  
Bu əngin fəzadan necə əl çəkim?

Qarşımıda dalgalı, dərin bir ümman,  
Ümmani sarsıdır bir acı tufan,  
Bəyaz köpükləri bir çiçək yapan  
Şeirdən, xülyadan necə əl çəkim?

Ulduzlar fikrimin çıraqbanıdır,  
Bulud xəyalımın karivanıdır,  
Səma ki hissimin aşiyانıdır,  
Böylə bir səmadan necə əl çəkim?

Xəzan acısına edib təhəmmül,  
Gülün kölgəsində ötəndə bülbül,  
– Həyat, həyat! – deyə çırpinır könül.  
Könüldən, sevdadan necə əl çəkim?

Sən aldın aşını yeni hisslərdən,  
Ey cavan qələmim, düşmə bəhərdən,  
A dostlar, söyləyin, mən bu hünərdən,  
Bu təbi-valadan necə əl çəkim?

### I dərs Məzmun üzrə iş

- Əsəri səssiz oxuyun.
- İlkin təəssüratınızı siniflə bölüşün.
- Beş qrupa bölünün. Hər qrup iki bənd üzərində işləməklə ikihissəli gündəlikdə qeydlər edin.

| Əsərdə diqqətimizi daha çox cəlb edənlər | Bunun səbəbi |
|--|--------------|
|  |              |

- Göldiyiniz nəticələri təqdimatlar əsasında müzakirə edin.
- Mövzulardan birini seçib şifahi təqdimata hazırlaşın:
  - Şeirin ən çox sevdiyim bəndi (bəndləri) hansı oldu?
  - Şeirin müəllifi haqqında məndə hansı təəssürat yarandı?

### Evdə iş

- “M.Müşfiqin həyatının son illəri” mövzusunda təqdimata hazırlanın.

**II dərs Təhlil üzrə iş**
**• Əsərin təhlilinə hazırlanın.**

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Mikayıl Müşfiqin həyatının son illerinin çox gərgin keçdiyini bilirsiniz. Mübahisələr, böhtan və təqiblər həssas şairin yaradıcılığına təsirsiz ötüşmürdü. Yaxından tamıldığı, istedadına rəğbat bəslədiyi sənət dostlarının represiya qurbanına çevriləməsi də onu sarsıldırdı. 1935-ci ildə qələmə alınmış "Həyat sevgisi" şeirində bir narahatlıq, təlaş duyulmaqdadır. Diqqətli oxucuda sual yaranır: Gənc şair "gündən-günə gözəlləşən bu işıqlı dünyadan", dostdan, tanışdan nə üçün ol çəkməli idi?

Şeir üzərində müsahidələrini davam etdirir. Misraların arxasındaki gizli mətləbləri aydınlaşdırmağa çalışın. Əsər birnəfəsə oxunur, oxucunun qəlbini hakim kəsilsər. Bunun bir mühüm səbəbi onun bədii gözəlliyidir. Əsərin dilindəki aydınlığa, sözlərin, qafiyələrin necə seçildiyinə, bədii təsvir və ifadə vasitələrindən hansı məqsədlə istifadə olunduğuına diqqət yetirin.

**Araşdırın • Fikirləşin • Cavab verin**

2. Lirik qəhrəmanı necə səciyyələndirərsiniz? O, insanlara, təbiətə, dünyaya necə münasibət bəsləyir? Cədvəldən istifadə edin.

| Lirik qəhrəmanın...  |  |  |
|--|--|--|
| <i>insanlara münasibəti</i><br>(şəirdən nümunələr göstirməklə aydınlaşdırın) | <i>təbiətə münasibəti</i><br>(şəirdən nümunələr göstirməklə aydınlaşdırın) | <i>dünyaya münasibəti</i><br>(şəirdən nümunələr göstirməklə aydınlaşdırın) |
|  |  |  |

3. Lirik qəhrəmanın həyata bağlılığı, yazıb-yaratmaq arzusu uğurla ifadə edilibmi? Buna hansı bədii vasitələrin köməyi ilə nail olunub?
4. Lirik qəhrəmanın həyəcanı, narahatlıq hissi hansı söz və ifadələrlə əks etdirilib? Onları uğurlu saymaq olarmı?

|      |  |  |
|------|--|--|
| s.s. | Lirik qəhrəmanın həyəcanını, narahatlığını əks etdirən söz və ifadələr | Onlardan hansını daha uğurlu sayığınızı əsaslandırın |
|      |  |  |

5. Əsərdə qaldırılan başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Əsərdə qaldırılan başlıca problem nədir? | Bu problemi şairin şəxsi həyatı ilə əlaqələndirmək doğrudurmu? |
|  |  |

6. Əsərin ideyasını aydınlaşdırın. Fikrinizi əsərdən götirdiyiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.

|                |   |
|----------------|---|
| Əsərin ideyası | Nə üçün belə düşünürsünüz? (Fikrinizi nümunələrlə əsaslandırın) |
|                |   |

**Evdə iş**

- Şeirin (beş bənddən az olmayıaraq) ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini, səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin. Şərti işarələrdən istifadə edin.

**Müstəqil iş üçün**

- Topladığınız məlumat əsasında təqdimata hazırlanın.

*Seyid Hüseyn*  
**İKİ HƏYAT ARASINDA**  
(ixtisarla)

Ənisə qapıdan içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. O, Ənisənin atası ilə şirin söhbət edirdi. Muxtar iki il əvvəl məktəbi bitirmişdi. Mərkəzi işçi kooperativində orta bir vəzifə daşıyırırdı. Ənisəni ona hələ kiçik yaşda ikən anaları nişanlamışdı.

Ənisə onların söhbətini dinləməyə başladı. Məşədi Əhmədin söhbəti heç də maraqlı deyildi. Cavanlıqda eşitdiyi bir möcüzədən bəhs edirdi. Muxtar da onun sözlerini təsdiq edirdi. Əlavə olaraq, özü də möcüzə qəbilindən bir əhvalat quraşdırıb nağıl etdi. Muxtar möcüzəyə inanacaq halda deyildi, o, bunu yalnız göləcəkdə qayınması olacaq əmisiinin könlü xoş olmaq üçün söyləyirdi. Bu, Muxtarın bir xüsusiyyəti idi. O özünü qarşısındaki adama bəyəndirmək üçün hər rəngə müvəffəqiyətlə girdi. Onun bu hali Ənisənin xoşuna golmirdi.

Payız mövsümü yaxınlaşdqca Ənisənin vəziyyəti ağırlaşırıldı. Üç ay olardı ki, o, məktəb həyatından ayrılmışdı. Bu üç ayın ərzində o, göləcək həyatı ilə bağlı bir qərara gəlməmişdi. Onun qarşısında üç yol vardı: darülfünun, ictimai həyat, ər evi.

Ənisənin bütün yoldaşları darülfünuna girmək üçün çalışırdılar. O, hələlik heç bir təşəbbüs də bulunmamışdı. Çünkü Ənisəyə, hər şeydən əvvəl, özünü və ailəsini dolandırmaq lazım idi. Bunun üçün Ənisə darülfünun yolunu hələlik ikinci mövqeyə buraxıb ictimai həyat yolunu tutmalı idi. O, burada müvəffəqiyətlə çalışı bilərdi. Onun maddi vəziyyəti də burada təmin edilərdi. Ancaq bir məsələ vardı ki, atası Məşədi Əhməd ona müsaidə vermirdi. Məşədi Əhməd Ənisəni üçüncü yolu tutmağa, ər evinə getməyə məcbur edirdi.

Ənisə iki həyat arasında qalmışdı. Yeni həyat onu öz tərəfinə çəkirdi, əski həyatın izləri onu tutub buraxmırırdı. Ənisənin yoldaşlarından bir neçəsi maarif şöbəsinə müraciətlə özlərinə müəllimlik yeri almışdı. Ənisə də oraya müraciət etdi. Kəndlərin birində müəllimlik yeri vardı. O, takbaşına kəndə gedə bilməyəcəkdi. Onun yalnız bir ümidi vardı: atasını və öğeyə anasını yanına alıb kəndə getmək...

Bu fikrini atasına açıb söyləmək üçün münasib bir vaxt aradığı halda atası onu yanına çağırıldı:

— Ənisə, — dedi, — sən özün görürsən ki, mən qocalmışam. Gözlərim yaxşı görmür, əllərim işləməkdən qalıbdır. Yavan çörəyi belə doyunca yeyə bilmirik, nə üçün sən qoca atanın bu halını nəzərə almırsan?

Ənisə qızardı. Bilirdi ki, atası onunla Muxtar barəsində danişacaqdır. Başını aşağı salıb cavab verdi:

— Bilirəm, siz atalıq haqqı ilə məni böyüdüñüz, məktəbdə oxumağa imkan verdiniz, mən də övladlıq vəzifəsi ilə qocalığınız zamanında sizə kömək etməliyəm. Mən buna çalışıram.

Məşədi Əhməd momunun bir tərzədə:

— Cox sağ ol, qızım. Mən bu barədə səndən razıyam, — dedi.

— Mənim sizə köməyim yalnız öz zəhmətim sayəsində olacaqdır. Mən özümə müəllimlik yeri tapmışam. Alacağım maaş bizə kifayət edər. Bu barədə mənə izin veriniz.

Məşədi Əhmədin qaşları çatıldı:

— Nə üçün əmin oğluna getmək istəmirsin?

— Başqasının qazancına göz dikməkdən nə çıxar? Bir zamanda ki mən özüm də onun kimi çalışıb qazana bilərəm.

Məşədi Əhməd hirslandı:

— Sən nə dəməşirsan? Ağlin çəşibdir! Necə yəni özüm də onun kimi çalışıb qazanaram?! Xalq sonra mənə nə deyər? Qız xeyləği nə iş görə bilər?

— Nə üçün görə bilmir? Minlərlə qız idarə və müəssisələrdə qulluq edib öz ata-analarını saxlayır, mən də onların biri... Maarif şöbəsi mənə kənddə müəllimlik yeri verib. Yiğisib kənddə gedərik. Orada daha yaxşı yaşamaq olar. Xalq da sənə bir söz söyləməz.

— Sən xərifləmişən! Belə boş-boş fikirləri başından çıxar. Sənin qulluğun yalnız Muxtarın evidir.

Ənisə atasının əmrinə boyun əyməyəcəkdi. Dedi:

— Atacan, məni bağışla, əmrindən çıxıram.

Məşədi Əhməd papaqcı idi. Vaxtilə onun bazar qapısı ağzında kiçik bir dükani vardi. Bir tərəfdən papaqcılığın get-gedə tənəzzülü, o biri tərəfdən özünün qocalığı ona dükən saxlamaq imkanı verməmişdi. Üç il əvvəl dükənini bağlamışdı. Bundan sonra o, evdə işlər, qoyun və quzu dərisindən tikdiyi papaqları bazarda əlində gəzdirməklə satardı. Qış fəslində bu yolla keçinirdilər. Yayda tüklü papaqlar işə getmədiyindən çox çətinlik çəkirdi. Son zamanlar əli daha iynə tuta bilmirdi. Onun yeganə ümidi Muxtar idi.

Ənisə atasının halını görürdü. O, yaxşı bilirdi ki, ayda əlli-almış manatlıq bir golirlə ev-lərinin maddi çətinliyi aradan qaldırıla bilər. Hazırda belə bir iş də vardi. Yalnız Məşədi Əhmədin müsaidəsi lazımdı. Ənisənin fikrinə gəldi ki, onu tutub bağlayan ipləri birkərəlik qırıb atsin. Onu əskiliyə çəkən mühitə, atası Məşədi Əhmədə üsyən edərək: “Mən artıq sərbəstəm, ixtiyarmız öz əlimdədir. İstədiyim kimi hərəkət etməyə haqqım vardır”, — deyib, təklif edilən kəndə getsin.

Ənisə bunu yalnız düşünürdü. Fəqət bu fikrini söyləməyə cəsarəti yox idi. İki gün əvvəl məktəbi yeni bitirib özünə iş axtaran bir gənc maarif şöbəsinə ona demişdi:

— Əgər kəndə getmək sizə müyəssər deyilsə, maarif şöbəsinə bildiriniz, mən oraya getmək istəyirəm.

Ənisə ona iki-üç gündən sonra qəti cavab verəcəyini bildirmişdi. O, maarif şöbəsinə cavab verməli idi. Vaxt yaxınlaşırıldı. Bəzi məktəblərdə dörsələr başlanmışdı.

Ənisə düşündü, düşündü. Qəti qərar vermək zamanı yetmişmişdi. İndi onun xəyalında iki şey canlanırdı: Muxtar, kənd məktəbi... Atasını özündən razı salmaq məsəlesi də vardi. Ənisə qarşısında belə bir məsələ qoydu: “Mən atamı razı salmaq üçün onun istədiyi düşüncə və zehniyyətdə bir qız ola bilərəmmi?”

Ənisə atasının istədiyi bir ruhda qız ola bilməyəcəkdi. Ərə getdikdən sonra da onu razı sala bilməyəcəkdi. O, Muxtar kimi gündə bir rəngə düşməyi bacarmırdı. Hər halda, atasının həyatını öz maaşı ilə təmin etməli idi. Bunun üçün Ənisə sohər evdən çıxıb, saat ikidə evə qayıtdı. Sabahı gün də evdən çıxıb bir-iki saat sonra qayıtdı. Üçüncü gün saat on radələrində evdən çıxarkən atasına çatdırmaq üçün ögey anasına bir məktub verdi.

Məşədi Əhməd axşamüstü evə qayıtdı. Ənisə hələ gəlməmişdi. Qızdan nigaran qalmağa başladılar. Muxtarın dalınca adam göndərdilər. Ənisənin yazdığı məktubu Muxtar Məşədi Əhmədə oxudu: Atacan! Bilirəm, mənim hərəkətimi pişləyəcəksən, çünki mən sənin sözündən çıxdım. Sənin xahişinə əməl etmədim. Yalnız bununla kifayətlənməyib, sənin evini tərk edib kəndə gedirəm.

Mən çox yaxşı bilirəm ki, qoca atalara ehtiram etmək lazımdır. Lakin kor-koranə onların əmrinə tabe olmaq ehtiram deyil. İnanıram ki, indi olmasa da, gələcəkdə mənə haqq verəcəksiniz.

*Sizi heç zaman unutmayacaq qızınız Ənisə.*

... 2 ...

### İkinci Dünya müharibəsi, şəxsiyyətə pərəstiş və müləyimləşmə dövründə ədəbiyyat (1941–1960)

İnsanlığa, bəşəriyyətə fəlakət gətirən alman faşizminə qarşı mübarizəyə SSRİ adlanan quruluşa, zorla da olsa, daxil edilən Azərbaycan da qoşuldu. Bu, labüb idi. Faşist Almaniyasına və onun müttəfiqlərinə qarşı vuruşmaq haqqı, ədaləti, başlıcası isə azadlığı, müstəqilliyi uca tutan hər bir xalq üçün mənəvi borc idi. Xalqımız həm ön cəbhədə, həm də arxada qələbə üçün əlindən gələni əsirgəməmişdir. Onlarla həmvətənimiz cəbhədə iğidliyinə görə ən yüksək ada layiq görüldüyü kimi, minlərlə insanlarımız da arxada gecə-gündüz

çalışmaqla fədakarlıq göstərmiş, qələbənin əldə olunmasına misilsiz töhfələr vermişdir. SSRİ-nin nə ovaxtkı, nə də sonrakı rəhbərliyi tərəfindən qiymətləndirilməsə də, Bakı nefti düşmən üzərində qələbədə əvəzsiz rol oynadı. Azərbaycan müharibə illərində yüz milyon tona yaxın neft vermiş, cəbhəni döyüş sursatı, ən yüksək keyfiyyətli yanacaq, ərzaqla təmin edərək, xalqımız tərəfindən unudulmayacaq tarixi xidmət göstərmişdir.

Əldə silah düşmənə qarşı vuruşan yazıçı və incəsənət xadimlərimiz də az olmamışdır. İsmayıllı Şixli, Əbülləsən Ələkbərzadə, Ənvər Əlibəyli, Büyükağa Qasimzadə, İslam Səfərli, Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə və başqa yazıçı və şairlərimiz döyüş cəbhələrində vuruşmuş, onlardan sağ qalanlar iştirakçısı olduqları dəhşətli müharibə səhnələrini eks etdirən təsirli əsərlər yaratmışlar.

Müharibə dövründə hər üç ədəbi növdə maraqlı bədii nümunələrin yaradılması diqqəti çəkir. İlk çağlarda daha çox *lirik* şeirlərin yazılmasına isə təbii baxmaq lazımdır. Nəsr və dramaturgiya nümunələri bir müddət sonra yaradılmağa başlandı.

Müharibənin birinci aylarında yazılın lirik şeirlərdə səfərbərliyə, düşmənə qarşı mübarizəyə çağırış ruhu ifadə edildirdi. S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli və başqa şairlərin ilk əsərlərində bu çağırış daha güclü olub, düşmənə nifrat hissi aşılıyordu. Zaman irlilədikcə lirik şeirlərin ideya-məzmununda dəyişiklik müşahidə olunurdu. İstər arxa, istərsə də ön cəbhədə fədakarlıq göstərən insanın mənəvi aləminin açılmasına, hiss və duyğularının ifadəsinə diqqət yetirilirdi. Büyük məhrumiyətlərlə qarşılaşan, ciddi əzab-əziyyətlərə dözməli olan həmvətənlərimizin öz insani hissələrini, nəcib duyğularını qoruyub saxlamaları, sabaha ümidi baxmaları, qələbəyə inamı itirməmələri poeziyada ən plana çəkildi. S.Vurğunun “Ananın öyüdü”, S.Rüstəmin “Ana və poçtalyon”, “Gün o gün olsun ki”, R.Rzanın “İntiqam” kimi şeirləri dillər əzbəri oldu.

Yaranmaqdə olan *nəsr* əsərlərinin başlıca mövzusu həm ön, həm də arxa cəbhə idi. Lakin bu əsərlərdə daha çox arxada çalışan insanların həyatı, əməyi, həyəcanları eks etdirilirdi.

Ə.Əbülləsənin “Yaralı”, “Oğullar və atalar”, S.Rəhimovun “Medalyon”, M.Hüseynin “Fəryad”, Ə.Məmmədxanlıının “Ulduz” əsərlərində döyüşçülərin, Mir Cəlalın “Anaların üsyani”, Ə.Vəliyevin “Qərənfilin sovqatı” və s. əsərlərdə isə arxada çalışanların obrazlarının yaradılmasına diqqət yetirilmişdir.

Bu illərdə yazılmış bir sıra *nəsr* əsərləri (S.Rəhimovun “Aynalı”, Mir Cəlalın “Açıq kitab” və s.) müharibə mövzusunda olmasa da, həmin dövrdə insanları düşündürən problemlərlə səsləşirdi. Bu, *dramaturgiyada* da müşahidə olunurdu. Başqa sözə, müharibə illərində ərsəyə gələn dram əsərlərinin çoxu tarixi mövzulara həsr edilsə də, yazıldıqları dövrün ab-havasını

əks etdirirdi. A.Şaiqin “Nüşabə”, M.Hüseynin “Cavanşir”, Z.Xəlilin “Qatır Məmməd” və s. pyeslər bu qəbildəndir.

S.Vurğunun “İnsan”, R.Rzanın “Vəfa” və s. dram əsərləri isə müharibə mövzusunda yazılmışdır. S.Vurğun “İnsan” əsərində müharibəni xeyirlər şər arasında gedən mübarizə kimi mənalandırır və insanlığın bu amansız bələdan uzaqlaşmasını arzulayırdı. R.Rza “Vəfa” pyesində Bahadır və Vəfa obrazlarının timsalında ön və arxa cəbhədə insanların qarşılaşıqları çətinliklərə, ağır sinaqlardan üzüağ çıxmalarına diqqəti çəkmişdir.

Müharibə mövzusuna sonrakı dövrlərdə də müraciət olunmuş, yüksək bədii dəyərli əsərlər yaradılmışdır.

Faşizm üzərində tarixi qələbədən sonra ölkənin qarşısında təxirəsalınmaz vəzifələr dururdu. İlk növbədə sənayenin, kənd təsərrüfatının dirçəldilməsi, yenidən qurulması, dağıntıların aradan qaldırılması vacib idi. Ağır faciə yaşamış insanlarımız indi də əzmlə, böyük iradə hesabına dinc quruculuq işləri ilə məşğul olmağa başlamışdılar. Ənənələrinə sadıq olan ədəbiyyatımız isə içində olduğu həyatı əks etdirməklə yanaşı, müharibə mövzusuna, tarixi keçmişə, dünyada baş verən mühüm hadisələrə münasibət bildirir, müəyyən ugurlar qazanırdı. Amma bu, asan başa gəlmirdi. Sov.İKP Mərkəzi Komitəsi ədəbi prosesə siyasi nəzarəti və təzyiqləri müharibədən sonra daha da sərtləşdi. 1946 –1948-ci illərdə mərkəzin qəbul etdiyi qərarlar sənətkarın əl-qolunu bağlayır, həyat həqiqətlərini, sovet gerçəkliyinin mahiyyətini əks etdirməsinə imkan vermirdi. Partiyaya xidmət ədəbiyyatın və incəsənətin başlıca vəzifəsi kimi dəyərləndirildi. Təcrübə göstərdi ki, sovet gerçəkliyinin idealizə edilməsi, sovet adamının qüsursuz göstərilməsi ədəbiyyatın siyasılışdırılmasına, nəticədə bədii cəhətdən sönüük, qeyri-səmimi, inandırıcı olmayan əsərlərin meydana gəlməsinə səbəb oldu. Hətta istedadlı və tanımış sənətkarların yaradıcılığında belə bu qəbildən əsərlər az yer tutmurdu. “Leninin kitabı”, “Zamanın bayraqdarı” (S.Vurğun), “Lenin” (R.Rza), “Biz kommunistlərik” (S.Rüstəm) kimi poemalar, onların müəlliflərinin, eləcə də başqalarının (M.Rahim, O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil və s.) bir çox lirik şeirləri birbaşa dövrün ideoloji tələbləri əsasında yazılmışdır.

Qadağalar, nəzarət nə qədər güclü olsa da, ənənə və varisliyə bir prinsip səviyyəsində sadıq qalmağa səy edən ədəbiyyatımız əsrənən əsrə keçib gələn humanist, mütərəqqi idealalarını qoruyub saxlamağa çalışırdı. SSRİ-nin ozamankı başçısı İ.Stalinin ölümündən sonra – 1950-ci illərin axırına yaxın ölkədə ədəbiyyat və incəsənətin üstünə basqının müəyyən qədər səngiməsi, “müləyimləşmənin” baş verməsi də bədii yaradıcılığı öz müsbat təsirini göstərdi. Təsadüfi deyildir ki, həmin dövrün *lirkasında* əsas təsvir obyekti insan idi. Onun arzu və düşüncələrinin ifadəsinə önəm verilir, qəlb aləminin incəliklərinə xüsusi diqqət yetirilirdi. İnsan və dünya, insan və zaman kimi məsələlərə lirkada fəlsəfi yanaşma get-gedə güclənirdi. Bu, Rəsul Rza başda olmaqla, B.Vahabzadənin, Ə.Kərimin yaradıcılığında özünü daha qabarlıq göstərirdi.

Bu dövrdə poeziyada müşahidə edilən başqa bir meyil həyat hadisələrinin geniş təsviri idi. Başqa sözlə, şairlərin əksəriyyəti poema yaradıcılığına daha çox diqqət yetirir, müxtəlif mövzularda yazdıqları poemalarda həyat hadisələrinin epik təsvirini əks etdirməyə səy göstəridilər. S.Vurğunun “Muğan”, “Zəncinin arzuları”, “Aygün”, S.Rüstəmin “Qafurun qəlb”, “On ikinci tūfəng”, “Gülbahar”, Z.Xəlilin “Ulduzlar”, M.Rahimin “Abşeron torpağında”, R.Rzanın “Qızılılgıl olmayıyordı”, “Bir gün də insan ömründür”, M.Dilbazinin “Əlcəzairli qız” və s. bu janrı maraqlı nümunələri kimi diqqəti çəkirdi.

M.Şəhriyarin “Heydərbabaya salam” poeması həmin dövrün ən mühüm ədəbi hadisələrindən sayılır. Hər kəlməsində, hər misrasında xalq ruhu, xalq yaradıcılığının nəfəsi duylan bu gözəl sənət nümunəsi otaylı-butaylı ədəbiyyatımıza güclü təsir etmiş, yüzlərlə bədii əsərin yaranmasına səbəb olmuşdur.

Müharibədən sonra *nəsrə* ciddi irəliləyiş oldu. S.Rəhimov, S.Rəhman, Mir Cəlal və başqa sənətkarlar əsərlərində gerçəkliyin tənqidini təsvirinə yer verdikləri üçün haqsız tənqid edilsələr də, ümumən nəşr sahəsində müəyyən uğurlar əldə edildi. Xüsusən roman janrında yeni inkişaf meyilləri aydınca duyulurdu. S.Rəhimovun “Şamo”, M.İbrahimovun “Gələcək gün”, “Böyük dayaq”, M.Hüseynin “Abşeron”, Ə.Əbülhəsənin “Dostluq qalası” və bir sıra digər romanlar həm mövzu, həm də ideya-bədii keyfiyyətlərinə görə rəğbətlə qarşılandı.

Ə.Məmmədxanlıının, İ.Əfəndiyevin hekayələri, İ.Qasimov və H.Seyidbəylinin “Uzaq sahillərdə” povesti oxucuların maraq göstərdikləri ədəbi nümunələr idi.

Bu dövrdə *dramaturgiya* və *teatr sənətində* böyük bir dönüş, yüksəliş müşahidə edilirdi. Müasir mövzulara daha çox müraciət olunması, əmək adamlarının obrazlarının yaradılması, ailə-moişət məsələlərinə diqqətin çəkilməsi dramatik əsərlərin səciyyəvi cəhətləri kimi ön plana keçdi. İ.Əfəndiyevin “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, İ.Qasimovun “Xəzər üzərində şəfəq”, İ.Səfərlinin “Göz həkimi”, Ə.Məmmədxanlıının “Şərqiñ səhəri”, “Od içində” əsərləri həm oxucu-tamaşaçıların, həm də ədəbi tənqidin diqqətini cəlb edirdi.

• • •



## SƏMƏD VURĞUN (1906-1956)

• O, vətənin və poeziyanın yaddaşında təkərarsız poetik şəxsiyyət, milli və beynəlmiləl ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, müttərcim və mütəfəkkir kimi yaşayır.

*Yaşar Qarayev*

### Yada salın

- İkinci Dünya müharibəsinə həsr olunmuş hansı sənət əsərləri ilə tanışsınız?
- Bu mövzuda olan sənət nümunələrinə diqqətinizi daha çox çəkən nə olub?

### Düşünün

- Sənət adamlarının müharibə mövzusuna döñə-dönə müraciət etmələrinə səbəb, sizcə, nədir?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə wasitələrini müəyyənləşdirin.

## ANANIN ÖYÜDÜ

(ixtisarla)

Geyib əsgər paltarını, silahlandı qəhrəman,  
Onun polad sinəsinə sığışmadı ürəyi.  
– Dayan! – deyib yaxın gəldi, öpdü onun alnından  
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.  
– Ana! Getdim, salamat qal! – deyib öpdü qarını.  
Ana igid balasına açdı öz qollarını,  
Üz-gözündən öpə-öpə bağırina basdı onu,  
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.  
Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür ciçəyim!  
Tarixlərin şahididir mənim bu ağ birçəyim.  
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.  
Qulağında yaxşı qalsın mənim sənə öyüdüm:  
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,  
Qılincını çalan zaman qüvvət gəlsin qoluna!  
Sən düşmənin qabağında igid tərpən vüqarla,  
Tüfəngini təmiz saxla, atını da tumarla!  
Öz yerində olsun gərək igidin yar-yarağı,  
Hər gün yeni bir zəfərlə gölsin onun sorağı.  
İgid balam! Hərçənd ki öz ananam mən sənin,  
Çörəyilə böyümüsən bizim ana Vətənin.

...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,  
 Şaftalılar şirələnib budağını əyəndə.  
 Göndərərəm sovqatını – sənin də öz payını,  
 Sən də artır öz əlinlə zəfərlərin sayını.  
 Get, düşmənin qabağında igid tərpən vüqarla,  
 Tüfəngini təmiz saxla, atını da tumarla".  
 Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;  
 Günəş yaydı şoləsini vətənin göylərindən.  
 Ana baxdı öz oğluna, su da səpdi dalınca...  
 Şair qəlbə bu səhnədən ilhamını alınca,  
 – Yaşa, – dedi, – ey qəhrəman! Yaşa, – dedi, – ey Vətən!  
 Sonra şair dodaqları öpdü ana əlindən.

### I dərs Məzmun üzrə iş

- Əsərin oxusundan (bunu fərdi səssiz oxu, səslə oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz) sonra aşağıdakı suallara parta yoldaşınızla cavab hazırlayın:
  - Gənc oğlan hara hazırlaşır?
  - Ana oğluna nə nəsihət edir?
  - Ananın fikrincə, döytüşcüdə hansı keyfiyyətlər olmalıdır?
  - Şairin anaya ehtiramı hansı misralarda daha qabarlıq ifadə edilmişdir?
- Bu suallar üzrə müsahibədə fəal iştirak edin.
- Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin.

a) Əsər barədə fikirlərinizi ikihissəli gündəlikdə yazın:

| s.s. | Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|------|--|--------------|
|      |  |              |

b) Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misraları cədvəldə qeyd edin:

| Bədii təsvir və ifadə vasitələri | Onların işləndiyi misralar |
|----------------------------------|----------------------------|
| Epitet                           |                            |
| Metafor                          |                            |
| Təkrir                           |                            |
| Mübaliqə                         |                            |

- Kiçik qruplarda birləşib hər iki tapşırığa hazırladığınız cavabları dəqiqləşdirin. Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin.
- Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
  - Ananın oğluna nəsihəti məndə hansı hiss və düşüncələr yaratdı.
  - Şeiri nəsrə çevirib məzmununu yığcam danışın. Öyrəndiyiniz yeni sözlərdən istifadə edin.

### Evdə iş

• Mövzulardan birini seçib təqdimata hazırlanın.

- Əsgər anaları hansı hissələrə yaşayır?
- S.Vurğunun müharibəyə həsr etdiyi lirik şeirlər.

## II dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlanın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizə Azərbaycan poeziyasının əsas mövzusu idi. Səməd Vurğunun müharibənin başlığı günü yazdı:

...Bilsin ana torpaq, eşitsin Vətən,  
Müsəlləh əsgərəm mən də bu gündən...

— misraları həmin dövrə xaranan poeziyanın devizinə çevrilmişdi. Cəbhədə — döyüşçülərin qarşısında qələbəyə çağırış ruhlu şeirləri ilə çıxış edən Səməd Vurğunun "Ananın öyüdü" əsəri az bir vaxtda geniş yayılmış, həm əsgərlərin, həm də arxa cəbhədə qələbə arzusu ilə yaşayan insanların dilindən düşməmişdir. Bu şeir müharibə əleyhinə yazılmış əsərlərin 1943-cü ildə ABŞ-da keçirilən müsabiqəsində yüksək dəyərləndirilmiş, dünya ədəbiyyatında bu mövzuya həsr edilən ən qiymətli əsərlərdən biri kimi Nyu-Yorkda çap edilərək hərbçilər arasında yayılmışdır.

Vətənə sədaqət, qəhrəmanlıq, fədakarlıq hisslerinin səmimi ifadəsi şeirin sevilməsinin mühüm səbəblərindəndir.

Əsərin üzərində işlədikcə təsvir və ifadə vasitələrinin orijinallığı, zənginliyi diqqətinizi cəlb edəcəkdir. *Onlardan biri də inversiyadır.* "İversiya" latin sözüdür, monasi "yerdəyişmə" deməkdir. Əsərin (nitqin) bədii təsir gücünü artırmaq üçün cümlədə (misrada) sözlərin grammatik ardıcılığının pozulmasına inversiya deyilir. İversiya bədii ifadə vasitəsi kimi nitqin emosionallığını, estetik təsir gücünü artırır.

Geyib əsgər paltarını, silahlandı qəhrəman,  
Onun polad sinəsinə sığışmadı ürəyi...  
...Öz yerində olsun gərək igidin yar-yarağı,  
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı...

Azərbaycan dilinin sintaktik qaydalarına görə, xəbər cümlənin sonunda gəlməlidir. Yuxarıdakı nümunənin birinci, üçüncü misralarında xəbər misranın əvvəlində, ikinci, dördüncü misralarda isə ortada işlənmişdir. Şair qrammatik sıralanmanın qəsdən pozmaqla şeirin emosionallığını, fikrin təsir gücünü artırmışdır.

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Əsərdə diqqəti cəlb edən başlıca problem nədir? Müəllif həmin problemin həllində nəyə üstünlük verir? Cədvəldən istifadə edin.

|      |  |  |
|------|--|--|
| s.s. | Şair diqqəti hansı mühüm problemə cəlb edir? | Siz bu problem barədə nə düşünürsünüz? |
|      |  |  |

3. Şeirdən nümunələr göstirməklə ana obrazını səciyyələndirin. Cədvəldən istifadə edin:

| Obraz: Ana              |                   |                   |                         |                           |
|-------------------------|-------------------|-------------------|-------------------------|---------------------------|
| Anaya xas olan cəhətlər | Oğluna münasibəti | Vətənə münasibəti | Şairin anaya münasibəti | Sizin anaya münasibətiniz |
|                         |                   |                   |                         |                           |

4. Əsgər oğul obrazı üçün səciyyəvi olan cəhətləri göstərin. Cədvəldən istifadə edin.

| Obraz: Əsgər oğul            |                       |                       |                         |
|------------------------------|-----------------------|-----------------------|-------------------------|
| Xarakterindəki əsas cəhətlər | Ananın ona münasibəti | Şairin ona münasibəti | Sizin ona münasibətiniz |
|                              |                       |                       |                         |

5. Şeirin bədii təsir gücünün artmasına şair necə nail olmuşdur? Fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.

|  |      |  |
|--|------|--|
| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar | Növü | Əsərin bədii təsir gücünün artmasında rolu |
|  |      |  |

6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.

| S.S. | Əsərin ideyası | Nə üçün belə düşünürsünüz? |
|------|----------------|----------------------------|
|      |                |                            |

### Evdə iş

- “Ananın öyüdü” şeirinin müasir oxucu üçün əhəmiyyəti nədir?” mövzusunda təqdimat hazırlayın.

### III dərs • Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Şeirdən cədvəldəki atalar sözlərinə uyğun nümunələr seçin, fikrinizi əsaslandırın.

| Atalar sözləri                | Əsərdən seçilmiş uyğun nümunələr | Nə üçün belə düşünürsünüz? |
|-------------------------------|----------------------------------|----------------------------|
| İgid oğul düşmənə əyilməz     |                                  |                            |
| İgidin igiddən nəyi artıqdır? |                                  |                            |
| İgidlik döyüşdə məlum olar    |                                  |                            |
| Yaxşı at igidin arxasıdır     |                                  |                            |

2. Ana obrazının canlandırıldığı Qarabağ savaşına həsr olunmuş bir əsər seçin və diqqətlə oxuyun. “Ananın öyüdi” əsəri ilə müqayisə edin. Çıxdığınız nəticəni müqayisə cədvəlinde, yaxud Venn diaqramında qeyd edin.

3. “Ananın öyüdü” şeirindən bir parçanın ifadəli oxusuna hazırlaşın.

- Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırıb iş vərəqində yazın.
- Sonra parçanın oxusunda səsinizin aldığı çalarları qeyd edin. Unutmayın ki, misraların hər birinin oxusunda məzmundan asılı olaraq, fərqli səs çalarları yarana bilər.
- Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti işarələrlə göstərin.

4. İfaları dinləyib münasibət bildirin.

### Evdə iş

- Digər fənlərdən və mənbələrdən öyrəndiyiniz məlumat əsasında “Faşizm üzərində qələbədə Azərbaycanın rolü” mövzusunda şifahi təqdimat hazırlayın.



## SÜLEYMAN RÜSTƏM (1906 – 1989)

• Cənub mövzusu Süleyman Rüstəm yaradılığında geniş yer tutur. Onun adı Arazin o tayında dillərdən düşmür, şeirləri əldən ələ, dildən dilə gəzir. Şair Cənubda xalqın ən çox sevdiyi və arxalanlığı söz ustalarındandır.

*Hüseyin Abbaszadə*

### Yada salın

- Cənubi Azərbaycana həsr olunmuş hansı əsərlərə tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?

### Düşünün

- Cənub mövzusunda yazılmış əsərlərdə, sizcə, hansı məsələlərə dəha çox diqqət yetirilir?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitabının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## TƏBRİZİM

(ixtisarla)

Baxdıqca hüsnünə doymayırla gözüm,  
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,  
İzin ver qolumu salım boynuna!  
Sənin bayramına, sənin toyuna  
Dili bir, qanı bir qardaşın gəlib,  
Dərdinə aşına sırdaşın gəlib.

Sən çıxdın qarşıma duzla, çörəklə,  
Bağından dərdiyin gülə, çıçəklə,  
İkiyə bölünməz saf bir ürəklə,  
Təbrizim, Təbrizim, aman Təbrizim,  
Yox olsun başından duman, Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,  
Hicrindən göz yaşı tökənlər bilər,  
Ömrünə qaranlıq çökənlər bilər,  
Bağından gül-çiçək dərdim, Təbrizim,  
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,  
Söyüdlərin kölgəsində igidlər  
Babalardan dinləyirlər öyüdlər,  
Coşur damarlarda qanı, Təbrizim,  
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan, ağlaram, gülsən, gülərəm,  
Yaşasan, yaşaram, ölsən, ölərəm,  
Varımı səninlə yarı bölrəm,  
Gəl bir də üzündən öpüm, Təbrizim!  
Başına gül-çiçək səpim, Təbrizim!

Nədir o mənalı, dərin baxışlar?  
Nədir gözlərindən yağan yağışlar?  
Nədir qəlbindəki payızlar, qışlar?  
Yetimtək boynunu burma, Təbrizim!  
Məlul-məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!  
Mənə qardaş deyən dilinə qurban!  
Vətəninə qurban, elinə qurban!  
Baxdıqca hüsnünə doymayırla gözüm,  
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

## I dərs Məzmun üzrə iş

- Əsərin oxusundan (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə aşağıdakı suallara cavab hazırlayın:
  - Əsərdə ayrılıq barədə nə deyilir?
  - Şair Təbrizin gözəlliyi haqqında hansı fikirləri söyləyir?
  - Şairin Təbrizə məhəbbəti hansı misralarda daha qabarlıq ifadə olunub?
  - Şeiri oxuyarkən Azərbaycanın ikiyə bölünməsi ilə bağlı hansı tarixi hadisələri xatırladınız?
- Kiçik qruplarda birləşin. Hər qrup iki, yaxud bir bənd üzərində işləməklə məzmuna aid suallar və onlara cavab hazırlayın.
- Şeirdəki bədii təsvir və ifadə vasitələrinin növünü göstərin. Cədvəldən istifadə edin:

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|  |  |

- Üzərində işlədiyiniz bəndlərlə bağlı fikirlərinizi ikihissəli gündəlikdə yazın.

| Əsərdə diqqətimizi daha çox cəlb edənlər | Bunun səbəbi |
|--|--------------|
|  |              |

- Yerinə yetirdiyiniz tapşırıqlarla bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

## Evdə iş

- Digər fənlərdən, müxtəlif mənbələrdən topladığınız məlumat əsasında “Təbriz şəhəri haqqında nə bilirom?” mövzusunda təqdimata hazırlanın.

## II dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananı.

Şair İkinci Dünya müharibəsi illərində sovet ordusı sıralarında Cənubi Azərbaycana getmiş, soydaşlarımızın həyatı, milli azadlıq uğrunda apardıqları mübarizə ilə yaxından tanış olmuşdur. Həmin səfər şairin yaradıcılığına mühüm yer tutan Cənub lirikasının yaranmasına səbəb oldu. Bu silsiləyə daxil olan əsərlər Azərbaycan dərdlərinin tərcüməsinə çevrilmiş, birliyimizə qənim kəsilənlərə sərt cavab kimi dəyərləndirilmişdir.

“Təbrizim” ideya-məzmunu, bədii gözəlliyi ilə oxucuların diqqətini dərhal cəlb etmiş, otaylı-butaylı soydaşlarımızın böyük rəğbətini qazanmışdır. Lirik qəhrəmanın səmimiliyi, yüksək emosionallığı oxucunu düşünməyə, əsərdə qaldırılan problemlərin mahiyyətini dərk etməyə sövg edir. Əsərdə əksini tapmış mühüm siyasi mətləbləri, bədii gözəlliyi təmin edən vasitələri aşkarla çıxarmağa çalışın. Bədii təsvir və ifadə vasitələrinən necə istifadə olunduğu xüsusi diqqət yetirin.

Əsərdə sizin üçün yeni olan bədii təsvir vasitəsi – **metonimiya işlənməsidir**. Metonimiya yunan sözü olub “addayışma” deməkdir. Bədii əsərdə bir əşya, hadisə, anlayışın əvəzinə onunla bağlı olan başqa bir ad işlənir. Məsələn, Bakının dərdi var, Bakı xəstədir misrasında şair “Bakı əhalisi” əvəzinə, “Bakı” sözünü işlətməklə metonimiya yaratmışdır. “Təbrizim” şeirində çox vaxt Təbriz sözü həmin şəhərdə yaşayış insanlarında işlənmişdir:

Sən çıxdın qarşıma duzla, çörəklə,  
Bağından dərdiyin güllə, çiçəklə,  
İkiyə bölünməz saf bir ürəkələ,  
Təbrizim, Təbrizim, aman Təbrizim,  
Yox olsun başından duman, Təbrizim.

Şair metonimiyanın istifadə etməklə fikrin təsir gücünün artmasına, Vətənimizin birliyi ilə bağlı düşüncələrinin daha təsirli ifadəsinə nail olmuşdur.

**Araşdırın • Fikirləşin • Cavab verin**

- Şeir xoşunuza gəldimi? Səbəbini aydınlaşdırın.
- “Əsərdə Cənubi Azərbaycanın taleyi ilə bağlı ciddi siyasi mətləblər əksini tapmışdır” fikrini doğru saymaq olarmı? Mövqeyinizi əsaslandırın.
- Lirik qəhrəmanın xarakterindəki mühüm cəhətlər, sizcə, hansılardır? Əsərdən səciyyəvi nümunələr seçməklə fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.

|  |                            |
|--|----------------------------|
| Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər | Bunu təsdiq edən nümunələr |
|  |                            |

- Lirik qəhrəmanın Təbrizlə bağlı hiss və düşüncələri sizdə hansı təəssürat yaratdı?
- Şeirin bədii təsir gücünü artırın vasitələr hansılardır? Fikrinizi əsərdən seçdiyiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.

|      |   |                                   |
|------|---|-----------------------------------|
| s.s. | Əsərin bədii təsir gücünü artırın vasitələr | Onların rolunun aydınlaşdırılması |
|      |   |                                   |

- Şeirin başlıca ideyası nədir? Cədvəldən istifadə edin.

|                     |                            |
|---------------------|----------------------------|
| Əsərin əsas ideyası | Nə üçün belə düşünürsünüz? |
|                     |                            |

**Evdə iş**

- İfadəli oxu ilə bağlı mənimsiyiniz bilik və bacarıqları tətbiq etməklə şeirin bir neçə bəndinin ifadəli oxusuna hazırlaşın.

**III dərs • Tətbiq • Müzakirə • Yaradıcı iş**

- Abbas Səhhətin “Vətən” şeirini oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz), tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

Könlümün sevgili məhbubu mənim  
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,  
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək  
Vətəni, məncə, unutmaq nə demək?!

Anadır hər kişi yə öz vətəni,  
Bəsləyib sinəsi üstündə onu.

Südüdür kim, dolanıb qanım olub,  
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,  
Ölərəm, əldən əğər getsə vətən.

Vətənin neməti nisyan olmaz,  
Naxələflər ona qurban olmaz.

Vətən əedadımızın mədfənidir,  
Vətən övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz,  
Olsa, ol şəxsədə vicdan olmaz!

2. Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar hazırlayın və onlara cavab yazın.
3. Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
4. Şeirin məzmununu mənimsədiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin.
5. Şeiri S.Rüstəmin “Təbrizim” əsəri ilə hansı xüsusiyyətlər üzrə (mövzu, problem, janr, ideya, vəzn) müqayisə edəcəyinizi müəyyənləşdirin.
6. Müqayisənin nəticəsini cədvəldə qeyd edin.

|  |                      |                   |
|--|----------------------|-------------------|
| Hansı xüsusiyyətlər üzrə müqayisə olunurlar? | S.Rüstəm. “Təbrizim” | A.Səhhət. “Vətən” |
|  |                      |                   |

7. A.Səhhətin “Vətən” şeirinin ilk üç beytinin (aşağıdakı cədvəldə yerləşdirilmiş nümunə işinizi asanlaşdıracaqdır) ifadəli oxusunu hazırlayın. Əsər əruz vəzniinin *rəməl* bəhrində yazılmışdır. Bu bəhrin üctəfiləli növündə olan şeirin oxusunda hər təfiləyə uyğun olan misra bölümünün bütün ifasına çalışın. Lakin bu, misranın oxusundakı bütövlüyü, ahəngdarlığa mane olmamalıdır. İfaçılıq vəzifəsini (dinləyicilərə nöyi çatdıracağınızı), səsiniz alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin. Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (qürur, təntənə, qətiyyət və s.) qazanacaqdır.

| FA'ilAtün    | Fə'ilAtün   | Fə'ilün  |
|--------------|-------------|----------|
| Könlümün sev | gili məhbü  | bu mənim |
| Vətənimdir,  | vətənimdir, | vətənim. |

8. İfaları dinləyib müzakirə edin.

### Evdə iş

- Kitabxana və ya internetdəki mənbələrdən S.Rüstəmin “Cənub şeirləri” haqqında məlumat toplayın, təqdimata hazırlaşın.



**MİR CƏLAL**  
(1908 – 1978)

• Mir Cəlal bütün qəlbini ilə xalqa bağlı yazılıçıdır. Onun əsərlərində xalqımızın nəcib ruhu duyulmaqdadır... Mir Cəlal, ilk növbədə, kiçik və çox adı görünən bir hadisədən böyük ictimai nəticələr çıxarımağı bacaran sənətkarlardandır.

İlyas Əfəndiyev

### Yada salın

- Müharibə mövzusunda yazılmış hansı əsərlərlə tanışınız?
- Belə əsərlər sizdə hansı hissələr oyadır?

### Düşünün

- İkinci Dünya müharibəsi illərində yazılmış əsərlərin müasir oxucu üçün əhəmiyyəti nə ola bilər?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitabının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## VƏTƏN YARALARI

(ixtisarla)

... I ...

Səngərimdən çıxanda üzgүçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Gümən edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm.

Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanıldım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalandı kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm.

Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm, bacarmıram. İsti mayenin vücutduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığımı, olduğum aləmdən ayırdığımı hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başimdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükutu dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa döñür, get-gedə kicilir, sularda əriyib, yox olurlar.

Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar; birisi həsrətlərini, birisi əziyyətlərini, bazisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bu hissələri keçirmədim. Bunları xəyalına gətirmədim... Gözümü açanda özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirmək istədiyini görəndən sonra

• Döyüşə atılan əsgər hansı hissələri keçirir?

• “Sanki bir səs mənə deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm” cümlələrində ifadə olunmuş fikri necə başa düşdünüz?

• Huşunu itirməkdə olan əsgərin hiss və düşüncələri sizdə hansı təəssürat yaratdı?

duydum ki, həyata qayıdırıam. Deyəsən, məni bunlar, qalın kitabların mənası ilə silahlansmış həkimlər, şəfqət və mərhəmətdən yoğrulmuş qızlar qaytarırlar. Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdırıam.

Ürəyimdə bir şadlıq var; dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri ilə sümükdən ibarət sıfətimə ilk təbəssüm işığı düşdü. Sonra məni bir düşüncə yaxaladı. Haraya qayıdırıam? Nəcə illər ömür keçirdiyim, doğuldugum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, sevindiyim həyata qayıdırıam! Orada hələ görmədiyim nələr var? Bunu nə kitabda

- “Amma mənə elə gəlir ki, xəstənin fiziki həyatından çox, mənəvi həyatı var” cümləsində ifadə olunmuş fikri necə başa düşdünüz? Əsgərdə belə bir qənaətin yaranmasının səbəbini necə izah edərsiniz?
  - Əsgərin “iki ömür” arzusu sizdə hansı düşüncələr yaratdı?
- oxumuşam, nə həkimdən eşitmışəm. Amma mənə elə gəlir ki, xəstənin fiziki həyatından çox, mənəvi həyatı var. Onu möhkəm addımlar, taqətlə ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyallar aparır. Bu xəyallar, bəlkə də, sağlamlıq zamanında adamın başına yol tapmir. Həyatın keşməkeşləri onlara yol, imkan vermir. İndi isə əl-qolunu boş qoyub, yatağa uzanmış bədən tamamilə onların, qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata azğın bir maraq üçün qayitmiram, oynamaga gelmirəm. Dolu süfrələr başında oturub yeməyə, qədəh sindirmağa, tərif deyib, tərif eştitməyə gəlmirəm. Məxmər stol dalında tabelərimin üstünə qışqırmağa, əmrlərə, fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm...

Məndə qəribə bir arzu baş qaldırıdı: iki ömür istəyirəm. İstəyirəm ki, ilk ömrüm – təcrübə dərsi olsun; bu mürəkkəb dünyani, qapalı adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür imkani verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum, anamın, o mehriban xılqətin qucağına atılım, isti nəvazışlərinə tutulum. Atəmin sərin torpaq astanasında iməkləyim. Səsim gölsin. Yixila-dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik günləri başlasın...

O günler... məgər xəyal onları götürüb yetirə bilərmi?.. Qapımızdan keçən su arxının yanında oynardım, söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşq saçlarımı üzümə tökerdi...

Hani mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqəç yoldaşları? Vuruşub-başlığımdı, atıb-tutduğum, ayrılib-birləşdiyim yaşıdları?

Bax bunlardan doymamışam.

Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağında yaşamışam. Doymamışam.

Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları...

Heç bir zaman bu xatırələr cəbhədəki qədər şirin olmur. Əsgər onları arxada qoyub gəlmışdır. Onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmışdır.

... II ...

Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib, yoldaşlarından ikisi yanına gəlmişdi. Biri mənim yaşıdım, məktəb yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırılmışdır. Onu görəndə həmişə məktəbli uşaqların kitab çantası yadına düşür. Nəsrəddinin belə yaraşıqlı bir çantası var idi. Özü də qayıyla belinə bağladı. Bəzən onun çantasından tutub çəkişdirirdik, ha dönmək istərdi ki, görsün, kimdir, bacarmazdı. İndi Nəsrəddin bizim komandırın köməkçisidir. Komandır sərrini ona deyir, təhlükəli yerlərə onu özü ilə aparır.

İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu Lətifdir. Atası çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar yığıncaqlarında onu stol başında, ayaq üstə durub açarı mürəkkəbqabına döyən, sükut isteyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi.

Lətif anasına oxşamır. Başısağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu, çörəyimizi də hazırlar. Yürüşlərdə, gecə istirahət əmri veriləndə, bir də görərdin, Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç adam üçün “yataq” düzəldirdi. Əleyhəqazlarımıza başımızın altına qo-yub tırtıp düşərdik.

Bunlar mənim yanımı həm görüşə, həm sıfarişə gəlmışlər. Mənim nə danışmağa, nə də əsəblərimə toxunacaq bir xəber almağımı icazə var idi. Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa, yalnız bir şəfqət bacısını gördürüm. Yanıma gələn, məni dindirən olmadığını görə darixirdim. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri şəfqət bacısı buraxmir. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki, “xəstə yuxudadır”. Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin üzünü gördüm. Dərhal bacının səsi gəldi:

— Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm.

Mən dözmədim:

— Oyanmışam, — dedim, — bacı, burax gəlsin.

Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya sarındığım, ya ağrıdan qorxdığum üçün dikələ bilmədim. Başım, ümidsiz kimi, balışa yapışib qaldı.

Yoldaşlar bir üzü xətir, bir üzü zor-güt özlərini mənim yanımı saldılar. Bacı onlara yalvarırdı:

— Həkim bilsə, mənim atamı yandırar. Aman gündür, tez gedin!

Nəsrəddin ona təselli verdi:

— Tez, arxayı ol, tez gedəcəyik.

Lətif dedi:

— İki-üç dəqiqə, artıq yox.

Cadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Mənim alnimdən öpüb, zəif əlimi ovçunun içini almış, illər ayrışı kimi, həsrətlə səhbətə başlamışdı...

Onlar yaralarımdan sarı mənə təselli verirdilər:

— Gullə yarası əti bişirir, tez sağalır. Ananın duası da sənə kömək eləyir. Yaxşı ötüşmüş-sən, on-on beş günə duracaqsan.

Mən ağırlardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi:

— İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzümüz bədbin deyilsən. Qoca ağacların gövdəsini yarib içində ocaq qalayırsan, halına təfavüt eləmir. Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir biçaq vurulsə, o saat yaşırdığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir, əsl həyatdır. Sən belə gənc-lərdənsən. Ancaq onu da bil ki, bir neçə ay sonra qovaq ağacının biçaq vurulan yerini möhkəmlənmiş, bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələ-cəksən, həm də ki...

Lətif Nəsrəddinin ürəyindən xəber verdi:

— Həm də ki vətənə gedəcəksən.

- Əsgərin dedikləri onun döyüş yoldaşları barədə sizdə hansı təsəvvür yaratdır?

- Bu sözləri deməkdə Nəsrəddinin əsl niyyəti nədir?

Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar onillərə bərabər olan bir neçə aylıq cəbhə həyatından alıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq isteyirdilər.

Bacı Nəsrəddinin qarşısında dayanıb xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayırmırıldı:

— Səndən, — deyirdi, — heç nə istəmirəm. Bizim evə get, mənim yazı stolumun başında otur, kitablarımı, kağızlarımı fikir ver, gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız-zad

- Nəsrəddinin bu sözləri onun haqqındaki təsəvvürünüzü nə əlavə etdi?

yazan, itirib-axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilati ilə soruşacağam... Universitetə, bilirəm, gedəcəksən. Uşaqlara bir-bir salam de...

Bu gördüğün gurultuları orada xatırla. Yəqin, mənim abuna vərəqim durur, onu bir al, bax gör kitabxanaçı deyirmi ki: “Bu oğlan niyə kitab götürmür?”

Lətif Nəsrəddinə macal vermədi:

— Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək. Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. Gör Ədil müəllim oradadır mı? Gör yenə dərslər qaydasındadır mı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünvanımı direktöra, Ədil müəllimə ver, bəlkə, məktub yazan oldu.

Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:

— Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin. Yəqin, hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil, bağrına bas, bir çərgah başla. İnan ki, üstümə yüz topdan gülə yağısa da, mən burada çərgahın səsini eşidəcəyəm...

Lətif tapşırırdı:

- Lətifin söylədikləri onun haqqında sizdə hansı təsəvvür yaratdı?

— Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durna-gözlü bulaqdan ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nana, xəmti, nilufər — nə desən,

taparsan. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa, daşa sürtmək isteyirəm.

### ... III ...

Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim. Anamı görməyə tələsirdimə də, çıxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım, görüm, nə dəyişmişdir. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş əyərək cəbhədən gələn oğullarını salamlayırlar, cəbhəyə gedən oğullarına xeyir-dua verir.

Anamı evdə tapmadım. Açıarı bir-birimizə bələdlədiyimiz yerdən götürdüm, qapını açıb, evdə rahatlandım.

Bu evdə nə təzəlik var?

Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə qoyulmuşdur. Sənki anam bunları hər gün oxuyur. Pəncərənin ağızında balaca və üzü bezlə tikilmiş bir qutu

var. Yəqin etdim ki, anam yenə nəsə göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir gözünə yiğilmişdi. Anladım ki, anam bunları mənə saxlayır – oxumamış qəzeti o tərk etməz.

Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.

Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin açarını nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən başqa kimsə açmayıacaq, bəs açarı kimə etibar edir?

... Anam mənim bu sualımı köksünü ötürürək cavab verdi:

– Bala, – dedi, – çox vaxt səninle oturub söhbət eləyirdim. Sən cəbhədə, bəlkə də, atışmadasan. Mən burada bardaş qurub səni körpə çağında görürəm, dindirirəm, danışırsan, oynayırsan... Açıq orada dursun. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsen. Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki, sən işdən qayidanacan oğlun gələr, qapıda qalar. Açıq qoy get... Gördün ki! Niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin çıxdın!

Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. Ürəyimdə deyirdim: “Bəşəriyyət hamısı analar qəlbə ilə yaşasayıdı, dünya başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur!”

Vətənin hava və sularındanmı, adamlarımızın “cəbhəçidi”, deyə mənə göstərdikləri qonaqpərvəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox tez dirçəldim. Özümü əvvəl-kindən də möhkəm hiss etdim. Sağlıdqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayitmaq arzusu məndə alovlanırdı. Nəhayət, anam məni yola salmali olduğuna inanandan sonra Nəsrəddinin də, Lətifin də anasını çağrırdı. İstirahət günü bizim evimiz səfər evinə oxşayırıdı. Hərə bir sovqat bağlayıb götürmişdi. Mən ha yalvardım ki, canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir, buraxmıldır. Corab götürən, papiros alan, fətir bisirən, xörək hazırlayan kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı.

– Bala, – deyirdi, – bu, üçümüzün payıdır, açmazsan. Yetirən kimi Nəsrəddini, Lətfi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun!

#### • IV •

Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayı deyə bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarımın heç birini yerində tapmadım. Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına götürüldüğünü deyirdilərsə, Lətif haqqında açıq danışmırıldılar. Mən dərhal komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi. Orada savadlı bir əl rusca yazmışdı: “Demişdim, elə də oldu: döyüşü ölməyəcəkdir!”

Mən yazını oxuyub komissarın üzünü baxdım. Nəzərlərimlə soruşurdum. Nə soruşduğumu komissar bilmirdi:

– Həkim yazar, – dedi, – Lətifin sağalmağına ümidişim yox idi.

Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyiş, ciyərinin başı zədələnib. Amma həkim Qiylaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.

İki ay əvvəl mənim yanımı gələn yoldaşlarımı axtarib görüşmək üçün icazə aldım. Ən əziz sovqatı, anaların verdiyi bağlamani səhra xəstəxanasına gedən maşınların birinə atdım. Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzinirdi. Yarası qolundan idi,

həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə səhbət üçün məni kənara çəkdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklerimin hamisini nağıl etdim. Bıçağı çıxarıb bağlamani açmaq istədim.

Nəsrəddin mane oldu:

- Qoymaram, – dedi.
- Yeməli şeydir, xarab ola bilər.
- Lətifisiz açmayacaqsan.

Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.

- Elə isə dur, – dedi, – dur, onun yanına gedək.

Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, böyük komandir imiş. Rəsmiyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi.

Mən həkimi “yumşaltmağı” boynuma aldım. Gözlədim. O, otağından çıxanda rəsmi vəziyyət alıb məqsədimizi söylədim.

- Sabah nahardan sonra yarım saat gedə bilər, – deyə o, icazə verdi.

Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal tapmadım. Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılrıdı. Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də qəhərləndirdi. Narahat etməyim deyə tez durdum. Bağlamani onun yanına qoyub çıxdım.

... V ...

Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən sonra üç səmimi yoldaş oturub sovgatı açdıq. Burada albuxara, kişmiş, fındıqdan tutmuş Ordubad almasına qədər vardi. Yeməli şeylərin altında adama bir əl dəsməli, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.

Əlcəkləri əlimizə taxdıq. Anamın sözü mənim qulağında cingildədi: “Bir oturun, bir gəzin, bir vuruşun!”

– Uşaqlar, – dedim, – bu əlcəklərdə analarımızın mehribanlıq istisi, vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə, yanımızda olduğunu hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də, qəlebəyə də aparacaqdır.

Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:

- Bir gəzək, bir vuruşaq!

– Qoyun, – dedim, – analarımızın surəti gözümüzün önünde, səsi qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayıñ yaşasınlar. Ana Vətən bizdən razi qalsın.

### I dərs

### Məzmun üzrə iş

1. Əsərin ilk iki parçasını oxuyun. Bunu fərqli yollarla fərdi səssiz oxu, səslə oxunun izlənilməsi, fasılələrlə oxu, proqnozlaşdırılmış oxu və s. həyata keçirə bilərsiniz.
2. Mətnin kənarındaki suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın.

3. Qənaətlərinizin yaxın və ya oxşar olduğu yoldaşlarınızla birləşib kiçik qruplar yaradın, fikirlərinizi ümumiləşdirib təqdimata hazırlaşın.
4. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
5. Hekayədən oxuduğunuz parçanı bitkin hissələrə ayırin, birinin məzmununu tərtib etdiyiniz plan əsasında yaradıcı danışın.

### Evdə iş


- a) Əsərin davamını (3-5-ci parçaları) evdə oxuyun.
- b) Tamış olmayan sözlərin mənasını aydınlaşdırın.

### II dərs Məzmun üzrə iş

1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin.
2. Parta yoldaşınızla birlikdə həmin parçaların məzmununa aid suallar və onlara cavab hazırlayıñ.
3. Kiçik qruplarda birləşərək cavabları dəqiqləşdirin və ümumiləşdirin.
4. Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

• **Bilik və bacarıqlarınızı tətbiq edin.**

5. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın.



6. Hekayədən seçdiyiniz cümlələrə bədii təsvir və ifadə vasitələri artırın. Cədvəldən istifadə edin.

| Hekayədən seçilmiş cümlələr | Əlavə edilən bədii təsvir və ifadə vasitələri |        |         |            |            |          |
|-----------------------------|---|--------|---------|------------|------------|----------|
|                             | Epitet  | Təşbeh | Metafor | Metonimiya | Bədii sual | Mübaliğə |
|                             |   |        |         |            |            |          |

### Evdə iş

- Kitabxananadan, internetdən topladığınız məlumat əsasında “Mir Cəlalin müharibəyə həsr etdiyi hekayələr” mövzusunda məruzə hazırlayıñ.

### III dərs Təhlil üzrə iş

• **Əsərin təhlilinə hazırlanın.**

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

İkinci Dünya müharibəsinin ən qızığın çağında qələmə alınan bu əsərdə geniş müharibə sahnələri və rilməsə də, oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qazəb, nifrət duygusu oyanır. Əsərdə bir-birinə zidd olan iki alem üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatırılardında mövcuddur: “Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xərif küləklərə dəraq görməmiş saçaq kimi dolaşq saçlarımı üzüma tökərdi”. Müharibə isə gerçək və amansızdır: “Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm, gurultunu qoparan da mənəm, gündüzün boz və kəsif üftüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm”. Dinc həyatın, əziz xatırılərin, müqəddəs hissələrin qorunması istəyi hekayənin mahiyyətini, mənasını təşkil edir.

Əsərin oxunaqlı və təsirli olmasının bir mühüm səbəbi bədiliyyin imkanlarından məharətlə istifadə olunmasıdır. Bu ustalıq bədii təsvir və ifadə vasitələrinin (“hissiz sükü”, “məgər xəyal onları getirib yetirə bilərmi?” və s.) işlənməsində özünü daha qabarıq bürüzə verir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, mətnaltı mənalara diqqət yetirməklə yazıçının niyyətini, hekayənin bədiliyyini təmin edən vasitələri aşkarla çıxarmağa çalışın.

**Araşdırın • Fikirləşin • Cavab verin**

2. Hekayədə yazıcıını düşündürən, narahat edən başlıca problem, sizə, nədir? Müəllif həmin problemin həllini nədə görür? Cədvəldən istifadə edin.

|  |   |                                |
|--|---|--------------------------------|
| Yazıcıının önem verdiği problem nədir? | Yazıcı bu problemin həllini nədə görür? | Siz bu barədə nə düşünürsünüz? |
|  |   |                                |

3. Ədəbi qəhrəmanın – əsgər obrazının xarakterindəki başlıca cəhətləri aydınlaşdırın. Fikirlərinizi təsdiq edən nümunələr göstərin. Cədvəldən istifadə edin.

| Əsgər obrazı                  |                            |
|-------------------------------|----------------------------|
| Xarakterindəki mühüm cəhətlər | Bunu təsdiq edən nümunələr |
|                               |                            |

4. Digər obrazların və yazıcıının ədəbi qəhrəmana münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.

| Əsgər obrazına              |  |
|-----------------------------|--|
| Digər obrazların münasibəti |  |
| Yazıcıının münasibəti       |  |
| Sizin münasibətiniz         |  |

5. Hekayəni növ və və janr baxımından oxuduğunuz bir dram əsəri ilə müqayisə edin. Müqayisə cədvəlindən istifadə edin.

| Hansı cəhətlərə görə müqayisə olunurlar | Əsərlərin adı    |
|---|------------------|
|   | “Vətən yaraları” |
|   |                  |

6. Bədii təsvir və ifadə vasitələrinin əsərə görtirdiyi gözəlliyi necə izah edərsiniz?

|  |   |
|--|---|
| Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələri | Əsərin bədii təsir gücünün artmasında onların rolu (nümunələrlə əsaslandırın) |
|  |   |

7. Əsərdəki başlıca fikir – ideya nədir? Cədvəldən istifadə edin.

| Əsərin əsas ideyası | Nə üçün belə düşünürsünüz? |
|---------------------|----------------------------|
|                     |                            |

**E v d e i ş****• Mövzulardan birini seçib təqdimata hazırlanın:**

- Əsər mühərribə haqqındaki təsəvvürümə nə əlavə etdi?
- Cəbhədə olsa idim, vətənə məzuniyyətə gedən döyüş dostumdan nə xahiş edərdim?

**Müstəqil iş üçün**

- Bölmədə tanış olduğunuz sənətkarların hayatı topladığınız məlumat əsasında təqdimata hazırlanın.



## MİRZƏ İBRAHİMOV (1911 – 1993)

• Mirzə İbrahimov xalqın sevilmişidir, təcrübəli bir yazıçıdır. Onun qələmindən çıxan bütün əsərlər maraqla oxunur. O, müxtəlif həyat hadisələrini, fərqli taleyi olan insanları els ustalıqla təsvir və təqdim edir ki, oxucu bunlara laqeyd qala bilmir, özünü təsvir olunanların yanında hiss edir.

Sabit Rəhman

### Yada sahn

- Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatına həsr olunan hansı əsərlərlə tanışınız?
- Belə əsərlərdə diqqətinizi ən çox çəkən nə olub?

### Düşünün

- Cənubi Azərbaycanda milli azadlıq hərəkatının və onun qurbanlarının yazılışlarını daim düşündürməsinə səbəb, sizcə, nədir?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## GƏLƏCƏK GÜN (romandan parçalar)

... I ...

Bütün günü hər tərəfə od əleyən günəş təzəcə batmışdı.

Firidun xırmanın qırığında, hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü.

Firidunun gözlərində həyatın ağır və əzablı səhnləri canlanırdı. Uşaqlığı... Ata və anasının ölümü... Tehran həyatı... Sonra Təbriz... Bu xatirələr içərisində, nədənsə, Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi.

Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağacı və sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfəli cəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcımı kimi anı olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş, taxıl qoxusu verən yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş süzülərək yerə düşdü.

Firidun Təbrizin qərbində, Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı meyvələri ilə məşhur Azərsəhrdə anadan olmuşdu. Bir tərəfdən Urmı gölü, o biri tərəfdən daima başı qarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərsəhr təbiətin gözəl və səfali guşələrindən biridir.

Firidunun atası Təbrizin tacirlərində birinin Azərsəhrdəki malikanəsində bağbanlıq edərdi.

Firidun xırda bir daxmada dünyaya gəlmişdi. Bu, hündür divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındaki ikigözlü palçıq daxma idi. Firidunun

atası da, babası da burada doğulmuştu. Anası hər il mart ayında Novruz bayramı qabağı daxmanın qapı tərəfdən çöl divarlarını ağardar, içəridəki yırtıq kılım və yorğan-döşəyi çırpıb təmizləyərdi. Belə yoxsul yaşasalar da, onlar özlərini xoşbəxt hesab edərdilər; bir tikə çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pis-yaxşı, hər il qısı yaza çıxarar və beləliklə, acliq nə olduğunu bilməzdilər. Bu yaşda artıq Firdun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bildir. Yay ayları Azərşəhərə gələn ərbab uşaqlarından o, əlifbani da öyrənə bilmüşdi. Atası onun vərəqləri cirilmiş birinci sinif kitab-larındakı hekayələri höccələşyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla: “Bu uşaqdan bir şey çıxacaq”, – demişdi. Hətta o, bir qədər pul yiğib Firdunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə düşmüşdü.



Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhrəkəti malikanəsini satdı. Yeni ərbab çox qəribə xasiyyətə malik idi. Onun hərəkət və danışıqlarında, insanlara münasibətində möhkəm və sabit heç bir şey yox idi. O

gah karşısına çıxan hər şeyi vurub dağıdacaq bir dəli, gah da hər şeyə laqeyd mü-nasibət bəsləyən sadəlövh bir sarsaq kimi hərəkət edirdi. On iki yaşılı oğlu isə atasının əksinə olaraq, çox aydın xasiyyətə malik idi; bu, dalaşan, vurub sindiran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi. Ərköyünlük və kütlüyün bir nü-munəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi. Dörd il məktəbə getdiyinə baxmayaraq, o, hələ də əlisbanı öyrənə bilməmişdi. Əlinə gələn şeyi vurub sindirər, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Heç kəs ona bir söz deyə bilməzdi. Bağa köcdüklərinin üçüncü günü o, Firidunu gizlənpaç oynamaga çä-ğirmışdı. Beşcə dəqiqə keçməmiş dəcəlliyyə başlayıb bir kötüyü Firidunun başına en-dirmək istəmişdi. Firidun kötüyü onun əlindən almış və qarnına bir təpik vurub yerə sərmişdi. O, motal kimi yixildiği yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçısan adamların içində ərbab da vardi. Ərbab gözü qızmış dəvə kimi özünü Firidunun üstünə atmışdı. Lakin Firidun cəld arxın o tayına atıldıqda ərbab da üzü üstə yerə dəymışdı.

– Ay uşaq, tutun bu vələdüznani!

Nökərlər Firidunun dalınca tökülmüşdülər. Firidun ağacdan-ağaca yel kimi uçaraq hasarı o taya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firidunun atasını yanına çağırmışdı.

– A kişi, sənin gözündən xəyanət tökülür!

Firidunun atası pambıq kimi ağarmışdı.

– Ağa, yüz ildir, bu torpaqda qulluq edirik, on sənin kimi ərbab yola salmışıq, heç biri də bizdən xəyanət görməyib!

– Yox, sən xain adamsan, şələ-şüləni yiğişdir, buralarda izini-tozunu görməyim.

Firidunun atası başqa bir yerdə işləmək istəmişdi. Lakin, əvvəla, bir ərbəbin qovduğu adama başqa ər-bablar iş vermək istəməmişdilər. İkinci də, həmin ər-bab Azərşəhrən çıxmasa, işin uzun sürəcəyini ki-si-nin qulağına çatdırılmışdı. Elə o günucə Firidungil doğma torpağı tərk etmişdilər.

Azərşəhrən ayrıldıqları gündən Firidun ata və anasının üzündə dərin bir kədər göründü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və müləyim olmağa çalışalar da, gizlin iztirab və əndişələrini gizlədə bilmirdilər. Firidun xüsusən anasının çox sıxlığını hiss edirdi: arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb-solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvansaradəsa şirin yatdıqları zaman laylaya oxşar bir ağlama səsini Firidun yuxudan ayılmışdı: anası onun başını dizi üstə alaraq oturmuşdu. Firidun dərhal anasının boynuna sarılıraq bərk yatmış atasını oyatmamaq üçün yavaşcadan:

– Anacan, ağlama! Sən allah, ağlama! – demişdi.

- Tehranda yaşadığı illər Firidunun xatirəsində necə qalmışdır?
- Doğma yurdunu, Azər-baycan kəndlərini xatir-layan Firidun hansı hissələr keçirir?
- Firidunun uşaqlıq illəri Azərşəhrədə necə keçmişdir?
- Ailənin Azərşəhrən di-dərgin düşməsinə səbəb nə oldu?

- Ananın ölümünün səbəb, sizcə, nə idi?
- Müəllimin evində iş tapılması bu kiçik ailənin həyatında hansı dəyişikliyə səbəb oldu?

O gündən anası bir daha ağlamamışdı. Lakin hər gün bir az da çox solmağa-saralmağa başlamışdı: qüsəsə onun içini yeyirdi. Tehrana atıldıqlarının üçüncü ayı elə beləcə sakit bir şam kimi arvad sönübü getdi. Bu, Firidunun həyatında ən ağır xatirələrdən biri idi.

Tehranda onlar çox çətinlik çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar, sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırıldı. Lakin xoşbəxtlikdən, o, xudmani bir bağı və həyatı olan yaxşı br adama rast gəldi; bu, ata-baba tehranlı olan, təqrübən altmış beş-yetmiş yaşlı qoca bir müəllim idi. Firidunun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi. Yeni ağaclar saldı, yaxşı güllükler düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firidun atasına kömək edərdi.

## ... II ...

Lakin bu səadət uzun sürmədi. Tehrana gəldiklərinin üçüncü yayında atası qarın yatalağı ilə naxoşladı və naxoşluğun yeddinci günü xəstəxanada vəfat etdi. Firidun tek qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadi, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Firidunun qəlbİ bu müəllimə ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi.

Ögey qardaşı uşaqlarından başqa, heç kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü.

Firidun bir il Təbrizdə işlədi. İkinci ili bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Buna görə də darülfünuna daxil olmaq fikri ilə Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyi özünə borc bildi. Büyük həyatın taxta qapısındaki dəməri döydü. Tezliklə qapı açıldı və qabağına tanımadığı bir adam çıxdı. Üst-başından nökərə oxşayan bu adam Firidunun həyəcanlı suallarına qarşı laqeyd və adı bir səslə müəllimin altı ay qabaq olduğunu və mülkünə qardaşı uşaqlarının sahib olduğunu bildirdi. Bir anda sanki böyük bir şəhər Firiduna tamamən yabançı və düşmən göründü. Qoca müəllimin, ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtməq istədi, lakin tezliklə bu fikirdən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə, dayısı Musa kişisinin yanına getməyi qərara aldı. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdardı...

Gecə öz pərdəsini yiğib gedir, dan yeri söküldürdü. Firidun Musa dayının “Allahu-əkbər” səsinə yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecə yarısı kəsilmişdi. Buna baxmayaraq, çöllərdən, təpələrdən, hələ biçilib qurtarmamış və başını aşağı dikmiş zəmilərdən yüngül və sərin bir hava otların iyini, sünbüllərin qoxusunu xırmana gətirirdi.

Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı.

Firidun qalxıb üst-başını təmizlədi, gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında

gövşəyən öküzləri gətirib vələ qoşdu, özü də vəlin üstünə çıxdı. İlk dəfə Musa kişidən eşitdikdə lezzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi:

– Ha, ha, dədəm sənə qurban, ha...

... Firidun vəlin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Firidun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyyə xala və uşaqlar da işləyirdilər. Onlar sovuq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdilər. Ayaz sovuruq atan atasına kömək edirdi. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın, – deyirdi, – bu gün-sabah yekə oğlan olub əlimdən tutacaq”. Bu sözləri eşidən uşaq daha da ciddiyətlə işləyir və atasının onu böyük yerində qoymasından sevinirdi.

Bir azdan sonra Firidun yorğun halda tərdən islanmış öküzləri açaraq, ot tayasının kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü və:

– Ha, dədəm sizə qurban, – deyib boyunlarını tumarladı.



... Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Onun içinə çörək, göy soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firidunun qabağına qoydu. Onlar sükut içində ovduqdan bir az yemişdilər ki, Həsənalının çığartısını eşitdilər:

– Köməyə gəlin!.. Kafir məni öldürdü.

Yerlərdən sıçrayıb onun yanına qaçdilar. Həsənalı balağı dizindən azca aşağı bez tumanını bərk-bərk buduna sixaraq qışqırırdı:

– Gürzə çaldı, gürzə çaldı!

Gürzə onu yalan ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında yatmış imiş. Həsənalı su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik içərisində özünü itirmişdi. Nə etmək lazıim gəldiyini bilmirdi. Arvadı və altı uşağı

bir-birinə qarışaraq ah-fəryad qopardığından kişinin vahiməsi getdikcə artırdı. Musa kişi Həsənalının dizdən aşağı qızını sarıdı.

– Qatıq, qatıq, – deyə uşaqlara döndü.

Qatıq yox idi. O, çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan mübaşir Məmmədi harayladı. Mübaşir çıynının üstündən ona tərəf baxıb, atı məhmizlədi. Musa kişi ondan imdad olmayıcağıını görüb qayıtdı. Həsənalının qızı şışməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək onu eşşəyin belinə sarımaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şisi artan qızını göstərib təcili əlac istədi. Arvad və uşaqlar baş-gözünü yola-yola nalə edirdilər. Firidun:

– Musa dayı, həkim, həkim tap! – deyib səsləndi, Musa kişi əlini havada oynatdı:

– Ay rəhmətlik oğlu, bu xarabada həkimin nə işi var!

Artıq şış xeyli yuxarı işləmişdi. Bunu görən Həsənalı nə isə qəti qərara gəlmış kimi üzünü Musa kişiyə tutdu:

– Bircə xəncərdən-zaddan tap, dizdən qızımı kəsmək lazımdır!

Heç kəsin əli gəlmədi. Həsənalı üzlərdəki donuqluğu görüb təlaşla səsləndi:

– Nə qədər gec deyil, kəsin. Balta ilə də olsa, kəsin! – dedi və əsəbiliklə arvadına tərəf səsləndi:

– Nə şivən qoparmışan, kiri... O uşaqların da səsini kəs!

Bir anda uşaqlar da, arvad da susdu. Haradansa iti bir balta tapdırılar. Həsənalı qızını xırman ayağındakı uzunsov daşın üstündən aşındı.

– Vur, bircə zərbə ilə üz!

Kim baltanı qaldırdısa, “uf, əlim gəlmir” deyib yerə qoydu. Şış artıq dizə yaxınlaşındı. Həsənalı bir də ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib üzünü kənarda durmuş bir kəndlilik tutdu:

– Qəssab Alı, niyə durmusan, mənim ölümümü ki istəmirsen, götür baltanı çırp bura!..

Qəssab Alı bir söz deməyib adamları itələdi və baltanı götürdü. Hərləyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə ilə Həsənalının qızının dizdən üzüb kənara atdı:

– Tez əsgİ yandırıb basın, – dedi, yaşarmış gözlərini sixaraq cəld uzaqlaşdı.

Firidun da dayana bilməyib qəmgin bir halda xırmanlarına döndü. Şikəst Həsənalının və onsuz da ehtiyac içərisində əzilən uşaqlarının gələcəyini düşündü:

– Bədbəxt millət, bədbəxt millət! – deyib, köksünü ötürdü.

Öz-özünə: – Kənddən qaçmaq lazımdır, – dedi, – burada dərddən, qüssədən başqa, bir şey yoxdur!

...Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırığında eyni sözü danışırlar. Bir-birinə rast gələn kəndlilər ayaq saxlayır, durub dərdləşir, “nə etməli?..” – deyə bir-birinin üzünə baxır və ümidsizcə başlarını salla-yıb gedirdilər. Heç kəs bu suala cavab tapa bilmirdi. “Nə etməli?” Heç kəs nə etmək lazımlı gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bir sual durmuşdu: nə etməli? Lakin bu suala cavab tapacaq bir adam yox idi.

Bu sual Firidunu da düşündürdü. O, yeriyəndə də, yatanda da, su içəndə də bu suala cavab tapmağa çalışırı. Nə etməli? Kəndə böyük ümidlə gəlmışdı... Elə düşü-nürdü ki, qış xərcini özü ilə aparacaq, Musa kişiyyə kömək etməklə özü də çörək dərdi çəkmədən darülfünunda oxuya biləcəkdi, indi bu ümidlər hamısı boşça çıxırı. Bununla belə, o, özündən artıq kəndlilərin halına yanındı. Çünkü o, canına cəfa basıb, oxuya-oxuya tacir uşaqlarına dərs deyər, necə olsa, güzəranını təmin edərdi. Onu düşündürən tanış olduğu, evlərinin içiñə qədər, sandıq və xurcunlarına qədər bələd olduğu, qarşısında bir sürü lümlüt körpəsi civildəşən kəndlilərin hali idi. O, bütün ümidini, bütün gələcəyini builkı məhsula bağlamış Musa kişilərin və Həsənalıların yetimlərinin halına yanındı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbəbin yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı bir qüssə və əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu ağır sual ortalığa çıxmışdı: nə etməli?

Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. Tayanın dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içiñə kürsü qoymuşdular. Kürsünün də üstünə xalça döşənmişdi. Orada zahirlərindən çox görkəmli ağalara oxşayan dörd nəfər oturmuş və mübaşir Məmmədlə Əli əmniyyəbaşı qabaqlarında əmrə hazır durmuşdu. Yanlarında iki başqa əmniyyə də vardı. Kəndlilər on beş-iyirmi addım aralı, halay vuraraq onları əhatə etmişdilər.

Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşılıdı və yavaşça qulağına piçıldı:

- Ərbab özü gəlib! Ağayı-Hikmət İsfahani.
- O burda nə edir? Tehrani buraxıb bura niyə gəlibdir?
- Nə bilim... Deyirlər ki, qonaqlarını götürüb yaylağa çıxıbdır. Səyahətə gəlibdir. Yolu buradan düşüb, mübaşir Məmməd çəkib gətirib kəndə.

Firidun adamların arasında özünə yer elədi. Belə ki, o həm kəndliləri, həm də ağaları rahatca görə bilirdi. O, uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. Ərbab qaya kimi susub durmuş kəndlilərə baxırdı. Bu sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. Qaşqabağını sallamışdı. “O, kəndlilərdən qorxur, bu lal kütlənin hərəkətə gələndə sel kimi yolu üzərindəki hər şeyi yuyub aparacağını hiss edir”, – deyə bir fikir Firidunun başından keçdi.

Hikmət İsfahani ağır sükutu pozdu. O, farsca danışındı. Ağır və dərin bir sükut içində kəndlilər bir-biri ilə baxışdır. Kim isə:

- Ağa, nə buyurdular, qanmadıq, – dedi, – bizi də başa salın.

Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına piçildədi. Hikmət İsfahani üz-gözünü bir az da turşudub, mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzünü camaata tutdu:

– Ağa, buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək beşdə birini siz, beşdə dördünü ağa özləri götürsünlər. Çünkü ağanın özünün də xərci çoxdur. Dövlətin vergisi var, məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir.

Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi, hər yerdən bir səs gəldi:

- Bəs əvvəlki söz nə oldu?
- Bizim balalarımız torpaq yesin?
- Ölsək də, beşdən iki götürəcəyik.

Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasındaki dairə xeyli daraldı. Hikmət İsfahaninin əsəbiləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə camaati geri oturdular. Mübaşir Məmməd camaata qışqırdı:

- Bir sakit olun, qoyun sürüsü kimi bir-birinə dəyməyin!

Firidun Musa kişinin üsyankar bir sıfətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü, üç uşağına sağ tərəfinə, Həsənalının altı yetimini də sol tərəfinə düz-müşdü. O, Hikmət İsfahaninin qarşısında ikiqat əyilərək:

– Ağa, dədəm sənə qurban, – dedi, – bu tifillərə bax, bizə yazığın gəlsin. Bax görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi işib. Niyə? Ac qalmaqdən, çırkı su içməkdən! Əyinlərini də ki, Allaha şükür, görürsən, çıl-çılpaqdır. Bize yazığın gəlsin, ağa! Hamımız bu gündəyik.

Mübaşir Məmməd yənə əyilib Hikmət İsfahaninin qulağına nə isə piçildədi. Hikmət İsfahani Musa kişinin üstünə qışqırdı:

– Heç utanmirsən, kişi?! Üç ildir, su pulunu vermirsin, bir söz demirəm. Bu da yaxşılığın əvəzidir?

Musa kişi yalvardı:

- Ağa, dədəm sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır.
- Birdəfəlik ver, müamiləsi üstünə gəlməsin!
- Neyləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə, bu tifillərin boğazını kəsmə, biz də borcundan çıxarıq. Allah kərimdir.

Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı:

- Yenə var, yoxsa hamısı budur?..

Musa kişi sualın mənasını başa düşmədi:

- Qanmadım, dədəm sənə qurban, nə buyurdun?

Mübaşir Məmməd dilləndi:

- Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bunlardır?

Musa kişi ciddiyyətlə cavab verdi:

- Bu üçündən başqa, biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim.
- Bəs bu altısı kimindir?

– Ağa, başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini ikicə gün əvvəl elə burradaca ilan çaldı. Qiçını kəsməli olduğum. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzisini kəsmə, ağa, rəhm elə!

- İmam Rza yolcusu kimi zəhləmizi tökmə, kişi! Yana çəkil!

– Allahdan qorx, ağa!.. Fağır çörəyini yemə, Allahdan qorx!

Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi və yenə nə isə piçildədi. Hikmət İsfahani ayağa durdu:

- Kişi, yəni sən Allaha-zada inanmırsan? – deyə Musa kişinin yaxasından yapışdı.
- Əstəğfürulla elə, dədəm sənə qurban... Əstəğfürulla elə, ağzin quruyar...
- Yox, inanmırsan deyirəm! Sən Allaha inansan, gecə dəclənmiş buğdanı xırmandan oğurlayıb evinə daşımazsan.

Musa kişi heyrətlə camaata baxdı. Camaat yerində qurumuş kimi durmuşdu.

– Buyur, dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur.

Camaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahani və onunla gələn başqa üç nəfər gedirdi. Musa kişi balaca uşaqları da yadından çıxarıb hamidan qabaq xırmana tərəf qaçırdı.

••• IV •••

Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da, piramida buğdanın dəci pozulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı göstərdi:

– Hə, bu nədir?.. Bu nədir?

Musa kişi dəli kimi bir buğdaya, bir də mübaşir Məmmədə və Əli əmniyyəbaşıya baxıb qışqırdı:

– Camaat, inanmayın! Bu, buğdaların hamısını əlimizdən almaq üçün bir bəhanədir, yalandır!..

Hikmət İsfahani qızardı:

- Deməli, sən dəci pozmamışan, hə?
- Keyr, Allah bilir ki, mən dəci pozmamışam.
- Yaxşı, onda yoxlayacağam. Qurana əl basdıracağam.

Camaat kənara çəkildi. Sofi İranpərəst yeddi addım sayib torpaqdan küt bir qalaq qayırıldı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Firdunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmanlılığın izləri vardi...

Hikmət İsfahani soruşdu:

– Hə, di buyur. And iç, sözü qurtaraq, – dedi.

Musa kişi qıçları əsə-əsə üç addım atdı. Dördüncü addımda dayandı. Dönüb Hikmət İsfahaninin qıçlarını qucaqladı:

– Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür get, heç şey istəmirəm!

Hikmət İsfahani ayağı ilə onu itələdi:

– Yox, belə dinsizləri cəzasız qoymaq özü Allahın yanında böyük bir günahdır, – dedi və üzünü Əli əmniyyəbaşıya tutdu:

– Kəndir gətirin. Bu dinsizi ağaca səriyin, iki yüz çubuq.

Əli əmniyyəbaşı o biri iki əmniyyəyə baxdı, qaşını tərpətdi. Əmniyyələr tez hərəkət etdilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Firdun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndiki hərəkətlərini də anlamaqdan aciz qalmışdı.

Əmniyyələr Musa kişini ağaca bağlayıb, yaşı söyüd çubuqlarını onun lüt bədəninə çırpmaga başladılar...

Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırıdı. Firidun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. Səriyyə xalanın və körpələrin naləsi qulağına çatdı.

– Dayanın, vurmayın! – dedi, – onda günah yoxdur. O, bulağası su götürməyə getmişdi. Mən vəli qoşmaq istəyəndə ayağım xəlbirə iləşdi, bugdanın üstünə yıxıldım. Dəc pozuldu. Onda günah yoxdur...

Kəndlilər dincəlmış kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İran-pərəstə tutdu:

– Yeri, yeddi addım say!

Sofi İranpərəst yenə yeddi addım saydı. Yenə əlində Quran torpaq qalağının yanında durdu. Firidun qətiyyət və cəsarətlə yeddi addım yeriyib torpağı dağıtdı, Qurana əl basdı:

– Bu Quran haqqı, düz deyirəm.

Camaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb paltarını özünə verdilər. Firidun qayıdır Hikmət İsfahaninin qarşısında durdu:

– Ağa, – dedi, – sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şərafətinizə də siğışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir – bir pay, su sizindir – iki pay, mal sizindir – üç pay, toxum bizimdir – bir pay, bax bu əl, bu zəhmət bizimdir – bu da bir pay, elədi iki pay. Deməli, beşdə üçü sizin, beşdə ikisi bizimdir.



Kiçik bir fasilədən sonra səsini ucaltdı:

– Ya öləcəyik, ya da bir ponza artıq verməyəcəyik!

Hikmət İsfahani qışkırdı:

– Xeyr, torpaq iki paydır! Mən hələ xışı, vəli, şanani demirəm... Məgər onlar yerdən çıxır? Onları üstünə gəlsən, gərək sizə beşdə bir yox, altıda bir verəm.

– Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malin üstündə gedir! Torpaq da bir paydır!.. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamındır!..

– Gədə, sən nəçisən? Deyəsən, sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır?.. Bağlayın bunu o ağaca, yüz çubuq!

Bayaqdan bəri Firiduna baxıb dişlərini qıçayan və mübaşir Məmmədlə nə isə danışan Əli əmniyyəbaşı bişlarını eşdi. Əmniyyələr Firiduna tərəf gəldilər... Firidun mütəxəssis göstərdi. İtələyib onlardan birini yıldı. Mübaşir Məmməd və Əli əmniyyəbaşı gəncin qollarını qatlayıb dalında bağladılar və ağaca tərəf sürüdülər.

Hikmət İsfahani ilə gəlmış adamlardan bütün bu hadisələri diqqətlə izləyən qartal baxışlı birisi irəli yeridi, Firidunu göstərərək ərbaba müraciət etdi:

– Bu ağanın danışığından siyaset iyi gəlir, – dedi, – mən cəsarət edib sizdən xahiş edirəm, onu döyməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla ona layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız.

Əli əmniyyəbaşı əmniyyələrə nə isə tapşırıdı, onlar Firidunu götürüb getdilər. Hikmət İsfahani üzünü kəndlilərə tutdu:

– Beşdə biri sizindir, dördü mənim, vəssalam! Danışq qurtardı. Ağayı Kurd Əhmədi də burada qoyub gedirəm. Mənim vəkilimdir.

Kurd Əhməd ağır nəzərlərlə sükut içində durmuş kəndlilərə baxdı. Kəndlilər qaya kimi lal, etimadsız, davamlı və yoxlayıcı nəzərlərlə onu süzdürdülər.

### I dərs Məzmun üzrə iş

1. Əsərin ilk iki parçasını oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
2. Hər iki parçanın sonundakı suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın.
3. Kiçik qruplarda birləşərək cavablarınızı dəqiqləşdirin və ümumiləşdirin.
4. Çıxdığınız nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
5. Oxuduğunuz parçanı hissələrə ayırm, birinin məzmununu hazırladığınız plan əsasında yiğcam danişin.

### Evdə iş

- a) Əsərin ardını (III, IV parçalar) evdə oxuyun.
- b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### II dərs Məzmun üzrə iş

1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin, parta yoldaşınızla birlikdə məzmununa aid suallar və onlara cavab hazırlayın.
2. Kiçik qruplarda birləşib cavabları dəqiqləşdirin və ümumiləşdirin.
3. Hazırladığınız yekun cavablarla bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

#### • Bilik və bacarıqlarınızı tətbiq edin.

4. Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin. Səbəbini izah edin.
  - Firidunun ərbəbin oğlunu döyməsi ailənin fəlakətinə səbəb oldu.
  - Məhsulun yeni bölgüsünə qarşı çıxdığına görə Musa kişiyyə böhtan atıldı.
  - Mübaşir Məmməd kəndlilərin hüquqlarını müdafiə edirdi.
  - Firidun Musa kişini xilas etmək üçün and içməyi öz üzərinə götürdü.
  - Hikmət İsfahani kəndliləri özünə tabe etmək üçün onları qorxu altında saxlayırdı.
  - Musa kişi daha çox məhsul əldə etmək üçün uşaqlarını işləməyə məcbur edirdi.
5. Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.

### Evdə iş

- Kitabxanadan, internetdən topladığınız məlumat əsasında təqdimat hazırlayın:  
“M.İbrahimovun Cənub mövzusunda əsərləri”.

• Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirəkən ordakı fikirlərdən faydalananın.

“Gələcək gün” ədəbiyyatımızda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına, milli azadlıq hərəkatına həsr olunmuş ən yaxşı əsərlərdəndir. Əsərin mərkəzi xəttini soydaşlarımıza qarşı həqarətli münasibətə, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir. Hadisələrin təsvir olunduğu illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq mübarizəsinin şahidi olması, xalqın təleyinə dorindən boləldiyi yazıçıya oradakı hadisələri dolğun əks etdirməyə, yaddaqalan obrazlar yaratmağa imkan vermişdir. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlandırmışla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların təleyi, psixoloji vəziyyətləri ilə əlaqələndirmiştir. Əsəri təhlil edərkən bu əlaqələri, onun səbəblərini aydınlaşdırmağınızın yarısının başlıca niyyətini müəyyənləşdirməkdə siza yardımçı olacaqdır.

*Yazıcı xalqın təleyində dərin iz buraxan geniş hadisələrin, surətlər silsiləsinin təsvirində roman janrına müraciət etmişdir. Roman epik növün ən əhatəli və çoxşaxəli janrıdır. Bu janrı mühüm əlamətlərindən biri təsvir olunan hadisələrin əhatə dairəsinin genişliyi, surətlərin çoxluğudur. Romanda bir-biri ilə əlaqədar surətlər silsiləsi diqqəti cəlb edir. Epik növün kiçikhäcmli janrlarında, məsələn, hekayədə yazılı obrazın həyatının bir mərhələsinin təsvir etməklə məhdudlaşırsa, romanda qəhrəmanı inkişafda təqdim edir, onun keçdiyi həyat yolunu bütövlükdə işğalandırır, rast gəldiyi çətinlikləri, daxili aləmini, fikir və düşüncələrini bütün təfərrüat ilə əks etdirməyə çalışır.*

*Ədəbiyyatlaşmışda romanlar mövzuca tarixi, fəlsəfi, məişət və s. olmaqla, növlərə böliniür.*

Əsəri təhlil edərkən “Gələcək gün” romanı haqqında görkəmli alimlərin aşağıdakı fikirləri ilə tanış olun, cavablarınızda onlardan bəhrələnin.

*“Gələcək gün” romanı, əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi. İkincisi, bu əsər kəskin konfliktlər, böyük ehtiraslı insanlar, möhkəm iradəli nəhəng xarakterlər romanı idi. Bu romanda İrandaki bütün ictimai zümrələrin həyatı, psixologiyası, ictimai hadisələrə münasibəti mahir bir sənətkar qələmi ilə təsvir edilib. M.İbrahimovun qələbəsi onda oldu ki, “Gələcək gün” romanında ictimai hadisələri insanların təleyi ilə, psixoloji halları ilə çarpzlaşdırıbildi. İctimai hadisələri qəhrəmanların tərcüməyi-halına çevirdi”.*

İ.Şixli

*“Azərbaycanın Şimalında və Cənubunda baş verən bütün olaylar Mirzə İbrahimovun əsərlərində tarixi əsərlərdən daha dolgundur. “Gələcək gün” romanı Azərbaycan milli-mənəvi fikrinin gerçəkləyini ifadə edir. “O gün gələcək” – bu, süiar deyildi, bütün Azərbaycan arzusunun ifadəsi idi”.*

V.Yusifli

**Araşdırın • Fikirləşin • Cavab verin**

- Əsərin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Müəllif həmin problemin həllində nəyə üstünlük verir? Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Yazıcı diqqəti hansı mühüm problemə cəlb edir? | Siz bu problem barədə nə düşünürsünüz? |
|  |  |

- Əsərdə konflikt hansı qüvvələrin arasında baş verir? Bu konflikt olmaya bilərdimi?

- Firidun obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Firidun obrazı                  |             |                                    |
|---------------------------------|-------------|------------------------------------|
| Xarakterindəki başlıca cəhətlər | Düşüncələri | İnsanlara və hadisələrə münasibəti |
|                                 |             |                                    |

5. Musa kişi obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Musa kişi obrazı  |   |   |   |
|---|---|---|---|
| Xarakterindəki başlıca cəhətlər (nümunələr göstərməklə) | Digər obrazların ona münasibəti (nümunələr göstərməklə) | Yazıcıının ona münasibəti (nümunələr göstərməklə) | Sizin ona münasibətiniz (nümunələr göstərməklə) |
|   |   |   |   |

6. Hikmət İsfahani obrazı üçün səciyyəvi olan cəhətlər hansılardır? Sxemi iş vərəqində çəkib cavabları qısaca yazın.

Xarakterindəki əsas cəhətlər: \_\_\_\_\_

Kəndlilərin ona münasibəti: \_\_\_\_\_  
Yazıcıının ona münasibəti: \_\_\_\_\_

Sizin ona münasibətiniz: \_\_\_\_\_

7. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Cədvəldən istifadə edin.

| Əsərin ideyası hansıdır?                                | Nə üçün belə düşünürsünüz? |
|---|----------------------------|
| Xoşbəxtlik maddi cəhətdən təmin olunmuş həyat deməkdir. |                            |
| Savadsızlıq və avamlıq cəmiyyət üçün ən böyük bələdir.  |                            |
| Zülmdən qurtuluşun yeganə yolu mübarizədir.             |                            |
| İnsana əzab və işğancə vermək cinayətdir.               |                            |

### Evdə iş

• Kitabxanadan, internetdəki mənbələrdən istifadə edərək “Cənub mövzusunda yazılmış nəşr əsərləri” adlı məruzə hazırlayıın.

### IV dərs • Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Əsərin bədii gözəlliyini təmin edən vasitələr hansılardır? Həmin vasitələri sualların yerinə yazib nümunələrlə esaslandırın.

| Əsərin bədii gözəlliyini təmin edən vasitələr |   |   |   |
|---|---|---|---|
| ?   | ? | ? | ? |
|   |   |   |   |

2. “Gələcək gün” əsərindən oxuduğunuz hissəni S.Rüstəmin “Təbrizim” əsəri ilə müqayisə edin. İlk növbədə, müqayisəni hansı əsaslarla (xüsusiyyətlərə) görə aparacağınızı müəyyənləşdirin. Cədvəldən istifadə edin.

| Müqayisə hansı xüsusiyyətlərə görə aparılır | Əsərlərin adı |            |
|---|---------------|------------|
|   | “Gələcək gün” | “Təbrizim” |
|   |               |            |

3. Roman növ və janr baxımından dramdan fərqlənmirmi? Öyrəndiyiniz, yaxud müstəqil oxuduğunuz nümunələr əsasında müqayisə aparın. Müqayisə cədvəlindən istifadə edin.

| Hansi cəhətlərə görə müqayisə olunurlar | Əsərlərin adı |  |
|---|---------------|--|
|   | “Gələcək gün” |  |
|   |               |  |

4. Dərsliyinizdə əsərlə bağlı verilən illüstrasiya təsəvvürünüzə uyğundurmu? Nə üçün?

5. **Müzakirə edin:** Ustad Şəhriyarin aşağıdakı fikri “Gələcək gün”ün müəllifinin niyyəti ilə səsləşirmi?

“Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasınadır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

## **E v d e i ş**

### **• Mövzulardan birini seçib təqdimata hazırlaşın:**

- a) Müxtəlif dönmələrdə Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatı barədə nə bilirom.
- b) Cənubi Azərbaycanda qurulmuş Milli Hökumətin devrilməsinin başlıca səbəbləri.

## **Müstəqil iş üçün**

- Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında təqdimata hazırlaşın.

## **Qiymətləndirmə materialı**

*Mehdi Hüseyn*

### **NİŞAN ÜZÜYÜ**

*(ixtisarla)*

Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh həyətdəki badam ağacının xirdaca yarpaqlarını tərpədirdi. Bir az bundan əvvəl samovara od salıb yan tərəfdə oturmuş Əminə xala yarpaqların piçiltisini eşidirdi də, buna əhəmiyyət vermirdi: onun gözləri yol çəkirdi.

“...Ana! Dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən beş dəfə çox olardı. Onların pulemyotları yağış kimi gülə yağıdırırdı. Mən komandirimin sol tərəfində durmuşdum. O, bərk yaralandığına baxmayaraq, bizə ürək-dirək verirdi. Mənə də tez-tez: “Qorxma, Salman, – deyirdi, – gözəl, lap yaxına gələndə atarsan”. Mən əlimdəki qumbaranı hazır tutub düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürüñə-sürüñə qabaqkı dikdirə çıxdılar.

Mən az qala nəfəs almayıb komandırın əmrini gözləyirdim. Komandır əli ilə “Səbir elə!” işarəsini verə-verə, gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb üstümüze şığıdlar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm, dördümüz, beşimi toz-torpağa qarışib qaldı. Ana! Mənim güləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada olub görəydim. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq...

Faşistlər zərbəmizə dözməyi geri qaçdırılar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq güləlli olaydı, gör onda heç bir faşist də qaçıb qurtula bilərdim!..”

Əminə xalanın gözləri yol çəkirdi. Oğlunun məktubunu azı yeddi-səkkiz adama oxutdurub tamam əzbərlədiyi halda, bir də təzədən oxutmağa bir adam axtarmaq fikrinə düşdü. Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Bircə daraq gülə... Neyləyim?.. Bu iş əlimdən gəlmir, oğul... Yoxsa, bir daraq nədir, lap yüz daraq yollardım. Qalın corab deyil ki, gündə üç cüt toxuyam. Neyləyim?..”.

Əminə xala samovarın səsinə fikirdən ayrıldı, tez durub samovarın qapağını götürdü, yanqlarına dəyən isti buğdan üzü, alnı tarıldı. “Neyləyim, oğul, samovar deyil ki, o dəqiqə çayını dəmləyib hazır eləyim!” Ananın xəyalından qəribə bir fikir keçdi: “Yox, sənə gülə yollamayacağam. Onu hökumətimiz verər. O, heç vaxt sənin darda qalmağına razı olmaz. Mən səndən ötrü qiymətli bir şey saxlamışam. Var-dövlətdən kasib da olsam, dar gündə düşmənə möhtac olmaram”. Əminə xala: “Sonra yadımdan çıxar”, – deyə fikirləşib evə girdi. Divar şkafinin lap yuxarı gözündən alabəzək bir böğcə çıxarıb döşəməyə qoydu; əli titrəyə titrəyə boğcanı açdı. Burada hər nə desən, vardi: ipək, şal, müxtəlif rəngdə qadın corabları, parçalar... Hamısını oğlunun nişanlısı üçün saxlamışdı, boğcadakı şəyləri Əminə xala düz on ildə alıb yiğmişdi. Hər dəfə açıb baxanda ürəyi tel-tel olurdu: ölməyib o günü görsəydi, heç dərdi olmazdı.

Əminə xala parçaların arasından nə isə götürüb yaylığa bükdü, qoynunda gizlətdi, sonra gəlib samovarı mizin üstünə qoydu. Uşaqlarını səslədi:

– Qalxin, bu qədər də yatmaq olar?

Yayın isti gecəsindən sonra bir qədər sərinlənən havada uşaqlar rahat nəfəs ala-alə yatırdılar. Onlar qalxıb geyindilər. Bir dəqiqlidə sual-cavab başlandı:

– Ana, dünən samovarı aparıb fonda vermədin?

– Ana, mis qazanı aparmadın?

– Uşaqınız, oturun yerinizdə... Onu mən bilərəm.

– Özün demədin aparacağam?

– Dədim, amma aparmıram.

– Niyə ki, ana?

Bu suullar verilənə qədər bir az hirsli olan ana xeyli yumşaldı. Əvvəlcə balacalardan biri soruşdu, amma indi ikisi də gözünü ona dırayıb kirpiklərini qırpmadan cavab gözləyirdi.

– Samovardan nə olacaq? Soruşdum, dedilər, ondan cəmi-cümlətanı üç-dörd top güləssi çıxar. Azdır da... Ayıb deyilmə?.. Nə var, nə var, Əminə arvad fonda dörd top güləssi verib... Yox, aparmıram...

Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan sonra kimsə xəbər aldı:

– Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?..

Yerdən səs geldi:

– Əşı, kasıb arvaddir, nə verəcək...

Ömründə söz alıb danışmayan Əminə xala elə bil bunu gozlayırdı. O, yerindən partladı:

– Niyə, nə olub, kasıbin qeyrəti olmaz?!.. Mənim toxuduğum çorablar həmisə birinci növ düşüb... Daha mükafat almaqdan yorulmuşam... Kasıb niyə oluram?

– Niyə hirslənirsən, Əminə xala?..

– Hirslənirəm, ona görə ki, haqqım var... Adam danışanda bir az fikirləşsə, yaxsı olar!..

O bu sözləri deyə-deyə əlini qoynuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı, hələ açıb göstərməmiş sözünü deyib qurtarmağa çalışdı:

– Dava qurtarananın hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Yaz də, nə durmusan, üzümə niyə baxırsan? Bir də ki bu üzük... Oğlumun nişan üzüyü... Üç min manat vermişəm... Yaz!..

Əminə xalanı yaxşı tanıyan müdir razı olmadı:

– Yox, onu saxla. Axı o, sənin üçün çox qiymətlidir, xala.

Əminə xala duruxdu, müdirə sərt cavab vermək istəmədi:

– Deyirsən, mənim üçün çox qiymətlidir?.. Yox, bundan da qiymətli olan var...

– O nədir, xala?

Əminə arvadın səsi birdən titrədi, o, indi bir ana kimi cavab verdi:

– Oğlum! Ona gülə lazımdır... Bildin?

### Milli-mənəvi özünüdərk dövründə ədəbiyyat (1961-1990)

adamlar”, B.Bayramovun “Yarpaqlar”, R.Rzanın “Qızılgül olmayıyadı” və s. əsərlərdə bu mövqe özünü qabarlıq göstərirdi.

Şəxsiyyətə pərəstişin cəmiyyətə vurduğu saqlamaz yaralar barədə Sov.İKP-nin XXII qurultayında açıq və kəskin danişılması, 1930-cu illərdə repressiyaya məruz qalmış günahsız insanlara bir-birinin ardınca bəraət verilməsi ədəbiyyatın totalitar rejimin bir çox ehkamlarından uzaqlaşmasına şərait yaradırdı. Cəmiyyətdə humanizm və insan konsepsiyasının güclənməsi ədəbiyyatın məzmununa əhəmiyyətli dərəcədə təsir edir, lirik-psixoloji üslubun aparıcı mövqe tutmasına səbəb olurdu. Bunu İ.Əfəndiyevin nəşr yaradıcılığında (“Kör-püşalanlar”, “Söyüdlü arx”), dramlarında (“Sən həmişə mənimləsən” və s.), B.Bayramovun “Sərinlik”, Ş.Qurbanovun “Sənsiz” əsərlərində görmək mümkün idi.

Lirikada təzələnmə, yeni poetik fikir R.Rza yaradıcılığının işığında baş verirdi. Sənətə yeni gələnlərin: F.Qoca, F.Sadiq, Ə.Kərim, T.Bayram, S.Rüstəmxanlı, R.Rövşən, V.Səmədoğlu və başqalarının ilk addımları bu işığın altında atılır, sərrastlaşır və möhkəmlənirdi. Poeziyadakı bu yeniliyə qarşı çıxanlar davardı, lakin zaman öz sözünü dedi. 1960-ci illərdə yeni ruhu, ideya-estetik istiqaməti əks etdirən əsərlər ədəbiyyatımızın ən uğurlu səhifələrindən oldu.

Həmin illərdə yazıl-yaradan B.Vahabzadə, N.Xəzri, Qabil, B.Azəroğlu, Ə.Kürçaylı, M.Araz kimi şairlərin fərdi yaradıcılıq üslubları daha da inkişaf etmiş, əsərləri mövzu, məzmun və bədii cəhətdən yeni keyfiyyət qazanmışdı.

Bu dövrə N.Rəfibəyli, M.Dilbazi, M.Gülgün və digər qadın sənətkarlarının müasir mövzuda və fərqli fərdi üslublarda yazdıqları əsərlər diqqəti cəlb edirdi.

Yarım əsrən artıq bir yaradıcılıq yolu keçmiş Nigar Rəfibəylinin 1960-ci illərdə və daha sonralar çap olunmuş “Dənizin səsi gəlir”, “Bir cüt xurma ağacı”, “Günəşdən gənclik istədim” və s. kitablarında müxtəlif mövzularda əsərləri toplanmışdır.

Böyük bir yaradıcılıq yolu keçmiş Mirvarid Dilbazi xalqımızın həyatında baş verən mühüm hadisələrə əsərlərində münasibət bildirmişdir. Xalqın həyatı, məişəti, zəhmət adamı və onun qayğıları, müharibənin törətdiyi fəlakətlər, doğma təbiətin gözəlliyi, vətən sevgisi onun müxtəlif illərdə çap etdirdiyi “Vətən eşqi”, “Şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat ləvhələri”, “Dağ çıçayı” və s. əsərlərində maraqlı bədii boyalarla əks etdirilən məsələlər idi.

Gənclik illəri Cənubi Azərbaycanda keçən Mədina Gülgün xalqının milli hüquqlarının pozulmasını, ağır yaşayışını uzun illər müşahidə etmiş, bunun təsiri altında dünyagörüşü formalasmış, azadlıq uğrunda mübarizəyə qoşulmuşdur. M.Gülgün Cənubi Azərbaycanda Demokratik Milli Hökumət qurulduğdan sonra şeirləri və əməli fəaliyyəti ilə xalqına, vətəninə sədaqətlə, əzmlə xidmət edir. Demokratik qüvvələrin məğlubiyətindən sonra – 1946-ci ildə Şimali Azərbaycana pənah gətirən şair ömrünün sonuna kimi Bakıda yaşayır və işləyir. Onun yaradıcılığının mövzu dairəsi geniş olsa da, Cənubda baş verən ictimai-siyasi hadisələr, xüsusən azadlıq uğrunda mübarizə, bu yolda verilən qurbanların xatirəsi onu bir an da tərk etməmiş, yaradıcılığında önəmli yer tutmuşdur. “Günlər və xatirələr”, “Şairin kitabxanası”,

“Firidun”, “Xatırələrimin nəgməsi”, “Dünyamızın sabahi”, “Arzu da bir ömürdür” və s. kitablarına daxil edilmiş əsərlərdə Mədinə Gülgün Cənubi Azərbaycandakı insanların taleyi ilə yanaşı, Şimali Azərbaycan, buranın vətəndaşları barədəki düşüncələrinə də geniş yer vermişdir.

1960-cı illərdə yaranan “yeni nəşr” sonrakı onilliklərdə uğurla davam və inkişaf etdirildi. Sabir Azəri, İsi Məlikzadə, Fərman Kərimzadə, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, Anar, Elçin və b. yaradıcılığında dəyərli nümunələr meydana gəldi. “Yeni nəşr”ə aid nümunələrdəki güclü lirik-psixoloji ovqat ədəbiyyatımızın ideya-məzmun və forma-üslub baxımından zənginləşməsinə əhəmiyyətli təsir edirdi.

Bu mərhələdə yaşlı nəslin nümayəndələri: S.Rəhimov, M.Hüseyn, İ.Şixlı, V.Babanlı, S.Əhmədov və b. həm müasir, həm də tarixi mövzularda yazdıqları əsərlərlə ədəbiyyatımızın zənginləşməsinə dəyərli töhfələr verirdilər.

Bu illərdə *dramaturgiyada* da müəyyən uğurlara imza atılmışdır. Ədəbiyyatın bu sahəsində çox ciddi suallara cavab axtarılırdı. Müasir insan, onun mənəvi-əxlaqi saflığı, milli ruh, ictimai borc və şəxsi mənafə, mühüm tarixi hadisələrə çağdaş baxış və s. bir problem kimi həm yaşlı nəсли (M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev, Ə.Məmmədxanlı və b.), həm orta nəсли (B.Vahabzadə, N.Xəzri və b.), həm də gənc nəсли (Anar, Elçin, N.Həsənzadə, A.Məmmədov və b.) düşündürmiş, onlarla maraqlı səhnə əsərinin yaranmasına səbəb olmuşdur.

...



RƏSUL RZA  
(1910 – 1981)

• O, xalq ədəbiyyatına və klassik ədəbiyyata böyük pərəstiş edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir.

*Nazim Hikmət*

**Yada salın**

– İnsanla təbiətin bağlılığını, insanın təbiətə münasibətinə həsr olunmuş hansı əsərləri xatırlayırsınız?

– Həmin əsərlərdə diqqətinizi daha çox cəlb edən nə olub?

**Düşünün**

– İnsanın təbiətdə ən qüdrətli olanlarla müqayisə edilməsinə ədəbiyyatda böyük diqqət yetirilməsinin səbəbi, sizcə, nədir?

**Oxuda aydınlaşdırın**

– Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.

– Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

**ÇİNAR ÖMRÜ**

(ixtisarla)

Nə payızdı, nə qışdı...  
Bir çinar qurumuşdu.  
Nə suyunu kəsdilər onun,  
nə üstünə kölgə düşdü.  
Ağac ayaq üstə qurumuşdu.  
Nə yarpaqları saraldı,  
saplığı simmiş kimi.  
Nə xəzəli töküldü,  
yuvasından uçan quş kimi.  
Elə bil ki gövdəsi üşümüşdü.  
Çinar beş yüz ildən bir az,  
bircə yaz  
az yaşadı...  
Yaşadı, puçurlaya-puçurlaya  
bugündən sabaha.  
Çınarın ölüm günü  
ilk pöhrəsindən,  
ilk yarpağından başlamışdı.  
Əsr-əsr yaşadı bu ölüm  
çınarın budağında,  
gövdəsində, kötüyündə.  
Ayrılmadı çinardan  
bir an da, bir gün də.

Çınar duymasa da onu,  
 Ölüm keçdi, pöhrə-pöhrə  
 yarpaq-yarpaq,  
 budaq-budaq yolunu.  
 Bir qış, duyan olmadı ki,  
 çınar artıq quruyub.  
 Yazbaşı gördülər ki,  
 budaqlar oyanmadı,  
 Yarpaqlar göyərmədi.  
 Çınar yatmışdı, nədi?!  
 Günlər keçdi.  
 Nə qotaz sarı sırgaları sallandı  
 çınarın,  
 nə kölgəsi sərildi çəmənə  
 naxış-naxış.  
 Arxada qalmışdı,  
 qılınçı şaxtadan – qış.  
 Yazbaşı gördülər ki,  
 Çınar quruyub... ölüb...  
 Bir gecə qara yeldən  
 budaq-budaq tökülüb.  
 Nə boy-buxundan gileyi vardı  
 çınarın,  
 nə ucalıqdan.  
 Çınar beş-on insan ömrü –  
 dörd yüz doxsan doqquz il  
 yarpaqlandı,  
 sırgalandı,  
 ağır-agır yırgalandı,  
 sakit-sakit öldü  
 qocalıqdan.  
 Nə meydan kölgəsi qaldı,  
 nə narın, xəfif yeldən  
 bəstələdiyi nəğmə –  
 titrək piçiltiləri.  
 Bir acı göynək qaldı  
 insanların qəlbində çinardan.  
 Bir də həzin xatirə qaldı.  
 “Necə meydan kölgəsi vardı”, –  
 dedilər.  
 “Necə ulduz-ulduz yarpaqlayardı”, –  
 dedilər.  
 “Necə qoyun-quzu dincələrdi altında”, –  
 dedilər.  
 “Necə nəğmələr gətirərdi ona

quşlar qanadında”, –  
dedilər.  
Çinar getdi;  
könüllərdə yanğısı,  
yeri qaldı.  
Dodaqlarda xan çınarın  
bahar nəğmələri qaldı.  
Əlli olsun, yüz olsun,  
neçə-neçə əsr olsun,  
Ömrün ilk günü,  
son günü var.  
Beş yüz ildən bir əskik  
yaşadı çınar.  
Fırtınada, qasırğada  
əyilmədi.  
Acizlik, qorxu nədir –  
bilmədi.  
Yaşadı çınar kimi;  
budaqları çətir-çətir,  
kölgəsi meydan-meydan.  
Az da, çox da yaşasayıdı,  
belə yaşayacaqdı.  
Kökü torpağa bağlı,  
vüqarlı çınar kimi;  
müdrik babalar kimi.  
Getdi səssiz, haraysız,  
nə yeddisi, nə qırxi oldu.  
Təəssüfü, yanğısı gəzdi  
dodaq-dodaq,  
ağız-ağız.  
Çinar getdi.  
Ondan –  
“Kaş bir il də yaşayaydı...” –  
bir arzu qaldı.  
Dibindən qaynayan  
bir bulaq su qaldı.  
Bir belə çınar ömrü  
olsun deyirəm, ömrüm.  
İllərin sayına görə yox!  
Bir ömür ki,  
xatirələrdə yanğısı, izi qalsın –  
neçə-neçə ömürdən çox.  
Bir ömür ki, kimsəyə  
əziyyəti dəyməmiş olsun.  
Bir ömür ki,

heç gileyə enməmiş,  
heç kəsə baş əyməmiş olsun.  
Bir ömür ki,  
həm yoxusu şərəfli,  
həm dözümlü enişi.  
Bir insan ömrü –  
kişi ömrü, kişi.

### I dərs Məzmun üzrə iş

- Əsəri fərdi səssiz olaraq oxuyun.
- Şeirin misraları üzərində düşünün, onlarda ifadə olunmuş fikri anlamağa çalışın.
- Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün, aydınlaşdırılmasına ehtiyac duyduğunuz mətləbləri müzakirə edin.
- Çıxardığınız nticə barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Mövzulardan birini seçib təqdimata hazırlaşın:
  - “Çinar ömrü” ifadəsi məndə hansı təəssürat yaratdı?
  - Əsər mənə hansı suallara cavab tapmaqdə yardımçı oldu?
- Əsərdə müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin.

|  |  |
|--|--|
| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|

### Evdə iş

- Şeir haqqındaki fikirlərinizi ikihissəli gündəlikdə qeyd edin.

### II dərs Təhlil üzrə iş

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananı.

Tanış olduğunuz şeir təkcə şairin yaradıcılığında deyil, ədəbiyyatımızda maraqlı ədəbi hadisə kimi dəyərlidir. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Şeirdə oxucunu düşündürən ciddi mətləblər maraqlı, orijinal təsvir və ifadə vasitələrindən istifadə yolu ilə eks etdirilmişdir. Bütün bunların aydınlaşdırılması üçün əsərin üzərində müşahidələrinizi davam etdirməli, sizə təklif olunan tapşırıqların üzərində diqqətə işləməlisiniz. Eləcə də sərbəst şeir və simvol haqqında burada deyilənləri mükəmməl mənimseməli, “Çinar ömrü”nə tətbiq etməyə çalışmalısınız.

Ədəbiyyatımızda heca və əruz vəznləri ilə yanışı, *sərbəst* şeirdən də istifadə olunur. Əgər heca vəzniñde hecaların sayı, kəmiyyəti, əruz vəzniñde hecaların uzun-qısalığı, keyfiyyəti əsas götürürlürsə, *sərbəst* şeirdə bu tələblər gözənlənmir. Belə şeirin başlıca xüsusiyyətləri misraların quruluşunda, qafiyə sistemində müəyyən sərbəstliyin olmasıdır. Belə ki, *sərbəst* şeirlərdə misraların uzunluğu, bölgüllerin sayı fərqli olur. Misralardakı sözlər səpələnmiş olsa da, müəyyən daxili ahəng, poetik intonasiya gözlənilir. Məhz buna görə də yazılışından fərqli olaraq, deyilişində – səslənməsində əsərin *sərbəst* şeir formasında olması hiss olunmur.

Sərbəst şeirdə misralar həm dalbadal, həm də çarpat qafiyələnir. Əksər hallarda isə qafiyələnmə bir neçə misradan sonra özünü göstərir.

Çinar getdi;  
kömüllərdə yanğısı,  
yeri qaldı.  
Dodaqlarda xan çınarın

*bahar nəğmələri qaldı.  
Əlli olsun, yüz olsun,  
neçə-neçə əsr olsun,  
Ömrün ilk günü,  
son günü var.  
Beş yüz ildən bir əskik  
yaşadı çinar.*

Burada “yeri qaldı”, “var” sözləri ilə həmqafiyə olan “nəğmələri qaldı”, “çinar” sözləri iki misradan sonra işlənmişdir.

Aşağıdakı nümunədə isə həmqafiyə sözlər (qısqı, qurumuşdu) dalbadal işlənmişdir.

*Nə payızdı, nə qışdı...  
Bir çinar qurumuşdu.*

Sərbəst şeirdə misraların bir və ya bir neçə sözdən ibarət olması, qafiyələnmənin özünü fərqli qaydada göstərməsi əsərdə müəllif niyyəti ilə bağlıdır. Bütün bunlar sənətkara əsərin məzmununu, oradakı fikirləri daha qabarlıq, təsirlili qatdırmağa imkan verir.

Bəzən sənətkar öz niyyətini üstüortülü şəkildə öks etdirir. Yəni əsərdə diqqətə çatdırmaq istədiyi mətləbi açıq demir, işarələrlə nəzərə çarpdırır. Başqa sözlə, **simvoldan** – fikri əyanlaşdırın, daha qabarlıq ifadə edən obrazdan istifadə edir. “Simvol” yunan sözüdür, əlaqə, işarə, rəmz deməkdir. O, məcazın həm xalq yaradılığında, həm də yazılı ədəbiyyatda geniş istifadə olunan növlərinindəndir. Məsələn, şifahi ədəbiyyatda şir güc-qüvvət, tiplik hıyılşorlik, qılınc igidlik, qəhrəmanlıq rəmzi kimi işlənir. Yazılı ədəbiyyatda da ayrı-ayrı obrazlar simvollarlıdır və fikrin yeni, maraqlı ifadə forması tapılır:

*Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,  
Həyatı həyat kimi yaşamaq istəyirəm!  
(B.Vahabzadə)*

Bu misralarda zahirən təpədən, dağdan danışlsa da, əsl mətləb başqdır. Lirik qəhrəman kiçik qələbələrlə (“təpəyə çıxmaqla”) məhdudlaşmaq niyyətində deyil, o, böyük uğur qazanmaq (“dağa çıxməq”) arzusundadır.

Rəmzlərdən istifadə fikrin coxmənalı anlamına səbəb olur ki, bu da oxucunu düşündürür. Əsl mətləbin üzə çıxarılması isə oxucuya estetik zövq verir, emosionallığın güclənməsinə səbəb olur.

Çinar ədəbiyyatımızda vüqar, məgrurluq, ucalıq ifadə edən rəmzi (simvolik) obraz kimi işlənir.

### Araşdırın • Fikirləşin • Cavab verin

- Şeir hansı mövzuda yazılmışdır? Sizcə, bu əsərdə şairi düşündürən başlıca problem nödir?
- Əsərdə çinar ömrü hansı məqsədə xatırlanır? Fikrinizi nümunələrlə əsaslandırın.
- Əsərdə döñə-döñə xatırladılan “yaranan bir gün ölçəkdir” fikri ilə başlıca problem arasında əlaqə varmı? Fikrinizi nümunələrlə əsaslandırın.
- Əsərin bədii gözəlliyyini təmin edən vasitələri müəyyənləşdirin. Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Əsərdə bədiiiliyi təmin edən vasitələr | Vasitələrin nümunələrlə əsaslandırılması |
|--|--|

- Şeirin sərbəst vəzndə yazıldığı nümunələrlə əsaslandırın.

- Şeirdəki başlıca fikir – ideya, sizcə, nödir? Cədvəldə tələb olunanları qeyd edin.

|  |                          |
|--|--------------------------|
| Əsərin ideyasının açıqlanmasında əhəmiyyətli olan söz, ifadə və cümlələr | Bələ düşünməyimin səbəbi |
|--|--------------------------|

### Evdə iş

- “Əsər şərəfli ömrə haqqındaki düşüncələrimə nə əlavə etdi?” mövzusunda təqdimata hazırlaşın.
- R.Rzanın “Çinar” adlı şeirini oxuyun. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

**III dərs** **Tətbiq • Müzakirə • Yaradıcı iş**

1. “Çınar” şeirini bir daha nəzərdən keçirin.
2. Parta yoldaşınızla birlikdə tapşırıqları yerinə yetirin:
  - a) Tanış olmayan sözlərin mənasını dəqiqləşdirin.
  - b) Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

*Rəsul Rza*

### ÇİNAR

Gecə keçmiş, ulduzlar ağ, göy qara!  
 Söykənmışəm qocaman bir çinara.  
 Bir yanında ömür kimi axır su,  
 Qaçmış bu gün təbiətin yuxusu.  
 Budaqlarda sərin yelin xoş səsi,  
 Yarpaqların həzin-həzin nəğməsi.  
 Ürəyim bir qanadlanmış quş kimi  
 Hey çırpınır təsəllisiz, əsəbi.  
 Hündür çınar budaq atmış, qol atmış  
 Öz ömründə çox əsrlər qocalmış.  
 Görkəmində qarlı dağlar vüqarı,  
 Başı bütün ağaclarдан yuxarı.  
 Tufan qopar, yağış yağar, qar tökər;  
 Od qamçılı ildirimlər göy sökər.  
 Bəzən çayda daşlar daşı qovalar.  
 Seldə gedər göy çəmənlər, ovalar.  
 Yarğan yarar sinəsini dağların.  
 Sular oyar binəsini dağların.  
 Karvan çəkər göydə qara buludlar,  
 Çovğun gələr, şaxta kəsər, buz donar.  
 Xan çinarım əyməz məğrur başını,  
 Kimsə bilməz xan çinarın yaşını.  
 Gecə qara, durdum, düşündüm bir az,  
 Dedim, nədən ulu çınar yixilmaz?  
 Birdən çınar dilə gəldi, dedi: “Bax!  
 Bu torpaqda dərindən kök salaraq  
 Hər tərəfə uzatmışam qolumu,  
 Övladlarım bürüyüb sağ-solumu.  
 Belə məğrur dayanmağa haqlıyam,  
 Mən kökümlə bu torpağa bağlıyam”.

- Kiçik qruplarda birləşərək aşağıdakı tapşırıqları yerinə yetirin.
1. Şeirin məzmununa aid üçdən az olmayıaraq sual və onlara cavab hazırlayın.

2. Əsərin bədii gözəlliyini, fikrin təsir gücünü artırıran vasitələri və onların rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

|  |   |
|--|---|
| Şeirdə bədiiiliyi təmin edən vasitələr | Onların rolunun nümunələrlə aydınlaşdırılması |
|  |   |

3. Əsərdə şairi düşündürən başlıca problem, sizcə, nədir? Fikrinizi nümunələrlə əsaslandırın.

4. Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın.

5. Əsəri “Çinar ömrü” şeiri ilə müqayisə edin. Cədvəldən istifadə edin.

| Hansi əsaslara (cəhətlərə) görə müqayisə olunurlar | Əsərlərin adı |              |
|--|---------------|--------------|
|  | “Çinar”       | “Çinar ömrü” |
| Mövzu  |               |              |
| Məzmun   |               |              |
| Bədiiilik  |               |              |
| Problem  |               |              |
| İdeya  |               |              |

6. Çıxardığınız nəticələrlə bağlı təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- “Çinar ömrü” şeirindən bir parçanın ifadəli oxusuna hazırlaşın.
  - Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırıb yazın.
  - Sonra misraların oxusunda səsinizin almalı olduğu çalarları qeyd edin. Unutmayın ki, misraların hər birinin oxusunda da, məzmundan asılı olaraq, fərqli səs çalarları yarana bilər.
  - Fasilələrin yerini, məntiqi vurğulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti işarələrlə göstərin.



### İSMAYIL ŞİXLİ (1919 – 1995)

• Azərbaycan ədəbiyyatının XX əsrə yetişirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan İsmayıllı Şixli haqqında düşüncənər kən hər birimizin ağlına “müəllim”, “mütəfəkkir”, “milli yazıçı”, “mərdlik” kimi anlayışlar gelir.

*Nizami Cəfərov*

#### **Yada sahn**

- Mərdliyi, nəcibliyi ilə seçilən qəhrəmanın təsvir olunduğu hansı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?

#### **Düşünün**

- “Namərdə yaxa vermə, mərdə arxa ol!” atalar sözündə ifadə edilmiş fikri necə başa düşürsünüz?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## NAMƏRD GÜLLƏSİ

(ixtisarla)

... I ...

Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi, yəhəri-yüyəni də alsın, əvvellərdə olduğu kimi, arxin suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənlə örüklədi, həm də höryüy bir az da yaxına, arxin alt tərəfinə çəkdi. Bilirdi; hava isti idi, at qantər içindəydi, amma əlacı yox idi. O, əvvəller atını hara gəldi hörukələr, örüşünü də tez dəyişərdi, qoymazdi ki, tərləsin. Yəhərimi götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlaşın, istəyəndə kişiñeyib şahə qalxın, istəyəndə mixi qopardıb ilxiya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağırsına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çırmızıdırər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürkübü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa keçəndən sonra səksəkəli yaşayırdı...

O, astaca addımlarla dikdirə çıxdı. Arxin üstündən adlayıb ağacların kölgəsində dayındı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi. Qara qılçıq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qosalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axan arxin suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkçə və mütəkkəyə baxdı. O, həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb

- Sizcə, Niftalı koxa atının rahatlığı qayğısına nə üçün qalmır?
- Koxanın səksəkəli yaşamasına səbəb nə ola bilərdi?

- Bu cümlələr təsəvvürünzdə hansı mənzərəni canlandırdı?
- Sizcə, Niftalı Koxa həddindən artıq ehtiyatlı davranışın kisi?

dincələrdi. İndi də həmişəki kimi, elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini, qol tuqaltısını çıxarıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır.

- Kərəm haqqında sizdə hansı təsəvvür yarandı?
- Biçinçilərin və Niftalının işin tez qurtarmasını arzulamalarına səbəb nə idi?

Bir də kimdən qorxacaqdı? Kərəm, yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsada, qorxusu yoxdu. Kərəm heç vaxt əliyalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı...

Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi.

Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş bicinçilərin oraqları cingildəyirdi. Bu cingiltılər kövşənlərin xışltısına qarışmışdı. Biçinçilər tələsirdilər. Onlar da istəyildilər ki, işlərini tezə qurtarıb aldıqları haqqı elə buradaca, aranda, xırmandan döyüb, taxillərini yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çıxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. Elə biri gəlmə Mürşüd. Onun əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çıxdan, lap çıxdan, Niftaligilin doqqazında üstübaşı yamaqlı, acıdan hülqumu qalxıb-enən, məlul-müşkül baxışlı bir oğlan boynunu büküb dayanmışdı. Əlində esa, ciyində nimdəş heybə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış quyunun dibindəki su kimi güclə işildiyirdi.

Səs-küyə bayırı çıxdılar, itlərə acıqlandılar, “A bala, kimsən?” – deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü ciyinə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hərdansa azib gəlmış bu Allah bəndəsinə diqqətlə baxdı və başa düşdü ki, bura adamina oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənini öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən-dırnağa diqqətlə süzdü və “Yox, bu, adam öldürüb qaçana oxşamır, – deyə ürəyindən keçirdi, – yəqin, başqa əmması var”. Əslinə baxsan, kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.

Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytarılacağına başa düşdü və səsinə yazıqlıq verdi:

– Qaçqınam, ay dayı, heç kimim yoxdu.

Kişi oğlunun üzüne baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi.

– Buranı sənə kim nişan verib?

– Heç kim. Yolu əlimə alıb gəlmışəm. Qapınıza pənah gətirmişəm.

Ata oğula baxdı, oğul da ataya.

– Adın nədir?

– Mürşüd.

Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər. Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıyan dostlaşışlap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi. Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırib bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-əşik elədi.

Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanışığı da yaxşılaşdı, özü də gümrahlaşdı.

Niftali bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrlə evə gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmir. Ürəyi götürmədi. Yanına çağırıldı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadi. Bir gün yolda qabaqlaşdırılar.

- Niyə görünmürsən?
- Nə olub, görünməyim vacibdir?
- Bəlkə, bir sözüm var?
- Sənin mənə nə sözün ola bilər?
- Ə, nə yekə-yekə danışırsan?
- Danışmayanda, susmayacağam ki?

Atlar yüyəni gəmirib finxırışdırılar. Döş-döşə gəlib dal ayaqları üstündə firlandılar. Yolun tozu göyə qalxdı.

- Ə, deyəsən, gözün ayağıın altını seçmir?! Nə tez havalandın, bala?!
- Artıq-əskik danışma, sözünü de!
- Niftali kişi hirsini zorla boğdu.
- Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, özündən küs, bildin?!
- Qələt eləyərsən, keçmişini də yanına alarsan!
- Ə, gəlmə köpəkoğlu, mənə cavab qaytarırsan?!

Qamçının göydə şaqqıldamağı ilə Mürşüdüñ atın dırnağının dibinə düşməyi bir oldu. Niftali koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı. Koxanın hırsı soyumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qırıllan gəlmənin yaxasından tutub yoldan kənara sürdü. Xəncər havada parıldadı:

– Qələt eləmişəm keçmişimlə, ay Niftali, məni öldürmə, balalarım yaziqdi. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.

Koxanın qolu boşaldı. Mürşüdüñ quyunun dibində işildayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı:

- Di get, qurban ol evdəkilərə.

Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışib atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dərtib geri qanrıldı:

– Yaxşı, a koxa, bu hayatı səndən almasam, kişi deyiləm.

Koxa atı minib tüfəngi hərləyənəcən tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb...

Niftali koxalığa keçəndən sonra istəsə də, istəməsə də, xətrə dəyməli olurdu. Divandərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da, olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamışan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol, görmə necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözsən, ya da gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!

• Niftali ilə Mürşüdüñ arasında münaqişənin yaranmasının əsl səbəbi nə idi?

• Bu qarşılışma Mürşüd haqqında təsəvvürünüzə yeni nə əlavə etdi?

• Niftali koxa haqqındaki təsəvvürünüz nə ilə zənginləşdi?

Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilgim təndir alovu kimi havanı yalaya-yalaya boz təpələri aşib kəndin üstünə yayılır, oradan da suyu işildayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırçıramalar səs-səsə verib elə cirıldayırdılar ki, adam

- Niftalı koxanın ehtiyati əldən verməsinə səbəb nə oldu?

uzanıb qəbiristanlığının yanından dikdərə qalxan tozlu-torpaqlı yolla gələn atluları görmədi. Cırçıramaların səsi qulağına düşdüyündən atların finxirtisini, üzəngilərin cingiltisini, ayaq tappıtlarını eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrlılıb dala baxdı. Gördü ki, atlaların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqlıdadı:

– Namərd köpəkoğlu!

Daha heç nə eşitmədi. Kövşənlərin xışlıtı, yarpaqların piçiltisi, arxin şırıltısı, cırçıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı və eşidilməz oldu. Havani qarsalayan ilgim elə bil qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü...

... II ...

Kərəm atdan sıçrayıb özünü ağaçın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı.

Gözləri qapalı idi. Təkcə dodaqlarının xəzif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sıfəti qaralmış, qalın bişi azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmüşdi. Kərəm hiss etdi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi, kişiyyə necə kömək eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımlıdanı. Göz qapaqları aralandı. Zənlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədəni titrəyib dartındı, elə bil kişinin canından üzütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.

– İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?

Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən, kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işaretinə səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təki atılıb-düşən bu həyat işaretləri titrədiyi kimi də birdən-birə satılışdı. Dodaqları tərpəndi:

– Kərəm?

– Düz tanımışan, Niftalı, mənəm.

Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda-dərədə onun izinə düşən, onun qanına susayan, fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə

çapdıqları uşaqlıq dostu, uşaqlıq sırdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdır. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşib Arazi keçir, sorağı gah İrvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir neçə dəfə ismaric eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün.

– Dəstəndə təzə adam varmı?

Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.

– Var.

– Kimdi?

– Mürşüd.

– O gədəmi?

Bu söz Kərəmin ortasından beşəçilan gulləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.

– Mənə pənah gətirdi, neyləyim?

– Bizə də pənah gətirmişdi, axırını ki gördün.

Kişi inildədi. Kərəmə elə gəldi ki, onu incidən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.

Niftalı koxanın sıfatını soyuq tər basdı, üz-gözünü qırışdırıcı, sonra bu ağrı və iz tirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.

– İndi arxayıñ öle bilerəm... Şükür Allaha, zənnim puça çıxdı... Yoxsa o dünyaya nisgilli gedəcəkdir. Çox şükür, Kərəm, gözümüzdən düşmədin... Başımı bir azca yuxarı qaldır.

Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətdən quş nəfəsinə bənzər xəsif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqdə olan gözü Kürün o üzünə, Ceyrançöl düzənləyindən sürüşüb sahil boyu uzanan Qarayaziya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdı. Yenə meh əsirdi, yenə taxıl zəmərləri xışıldayı, yenə arxin suyu qırçınlıb axır, yenə cincirəmalar zil səslə cirildiyirdi. Niftalı koxanın gözünün önündən təndir istisini bənzər dalğa-dalğa ilğim keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümüz torlanır, yoxsa ilgimmi keçir?

Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartinib gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurdugu axırıncı qan damlalarının qızartısı idi. Kişinin oləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi.

– Kərəm, bircə diləyim var...

– De görüm.

– Naqanını çıxart, məni alnimdan özün vur.

– Nə danışırsan?

– Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb... Kişini kişi öldürər, qardaş, gəda-güda yox.

– Əlim qalxmaz.

Kişinin sinəsi qalxdı və asta-asta endi. Kərəm qəhərləndi. Boğazına yiğilmiş yaşı güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi, tüfəngi hərləyib elə buradaca, tülükü kimi bütüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi.

“Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar”, – deyə düşündü. Bir də əlini murdarlamaq istəmədi.

– Onun tüsəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüsənginizi yəhərin qasından asın. Bizi gülleyə də bassalar, əl-ayaq tərpətmeyin. Kəndə gedəcəyik.

Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini əlleri üstünə alacaq, atı isə arxasında gələcəkdi. Qaçaqlar da atların yüyünlərini boynuna atıb cənəzənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu, ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü ciracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə, onlara gullə də atacaqdılar. Artıq-əskik danişanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırıldı. İnanmırıldı ki, kəndlərində belə namərdər tapılsın. O, əmin idi ki, meyiti sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq, dağlara sarı üz tutacaqlar. Kərəm qollarının və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var...

Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı...

### I dərs Məzmun üzrə iş

- Əsərin birinci parçasını oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz).
- İlkin təəssüratınızı parta yoldaşınızla bəlşün.
- Parta yoldaşınızla birlidə mətnkənarı suallara cavab hazırlayın.
- Oxuduğunuz parça ilə bağlı təəssüratınızı ikihissəli gündəlikdə qeyd edin.

| Oxuduğunuz parçada diqqətinizi daha çox cəlb edən nə oldu? | Bunun səbəbi |
|--|--------------|
|  |              |

- Müəyyənənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə yazın.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitəsinin növü |
|--|--|
|  |  |

- Kiçik qruplarda birləşərək yerinə yetirdiğiniz işləri müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparın.
- Gəldiğiniz nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- Hekayənin ardını (2-ci parça) oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### II dərs Məzmun üzrə iş

- Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin, məzmununa aid üçdən az olmayıaraq sual və onlara cavab hazırlayın.
- Müəyyənənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitəsinin növü |
|--|--|
|  |  |

- Əsərin hekayə janrında olduğunu əsaslandırb qısaca yazın.
- Kiçik qruplarda birləşərək yerinə yetirdiğiniz işləri müzakirə edib dəqiqləşdirin.
- Gəldiğiniz nəticələr barədə təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Əsəri hissələrə ayırb birinin məzmununu tərtib etdiğiniz plan əsasında yaradıcı danişin.

## E v d e i s

• Mövzulardan birini seçib təqdimata hazırlaşın.

- a) Əsərdəki hansı epizodu unuda bilmirəm?
- b) Hekayədə müəllifin mövqeyini necə başa düşdüm?

### III dərs Təhlil üzrə iş

• Əsərin təhlilinə hazırlaşın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananı.

Bir insan və yazıçı kimi İsmayııl Şixlim ömrü boyu yüksək ideallar: xeyirxahlıq, düzlük və doğruluq, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması kimi məsələlər düşündürmiş, çoxcəhətli fəaliyyətinin əsasını təşkil etmişdir. Onun mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışlarına münasibəti “Namərd gülüssü” hekayəsində ayrı-ayrı insan talelərinin təsvirində öz dolğun ifadəsinə tapmışdır. Əsərdəki obrazların xarakterini, həyata baxışını mükəmməl öyrənməklə yazıcıını düşündürən problemi, əsərin ideyasını anlamalaq və dəyərləndirmək mümkündür. Bu, obrazların ustalıqla, orijinal bədii vasitələrlə yaradılmasından irəli gəlir. Əsərin üzərində müşahidələrinizi davam etdirin, obrazların hər birinin nitqinə, davranış və əməllinə, düsünsəcə aləminə bir daha dərindən nəzər salın. Müəllifin obrazlara, eləcə də obrazların bir-birinə münasibətini aydınlaşdırmağa çalışın.

Dilimizin incəliklərindən yazıcıının necə bəhrəlendiyi, üslubundakı özünəmaxsusluğunu, bədii təsvir, ifadə vasitələrinin orijinallığına diqqət yetirin, bütün bunları nümunələr əsasında aydınlaşdırmağa səy edin.

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Sizcə, yazıcıının diqqətə çatdırmaq istədiyi başlıca problem nədir? Bu problemin həllini o, nədə görür?

| Əsərdə qaldırılan başlıca problem | Yazıcı problemin həllini nədə görür? | Siz necə düşünürsünüz? |
|-----------------------------------|--------------------------------------|------------------------|
|                                   |                                      |                        |

3. Niftali koxa obrazını səciyyələndirin. Müvafiq cədvəldən istifadə edin.

4. Qaçaq Kərəm obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Qaçaq Kərəm obrazi              |             |                           |                                 |
|---------------------------------|-------------|---------------------------|---------------------------------|
| Xarakterindəki başlıca cəhətlər | Düşüncələri | Yazıcıının ona münasibəti | Digər obrazların ona münasibəti |
|                                 |             |                           |                                 |

5. Əsərdəki başlıca konflikti müəyyənləşdirin. Onu həyatı, təbii hesab etmək olarmı? Fikrinizi əsaslandırın.

6. Hekayənin süjet və kompozisiya xüsusiyyətlərini aydınlaşdırın. Fikrinizi nümunələrlə əsaslandırın.

7. Bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yazıçı nəyə nail olmuşdur? Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Fikrin təsir gücünün artmasına təsvir və ifadə vasitələrinin rolü |
|--|---|
|  |   |

8. Əsərdəki başlıca fikir – ideya nədir? Bu ideya əsərdə hansı məqamlarda daha qabarlıq ifadə olunub? Cədvəldən istifadə edin.

| Əsərin əsas ideyası nədir? | İdeyanın aydınlaşdırılmasında əhəmiyyətli olan cümlə, təsvir və epizodlar |
|----------------------------|---|
|                            |   |

## E v d e i s

• Mövzulardan birini seçib işləyin.

- a) “Hekaya oxuduğum əsərlərdən hansını mənə xatırlatdı?” mövzusunda müqayisə xarakterli inşa yazın.
- b) “Hekayədəki obrazlara münasibətim” mövzusunda müqayisə xarakterli esse yazın.



## İSA HÜSEYNOV (1928 – 2014)

• Özünü ədəbiyyat üfüqlərində doğan bir günəş adlandıran yazıçı Isa Hüseynov böyük mütəfəkkir, görkəmli dil və fikir ustası kimi yazdığı əsərləri ilə daim ədəbiyyatımızda yaşayacaqdır.

Elçin

### Yada salın

- Təbiəti sevən, onu dəyərləndirən xeyirxah insan obrazlarının yaradıldığı hansı əsərləri xatırlayırsınız?
- Həmin əsərlərin yazılımasına səbəb, sizcə, nədir?

### Düşünün

- “Təbiət onu sevən xeyirxah insanların birləşdirən səbəb, sizcə, nədir?”

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## ZƏHƏR

(ixtisarla)

... I ...

Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahni oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünkü bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz kədər qalib gəlmək niyyətilə papağının dalını qaldırıb: “Çərşənbə gündə, çeşmə başında gözüm bir alagöz xanıma düşdü”, – deyirdi. “Qaşını oynatdı, gözündən güldü”, – deyirdi, özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünkü bu gün meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı.

Mahni axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o, ayrıldıdan, ölüm-dən danişan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən-axşamacan, bəzən hətta gecə yarısınanın ciyinində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzəsına çevrilmiş çantası indi ciyinini üzüb salırdı. Yayın otuz-otuz beş dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi, bu sərin payız gündənə elə bil oda dönüb ayaqlarını yandırırdı.

Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı.

Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi, şəh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca palidin yarpaqlarına, sonra göy ürgənin dərisi işildayan, dolu, qüvvətli ciyininə və dalğalı yalına baxdı.

– Belə-belə işlər, ay göy ürgə! Belə-belə işlər! – deyə almış yaşında birinci dəfə burada öz-özüne danişmağa başladı:

– Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir iki gün. Üç deyən gün lent kəsilir, şlüz açılır, su gəlir, meşəmiz qalır suyun altında...

Göy ürgənin yerişi meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında birdəncə büdrədi.

Meşəbəyinin oğlunun biri raykom katibi idi. Bir oğlu Bakıda oxumaqda idi. Onilliyi bu il qurtarmış sonbeşiyi isə indi artıq başa çatmaqdə olan bənd tikintisində işləyirdi. Bütün atalar kimi, o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik də, bir-iki kərə öskürməsi meşəbəyini narahat etdi. Lakin qarşidakı böyük itki bu narahatlığı da tezçə unutdurdu.

Meşəbəyi cilovu tərpədib iri, qabarlı əli ilə ürgənin çıynını şappıldatdı.

– Büdrəmə, büdrəmə! Fikir eləmə, qadan alım! – dedi. – Bəndi çəkənlər, meşəni suyun altında qoyanlar mənim öz balalarımızdır. Deyirlər, su daha əfzəldi. Suyumuz olsa, deyirlər, ilan mələyən düzlərdə yüz belə meşələr salacağıq. Elə bilirsən, salmayacaqlar? Salacaqlar, ay göy ürgə, salacaqlar... O günü, o dövrəni biz də görəcəyik. Yüz yaşında at belinə qalxıb meşəbəyilik eləməyənin atasına lənət!

Meşəbəyi yenə papağının dalını qaldırdı. Yenə oxumağa başladı:

Ay duman, gəl keç bu yerlərdən,  
Bu yerlər təzə bar eyləsin.  
Həm gözlərim görsün səni,  
Həm könlüm nübar eyləsin...

Çox düşünmadən, bədahətən aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra yenə də ömründə birinci dəfə burada, kimsəsiz meşə içinde öz-özünə qohqəhə çəkdi:

– Aşıq Abbas dağ adamıydı, dağlardan danışındı, mən aran adamıymam, arandan danışram. Abbas deyirdi: “Könlüm qubar eyləsin”, mən deyirəm: “Könlüm nübar eyləsin!” Hansımız yaxşı deyirik, ay göy ürgə?

Ürgə bir də büdrədi. Meşəbəyi bir də təccübəldəndi:

– Əshi, sənə nə oldu, ay zalim balası! – deyə birdən hirsənib qışqırdı, – nə olub, sən də bir yandan kefimizə soğan doğrayırsan! Allahın, bəndənin hayifini səndən alaram, atamın goru haqqı!

Ürgəyə hətta bir şallaq çəkdi. Lakin əvvəllər meşəbəyi əlini tərpətməmiş yerindən oynayan ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qimildandı, bir də çıynının dərisi titrədi.

Meşəbəyi köksünü ötürdü.

– Dərdimə şərik çıxırsan, nədi, ay Allahın heyvanı!

Ürgə başını endirib yavaş-yavaş addımlayırdı.

Meşəbəyi də başını sinəsinə əydi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudanmı, göy ürgə onun dərdinə şərik çıxırdı?

– Belə-belə işlər... Belə-belə işlər, ay göy ürgə, – deyə o, asta, yorğun səslə təkrar etdi. Və daha səsini çıxarmadı.

Meşədə qəribə süküt vardi. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi heç ürgənin ayaqlarının tappiltılarnı da eşitmirdi. İndi o, ürəyində oxuyurdu: “Nələr gəldi, nələr getdi bu dünyadan, bu dünyadan”, – deyirdi.

Birdən ürgə dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı.

Uzaq mənzilli yola çıxanda göy ürgə, adətən, tanış adama-filana rast gəlməsə, dayanmazdı. Lakin meşəbəyi ətrafdə lal-dinməz ağaclarдан başqa, heç nə görmədi.

Göy ürgənin bir xasiyyəti də vardı: belində yəhərin tapqırı açılanda və ya qırılonda dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi.

Meşəbəyi əlini tapqırlara atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu?

O, yəhərdən yerə atıldı.

Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü. Meşəbəyi əsla çiyrənmədən, ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxuladı. Köpükdən asırqal iyi gəlirdi.

O, ürgənin gözlərinə baxdı. Bu iri, göyçək gözlər iztirabla dolu idi. Ürgənin dodaqları arasından yənə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi.

Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, göy ürgə buradaca, onun gözünün qabağında yixılıb olə bilər.

Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülen köpüyə baxırdı.

O, ömrünүn qırx ilini at belində olmuşdu, meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində “asırqal” çox az-az yada düşündü. Çünkü bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə bu, nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə, heç zəhərlənməmişdi?

Meşəbəyinin dünyagörmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzələləri titrəyirdi. Dizləri hiss olunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəllirdi. Göy ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi, iztirablı gözlərini əvvəl yana baxırdı.

Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha utanmaqdan, xəcaltdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi:

— Bu saat... bu saat, qadan alım, — deyə meşəbəyi piçıldı, çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini siğallayıb, bir daha: “Bu saat”, — dedi. Şallığını çəkməsinin boğazına sancdı, papağını başında bərkitti, şinelinin ətəklərini yiğib yerindən götürüldü.

Buradan təxminən iki kilometr aralıda, geniş bir talada, gur sulu çay üzərində sovxozi vardı. El arasında ona “it sovxozi” deyirdilər. Orada suitinin müxtəlif cinslərini saxlayırdılar. Bir ay bundan əvvəl sovxozi köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli-dibli qoparılib aparılmışdı. Sovxozen yerində indi yalnız torpaq yiğinları bozarındı. Xarabalıqdan xeyli kənardı isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cüt nəhəng hörümçəyə bənzəyən ikialaçiq qaralırdı. Orada sovxozi direktorunun qaynatması Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə sovxozi işçisinin mal-qarasını saxlayırdı. Sabahda-birigündə Daşdəmir də köçməli idi.

## • II •

Meşəbəyi iki kilometrlik yolu birnəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri, qıllı köpək peydə oldu. İtlərin səsinə Daşdəmirin əvəzində, geyimindən şəhər ziyalisina oxşayan boz şlyapaklı, ucaboy bir adam çıxdı, yürüüb itlərə təpindi. Sonra dayanıb təəccüblə meşəbəyiə baxdı, qan-tər içində tengnəfəs yürüən adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı:

— Mən Mirqasımam, meşəbəyi Mirqasım, ay oğul. Atım ağıya düşüb. Mən səni burada birinci dəfədir ki, görürəm, bağışla, tanış olası halim yoxdu. Bir vedrə süd lazımdır. Daşdəmir hanı, gözümə dəymir?

— Nə olub, ə, a Mirqasım, döşün niyə atdanır? — yaxınlıqdan, lap beş addımlıqdan tanış səs eşidildi.

Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi:

– Ölmədik, sənin dövrəninin qurtardığını da gördük, a Mirqasım!

– Sən hardasan, a kişi?

– Burdayam, gəlirəm indi... Deyirəm, ölmədik, sənin də axırını gördük! Goy ürgənin belində belən-bələ çapırardin, elədən-elə çapırardin, saatda bir, malı, heyvanı atın döşünə qatib salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsməkan yerə yaxın durmayın! Nə bilim, filan yerə yaxın durmayın! İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca Çoban kimi ağacları köklü-köməcli qoparıb, belinə şəlləyib aparmaq istəyirsən?

Daşdəmir palid ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanını basa-basa yaxınlaşış meşəbəyini süzdü:

– Hə, buyur görək. Süd lazımdı deyirsən? Süd-zad yoxdu!

– Sən allah, bir az tez elə, ay Daşdəmir. Ürgə əldən gedir!

– Hani ürgə?

– Bu yanda, talada qoymuşam.

– Elə niyə? Yəni gələsi halı yoxdu?

– Yoxdu, yoxdu. Daşdəmir, qadan alım, tez elə! Oğul bərabəri atdı, Daşdəmir!

Gənc kənarda dayanıb sıqaret çəkirdi. İtlərin şirvanmasından məlum idi ki, oğlan burada təzə adam deyildi.

Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb səhbəti uzadan adəmin tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal sıqaretini yerə atdı.

– Mən gətirərəm! – deyib alaçıqlara tərəf yüyürdü.

Meşəbəyinin elmlı-savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağaç kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun üzəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb cəld yürüən ziyalı gəncin arxasında baxlıqda meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb-dərinleşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövr elədi, o, yalnız indicə başa düşdü ki, “lent kəsilib, şlüz açılanda”, meşə suyun altında qalandı meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyətini, ərşədən-gürşədən xəbər verən şirin-şirin səhbətlərini də itirəcəklər.

Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sıfətini topa saqqal basmış qılılı adəmin nə dediyini və nə üçün güldüyüni belə başa düşmədi.

– Ə, sənnən deyiləmmi, niyə cavab vermirəsən?

– Nə deyirsən?

– Deyirəm, oğlun raykom katibidi, pulun çox olar. Ver xərcleyək də!

Meşəbəyinin qaşları çatıldı:

– Sənin də kürəkənin sovxozi direktorudur. Deməli, sənin də pulun çoxdu?

– Mənim torbamın dibi deşikdi.

– Elə niyə?

– Bilmirsən? Bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm? Yادından çıxıb?

– Deməli, mənə də rüşvət verirdin?

Daşdəmir güldü:

– Bə sən necə bilirdin, ə? İşim keçməyən adama mən bir tikə də yedirtməram.

Meşəbəyi fikri dağınış halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiğini gördükdə itlərin mirıldاشmağına əhəmiyyət vermədən onun qabağına yeridi:

– Çox sağ ol, qadan alım!

– Dəyməz, əmi, – deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzadı. Əli vedrənin soyuq qulpuna toxunanda məşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o, artıq göy ürgənin yanında idi, bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər, köməkləşib ürgəni yıxmışdır, zorla süd içirirdilər. Bu fikrdə ikən birdən vedrəni böyür üstə gördükdə məşəbəyi təəccüblə çevrilib, ağızını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü:

– Vallah, bilmədim, ayağım toxundu, Mirqasım. Ə, bir ürgə nəmənə şeydi, ondan ötrü belə yüyürüb qan-tərə batıbsan? Deynən, oğlanlarıycin hərəsi bir az pul qoysun, maşın alsınlar, min gəz, kef elə özün üçün!

Məşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb naħaq gəldiyini başa düşdü.

Məşəbəyinin canı alovlandı. O, pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sindirmədi. Köhnə, adı təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri, qırxiq başından qatı bug qalxdı. Və beləcə, başı tüs-tülü halda geri qayıdı.

Göy ürgə artıq böyübü üstə idi. Məşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi:

– Belə-belə işlər, ay göy ürgə...

Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı.



Meşəbəyi yavaşça qalxıb tapqırıları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri belinə şələləyib yalnız onun bələd olduğu, el yolundan uzaq, xəlvət ciğirlə addımladı...

Külək başlamışdı. Meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna, qoyun-qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqla bozaran dar ciğirdən çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayındı.

Meşədən çıxanda o, ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qo-ca kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib ciyini üstündən geriyə, meşənin səsini qulaq asdı.

– Belə-bələ işlər, ay göy ürgə... Belə-bələ işlər, ay meşəbəyi Mirqasım...

### I dərs Məzmun üzrə iş

1. Əsərin birinci parçasını oxuyun. Proqnozlaşdırılmış oxunu seçsəniz, həmin parçada müəyyənləşdiriyiniz hər hissənin sonunda fərdi olaraq cədvəldə qeydlər etməlisiniz.

| Əsərin hissələri | Sizcə, nə baş verəcək? Hadisələr necə davam edəcək? | Nə üçün belə düşünürsünüz? Nəyə əsaslanırsınız? | Nə baş verdi? Hadisələr necə davam etdi? |
|------------------|---|---|--|
| 1                | 2   | 3   | 4  |
| I hissə          |   |   |  |
| II hissə         |   |   |  |

- Hər hissənin oxusundan sonra qeydləriniz və yeni hissə ilə bağlı ehtimallarınız barədə parta yoldaşınızla fikir mübadiləsi aparın.
- Oxuduğunuz parçanın məzmununa aid üçdən az olmayıraq sual və onlara cavab hazırlayın.
- Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|  |  |

- Kiçik qruplarda birləşib yerinə yetirdiğiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparın.
- Təqdimat əsasında qənaətlərinizlə bağlı fikir mübadiləsi və müzakirə aparın.
- Üzərində işlədiğiniz parçanı hissələrə ayırb, birinin məzmununu tərtib etdiğiniz plan əsasında geniş danışın.

### Evdə iş

- Hekayənin ardını (2-ci parça) oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### II dərs Məzmun üzrə iş

- Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Parta yoldaşınızla birlikdə məzmununa aid üçdən az olmayıraq sual və onlara cavab hazırlayın.
- Hekayənin məzmununa daha çox uyğun gələn müdrik sözləri müəyyənləşdirin. Fikrinizi əsaslandırın:
  - At ölü, nali qalar, igid ölü, namı qalar.
  - Namərdə tuş gələnin işi düyüñə düşər.
  - Qarı düşmən dost olmaz.
  - At oğurlanandan sonra axur nəyə gərək.
  - Ati atın yanında bağlayan, rəngini götürməsə də, xasiyyətini götürər.

3. Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin. Fikrinizi əsaslandırın:
- Meşəbəyi Mirqasım meşənin su altında qalacağını düşünüb kədərlənir.
  - Atın ölümünün əsas səbəbi zəhərli ot yeməsidir.
  - Daşdəmir meşəbəyi Mirqasımdan meşəni qoruduğuna, işinə vicdanla yanaşdırığını görə qisas alır.
  - Meşəbəyi Mirqasım göy ürgəyə dost kimi yanaşır.
  - Göy ürgənin ölümü təbiətə qənim kəsilənlərə xəbərdarlıqdır.

4. Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|  |  |

- Əsərdəki epizoda aid şəkli uğurlu saymaq olarmı? Nə üçün?
- Əsərdə hekayə janrına məxsus hansı cəhətlər var? Fikrinizi qısaca yazın.
- Kiçik qruplarda birləşərək yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparın.
- Təqdimat əsasında qənaətləriniz barədə fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- Hekayədən seçdiyiniz hissənin məzmununu tərtib etdiyiniz plan əsasında iki formada – yiğcam və yaradıcı danışmağa hazırlaşın.

### III dərs Təhlil üzrə iş

#### • Əsərin təhlilinə hazırlaşın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın. Ədəbiyyatımızda böyük maraqla qarşılanan hekayə ilə tanış oldunuz. Baş verənlər: meşəbəyinin kədəri, göy ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələr münasibəti və s. diqqətinizi dərhal colb etdi. Bütün bunların arxasında nələrin dayandığını aşkarla çıxarmaq, müəllifin niyyətini aydınlaşdırmaq ciddi araşdırma, axtarış teləb edir. Unutmayın ki, İ.Hüseynovun əsərlərində insan psixologiyasına, onun mənəvi aləminə, cəmiyyəti narahat edən problemlərə daha çox diqqət yetirilir. Qarşıya çıxan problemlərin həlli yazılışının qəhrəmanlarını seçim qarşısında qoyur. Bu seçimin necə olması obrazın daxili aləminin möntiqi inkişafından doğur. Bütün bunlar “Zəhər” hekayəsində özünü qabarlıq göstərir. Əsərdə insan və onun təbiəts münasibəti ön plana çəkilir. Deməli, əsərdə bir-biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqətə çatdırılır. Bu, nə məqsədlə edilmişdir? Mirqasımla Daşdəmirin arasında baş verən münaqişənin əsl səbəbi nədir? Bu sualların, eləcə də yuxarıda toxunulan məsələlərin aydınlaşdırılması əsərdə qaldırılan problemləri dərindən dərk etməyə, yazıçı niyyətini başa düşməyə kömək edəcəkdir.

### Araşdırın • Fikirləşin • Cavab verin

- “Əsərdə bir neçə problem qaldırılmışdır” fikrini doğru sayırsınızsa, onlardan hansının daha mühüm olduğunu əsaslandırın. Cədvəldən istifadə edin.

| Əsərdə qaldırılan problemlər | Onlardan daha mühüm olan |
|------------------------------|--------------------------|
|                              |                          |

- Meşəbəyi Mirqasım obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Meşəbəyi Mirqasım obrazı        |                                   |                                     |                            |
|---------------------------------|-----------------------------------|-------------------------------------|----------------------------|
| Xarakterindəki başlıca cəhətlər | Düşüncələri və keçirdiyi hissələr | Müxtəlif vəziyyətlərdə davranışları | Digər obrazlara münasibəti |
|                                 |                                   |                                     |                            |

- Meşəbəyi Mirqasım və Daşdəmir obrazlarının nitqlərinə əsasən xarakterlərindəki fərqli cəhətləri müəyyənləşdirin.

| s.s. | Obrazlar | Nitqlərindən nümunələr | Xarakterlərindəki fərqli cəhətlər |
|------|----------|------------------------|-----------------------------------|
| 1.   | Mirqasım |                        |                                   |
| 2.   | Daşdəmir |                        |                                   |

5. Hekayənin süjetinin mərhələlərini müəyyənləşdirib cədvəldə qeyd edin.

| Süjetin mərhələləri |          |             |           |       |
|---------------------|----------|-------------|-----------|-------|
| Ekspozisiya         | Zavyazka | Kulminasiya | Razvyazka | Final |
|                     |          |             |           |       |

6. Əsərdə konflikt nə üzərində qurulmuşdur? O, gerçəkliyə nə dərəcədə uyğundur? Cədvəldən istifadə edin.

| Konfliktin tərəfləri | Konfliktin həyatiliyi |
|----------------------|-----------------------|
|                      |                       |

7. Hekayədə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi<br>cümhlələr | Fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolu |
|  |  |

8. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? İdeyanın müəyyənləşdirilməsində daha əhəmiyyətli olan cümchlərini seçin. Cədvəldən istifadə edin.

| Əsərin ideyası | İdeyanın müəyyənləşdirilməsində daha əhəmiyyətli olan cümhlələr |
|----------------|---|
|                |   |

### E v d e i ş

- **Mövzulardan birini seçib işleyin.**

- a) “Hekayə mənə təbiət mövzusunda oxuduğum hansı əsərləri xatırlatdı?” mövzusunda təqdimata hazırlaşın.  
 b) “Təbiətə qayğı nə üçün vacibdir?” mövzusunda məruzəyə hazırlaşın.

### IV dərs Tətbiq • Müzakirə • Yaradıcı iş

1. **Müzakirə edin:** İnsan təbii fəlakətlərin qarşısını ala bilərmi?

2. Mövzulardan birini seçib işleyin.

- a) “Meşəbəyi Mirqasım və Daşdəmir obrazlarının müqayisəli təhlili” mövzusunda inşa.  
 b) “Insanla təbiət bu dünyannın vahid parçasıdır” mövzusunda esse.

3. Təqdimat etməklə yazınızın məzmunu barədə fikir mübadiləsi və müzakirə aparın.

### E v d e i ş

- Digər fənlərdən, internet mənbələrindən topladığınız məlumat əsasında “Təbiətin mühafizəsi üzrə dünyada aparılan işləri qənaətbəxş saymaq olarmı?” mövzusunda təqdimata hazırlaşın.

## Qiymətləndirmə materialı

### Əliağa Kürçaylı ŞƏHİD MƏŞƏ

O uzaq illərin xatirəsidir  
Ürəyi kövrəldən, gözü yaşardan.  
Bu, Kürün kədərlə hekayəsidir,  
Yadına düşdükcə yanırıam, inan.

Sahildə zümrüdü bir məşə vardi,  
Söyüdlü, çinarlı, ağcaqovaqlı.  
İl boyu bir yaşıl süfrə açardı,  
Budağı yuvalı, qoynu qonaqlı.

Məşəni insanlar salmamışdır,  
Nə bir alın təri, nə əl qabarı.  
Anamız təbiət özü bir bahar  
Əkmmişdi sahilə bu ağacları.

Kür o il aşmışdı uca bəndi də,  
Qala bilməmişdi öz məcrasında.  
Mənim doğulduğum Muğan kəndi də  
Bir ada olmuşdu su səhrasında.

Elə bil başını itirmişdi Kür,  
Gözümdən qovmuşdu şirin yuxumu.  
Daşanda özüylə gətirmişdi Kür  
Sahilə nə qədər ağac toxumu.

Elə ki Kür yatdı,  
Həmin toxumlar  
Cürcərdi, boy atdı gündə bir çörək.  
Üstündən keçməmiş üç qış, üç bahar  
Bir məşə oldu ki, gəl şəklini çək.

Gəldi qucağına onun el, elat,  
Süfrələr salındı kölgəliklərə.  
Daşanda Kürümü söyən camaat  
Ona “sağ ol” dedi məşəyə görə.

Sonra gözə girib yer əkmək üçün  
Torpaq “lazım oldu” kolxoz sədrinə.  
O gəlib məşəni qirdirdi bir gün,  
Toxundu çıçayıñ, gülün xətrinə.

Ağaclar yixıldı qollu-budaqlı,  
Yuvalar dağıldı çolpalarıyla.  
Çinarlı, söyüdlü, ağcaqovaqlı  
Məşə yoxa çıxdı six qatarıyla.

Sədr bostan əkdi məşə yerində...  
Torpağın nə yaman hikkəsi varmış.  
Ağılsız, viedansız tədbir görəndə  
Torpaq da insandan qisas alarmış.

Bircə şamama da bitirmədi yer,  
Çayır yorğan kimi örtdü torpağı.  
Sədri muradına yetirmədi yer,  
Qazancı nə oldu? Elin danlağı.

Hər kəndə gedəndə dinləyirəm mən  
Şəhid bir məşənin şikayətini.  
Özün bir şitil də əkməmisən sən,  
Qoruya bilməzsən el sərvətini.



**MƏMMƏD ARAZ**  
(1933 – 2004)

• O, milli Azərbaycan şeirinin görkəmli nümayəndəsidir. İndiki səviyyədə Məmməd Arazın şeirləri və poemaları, bədii publisistikası yalnız öz yaradıcısının deyil, mənsub olduğu xalqın da tərcüməyi-halının əsas hissəsidir.

*İsa Həbibbəyli*

#### **Yada salın**

- Məmməd Arazın hansı əsərləri ilə tanışınız?
- Bu əsərlərdə diqqətinizi daha çox cəlb edən nə olub?

#### **Düşünün**

- Əsgər məktubu haqqında şeir yazmaqdə şairin niyyəti nə ola bilər?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## **ƏSGƏR MƏKTUBU**

Əsgər məktubları alıram hərdən,  
Məhəbbət, cəsarət, dəyanət dolu.  
Neçə tərifçinin təriflərindən  
Bir əsgər məktubu gərəkli olur.

Əsgər nə istəyir? –  
Bir təzə nəğmə.  
Nəgməsiz darıxır əsgər tüzəngi.  
Bir əsgər qəlbində qopan zümzümə  
Bir Vətən daşını isidəcəkdir.

Bir əsgər yazar ki, “sərhədçi yəm mən.  
Əlimdə tüzəngdir, dilimdə şeir.  
İnamla, qeyrətlə qorunur Vətən.  
Bunlarsız silahlar lal-kardır”, – deyir.

Bir nəğmə əsgərin dodaqlarında,  
Sərhəd küləyinə həmsöhbət olar.  
Bir nəğmə əsgərin barmaqlarında  
Tətiyə söykənən cəsarət olar.

Əsgər məktubunda torpaq göyərir,  
Meşələr uzanır ufüqlərəcən.  
Əsgər məktubunda bir dağ göyərir –  
Ətək də Vətəndir, zirvə də Vətən.

Əsgər məktubunda quş səksəkəsi,  
 Əsgər məktubunda qaya təmkini.  
 Bir nişan həsrəti,  
 Bir toy həvəsi  
 Hər sətri keşikçi nidası kimi...

Əsgər məktubunun cavabı çətin,  
 Əsgər məktubunun cavabı asan.  
 Yetişməz əsgərə söz məhəbbəti,  
 Yetişməz, sözlərin əsgər olmasa.

### I dərs Məzmun üzrə iş

- Əsəri fərdi səssiz oxuyun.
- İllkin təəssüratınızı siniflə bölüşün.
- Aşağıdakı misralarda ifadə olunmuş fikirləri aydınlaşdırır qısaca yazın.

| Əsərdən nümunələr   | Misralarda ifadə olunan fikri necə başa düşürəm? |
|---|--|
| Bir əsgər qəlbində qopan zümzümə<br>Bir Vətən daşını isidəcəkdir.   |  |
| “İnamla, qeyrətlə qorunur Vətən.<br>Bunlarsız silahlar lal-kardır”, – deyir.  |  |
| Əsgər məktubunda bir dağ göyərir –<br>Ətək də Vətəndir, zirvə də Vətən.   |  |
| Əsgər məktubunda quş səksəkəsi,<br>Əsgər məktubunda qaya təmkini.   |  |
| Əsgər məktubunun cavabı çətin,<br>Əsgər məktubunun cavabı asan.<br>Yetişməz əsgərə söz məhəbbəti,<br>Yetişməz, sözlərin əsgər olmasa. |  |

- Müəyyənləşdiriyiniz bədii ifadə vasitələrinin növünü dəqiqləşdirin.

| Bədii ifadə vasitələrinin işləndiyi misralar | Bədii ifadə vasitələrinin növü |
|--|--------------------------------|
|  |                                |

- Əsər barədə düşündüklərinizi ikihissəli gündəlikdə qeyd edin.

| s.s. | Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|------|--|--------------|
|      |  |              |

- Kiçik qruplarda birləşərək hazırladığınız bütün cavabları dəqiqləşdirin, çıxardığınız nəticələrlə bağlı fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- “Seir məndə hansı təəssürat yaratdı?” mövzusunda təqdimata hazırlanın.

## II dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlanın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Xalq şairi Məmməd Arazın lirik şeirlərinin ana xəttini vətənpərvərlilik, qəhrəmanlıq motivləri təşkil edir. Şairin dillər əzbəri olan “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim” misraları onun həyat mövqeyini, amalını əks etdirir.

Əsgər oğullarımızın vətənpərvərliyi, igidiyi, doğma yurdun müdafiəsinə qalxmağa hər an hazır olmaları şairin yaradıcılığında qüvvətli əks-səda doğurmuş, qəhrəmanlıq himni kimi səslənən əsərlərin yaranmasına səbəb olmuşdur. “Əsgər məktubu” şeirində şair təkcə ürəyinin səsini deyil, gənc əsgərin munis duyğularını, hiss və düşüncələrini də misralara köçürmüştür. Şeir diqqəti dərhal cəlb edir və birnəfəsə oxunur. Əsəri maraqlı edən səbəbləri aydınlaşdırmağa çalışın. Şairin seçdiyi söz və ifadələrin, bədii ifadə vasitələrinin əsərə götirdiyi təravəti, gözəlliyi aydınlaşdırmağa xüsusi diqqət yetirin.

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Şeirin hansı mövzuda yazıldığını nümunələrlə əsaslandırın.

3. Sərhədlərimizi qoruyan əsgər obrazına müəllifin münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.

| Əsgər obrazı | Müəllifin ona münasibəti | Sizin münasibətiniz |
|--------------|--------------------------|---------------------|
|              |                          |                     |

4. Şair əsgərdə hansı xüsusiyətləri yüksək dəyərləndirir? Fikrinizi əsərdən nümunələr göstərməklə əsaslandırın.

5. Əsər müəllif haqqındaki təəssüratınıza nə əlavə etdi? Fikrinizi əsaslandırın.

|     |  |  |
|-----|--|--|
| s/s | Müəllif haqqında təəssüratınıza nə əlavə olundu? | Bunun səbəbi (nümunələrlə əsaslandırılmalıdır) |
|     |  |  |

6. Sizcə, əsərdə qaldırılan başlıca problem nədir? Problemin müəllif həllinə münasibətiniz necədir?

| Əsərdə qaldırılan başlıca problem | Problemin müəllif həlli | Problemin həllinə sizin münasibətiniz |
|-----------------------------------|-------------------------|---------------------------------------|
|                                   |                         |                                       |

7. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

| Əsərin başlıca ideyası | Nə üçün belə düşünürsünüz? |
|------------------------|----------------------------|
|                        |                            |

**Müzakirə edin:** “Əsgər məktubu” şeirinin ideyası ilə səsləşən hansı bədii əsərləri və filmləri xatırlayıram?

### Evdə iş

• “Əsgər məktubu” şeirinin bu gün üçün əhəmiyyəti nədir?” mövzusunda təqdimata hazırlanın.

## III dərs Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Məmməd Arazın “Əsgər oğul” şeirini oxuyun (bunu fərqli formalarda yerinə yetirə bilərsiniz), tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### ƏSGƏR OĞUL (ixtisarla)

Sən bu yurda söykəlisən, bu yurd sənə,  
Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə;  
 Sən bu yurda söykəlisən, bu yurd sənə!  
 Son atəş də, son zərbə də səninkidir,  
 Oğul əsgər, əsgər oğul – mərd igiddir,  
 Mərd ölsə də, mərdlik ölmür, hünər ölmür;  
 Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.  
 Babaların məzarını qoru, qardaş!  
 Ataların vüqarını qoru, qardaş!  
 Körpalərin yuxusunu qoru, qardaş!  
 “Vətən ölməz” duyğusunu qoru, qardaş!  
 “Hünər ölməz” nidasını qoru, qardaş!  
 Od yurdunun odasını qoru, qardaş!  
 Bu torpağın son nəfəri olsan belə,  
 Son dirisi, son əsgəri olsan belə,  
 Geri dönəmə, son qələbə xəttinəcən,  
 Son qələbə həddinəcən, səddinəcən.  
 Dönəmə geri üfüqəcən...  
 Nə zaman ki bu yer, bu yurd  
 Yağları süpürəcək, üfürəcək,  
 Hər əsgərin, hər nəfərin  
 Nəfəsi od püşkürəcək.  
 Onda dönüb görəcəksən:  
 Nakamların qəbri: Məşəl!  
 Qaliblərin qəbri: Məşəl!  
 Məşəl! Məşəl!  
 Şah dağından qəlbə məşəl!..

- Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin.
- Sualları və onlara hazırlığınız cavabları təqdimat əsasında müzakirə edin.
- Əsərin məzmununu mənimsdiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin.
- Şeiri müəllifin “Əsgər məktubu” əsəri ilə hansı əsaslar (əlamətlər) üzrə müqayisə edəcəyinizi müəyyənləşdirin.
- Müqayisənin nəticəsini cədvəldə qeyd edin.

| Hansi əsaslar (əlamətlər)<br>üzrə müqayisə olunurlar? | Əsərlərin adı                |                           |
|---|------------------------------|---------------------------|
|   | Məmməd Araz. “Əsgər məktubu” | Məmməd Araz. “Əsgər oğul” |
|   |                              |                           |

- “Əsgər məktubu” şeirinin ilk üç bəndinin ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini (dinləyi-cilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin. Unutmayın ki, şeirin məzmunundan asılı olaraq, səsiniz fərqli çalar (təntənəli, hüznlü və s.) qazanaqdır.
- İfaları dinləyib müzakirə edin.

### Evde iş

- “Əsgər məktubu” şeirinin bütövlükdə ifadəli oxusunu hazırlayın. Şərti işaretlərdən istifadə edin.

## Qiymətləndirmə materialı

*Balaş Azəroğlu*

### BULUDLAR

Yenə ağ çalmalı Kəpəzin üstdə  
Çətirtək durmusuz, qara buludlar.  
Deyin, külək qovmuş, günəş dağıtmış,  
Sizi kim gətirmiş bura, buludlar?

Niyə qaraldınız bu bahar çağrı?  
Siz də mi gördünüz ayrılıq dağı?  
Görünsə günəşin qızıl saçağı,  
Hara gedəcəksiz, hara, buludlar?

Cənub ellərinə siz gedən zaman,  
Bir sözüm çıxməsin qoy yadınızdan.  
Məni xəbər alsə gülüzlü canan,  
Salam deyərsiniz yara, buludlar.

Deyin, qəm çəkməsin siz ona, dözsün,  
Dərdə, işgəncəyə, zindana dözsün.  
Axı söz veribdir, hicrana dözsün,  
Tapaq bu dəndlərə çara, buludlar.

Gözünüzdən axan qəlb sevincidir,  
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?  
Yəqin, bu ayrılıq sizi incidir,  
Edir könlünüüzü para, buludlar?

Yetər, ağlamayın bu gölün üstə,  
Bu dağın, çəmənin, bu çölün üstə.  
Günəş bayraq açıb bu elin üstə,  
Bu torpaq bürünmiş nura, buludlar.

Gedin, o sahillər gözləyir sizi,  
Yuyun göz yaşıyla, yuyun Təbrizi.  
Nə düşmən ləpəri, nə də qan izi  
Düşməsin bir daha ora, buludlar.



ƏLİ KƏRİM  
(1931 – 1969)

• Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun əslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. O, mövzu məhdudluğunu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətlərdəndir.

Tofiq Hacıyev

#### Yada salın

- Ana qayğısı, ana nəvazişi haqqında oxuduğunuz hansı əsəri unuda bilmirsiniz?
- Buna səbəb nədir?

#### Düşünün

- Ana-övlad münasibətləri söz sənətkarlarını hansı səbəblərə görə düşündürə bilər?

#### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## QAYTAR ANA BORCUNU

(ixtisarla)

### I

Bir gözəl, bir sevimli oğul böyüdü ana.  
O bəd, uğursuz günü – ərinin öldüyüünü  
Bildirmədi heç ona.  
Kədəri dalğa-dalğa doldusa da ürəyə,  
Lakin nə saç yolaraq verdi əsən küləyə,  
Nə sıvən etdi ana.  
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.  
Dözərək davanın da dərdinə, bəlasına,  
Öz boğazından kəsib yedirdi balasına...  
Bir oğul böyüdü ki, gur, çatma qaş, gensinə.  
Bir oğul böyüdü ki, oğul deyirəm sənə...

Bir oğul böyüdü ki, oğul məktəb bitirdi,  
Oğul instituta qızıl medalla girdi.  
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.  
 Ana məktub yazdı ki: “Yanıltma gümanımı,  
 Pul nədir, pul deyirsən, göndərərəm canımı”.  
 Nə zaman ki oğlunun getdiyi dörd il oldu,  
 Məktubları kəsildi, gəlmədi tətil oldu.  
 Ananı fikir aldı, ananın əsdi dizi,  
 Ana müqəssir etdi tramvayı, dənizi.  
 O yenə dözdü, durdu... O yolmadı saçını,  
 Səslədi qonşuları Əsmər, Çiçək bacını.  
 Yenə də azalmadı ürəkdən bala dərdi,  
 Onlar oğul vermədi, onlar təsəlli verdi.  
 Məktub məktub dalınca axdı, Bakıya axdı,  
 Ana da məktubların dalınca baxdı, baxdı...  
 Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,  
 Məktublar əzik-üzük, məktublar bezdi gəldi.  
 Ana yenə də baxdı gah dolama yollara,  
 Gah da oğul boyuna həsrət qalan qollara.

## II

Ana oğul böyüdü gur, çatma qaş, gensinə,  
 Ana oğul böyüdü, özgəyə qismət oldu.  
 Ana fikirləşdi ki, mən neyləmişəm sənə?  
 Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?  
 ...Ana bilsəydi əgər, böyütməzdi oğlunu,  
 Yox, bunu yandım dedim, yenə atmazdı onu.  
 Bir gözəl, bir sevimli oğul böyüdü ana,  
 Ürəyində ağlayıb, gülmək öyrətdi ona.  
 Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?  
 Qaytar onun ömrünə neçə gecə, neçə gün!  
 Qaytar onun saçının qaralığını geri.  
 Qaytar o dilindəki şirin-şirin sözləri!  
 O sözü, o söhbəti, gülüşü anan verib  
 Ana dodaqlarından bala dodaqlarına.  
 İndi ondan gen gəzən oğul, ayaqlarına  
 Yerişi anan verib.  
 Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,  
 Qaytarsan o yerişi, yerindəcə qalarsan.  
 Qaytarsan o gülüşü, hırıldamazsan daha.  
 Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,  
 Oğul demərəm sənə!  
 Deyirəm ki, o boyu, buxunu qaytar geri!  
 Deyirəm ki, varını, yoxunu qaytar geri!  
 Qaytar onun borcunu,  
 Gülüşünü, adını, sözünü qaytar geri!  
 Qaytar ana borcunu,  
 O borc sənin özünsən, özünü qaytar geri!

### I dərs Məzmun üzrə iş

- Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səslü oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz).
- İllkin təəssüratınızı siniflə bölüşün.
- Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın.

|  |  |
|--|--|
| Bir gözel, bir sevimli oğul böyüdü ana,<br>Ürəyində ağlayıb, gülmək öyrətdi ona.         |  |
| Ana məktub yazdı ki: "Yanıltma gümanımı,<br>Pul nədir, pul deyirsən, göndərərəm canımı". |  |
| Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,<br>Qaytarsan o yerişi, yerindəcə qalarsan.  |  |
| Qaytar ana borcunu,<br>O borc sənin özünsən, özünü qaytar geri!                          |  |

- Şeir haqqındaki təəssüratınızı, düşüncəlerinizi ikihissəli gündəlikdə qeyd edin.

|  |              |
|--|--------------|
| Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|  |              |

- Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib cədvəldə qeyd edin.

|  |              |
|--|--------------|
| Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələri | Onların növü |
|  |              |

- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə, ümumiləşdirmə aparıb təqdimata hazırlanın.
- Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

### E v d e i ş

#### • Mövzulardan birini seçib təqdimata hazırlaşın.

- Şeir ana-övlad münasibətləri haqqında düşüncələrimə nə əlavə etdi?
- Sinifdə əsərlə bağlı hansı mövzuda müzakirə aparılmasını təklif edərdim?

**II dərs Təhlil üzrə iş**
**• Əsərin təhlilinə hazırlanın.**

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Ədəbiyyatımızın istedadlı nümayəndələrindən olan Əli Kərimin yaradıcılığında milli-mənəvi dəyərlərə bağlılıq, sadə zəhmət adamına rəğbət, insanın daxili zənginliyi, xarakterinin mürəkkəbliyi, anaya, ataya münasibət, mühərribə, qohrmanlıq və s. hissələr, düşüncələr yüksək sənətkarlıqla əks olunmuşdur. Bu mahir söz sənətkarının şeirlərindəki insan obrazları mükəmməl poetik cizgilərlə oxucunun gözü özündə canlanır, onu düşünməyə, təsvir edilən insan talelərindən, hadisələrdən ibret almağa, nəticə çıxarmağa sövq edir.

Şairin əsərlərində anaya ehtiram motivləri xüsusişlərə güclüdür. Bu, şairin öz sələflərinin – klassik-lərimiz anaya həsr olunmuş əsərlərindən məzmun, dil, üslub baxımından fərqlənən "Qaytar ana borcunu" şeirində daha aydın duyulur. Həyati müşahidələrə əsasən yazılmış bu əsər gənc nəslə xalqımıza xas olan mənəvi dəyərlərə sadıq olmağa səsləyir.

Əsərin hər kələməsinin, cümləsinin üzərində düşünlün, ananın hiss və həyəcanlarının necə ifadə olunduğu, müəllifin mövqeyini aydınlaşdırmağa çalışın.

**Araşdırın • Fikirləşin • Cavab verin**

2. Əsərdə diqqəti cəlb edən başlıca problem nədir? Müəllif həmin problemin həllində nəyə üstünlük verir? Cədvəldən istifadə edin.

|                                    |                                       |                        |
|------------------------------------|---------------------------------------|------------------------|
| Əsərdə qaldırılmış başlıca problem | Müəllif problemin həllini nədə görür? | Siz necə düşünürsünüz? |
|                                    |                                       |                        |

3. Ana obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Ana obrazı  |   |
|---|---|
| Xarakterindəki başlıca cəhətlər<br>(nümunələrlə əsaslandırmalı) | Övladına münasibəti<br>(nümunələrlə əsaslandırmalı) |
|   |   |

4. Müəllifin ana və oğul obrazlarına münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.

| Müəllifin...  |  |
|---|--|
| Ana obrazına münasibəti<br>(nümunələrlə əsaslandırmalı) | Oğul obrazına münasibəti<br>(nümunələrlə əsaslandırmalı) |
|   |  |

5. Əsərin bədii gözəlliyyinin – təsir gücünün artmasında təsvir və ifadə vasitəlerinin rolunu müəyyənəşdirin.

|  |   |
|--|---|
| Bədii təsvir və ifadə vasitələrinə aid nümunələr | Əsərin bədii gözəlliyyinin – fikrin təsir gücünün artmasında onların rolu |
|  |   |

6. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.

|                            |                            |
|----------------------------|----------------------------|
| Əsərin əsas ideyası nədir? | Nə üçün belə düşünürsünüz? |
|                            |                            |

**Evdə iş**

- "Şifahi xalq yaradıcılığında ana obrazı" mövzusunda təqdimata hazırlanın.

**III dərs** **Tətbiq • Müzakirə • Yaradıcı iş**

1. Şeirin birinci parçasının ifadəli oxusuna hazırlaşın.
  - Mətni yazın.
  - İfaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın.
  - Sonra mənqi vurgulu sözləri, fasilelərin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib şərti işarələrə göstərin.
  - Misraların oxusunda səsinizin alacağı çalarları mətnin kənarında yazın.
  - İfaları dinləyib müzakirə edin.
  - Şeirin birinci parçasını bədii oxu ustasının ifasında dinləyib ona münasibət bildirin.
2. Şeirin ideya-məzmunu ilə səsləşən atalar sözlərini müəyyənləşdirib, fikrinizi əsaslandırın.

| Atalar sözləri                           | Şeirin ideya-məzmunu ilə səsləşənlər | Nə üçün belə düşünürsünüz? |
|--|--------------------------------------|----------------------------|
| Ananın ərköyüն oğlu hambal olar.         |                                      |                            |
| Ananın canı övladdadır.                  |                                      |                            |
| Anasından ayrılan quzunu qurd yeyər.     |                                      |                            |
| Ana səbri böyükdür.                      |                                      |                            |
| Ana bala ucundan canını oda yaxar.       |                                      |                            |
| Oğul bəd övlad olsa, dərd öldürər ananı. |                                      |                            |

3. **Müzakirə edin:** Övladın valideyn qarşısında borcunu nədə görürəm?

**Evdə iş**

- Şeirin ikinci parçasının ifadəli oxusunu hazırlayın.



### ANAR (1938)

• O, zəngin yaradıcılıq yolu keçmiş, keçən əsrin 60-ci illərindən başlayaraq, yalnız bədii nəşr sahəsində deyil, həm də dramaturgiya, kino, ədəbi tənqid və ədəbiyyatşunaslıq sahəsində səmərəli fəaliyyət göstərmişdir. Yazarının əsərlərində müasir insanın həyatı, gündəlik qayğıları, mürəkkəb həyatı proseslərin axarında özünü dərk etməsi təsvir olunmuşdur.

Şamil Salmanov

#### **Yada salın**

- Ailə münasibətlərinin geniş əks olunduğu hansı əsərləri xatırlayırsınız?
- Həmin əsərlərdə hansı fikirlər diqqətinizi daha çox cəlb edib?

#### **Düşünün**

- “Övladın ömrü valideyn ömrünün davamıdır” cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?

#### **Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## KEÇƏN İLİN SON GECƏSİ (İkihisəlli pyes, ixtisarla)

İştirak edirlər:

|   |   |
|---|---|
| Həmidə xala – 50–51 yaşlarında.             | Şamil – <i>Tofiqin yoldaşı</i> .  |
| Rüstəm – onun oğlu, 22 yaşında.             | Leyla – <i>Dilarənin rəfiqəsi</i> .   |
| Dilarə – onun qızı, 17 yaşında.             | Kamilə – <i>Rüstəmin nişanlısı</i> .  |
| Tofiq – onun oğlu, 15 yaşında.              | Səkino xala – <i>qonşu qadın</i> ,  |
| Güllərə – onun qızı, 25 yaşında.            | 45–46 yaşlarında.   |
| Süleyman – <i>Güllərənin əri</i> .          | Eynəkli kişi.   |
| Vaqif – <i>Güllərənin oğlu</i> , 5 yaşında. | Televiziya diktoru.   |
| Çingiz – <i>Tofiqin yoldaşı</i>             | <i>Telefondan gələn səslər</i> , <i>Tofiqin yoldaşları</i> , kükəzdən keçənlər. |

*Hadisə bizim günlərdə Bakıda cərəyan edir.*

### Birinci hissə

*Böyük səhnə pərdəsi açıqdır. Onun yerinə başqa bir pərdə asılmışdır. Bu pərdənin üzərində şəkil çəkilmişdir – çılçıraqlı Bakı gecəsi. Evlərin, küçələrin ulduz-ulduz işıqları, dənizdə rəngbərəng işıq sıqalları. Ön planda Nərimanov prospektinin yeni binalarından biri. Binanın üçüncü mərtəbəsindəki mənzilin balkonu qabağa çıxıb. Evin birinci mərtəbəsində ərzaq mağazası yerləşir. Biz mağazanın qapısından girib-çıxan adamları görürük. Həmidə xala balkona çıxır, üzünü qonşu balkona tutub çağırır.*

**Həmidə:** Səkinə bacı, ay Səkinə bacı! *Bitişik qonşu eyvana Səkinə xala çıxır.*

**Həmidə:** Axşamın xeyir, ay Səkinə bacı.

**Səkinə:** Aqibətin xeyir, Həmidə bacı.

**Həmidə:** Bu ili də belə başa vurduq.

**Səkinə:** Heç demə, gözünü açıb yumursan, bir də görürsən, il qurtarır. Təzə ili evdə qarşıla-

yırsan?

**Həmidə:** Rəhmətliyin qızı, bəs harada olacam?

**Səkinə:** Mən oğlumgilə gedəcəm. Farizgilə. Sən allah, gəl sən də gedək. Bilirsən, necə sevinərlər?! Tək oturma evdə.

**Həmidə:** Yox, çox sağ ol. Tək deyiləm. Bilmirəm, gün hayandan çıxıb – bu gecə uşaqların hamısı evdədir. Onlardan çıxmayan iş. Sənə də zəhmət verirəm, Səkinə bacı, mənim sizdə bir böyük buludum var ha, əgər lazımdı deyilsə...

**Səkinə:** Boy, o nə sözdür, Həmidə bacı. Bu saat gətirərəm. Maşallah, deyəsən, qonağın çoxdur.

**Həmidə (iftixarla):** Hə, oğlumun yoldaşlarıdır.

**Səkinə:** Bu saat gətirərəm.

*Hər ikisi içəri keçir. Pərdə qalxır, Həmidə xalagilin mənzili. Qonaq otağı. Otaqda stol, divan, bufet, televizor, radio-maqnitofon, divar saatı. Divarda mərhüm Qəzənfərin – Həmidə xalanın ərinin qara haşiyəli iri fotosəkli. Balkona, mətbəxə və o biri otağa açılan üç qapı. Pəncərədən Bakı gecəsinin sayışan işıqları görünür. Həmidə xala mətbəxə keçir. Tofiq, Çingiz və Şamil maqnitofonla məşğuldurlar. Lent kasetini çıxarıb maqnitofona taxırlar. Düyməni basırlar. Musiqi səsi eşidilir. Onlar bir müddət dinləyirlər.*

**Şamil:** Budur sənin yazılarınız? Bu motivə mənim nənəmin cavanlıq vaxtlarında oynayarlarmış.

**Tofiq:** Dayan, yox, bu kasetdədir. Al, bir bunu tax.

*Musiqini kəsib başqa kaset taxırlar. Başqa musiqi səslənir. Telefonun zəngi çalınır. Dilarə yürüürüb gəlir, dəstəyi qaldırır.*

**Dilarə:** Allo! Allo! Eşitmirəm! (Tofiq, əsəbi) Əshi, kəs bu zibilin səsini.

**Şamil düyməni basır, musiqi kəsilir.**

**Dilarə (həyəcanla):** Allo! (Dəstəyi qoyur)

**Tofiq:** Nə oldu? Asdr?

**Dilarə:** Asacaq da. Yəqin, elə bildi, dəlixanaya düşüb. (Otaqdan çıxır)

**Şamil:** Bəs bu lentdə nədir?

**Tofiq:** Heç özüm də bilmirəm. Bu saat qulaq asarıq. (Kaseti taxır, düyməni basır. Bülbülün "Sənsiz"i eşidilir)

**Həmidə xala həyəcanlı halda tələsik mətbəxdən otağa gəlir.**

**Həmidə (hövlnak):** Saxla onu, saxla. (Şamil düyməni basır, Həmidə xala maqnitofona yanaşır) Verin burası onu. (tələsik lenti alır)

**Tofiq:** Nədir ki?

**Həmidə:** Bu lentlə işiniz yoxdur. Məbadə buna dəyəsiniz. (Lenti aparıb bufetin göziində gizlədir. Açırla bağlayır, açarı döşlüyüni cibinə qoyur)

Uşaqlar təəccüblə bir-birinə baxırlar.

**Tofiq:** Ana, o nə ləndir ki...

**Həmidə (əsəbi):** Nə borcuna? Dedim dəymeyin, dəymeyin. (*Birdən belə kəskin danışlığı üçün pərt olur, mehriban gülümsəyir, uşaqlara yanaşır, Tofiqin başını sığallayır*) Qurban olum, o ləndə sən istəyən bir şey yoxdur, köhnə yazıdır. Rəhmətlik atan yazıb o vaxt. Bülbül “Sənsiz” oxuyur. (*Oğlunu öpiür*) Qonaqların haçan gələcək?

**Tofiq:** Birazdan.

*Həmidə otaqdan çıxar.*

**Tofiq:** Şamil, bəs sən gətirən lentlər hani?

**Şamil:** Budey.

**Tofiq:** Elə bu?

**Çingiz:** Bəsdir də. Rəqs axşamı düzəltmirik ki. Üç kaset səninki, iki bu. Seyran da gətirəcək.

**Tofiq:** Bir buna da qulaq asaq.

*Lenti taxırlar. Ritmik musiqi. Uşaqlar yenə bayaqkı kimi rəqs edir, oxuyurlar. Rüstəm qapıda görünüür. O, acıqlıdır.*

**Rüstəm:** Mən başa düşmürəm, bura dəlixanadır, stadiondur, küçədir, meşədir, çöldür, ya evdir? Qonşuları köçürtmək istəyirsiniz?! Bir az yavaş olmaz!?

*Şamil cəld səsi azaldır.*

**Rüstəm:** Ana, ay ana!

**Həmidə (gəlir):** Nədir, ay Rüstəm?

**Rüstəm:** Ana, mən özümü pis hiss eləyirəm. Başım ağrıyrı. Yatacam. Xahiş eləyirəm, səs-küy salınmasın.

**Həmidə:** Yaxşı, gözlerinin qadasını alım, get o otaqda bir az yat dincəl, vaxtı gələndə oyadarıq səni, Yeni ili qarşılıyarıq.

*Rüstəm gedir.*

**Həmidə:** Tofiq, qurban olum, siz də onun səsini bir balaca aşağı salın, yaxşımı?

**Şamil:** Baş üstə, anacan.

*Gedirlər. Səkinə gəlir, əlində iri bulud var.*

**Səkinə (çağırrır):** Ay bu evin yiyesi!

**Həmidə (gəlir):** Xoş gəlmisən, səfa gətirmisən. Gətirdin? Ay sağ ol. (*İri buludu Səkinədən alır*) Otur da, Səkinə bacı, ayaq üstə niyə dayanmışın?

**Səkinə:** Yaxşıdır, narahat olma. (*Otururlar*) Deyirəm, ay Həmidə bacı, gün o gün olsun, bundan da iri buludlarda aş bisirəsən, oğullarının, qızının toyunu eləyəsən.

**Həmidə:** Çox sağ ol. Sənin Ramizivin toyunda aş bisirək.

**Səkinə:** Deməli, evdəsen bu axşam.

**Həmidə:** Harda olacam? Təzə ili qarşılıamaq dəb düşəndən heç elə olmayıb ki, bu gecə bir yerə qonaq gedəm. Həmişə evdə. Yox, amma yalan dedim, bircə dəfə evdə olmamışam. Əlli ikinci il gəlirdi, Qəzənfər rəhmətliklə Moskvadan qayıdırdıq. Mahaçqalanın yanında poyezdi saxladılar. Yolu qar basmışdı. Təzə ili vaqonda qarşılıdıq. Yazıq rəhmətlik düşdü getdi, ayından-oyundan alıb gətirdi.

**Səkinə:** Yaxşı adam idi, həmişə adamı min dillə dindirərdi... (*köksünü ötüriir*) Heç elə bil yox imiş! Eh, ay Həmidə bacı, vallah, bu dünyanın vəfəsi yoxdur. Öldüyü neçə ildi?

**Həmidə:** On birinci ili tamam oldu. Elə bilişəm, dünən idi.

**Səkinə:** On bir il gör necə gəlib keçdi.

**Həmidə:** Ölümündən sonra birinci illər dəli kimi idim. Eh... ay Səkinə bacı, deyir, dərd süfrə deyil ki, aşasan... Qəzənfər sağ olsaydı, gör indi bu gecə burda nə vur-çatlaşın, nə şadlıq-şadıyanalıq vardi.

**Səkinə:** Mənə deyirsən? Elə bilirsən, yadımdan çıxıb o məclislər? Ta Bakıda neftçi yoxdu ki, bu evdə qonaq olmasın.

**Həmidə:** Qonaq getməyi sevərdi, özü də yaman qonaqcıl idi. Hami da xətrini istərdi, indi istəməsin. Böyükən böyük idi, uşaqnan uşaq.

**Səkinə:** Demə, demə.

**Həmidə:** Görürsən, mədənə işə gedib, neçə gündür evə qayıtmayıb, nə gündüzü var, nə gecəsi, amma di gəl işini qurtarır evə qayıtdı, vəssalam, yorğunluq-arğınlıq bilməzdi. De-yərdim, ay kişi, bir yat, dincini al, rahatlan! Kimə deyirsən? Götürüb telefonu o dostuna, bu dostuna zəng eləyir, bir də gördün bütöv ev doldu.

*Dilarə otağa daxil olur.*

**Dilarə:** Salam, Səkinə xala. Ana, mənə zəng eləyən olmayıb ki?

**Həmidə:** Yox, qızım, olmayıb.

*Dilarə televizora yanaşır, diyiməni burur, bir qədər gözləyir. Sonra o biri otağa keçir.*

**Səkinə:** Maşallah, Dilarə lap yekə qız olub. Bu gün-sabah bir də görəcəksən, elçilər qapını tanıdı.

**Həmidə:** Yox əsi, qoy görək sən Allah. Hələ tezdir. Qoy oxusun qurtarsın, əli bir çörəyə çatsın.

**Səkinə:** Amma, tfu, tfu, göz dəyməsin, maşallah, nə gözəl səsi var. Dilarənin o gün konsertdə oxumağı heç yadımdan çıxmır.

**Həmidə:** Hə, qızımın səsi qiymətdir.

**Səkinə:** Sənə çəkib də, ay Həmidə bacı. Elə bilirsən, yadımdan çıxıb? Bu evə yeni köç-müsdüüz, təzəgəlin vaxtın idи, hər axşam bülbüл kimi cəh-cəh vururdun, biz də divarın dalından qulaq asıb həzz alırdıq.

**Həmidə:** Sən nə danışırsan? Sən allah, yadındadır mənim oxumağım? Özümün yadımdan çıxıb.

**Səkinə:** Niyə yadımda deyil?! Kişi indiyəcən deyir, Həmidə bacı oxumağın dalınca getsəydi, indi, lap yəqin, məşhur artist idи. Xalq artıstdıdı indi mütləq.

**Həmidə (xoşlanaraq):** Əshi, qoy oturaq.

**Səkinə:** Bəs nə əcəb dalıycan getmədin, ay Həmidə bacı?

**Həmidə:** Nə bilim, vallah, bir az özüm başısoyuqluq elədim. Bir az da Qəzənfərdən oldu, Allah rəhmət eləsin. Çox yaxşı adam idи, amma bir az qəlbi qaraydı, yaman qısqanc idи. Deyirdi, mən razı olmaram ki, arvadım artistkalıq eləsin, səhnəyə çıxsın. Bir yandan da ki, uşaqlar oldu dalbadal, daha oxumaq-zad yadına düşmədi.

**Səkinə:** Amma, heyif, çox heyif. Əməlli-başlı qabiliyyətin vardi.

**Həmidə:** Hərdən, görürsən, özümün də heyfim gəlir. Rəhmətlik Üzeyir bəy, bilirsən, necə bəyənirdi mənim oxumağımı? Buraxmırkı ki məni, Qəzənfəri yanına çağırıb danlamışdı da.

Deyir, bu istedaddir, niyə şikəst eləyirsən? Qəzənfər də daha onun üzünə ağ olmamışdı. Demişdi, özü bilər, mənə də dedi ki, özün bil. Həvəsin var, oxu. Həvəsim var idi, amma imkanım hardaydı? Dörd uşaq böyütmək asandır? Oxumağa macal olacaqdı?

**Səkinə:** Fikir eləmə, Həmidə bacı, deməli, qismət deyilmiş. İndi, allah qoysa, Dilarə sənin payına da böyük artist olar.

**Həmidə:** Təki olsun. Görürsən, hərdən Dilarənin notları keçirəlimə, bütün cavanlığım gəlir bircə-bircə durur gözümün qabağında, çəkilirəm bir bucağa, doyunca ağlayıb ürəyimi boşaldıram. Eh, nə isə... Təki bu uşaqlar bir yana çıxınlar, qalan hamısı düzələr. Yəni böyüklərdən arxayınam. Gūlarayla Rüstəm daha öz başlarını özləri dolandırır, bir bu bacaları – Tofiqnə bunu da oxutdurub başa çatdırısaydım, rahat ölərdim.

**Səkinə:** Boşla görək, ay Həmidə bacı, ölmək-zad nədir? Hələ nəvənin toyunda sindirib oynayacaqsan, nəvən neçə yaşındadır?

**Həmidə:** Qadasın alım onun, beş yaşındadır, elə şirin baladır ki.

**Səkinə:** Allah saxlasın.

**Həmidə:** Allah səninkiləri saxlasın.

*I pərdənin sonluğunun qısa məzmunu.*

Həmidə xala Səkinəyə sevincə övladlarının hamısının Yeni ili öz evlərində onunla birlikdə keçirəcəklərini deyir. Tofiq, Şamil, Çingiz telefon budkasına keçib dostlarına zəng edəndə eynəkli kişi onları danlayıb budkadan çıxarır. Özü telefonla zəng edir. Tofiq və dostları Rüstəmin nişanlısı ilə küsülü olduğunu, Yeni il axşamı evdə qalacağını bilib pərt olurlar. Onlar öz dostlarına zəng edib Yeni ili ata-anası evdə olmayan Vaqifgildə qarşılıamaq qərarına gəlirlər.

*Şamil, Tofiq və Çingiz görüşüb gedirlər, Həmidə xala onları ötüriür. Qapı çırpılır. Pərdə düşür. Həmidə xala pərdənin qabağındakı eyvana çıxır. Tofiq, Çingiz və Şamil binanın qapısından çıxırlar, döniüb Həmidə xalaya əl elzyirlər, tamaşa salonuna düşüb gedirlər.*

p    e    r    d    ə

## İkinci hissə

*Yenə həmin otaq. Dilarə piano arxasında mahni oxuyur. Həmidə mətbəxdən gəlib heyran-heyran ona qulaq asır.*

*Qapının zəngi çalınır. Həmidə xala qapıya getmək istəyir. Dilarə onu qabaqlayır, qaçıb qapını açır. Dəhlizdən səslər eşidilir.*

**Həmidə:** Gəlin, gəlin, xoş gəlmisiniz. Ay Allah, mən bu Vaqif balama qurban olum.

**Gūlarə:** Xoş gördük, ana.

**Süleyman:** Axşamınız xeyir, Həmidə xala.

*Həmidə xala, Süleyman, Gūlarə, Dilarə otağa keçirlər. Balaca Vaqif Süleymanın qucağındadır. Gūlarə onun paltosunu çıxarır. Həmidə xala əl-ayağa düşür, cəld döşlüyüünü açır, stulları düzəldir, süfrəni salır.*

**Həmidə:** Gərək beşcə dəqiqə qabaq gələyдинiz. Tofiq də evdə idi. Bütün külfətimiz bir yerdə olardı. Heç elə düşmür ki, hamı bir yerə yiğilsin, həmişə kimsə yoxdur, heyif. Görürsən, sən Allah. Əshi, daha keçib. Sizdən nə əcəb belə?

**Gülarə:** Geldik, sənin Yeni ilini təbrik edək.

**Həmidə:** Çox sağ olun! Süleyman, sən necəsən?

**Süleyman:** Çox sağ ol, Həmidə xala. Dolanırıq.

**Gülarə:** Dilarə, sən nə əcəb evdəsən?

*Dilarə çiyinlərini çəkir.*

**Həmidə:** Hə, evdədir, Rüstəm də bu gün evdədir. Dövlətimizin gəlhagəlidir. Çıraqıma nöyük töküblər. Tofiq də evdə olacaqdı. Yoldaşı çağırdı, getdi. Beşcə dəqiqə bundan qabaq, beşcə dəqiqə tez gəlsəyдинiz, hamımız bir yerdə olardıq. Bütün ailəmiz. Sonra Tofiq getsəydi də, eybi yoxdu. O getməmişdən əvvəl hamımız bir yerdə olardıq. Siz balaca olan vaxtlar kimi... Hamımız... Bircə Qəzənfər yazıqdan başqa (*ətəyinin ucu ilə göz yaşını silir*).

**Gülarə:** Ay ana, qurban olum, özünü niyə köyrəldirsən? Di boşla, sən Allah, bayram axşamı olmaz belə...

**Həmidə:** Yox, yox, qızım, ağlamıram, elə belə... Birdən, nə bilim, vallah, nə oldu mənə birdən... (*Vaqfi qucağına götürür*). Ay Allah, mən bu balama qurban olum.

*Dağda darilar,  
Sünbülli sarilar,  
Qoca qarilar  
Bu balama qurban.*

**Süleyman:** Çox atib-tutma, Həmidə xala, başı gicəllənər.

**Həmidə:** Maşallah, elə ağırdır, zindan kimi. Pu, pu, göz dəyər.

*Dağdakı atlار,  
Atlar göy otlar.  
Ərsiz arvadlar  
Bu balama qurban.*

*Qapının zəngi çalınır. Dilarə cəld qapiya tərəf cumur, qapını açır. Leyla ilə birlikdə içəri girir.*

**Leyla (təngnəfəs):** Bilirsən, Dilarə... Salam, Həmidə xala...

**Həmidə:** Ay qız, bir nəfəsinə dər görək. Nə olub?

**Leyla:** Qaça-qəça gəlmışəm. Salam, Gülarə bacı. Direktor deyir ki, bu saat Dilarə hardadırsa, tap gətir. Heç onsuz müsamirə olar?! Salam, Süleyman qardaş.

**Dilarə (sevincini güclə böğaraq, soyuq):** Xeyr, bağışlayacaqsınız. İndi Dilarə matah olub. Lazım olsayıdı, əvvəldən proqrama salardılar. İndi, görəsən, kim gəlməyib, onu əvəz etməyə adam tapmırlar.

**Leyla:** Yox, vallah, direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə, bilirsən, necə acıqlandı? Qatdı aləmi bir-birinə. Azadın üstünə elə qışqırkı ki...

**Həmidə:** Qara qızın dərdi varmış. Mən də deyirəm bu niyə birdən-birə belə xanənişin olub. (*Dilarəyə*). Yaxşı, tez elə, dur bu saat geyin, naz vaxtı deyil. Çağırırlar, get.

**Gülarə:** Nə özünü çəkirsən, çağırırlar, get də.

**Dilarə:** Mən evdə qalmaq istəyirəm.

**Süleyman:** İnanan daşa dönsün.

**Həmidə:** Qızım, yaxşı deyil axı. Direktor özü dalınca adam göndərib. Ayıbdır. Get. Özü də cəld tərpən, gecdir.

*Dilarə o biri otağa keçir.*

**Gülarə:** Lap uşaqdır e...

**Həmidə:** Leyla, otur da, qızım, ayaq üstə durma.

**Leyla:** Zərər yoxdur, Həmidə xala, gözləyirlər.

**Həmidə:** Deyirsin, direktor özü göndərdi, hə?

**Leyla:** Hə, Azada da yaman acıqlandı.

**Həmidə:** Kimdir ki Azad?

**Leyla:** Bizim sinif nümayəndəsidir. Həm də özfəaliyyət dərnəyinin rəhbəridir. Pis oğlan deyil, amma nədənsə, Dilarə ilə onunku heç gətirmir!

**Həmidə (təlaşla):** Bıyı, elə niyə?

**Süleyman:** Yəqin, sancıb da Dilarə onu...

**Həmidə:** Yox, Dilarə elə qız deyil. İpək kimidir xasiyyəti.

**Leyla:** Azad deyir ki, guya Dilarə forsludur. O gün, daha öz aramızda qalsın, Dilarə deyib ki, ona...

*Dilarə paltoda qayıdır, onun son sözlərini eşidir.*

**Dilarə:** Yaxşı, mumla....

**Leyla:** Yox, ayzə, mən heç nə demirəm. Gedək.

**Dilarə:** Ana, bax, ancaq sənin xətrinə gedirəm ha...

**Həmidə:** Axı sən mənim sözəbaxan qızımsan. Sağ olun, balalarım, yeni ildə xoşbəxt olun.

**Leyla:** Sizinlə belə.

*Dilarə hamı ilə görüşür, anasını öpiüb gedir.*

**Həmidə (Gülarəgilə):** Mən bu saat gəlirəm (*Mətbəxə keçir*).

**Süleyman (divar saatını Gülarəyə göstərir):** Saat neçədir?

**Gülarə:** Özün görmürsən?

**Süleyman:** Yox, istəyirəm, sən deyəsən.

**Gülarə:** Yaxşı, gedərik də...

**Süleyman:** Yox, pilləkəndə dediyin yadindadır? Deyirdin, beşcə dəqiqədən artıq oturma-yacağıq. İndi saata bax.

**Gülarə:** Yaxşı, axı gəlib çic eləyib getmək də olmaz. Bir az oturmaq lazımdır da.

**Süleyman:** Oturmaq üçün başqa vaxt gəlmək olar. Sabah gələrik, biri gün gələrik. İndi gözləyirlər axı, hörmət edib, saya salıb çağırıblar, yaxşı deyil.

**Gülarə:** Hələ tezdir. Gərək elə hər yerə həmişə biz görməmiş kimi hamidan əvvəl gedək?

**Süleyman:** Yox, gərək elə hər yerə, həmişə biz hamidan axırda gələk. Bir dəfə yadına gəlmir ki, bir yerə vaxtında çataq. Teatra gedirik – üçüncü zəngdən sonra çatırıq. Kinoya işıqlar sönəndən sonra. Qatara mütləq gərək gecikək. Biləcəridə minək.

**Gülarə:** Hə, danış, danış, təyyarəyə gecikirik, havada minirik, gəmiyə gecikirik, üzə-üzə çatırıq...

**Süleyman:** Bəli, təxminən, elə belədir. Həmişə gərək gecikək, həmişə gərək...

**Gülarə:** Yaxşı, yaxşı, sən Allah, yenə başlama. Heç olmasa, Yeni il axşamı deyinmə. Bu saat anama deyim, gedərik. (*Mətbəx qapısına tərəf gedir, eyni zamanda həmin qapıdan Həmidə xala çıxır. Əlində meyvə ilə dolu qab var*)

**Həmidə:** Bu gün səhər bazardan özüm almışam. Dedim, Tofiqin yoldaşları gələcək. Sizə qismət imiş.

**Gülarə:** Ana, bilirsən, bizi Süleymanın müdürü çağırıb. Vaqif sizdə qalsın, yaxşı?

## II

*Vaz Həmidə xalanın əlində titrəyir, meyvələr yerə töküür, o əyilib meyvələri yiğisdirir və gülümsəməyə çalışır.*

**Həmidə:** Hə... gör sən Allah, dağıtdıq meyvələri, hə nə deyirəm ki, neynək, qalsın Vaqif balam.

**Gülarə:** Mən özüm bu saat onu yatızdıracam. Daş kimi yatır, səhərəcən oyanmayacaq. Amma hərdənbir bax, üstünü açmasın.

**Həmidə:** Arxayın ol, hər halda, mən də dörd uşaq böyütmüşəm. Amma indidən niyə yatızdırırsan? Qoy qalsın, mənimlə bir yerdə Yeni ili qarşılásın. Sonra özüm yatızdıram.

**Gülarə:** Yox, ay ana, o gec olar. Yuxusunun vaxtı keçsə, sabah itə dönəcək.

Pauza.

**Süleyman (səbirsizliklə):** Nə oldu, yatmadı?

**Həmidə:** Darixma, bu saat yatar, darixma (*Süleyman ayağa durur, o biri otağın qapısına tərəf gedir*). Bu saat Rüstəmi çağırırm. Yəqin, sizin gəldiyinizi bilmir. Bu saat çağırırm, gəlsin, söhbət eləyin, şahmat oynayın, uşaq da onacan yatar.

**Süleyman (onun ardınca öz-özünə):** Bəli də, bu basabasda bircə şahmat yarışı qalmışdı. Axı, dedim Gülarəyə, aparaq uşağı mənim anamgildə qoyaq, dedi, yox ki yox, anamdan başqa, heç kimə ürəyim qızdır.

**Süleyman:** Gedək, Gülarə, gecdi.

**Gülarə:** Sağ ol, ana.

**Süleyman:** Xudahafiz.

**Həmidə:** Xudahafiz, xudahafiz.

*Gedirlər, qapı çırplılır. Həmidə otağa qayıdır, öz-özünə: Xudahafiz, xudahafiz. (Balkon qapısına yanaşır, sonra qayıdır döşliyünü taxır, qollarını cirmələyir, ətrafına stullar, üstünə qab-qacaq düzülmüş stolun səliqəsinə bir daha nəzər salır. Şəkfdan salfet çıxarıb boşqabaların ətrafına düzür. Qədəhləri bir də silir. Alma vazını ortaya çəkir və s. Divar saati on biri vurur, Həmidə xala mətbəxə keçir. Mətbəxdən səslər gəlir – Həmidə xala aşı süzür, dəmə qoyur, qazanları odun üstünə qoyur və s. Sonra otağa qayıdır. Tərini silir. Pəncərəyə yanaşır. Uzun zaman şəhərə baxır. Bir müddət nə barədəsə düşüñür. Sonra otağın üçüncü qapısına yanaşır. Qapını açıb çağırır)*

**Həmidə:** Rüstəm, ay Rüstəm.

**Rüstəmin səsi:** Nədi?

**Həmidə:** Yenə yatdın, dur bala, Yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan.

**Rüstəmin səsi:** Axı nə deyirsən?

**Həmidə:** Deyirəm, işim var. Gəl mənə kömək elə.

*Rüstəm otağa gəlir. Həmidə xala onun qoluna girir, onu telefon'a tərəf gətirir.*

**Həmidə:** Götür, zəng elə.

**Rüstəm:** Hara?

**Həmidə:** Özün bilirsən, hara.

**Rüstəm:** Yox.

**Həmidə:** Deyirəm, zəng elə. Bax uşaqlardan heç biri, elə içi sənqarışıq, heç vaxt mənim sözümdən çıxmayıbsınız. Bu yeni il gecəsi sözümü yerə salsan, ömrüm boyu səninlə barışmaram.

**Rüstəm:** Ana... yox... axı...

**Həmidə:** Deyirəm, zəng elə, qurtardı. (*Yumşaq*) Bax, bala, məndən sənə əmanət, adam arasında çox söz olar, amma hər sözü uzatmazlar, hər söhbəti şışirtməzlər. Özünüz öz aranızda həll eləyin, qurtarib getsin. Elə-belə vaxt dalaşırsız-barışırsız, heç kəsin işinə deyil, kimin nə borcuna, heç kəsin də xəbəri olmur. Amma indi təzə il axşamı siz bir yerdə olmayanda bu küsüvüzü hamı biləcək. Atası da, anası da, qohum-əqrəbəsi, qonşu, tanış-biliş, hamı. Dost var, düşmən var... Niyə qızı öz adamları yanında başısağlı, gözükölgəli eləyirsən?

**Rüstəm:** Ay ana, axı sən birini bilirsən, birini bilmirsən.

**Həmidə:** Bilmirəm, bilmək də istəmirəm.

**Rüstəm:** Mən bu axşam onunla görüşmək istəmirəm.

**Həmidə:** Görüşürsünüz, görüşmürsünüz, öz işinizdir. Amma zəng eləməyinə, zəng elə.

**Rüstəm:** Axı...

**Həmidə:** Əgər istəmirsən ki, bu axşam ürəyimi qırasan... Bax, əgər mən səndən küssəm, çətin barışam. Mən lap ciddi deyirəm. Səndən elə inciyərəm ki...

**Rüstəm (dəstəyi qaldırır):** Bax, ancaq sənin xətrinə...

*Həmidə xala məmnun halda gülümsünür, balaca Vaqif yatan divana yanaşır, oturur, Vaqifə baxır.*

**Həmidə** (*öz-özüñə danışmış kimi, müşil-müşil yatan Vaqifə müraciət edir*): Heç dinmə, Vaqif bala, deyəsən, Rüstəm dayını nişanlısı ilə barışdıracağıq.

**Rüstəm:** Ana, bilirsən...

**Həmidə** (*gülümsünür*): Can bala, sən də, Tofiq də nə yaman Qəzənfərə oxşayırsınız.

**Rüstəm:** Nədir ki?

**Həmidə:** Heç. Elə-belə deyirəm. Bax, o da tutulanda, pərtləşəndə beləcə yanağı pörtərdi.

**Rüstəm (part):** Hə...

**Həmidə:** Get, a bala, get. Məndən də çoxlu-çoxlu salam de...

**Rüstəm:** Aha (*Qalstuku bağlamağa başlayır*) Yox, bu olmadı da... Mən bilsəydim, ana, doğrudan, deyirəm, bu saat zəng eləyim, deyim, gələ bilməyəcəm. Mən bilmədim ki, sən təksən... Bu saat, dayan. (*Qalstukunu bağlayıb qurtarır, güzgüyə baxır*) Bu saat zəng eləyim.

**Həmidə:** Yox, yox, məbadə elə iş tutasan. Get, yoxsa yaxşı düşməz.

**Rüstəm:** Mən bilmədim ki, sən təksən.

**Həmidə:** Bir də, Rüstəm, bilirsən ki, mən axşamdan yatanam. Bir azdan yerimə girib yuxulayacam. Siz gələndə qapını bərk döyüñ ki, oyanım.

**Rüstəm:** Hə, sən Yeni ildə çox oturan deyilsən. (*Otağa keçir*).

**Həmidə** (öz-özünə): Eh, ay oğul, sənin yadına gəlməz. Vaxt vardi, bu evdə Yeni il məclisi səhərə qədər dağılmazdı. Bütün gecəni süzüb ortalıqdan çıxmaq bilməzdim, səhərisi gün oynamaqdan qollarım sizim-sizim sizildardı...

**Rüstəm:** Di sağ ol. (Anasını öpüb gedir)

*Həmidə xala mətbəxə gedir. Əlində aş dolu iri bulud içəri qayıdır. Buludu stolun üstüünə qoyur, stulları sahməna salır. Öz-özünə danışır.*

**Həmidə:** Səkinə bacı, sən burda əyləş. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər. Usta, sən də burda otur. Teymur, sən bura keç. Arvadının yanına. Uşاقlar, siz aşağı keçin. Sultan, sən burda otur, axı tamada sən olacaqsan. (Öz-özünə gülür) Mənim də, deyəsən, başım xarab olub. (Pəncərəyə yanaşır, şəhərin işıqlarına baxır, içini çəkir) Vay, başıma xeyir, gör bir nə qədər işiq var. Görəsən, heç indi küçədə adam tapılar? (Qapının zəngi çalınır, Həmidə xala diksinir, təccüb içində qapıya tərəf gedir)

**Həmidə:** Bıy, başıma xeyir, bu, kim ola? (Qapını açır)

*Eynəkli kişi daxil olur.*

**Eynəkli kişi:** Ələkbərovun evi buradır?

**Həmidə:** Bəli! Nədir ki?

**Eynəkli kişi:** Nədir? Sağlığın. Al, bu telegramı, bura qol çek.

**Həmidə** (telegramı alıb baxır): Bıy, ürəyim düşmüşdü. Dedim, görəsən, nə olub. (Sakit və fərəhələ) Fərmandandır! Qəzənfər rəhmətliyin şöyriddi idı, indi, şükür, özü adlı-sanlı ustadır. Harada olur-olsun – hər bayramda mütləq gərək tel vursun, heç yadından çıxmaz. Budey, indi də Həstərxandan vurub.

**Eynəkli kişi:** Bacı, bütün bunların mənə heç dəxli yoxdur, istəyir, Həstərxandan vursun, istəyir, Əngəxərandan, gərək bura qol çekəsən, vəssalam.

**Həmidə:** Bıy, a kişi, nə etiacı-etiacı danışdin? Qol çekməyə nə var ki, bu saat çəkərəm. Daha elə köntöy danişmaq neyçün.

**Eynəkli kişi:** Sən də mənim kimi axşam-axşam bu qədər ev gəzsəydim, elə danışardin. Hələ gərək üç qapıya da gedəm. Camaat kefdə, damaqda, mən də...

**Həmidə:** Nə deyirəm ki, bu boyda pilləkən çıxmışan, otur, heç olmasa, bir nəfəsini dər. Bir stəkan pürrəngi çay süzüm sənə.

**Eynəkli kişi** (bir az yumşalaraq): Axı qayda-qanun var, mən indi vəzifə başındayam, qulluqdayam.

**Həmidə:** Əşı, çürükçü olma, bir stəkan çay içsən, dünya dağılmaz.

**Eynəkli kişi:** O da düzdü.

*Həmidə çay gətirir.*

**Eynəkli kişi:** Bu üç telegramı da çatdırırm yiyəsinə, gedim kəlləmi atıb yatım.

**Həmidə:** Bəs Yeni ili qarşılımırsan?

**Eynəkli kişi:** Əh, rəhmətliyin qızı, sənə, mənə nə Yeni il? Bu Yeni il fındıfürüş cavan-larçındır atılıb düşsünlər.

**Həmidə:** Elə niyə deyirsən, bax, mən səndən, yəqin, bir-iki bayram böyük olaram, amma görürsən, mən də oturub Yeni ili gözləyirəm. Qarşılıyacam...

**Eynəkli kişi:** Görürəm, boşqabları düzəmşən, plov da, yəqin, dəmdədir.

**Həmidə:** Qal, qonağımız ol.

**Eynəkli kişi:** Sağ ol. (*Şəkli göstərir*) Ərindir?

**Həmidə:** Hə, rəhmətə gedib.

**Eynəkli kişi:** Oğuldan-uşaqdan nəyin var?

**Həmidə:** İki oğlum, iki qızım.

**Eynəkli kişi:** Neynək. Amma bilirsən, bala ki var, bala deyil, bəladır, bəla.

**Həmidə:** Ağzını xeyirliyə aç, ay kişi.

**Eynəkli kişi:** Yox, sən mənə qulaq as. Deyir, övlad ki var, əvvəl adamın qanını sorur, yəni ki, ana bətnində olanda. Sonra ki dünyaya gelir, başlayır canını yeməyə, yəni ki süd əmir. Sonra da adamın malını yeyir. Axırda da papağını yan qoyur ki, xudahafiz... Bir də qiyamətdə görüşərik.

**Həmidə:** Ay kişi, nə baş-ayaq vurursan, sən naxələf övladdan niyə danışırsan? Sən mərifətli, qədirbilən övladdan danış.

**Eynəkli kişi:** Hardayı qədirbilən övlad? Uşaq vaxtı hamısı quzu kimidir, elə ki böyüdülər, ya olacaq xuliqan, tutub basacaqlar dama, üzünü görməyəcəksən, ya da oxutdurub adam eləyəcəksən, olacaq alim, incinar, həkim. Onda da üzün görməyəcəksən, çünkü səni saya salmayacaq. Deyəcək, ay dədə, ay məmə, sizlə mənim səhbətim tutmur, sizin kulturanız çatmir mənimlə səhbət eləməyə, ev-eşiyimə də yaraşmırınsız, vəssalam, şüttamam.

**Həmidə:** Ay kişi, sən nə xeyirsöyləməz kişisən. Xeyirsöyləməzin əhvalatın eşitmisən? Deyir, ay xeyirsöyləməz, uzaq səfərə gedirəm, xeyir söylə, papağımı sənə verim, deyir indidən ver, birdən getdin, qayıtmadın.

**Eynəkli kişi** (*Sanki onun sözlərini eşitmır, qurtum-qurtum çayı içərək öz-öziñə danışırmış kimi*): Məndə olan kəllə heç kəsdə yox idi. Məktəbdə birinci şagird idim, müəllimlər başıma and içirdi. Nə olsun, dalısın oxumadım ki, işləyim, ailə saxlayıım, oğul-uşağıın axırını bir yana çıxardım. Hamısını oxutdum, indi məni bəyənmirlər.

**Həmidə:** Sənin övladların naxələf çıxıb, təqsir özündədir, yəqin, pis tərbiyə veribsən. Daha hamiya niyə qara yaxırsan?

**Eynəkli kişi:** Hamısı elədir. Bayaq küçədə fikir verirəm, üç cavan oğlandır. Dərs öyrənməkdən, kitab oxumaqdansa, veyil-veyil gəzirlər küçəni... Nə olacaq onların axırı –avara, cibgir, başkəsən.

**Həmidə:** Yox, balam, mənim övladlarımı min şükür, razıyam onlardan.

**Eynəkli kişi:** Hardadırlar, heç gözümə dəymirlər. Bəs bu boşqabları kimin üçün düzmüsən?

**Həmidə** (*tutulur*): Elə belə... Düzmüşəm də. Onlar getdilər, yoldaşları çağırıldılar.

**Eynəkli kişi** (*mənnun gülüünsünür*): Bəs mən nə deyirəm? Elə olacaq da. Hamısı çıxıb gedəcək. Nə qədər ki ağılları kəsmir, səndən asılıdlılar – yanındadırlar, elə ki əlləri çörəyə çatdı, atıb gedəcəklər. Budur bax, dörd uşağı var, dördü də, Təzə il axşamı anasını tək qoyub gedir. Heç yadlarına da düşmürsən indi onların.

**Həmidə:** Düz demirsən, hamısının yadındayam. Burda olmasalar da, ürəkləri burdadır.

**Eynəkli kişi:** Ürəkləri? Ay-hay. Ürəkləri!

**Həmidə:** Hamısı zəng eləyib məni təbrik edəcəklər.

**Eynəkli kişi:** Ay elədilər ha. Bax, bacı, adını da bilmirəm. Mənə hamı poçtalyon Bəşir deyir, indi övladlarının biri də axşam sənə zəng eləsə, mən poçtalyon Bəşir adımı dəyişib qoyaram telefon Bəşir. (*Durur*) Yaxşı, mən getdim. Çay üçün çox sağ ol, qiyamət çay idi. Sənə bir məsləhət verirəm. Bax, o qutunu görürsən? (*Televizoru göstərir*) Qur onu, otur qabağında. Qocalanda adama bir bu qalır. Nə olsa, ondan olacaq. Di salamat qal. (*Qapını örtüb gedir*)

**Həmidə** xala bir az çəşən kimi olur, sonra qapını açıb Bəşirin dalınca qışqırır.

**Həmidə:** Yox, düz demirsən, ay kişi, düz demirsən.

**Eynəkli kişi** (*səsi uzaqdan gəlir*): Televizor, bacı, televizordan bərk yapış, adama o qalır qocalanda.

**Həmidə**: Yox, yox, düz demirsən, düz demirsən, poçtalyon, yox, telefon Bəşir.

**Eynəkli kişi**: Telefon məsələsinə hələ baxarıq.

*Həmidə xala qapıdan aralanıb otağa gəlir, qeyri-ixtiyari televizora yaxınlaşır, mexaniki olaraq düyməni burur, ekranda diktör qız.*

**Həmidə** (*televizorun qabağından durur*): Görəsən, bu gecə daha kimlər təkdir? Radionun diktörleri. Amma bəlkə, indi radioda da heç kəs yoxdur, ancaq yazılı lentləri buraxırlar. Bəs məlumat bürosunun işçiləri? Orada, lap yəqin, adam var. Yazıqlar, yəqin, darixırlar. Kimdi bu gecə telefon soruşan? Qoy bir zəng eləyim, hə? (*Telefona yanaşır. 09 çəkir, gözləyir*).

**Qadın səsi**: Məlumat bürosu sizini dinləyir.

**Həmidə**: Salam, qızım.

**Qadın səsi**: Nə?

**Həmidə**: Salam, qızım.

**Qadın səsi**: Hara? Hansı nömrə?

**Həmidə**: Deyirəm, salam, qızım.

**Qadın səsi** (*təəccüblə*): Salam.

**Həmidə**: Sizin Yeni ilinizi təbrik edirəm.

**Qadın səsi** (*daha artıq təəccüblə*): Cox sağ olun.

**Həmidə**: Təksiniz, eləmi? Darixırsınız, yəqin, hə?

**Qadın səsi**: Danışan kimdir?

**Həmidə**: Heç, bir nəfər.

**Qadın səsi**: Hə, Raya, sənsən, əvvəl tanımadım. Neyləyirsən, hardasan?

**Həmidə**: Yox, Raya deyil, başqa adamdır, siz məni tanımırsınız.

**Qadın səsi**: Nə istəyirsiniz?

**Həmidə**: Mən sizin Yeni ilinizi təbrik etmək istəyirəm.

**Qadın səsi** (*quru*): Təşəkkür edirəm.

**Həmidə**: Bilirsiniz, mən sizdən soruşmaq istəyirdim, necəsiniz bu axşam?

**Qadın səsi** (*səbirsizliklə*): Axı, kimdir?

**Həmidə**: Heç... bir nəfər... Siz tanımırsınız...

**Qadın səsi** (*hırslı*): Xətti məşğul eləməyin, hələ Yeni il gəlməyib...

*Həmidə xala gülliir. Dəstəyi qoyur. Televizora yanaşır. Veriliş qurtarır. Ekranda cürbəcür xətlər, şıalar və kölgələr qatmaqarışıqlı var. Həmidə xala televizoru söndürür, divar saatına baxır. Divar saatında birə on dəqiqə işləyir. Həmidə televizordan ayrılib otağın o biri başına keçir. Radionu qurur, sonra söndürür. Maqnitofona yanaşır.*

**Həmidə**: Deyirəm, ay Qəzənfər, görəsən, niyə adama ömrünün axırında bir bu cihazlar qalır? Yox, yox, dilim-ağzım qurusun, qələt danişdım. Mənə tək bir bu cihazlar qalmayıb. Mənim gül kimi balalarım var. Qəzənfər, bizim balalarımız. Hamısı da məni çox istəyir. (*Qəzənfərin şəklinə yanaşır, diqqətlə ona baxır. Gərgin musiqi səslənir. Həmidə xala təlaşlı, həyəcanlıdır. Tərəddüd içindədir. Nə isə eləmək istəyir, amma qərara gələ bilmir. Bufetə yanaşır, açarı götürür. Amma bir an donub qalır. Musiqi şiddətlənir. Nəhayət, Həmidə xala qəti qərara gəlir. Açarı bufetin gözlinə salır, burur, açır, bayraqlı kaseti çıxarır. Maqnitofona yaxınlaşır, onu yandırır, kaseti maqnitofona salır, ləti keçirir*)

**Həmidə:** Qınama məni, Qəzənfər, sənin vəfatından sonra bu evdə heç kəs, bir dəfə də olsun, ürək eləyib bu yazıya qulaq asmayıb. Amma mən bu gün özümü saxlaya bilmirəm. Bilmirəm, nə olub mənə? Yaman sənin səsini eşitmək istəyirəm (*Ani bir tərəddüddən sonra düyməni basır, lent fırlanır. Bülbülün ifasında "Sənsiz"dən bir parça, sonra qatma-qarışq səslər, səs-kiy eşidilir. Uşaqların və Həmidə xalanın, sonra Qəzənfərin səsi eşidilir*)

**Qəzənfərin səsi:** Aha, yazar. Di danışın. Gülarə, səndən başlayaqq. Bir şey de.

**Gülarənin səsi:** Nə deyim?

**Qəzənfərin səsi:** Nə bilim, bir şey de də.

**Gülarə:** Bilmirəm, nə deyim.

**Qəzənfər:** Deynən: atam bu gün maqnitofon aldı.

**Gülarə:** Atam bu gün maqnitofon alıb.

**Rüstəmin səsi** (*Gülarəni yamsılayaraq*): Anam bu gün kələm alıb.

*Ümumi gülüş.*

**Qəzənfər:** Yaxşı, oyun çıxarmayın. Dilarə, indi də sən bir şey de. Bax bura, qızım, mikrofona.

**Dilarə:** Nə deyim?

**Qəzənfər:** Deynən, bu gün hava istidir.

**Dilarə:** Bu gün hava istidir.

**Rüstəm:** Bu gün hava soyuqdur.

**Həmidə:** Bütün bunlar yazılırlar?

**Qəzənfər:** Bə nə?

**Həmidə:** Möcüzədir, vallah...

**Qəzənfər:** Yaxşı, kim qaldı? Rüstəm, Dilarə, siz də bir şey deyin.

**Dilarə:** Mən dedim.

**Rüstəm:** Qoy Dilarə oxusun.

**Dilarə:** Lap oxuyuram (*Oxuyur*) Arşın mal alan...

**Qəzənfər:** Yaxşı, indi sən de. Rüstəm...

**Rüstəm:** Nə deyim?

**Qəzənfər:** Nə olub? Elə hamınız soruştursunuz nə deyim, nə deyim. Bir şey deyin də...

**Rüstəm:** *Əkil-bəkil quş idi, ağaca qonmuş idi.*

*Çıxdım onu tutmağa, o məni tutmuş idi.*

*Gülliş.*

**Qəzənfər:** Yaxşı, Həmidə, indi sənin növbəndir.

**Həmidə:** Mən danışa bilmirəm. Nədi belə, hamını məcbur eləyirsən? Özün danış da.

**Qəzənfər:** Mən?

**Həmidə:** Hə, sən.

**Qəzənfər:** Yaxşı, danış deyirsən, danışım da. Mən nə şairəm, nə də filosof. Adı fəhləbabayam. Ancaq indi bir-iki kəlmə söz demək istəyirəm (*Öskürür, tutulur*). Bax, yenə deyirəm, mən adı bir adamam, elə bilməyin ki, çox dərin danışmaq, filosofluq etmək istəyirəm.

*Qəzənfərin monoloqu başlayanda səhnədə işıqlar yavaş-yavaş azalır, söñür. İndi qaranlıq səhnədə yalnız Qəzənfərin divardakı şəkli işıqlandırılır, bir də maqnitofunun yanında oturub qulaq asan Həmidə xala.*

**Qəzənfərin səsi** (*davam edir*): Özümə görə adım-sanım da var. Beş kişinin içində hörmətim də olub. Həyatda təcrübəm çox olub. Dünyanın, necə deyərlər, hər üzünü görmüşəm... Görürsünüz, nə ədəbi cümlələr qururam!.. Bir gün gələcək... mən olmayıacam.

**Həmidənin səsi** (*maqnitofonda eşidilir*): Bəsdi yenə, sən allah. Sənsiz bizim bir günümüz olmasın.

*Uşaqların səsi-küyü:* Bəsdi, bəsdi.

**Həmidə** (*səhnədə*): O vaxt bu sözlər nə qədər təbii idi, Qəzənfər, bizə nə qədər doğru, düz gəldirdi.

**Qəzənfərin səsi:** Yaxşı, yaxşı, uşaqlar, susun. Qoyun sözümu qurtarım. Yaxşı, ay arvad, 40 il, 50 il sonra. Axır, bir gün mən olmayıacam. Qulaq as. Bax sənə bircə əmanətim bu uşaqlardır. Ömrə vəfa eləsə, hamisini özüm böyüdüb başa çatdıracam. Yox, işdi... Onda, bax bunları sənə tapşırıram. Demirəm ki, hamisina ali təhsil ver. Demirəm, hamisini həkim elə, mühəndis elə, alim elə. Yox, kim olurlar-olsunlar: alim, fəhlə, həkim. Amma adam olsunlar, yaxşı adam olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boy-a-başa çatacaq və yuvasını tərk eləyən quşlar kimi bir-bir üçub gedəcəklər.

Bax onda onlara vəfəsiz demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, səndən də, məndən də nə isə aparacaqlar. Necə ki biz də bir-birimizlə görüşəndə hərəmiz öz atababalarımızdan nə isə bir şey götəmişdik. Deyəcəksən, Qəzənfər yenə filosofluq eləyir. Amma bax mən belə fikirləşirəm. Adamlar hamisi nəsildən-nəslə bir-birinə bir şey verirlər: o şeyi ki biri başlayır, amma qurtara bilmir, o şey itmir, batmir, sonrakı nəslə qalır, onu sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmir, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsil-nəsil keçir... Biz, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətilə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur da. Bax belə...

*Lent qurtarır. Kaset bərk firlanır. Həmidə xala diiyməni basır, maqnitofonu söndürür.*

**Həmidə:** Vəssalam. Burda yazı qurtarır. Sən də qurtarırsan, Qəzənfər. Doğrudur, bir də başdan qulaq asa bilərəm. Amma necə kərə qulaq asıram-asım, bir kəlmə artıq söz deməyəcəksən. Yox, mən qüssələnmirəm. Əksinə, elə bil bütün dərd-qəmim üçub getdi. Elə bil mənə təselli verdin. Qəzənfər, həyatımın mənasını açdın mənə. Bax bu qab-qacağı da yiğis-dirmayacam. Qoy uşaqlar gəlib görsün. Çılçıraqı da yandıracam. Səhərə qədər qoy yansın. Qoy uşaqlar gələndə pəncərələrimizi işıqlı görsünlər. Qoy hamı bilsin ki, burda da Yeni ili qarşılıyırlar... (İşığın yandırır, səhnə gur işığa qərq olur)

*Balaca Vaqifin bağırtısı eşidilir.*

**Həmidə:** Sən də oyanmışan, bala, sən də babana qulaq asırdın? Böyüyəndə bir də qulaq asarsan, bala, ağlın kəsəndə. O sözləri səninçün deyir. Hamımızçın. Bütün adamlarçın. Ağlama, bala, bu saat gəlirəm. (*Yanaşıl nəvəsini qucağına götürür, ovundurur, yelləyir. Laylay deyir*)

*Laylay dedim yatasan,  
Qızılgülə batasan.  
Qızılgülüün içində  
Şirin yuxu tapasan.*

## I dərs Məzmun üzrə iş

- Əsərin birinci parçasını rollar üzrə oxuyun.
- İllkin təəssüratınızı bütün siniflə bölüşün.
- Əsər barədəki hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.

|  |              |
|--|--------------|
| Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|--|--------------|

- Müəyyənələşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirib, cədvəldə qeyd edin.
- Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr
- Bədii təsvir və ifadə vasitələrinin növü
- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticəsini müzakirə edin, dəqiqləşdirmə aparıb təqdimata hazırlaşın.
- Gəldiyiniz nəticələr barədə təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

## Evdə iş

- Əsərin ardını (ikinci parçanı) oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

## II dərs Məzmun üzrə iş

- Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin, parta yoldaşınızla birlikdə məzmununa aid üçdən az olmayıaraq sual və onlara cavab hazırlayın.
- Həmidə xala obrazının nitqi üçün səciyyəvi olan söz və ifadələri müəyyənələşdirin. Cədvəldən istifadə edin.

| Həmidə xala obrazı                        |                            |
|---|----------------------------|
| Nitqi üçün səciyyəvi olan söz və ifadələr | Nə üçün belə düşünürsünüz? |

- Müəyyənələşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növləri |
|--|---|
|  |   |

- Əsərdə dram janrına xas olan xüsusiyyətləri müəyyənələşdirin. Cədvəldən istifadə edin.

| Əsərdə dram janrına aid xüsusiyyətlər | Nə üçün belə düşünürsünüz? |
|---------------------------------------|----------------------------|
|                                       |                            |

- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə aparıb, təqdimata hazırlaşın.

- Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

## Evdə iş

- Kitabxananadan, internet mənbələrindən “Keçən ilin son gecəsi” əsəri ilə bağlı məlumat toplayın. Onlardan mənbə, sitat kimi istifadə edəcəyinizi nəzərə alın.

## III dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Dramatik növdə olan əsərlər, bilirsiniz ki, həm nəzmlə, həm də nəsrlə olur. Siz mənzum dram nümunəsi ilə – H.Cavidin “Ana” əsəri ilə tanışsınız. İndi öyrəndiyiniz “Keçən ilin son gecəsi” pyesi isə nəsrlə yazılmışdır. O, meydana çıxan kimi oxucular və tamaşaçılar

tərəfindən maraqla qarşılanmışdır. Dramaturq bir ailənin ilin son günündəki həyatının timsalında ciddi mənəvi-əxlaqi problemlərə toxunur. Həmidə ana Yeni il gecəsində niyə tək qalmalıdır? Qəzənfər sağ olanda ailənin həmişə birlikdə olmasına səbəb nə idi? Ölümündən on bir il keçən, övladları böyükən Qəzənfər sağ olsaydı, ailə Yeni il gecəsi birlikdə olardı?

Əsər oxunduqca yeni-yeni suallar doğur: lət yazısındaki hansı sözlər anaya təskinlik verir? Qəzənfərin hansı fikri həqiqəti başa düşməkdə anaya kömək edir? Övladlarının yeni il gecəsi ananın başına cəm olmaması faciədirmi? Övladların bir qisminin böyüyəndən sonra valideynlərindən soyumasına, bəzən də uzaqlaşmasına səbəb nədir?

Bu qəbildən suallar ciddi araşdırma tələb edir. Dörslikdəki tapşırıqlar əsərdəki mətləbləri aydınlaşdırmağa və qiymətləndirməyə imkan verəcəkdir. Dramla bağlı topladığınız məlumat, eləcə də aşağıdakı fikirlər daha səmərəli tədqiqat aparmaqdə yardımçıınız olacaqdır.

*“Həyatın mənəsi nədədir” sualına Anarın əsərləri və qəhrəmanları, adətən, bu cür cavab verirlər: mənəvi ünsiyyətdə! Fəndlər, nəsillər, ömürlər və əsrlər arasında fasıləsiz rabitədə... Anar keçmişin inkari və gələcəyə laqeydiliyi qarşı çıxır, “zamanın bağları” həyatda qırılında onu sənətdə qırılmağa qoymur. Bu məhz vicdani-əxlaqi baxımdan ciddi vətəndaşlıq əhəmiyyəti kəsb edir”.*

Y. Qarayev.

*“Anarın yaradıcılığının ən qüvvətli cəhəti insan dəyərlərini açmaq, özü də insanların öz gözləri, öz ölçüləri ilə açmaqdır. Anarın obrazları müxtəlif dəyərlərə, keyfiyyətlərə malik real insanlardır və hər konkret situasiyada öz real insan xislətləri ilə çıxış edirlər. Anarın obrazlarının dili də fərdidir, bir-birindən fərqlənir”.*

A. Məmmədov.

#### Araşdırın • Fikirləşin • Cavab verin

2. Əsər hansı mövzuda yazılmışdır? Sizcə, hansı həyatı problem yazıçınu bu əsəri yazmağa sövq etmişdir?  
3. Həmidə ana obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Həmidə ana obrazı                                 |
|---|
| Xarakterindəki başlıca xüsusiyyətlər              |
| Düşüncələri (həyata, ailə münasibətlərinə baxışı) |
| Nitqi – danışığı üçün səciyyəvi olan cəhətlər     |
| Digər obrazlara münasibəti                        |

4. Ananın övladlarını səciyyələndirən başlıca cəhətlər hansılardır? Onların Yeni il gecəsini analarının yanında keçirməmələrinə münasibətiniz necədir?  
5. “Dünyada heç na itmir, batmir, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsil-nəsil keçir... Biz... əlimizin zəhmətilə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız özləri ilə təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur...” Sizcə, bu fikrində Qəzənfər haqlıdır mı? Nə üçün?  
6. Əsərin bədii gözəlliyinin, fikrin təsir gücünün artmasında məcazların rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

| Dramda işlənmiş bədii təsvir və ifadə vasitələri | Əsərin təsir gücünün artmasında onların rolü |
|--|--|
|  |  |

7. Əsərdəki başlıca fikir-ideya, sizcə, nədir? İdeyanın başa düşülməsində daha əhəmiyyətli olan ifadə və cümlələr hansılardır?

| Əsərin ideyası | İdeyanın başa düşülməsində əhəmiyyətli olan ifadə və cümlələr |
|----------------|---|
|                |   |

### Evdə iş

• Mövzulardan birini seçib təqdimata hazırlaşın.

- a) Gənc nəslə münasibətdə kim haqlıdır: Həmidə xala, yoxsa Eynəkli kişi?
- b) Yaşlı adamların çox vaxt gənc nəsildən gileylənməsinin səbəbini nədə görürəm?

### IV dərs

### Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Mövzulardan birini seçib debata hazırlaşın.

- a) Valideyn-övlad münasibətlərindəki soyuqluğa səbəb onların həyata fərqli baxışıdır.
- b) İnsanların yadlaşması son dövrlərin başlıca xüsusiyyətidir.
  - Bir nəfərdən ibarət (sayı çox da ola bilər) hakim müəyyənləşdirin.
  - Kiçik qruplarda birləşib debat üçün seçdiyiniz suali müzakirə edin.
  - Əvvəlcə müsbət, sonra isə mənfi cavabları əsaslandıran dörddən az olmayıaraq dəlil müəyyənləşdirin. Bu dəllillərin əsaslı olduğunu, izah və sübut edə biləcəyinizi diqqət edin.
  - Müəyyənləşdiriyiniz dəllilləri digər qrupun hazırladığı dəllillərlə tutuşdurub oxşarlığı nəzərdən keçirin.
  - Mövqeyinizi müəyyənləşdirin: ya müsbət, ya da mənfi cavabları müdafiə edəcəyiniz barədə qərar verin.
  - Seçdiyiniz mövqedən asılı olaraq, iki qrupa ayrılib müzakirəyə başlayın.
  - Bir tərəfin (spikerin) verdiyi suala digər tərəfin spikeri cavab verir. Dəllillərinizi təsdiq edən əlavə faktlar, rəqəm və göstəricilər nümayiş etdirə bilərsiniz.
  - Başlıca vəzifəniz haqlı olduğunuz hakimi inandırmaqdır, çünkü hansı tərəfin mövqeyinin inandırıcı olduğunu o təyin edir.
  - Hakim seçimini əsaslandırmalıdır.

2. Növ və janr baxımından dramla romanın oxşar və fərqli cəhətlərini müəyyənləşdirib qısaca yazın.

### Evdə iş

• “Keçən ilin son gecəsi” dramında təsvir edilənlər mənim düşüncələrimdə hansı dəyişikliyi yaratdı?” mövzusunda təqdimat hazırlayın.



## ELÇİN (1943)

• Elçin istedadlı yaziçılarımızdanıdır. O, bədii yaradıcılığı – hekayə və povestləri, həm də tədqiqat əsərləri ilə oxucuların diqqətini cəlb etmiş, rəğbətini qazanmışdır.

Həmid Araslı

### Yada salın

- Sadə peşə adamı obrazının yaradıldığı hansı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çekən nə olub?

### Düşünün

- Sadə peşə adamını sevdirən, ona nüfuz qazandıran səbəblər, sizcə, nə ola bilər?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## TALVAR (ixtisarla)

*Akademik Məmməd Arif Dadaşzadənin xatırəsinə*

... I ...

Əvvəlcə ağaç şaqqıltısı eşidildi və bu ağaç şaqqıltısı günortanın cirhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.

Həyətin ortasındaki xartut ağacının yoğun gövdəsi öz-özünü şaqqlıtı ilə iki yerə bölgündü və bir müddət tut yağışmış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boyunan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çəşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgİ ilə tələm-tələsik silə-silə:

– Adə, Gülağa, – qışqırdı, – qaç kişiyyə xəbər elə, tut parçalandı!..

Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçıdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünkü Gülağa hələ onun həyat qapısına çatmamış, kişi özü elə ağ köynəkdəcə, çoxdan bəri gəzmədiyi iti adımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.

– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yiğin bir-bir! Bircəsi də qalsa, günah olar! Hamısını yiğin! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin!

Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağızına və doğrudan-doğruya kişiyyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.

– Yüz ilin tutudu bu, yüz ilin! Axır ki yüzü haqladı bu xartut.

Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:

– Aş bişir bu gün.

Əliabbas kişi bu dəfə Gülağaya dedi:

– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!

Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.

– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi, Fətullanın arvadı Məsmə dedi, – yiğib qonşulara da pay göndərmək lazımdır...

Əliabbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:

– Boşqab gətir! Qazan gətir! – dedi, – Tut günüdü bu gün.

Əliabbas kişi dedi:

– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı...

Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdə həyətə səpələnmiş xartutu yiğmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-bələ, özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamisini yiğmaq lazımdı, yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi, necə ki tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki bu tut ağacı bu dünyada yüz il ömür sürmüdü və onun yüz yaşıının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idı bu gün və bu yüz yaşı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz üzəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ geldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birdə ürpəşdi.

Əliabbas kişinin böyük oğlu Ağamuxtara birdən-birə elə gəldi ki, atasının üzəyinin başına gyllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamam-kamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.

Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tutata gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşib tut yeyirdi, ağızı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib üzəyində dönyanın etibarsızlığını barədə bir-iki söz dedi. Buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: “Biz gəldi-gedərik, sən yaşa dünya!” və o, ağappaq biglərinin altından gülümşəyib başını buladı, dönyanın işlərinə acığa tutmağı da indi ona gülməli göründü. Yenə də üzəyində dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq?

Burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...

Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:

– Qaç get evdən qab gətir.

Boşqablar, qazanlar baş barmaq boyda xartulla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdırılar, hərə beş-on tut qoydu ağızına. Böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlməmişdi, şirni paylayırdılar.

Bir sözlə, həmin şənbə günü məhəllənin usağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyatindəki xartutun parçalanmasından xəbər tutdu və Molla Fərzəli də əsasını döyəcləyə-döyəcləyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında.



Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyat oğul-uşağına, nəvə-nəticəsinə.

Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu, həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Əliabbas kişi evlənəndən sonra özünə iki otaq da tikdi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırırdı, sonra uşaqlar böyüdü. Uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu.

Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamiya bir parça yer tapıldı.

Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri; Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı.

Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir. O, beş-altı yaşı olanda dağlar balası idи; meşələr yadına

gəlirdi, sildirim qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənə-köpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər cımmayı, palansız eşşeyə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi, dalına düşürdü, əlindən yarpaq yeyirdi.

Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeni-yetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülərgələr olmuşdu.

İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağızında balaca bir skamyə düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırdı da balta ilə əlini zədələdi.

Ağamuxtar dedi:

– Əşşı, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamyə düzəldəsən?!

Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:

– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..

Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şeir yazan və məhəllənin tarixində qəzətdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:

– Necə də əməksevər qocadır! Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!

Əliqulunun damışqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.

Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırıpında kütçəyə yiğdiyi adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu, öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamyə onun dülərgəlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki almış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.

... II ...

Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qifilin açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzəltüy alətxanasının qapısını açdı.

Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib, aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsəlesi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalib paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünkü belə bir səxavət bu alətlərə rəva deyildi; çünkü bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi...

Kişinin yenə alətxanarı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düdü ki, qayınatasi küçə qapısı ağızndakı yarımcıq qalmış skamyani təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-icə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlinini, arvadları yığışırı Fətullagilin şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb səkidi nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırıdı. Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi:

– A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?

Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıydı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.

– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – bunu da Fətulla dedi.

Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağıın üstünə çımxırdı:

– Gedin, gedin öz işinizlə-güçünzlə məşğul olun, mənim başıma ağıl qoymayıñ!

Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır?! Bir yaxşı usta çıxsı qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa, hamisini.

Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salılmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-cevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət shəydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yürürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazıçı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.

Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-ciçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəni-çiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayıcaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq.

Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyü yadına salmirdi, amma sıfətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşlığı və bəlkə də, heç birinin indi yer üzündə olmadığı adamların sıfəti. İkinci gün də Əliabbas kişinin çəkic-mişarına müştəri tapılmadı.

Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə, kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü.

Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyyə yaxınlaşış alətlərə baxdı, salamsız-kalamsız soruşdu:

– Neçiyədi, kişi, bu zubul?

Əliabbas kişi istər-istəməz, ilk növbədə, bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoş gəlmədi:

– Nədi, kişi, əlimə baxırsan, görəsən, ustayam, ya yox? Ustayam, özü də lap yaxşıından, lap kefin istəyəndən, əlimdə də, bax görünən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazıim deyilindi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri...

Əliabbas kişi bu şəstli oğlana:

– Get, bala, get, – dedi. Get, al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?

Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəf yellədi və çıxıb getdi. Bu oğlan, bəlkə də, usta idi və bəlkə, doğrudan da, kefin istəyen usta idи, amma onun ürəyi usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Əliabbas kişiinin çəkic-mışarı ilə maraqlanan yeganə adam oldu.

Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxanani açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdılar, yəni ki ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağızindakı yarımcıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyani düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişiinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi.

Bir saat-saat yarımdan sonra skamyaya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə el gəzdirməyə başladı, sonra həyətin şüşəbandını səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı.

Əliabbas kişiinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və o cümlədən də Əliabbas kişiinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı.

Hamı bu fikirdə idi ki, Əliabbas kişi də həyətlərindəki xartut kimi, yüzü ötəcək. Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağızindakı skamyada otururdu. Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu.

Bir dəfə də ters-ters bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyyə dedi:

– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağızında bir skamyaya düzəltmirsən də mənimmün...

Əlbəttə, Balacaxanım, söz idi, deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:

– Neynək, sizin də qapının ağızında səninçün bir skamyaya düzəldərəm...

Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:

– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamyə olmasın! Balaca bir talvari da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə...

Əliabbas kişi:

– Neynək, – dedi, – talvar da düzəldərəm. Taxta lazımdı bir az...

Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağızında skamyə düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi – talvari düzəltmək qalmışdı.

Bütün məhəllə bu fikirdə idi ki, bu skamyə Əliabbas kişinin sonradan-sorraqı ustalığının şah əsəridi. Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyşurmurdı. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürdü. Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər. Əliabbas kişi həyətə çıxmadı.

Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlerinin içini baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.

Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, yüz yaşlı xartutun altında düzəlmüş stillarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi. Çoxadamlı o həyət elə bil kişinin getməyilə yetimləşmişdi.

O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağızindakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə: qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardi və ümumiyyətlə, məhəllədə belə bir şayə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətinə gecə öz-özünə gəlib ustanın yarımcıq qalmış işini qurtarıbdır.

### I dərs

### Məzmun üzrə iş

- Ösərdən birinci parçanı oxuyun (bunu fərdi səssiz oxu, səslü oxunun dinlənilməsi, fasılərlə oxu və s. şəkildə yerinə yetirə bilərsiniz).
- İllkin təsəssüratınız bütünlükdən ibarət olmalıdır.
- Parta yoldaşınızla birlikdə məzmunu aid üçdən az olmayaraq sənəd və onlara cavab hazırlayın.
- Üzərində işlədiyiniz parçadan seçdiyiniz hissənin məzmununu tərtib etdiyiniz plan əsasında geniş nağıl edin.
- Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr   | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|  |  |
| 6. Kiçik qruplarda birləşib yerinə yetirdiğiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə, ümumiləşdirmə aparmaqla təqdimata hazırlanın. |  |
| 7. Gəldiğiniz nəticələrlə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.   |  |

### Evdə iş

- Əsərin ardını (ikinci parça) oxuyun.
- Tanış olmayan sozlərin mənasını aydınlaşdırın.

### II dərs

### Məzmun üzrə iş

- Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin.
- Parta yoldaşınızla birlikdə məzmunu aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.
- Əsərlə bağlı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.

| Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|--|--------------|
|--|--------------|

- Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|--|--|

- Əsərin hekayə janrında olduğunu nümunələrlə əsaslandırib qısaca yazın.
- Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə, ümumiləşdirmə aparmaqla təqdimata hazırlaşın.
- Gəldiyiniz nəticələrlə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- Hekayədən seçdiyiniz hissənin məzmununu tərtib etdiyiniz plan əsasında iki formada – yiğcam və yaradıcı nağlı etməyə hazırlanın.

### III dərs

### Təhlil üzrə iş

#### • Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

İlk qələm təcrübələrindən oxucuların rəğbətini qazanan Elçinin əsərləri çox vaxt adı mövzularda olur. Yaratdığı ədəbi qəhrəmanları da, eksər hallarda, sadə insanların arasından seçilir. Amma bu adı mövzular oxucuların diqqətini ən mühüm həyatı, ictimai-siyasi problemlərə çəkməkdə yazıçıya mane olmur. Eləcə də sadə adamların mənəvi-əxlaqi keyfiyyətlərinin ustalıqla təqdimini bütöv bir cəmiyyət barədə aydın təsəvvür yaradır. "Talvar" hekayəsinin qəhrəmanı Əliabbas kişi də sadə peşə adamı olub, ömrünü zəhmətlə keçirmişdir. Adı bir əhvalat – xartutun parçalanması çoxsayı ailə üzvlərinin, eləcə də məhəllədəki insanların Əliabbas kişiyə münasibətini daha qabarlıq üzə çıxarır. Məlum olur ki, Əliabbas kişi ömrünü hədər yaşamamışdır. Onun ömrünü mənalı edən nədir? Yazıçı xartutun ömrünün sonu ilə Əliabbas kişinin ömrünün sonu arasında hansı əlaqə görür?

Əsərin üzərində müşahidələrinizi davam etdirin, yazıçının oxucuya çatdırmaq istədiyi bu mətləbləri aydınlaşdırmağa çalışın. Elçinin yaradıcılığı ilə bağlı aşağıdakı qəbildən məlumat toplamağa çalışın. Bu, tapşırıqları daha səmərəli yerinə yetirməyinizə imkan yaradacaqdır.

"Elçində bədii idrak duyğusu güclü və cəlbedicidir. Müxtəlif əhvali-ruhiyyəli, müxtəlif fərdi həyat yolları keçən adamların mənəvi aləminin eyni zamanda dərindən nüfuz etmək qabiliyyəti onun yazıçılığını istedadının ən qüvvətli cəhətidir. Onun müxtəlif sənət sahibləri olan obrazları nəinki mənəvi-əxlaqi keyfiyyətləri, arzuları, əməlləri, həm də peşələrinə və yaşlarına görə də qocası qoca, cavanı cavan, uşağı uşaq kimi inandırıcıdır, realdır".

M.C.Cəfərov

### Araşdırın • Fikirləşin • Cavab verin

- Əsər hansı mövzuda yazılmışdır? Sizcə, yazıçının diqqəti cəlb etmək istədiyi başlıca problem nədir? Fikrinizi əsaslandırın.

3. Əliabbas kişi obrazını səciyyələndirir. Cədvəldən istifadə edin.

| Xarakterindəki başlıca xüsusiyyətlər | Davranış və əməlləri | Digər obrazların ona münasibəti | Yazıcıının ona münasibəti | Bu obraza sizin münasibətiniz |
|--------------------------------------|----------------------|---------------------------------|---------------------------|-------------------------------|
|                                      |                      |                                 |                           |                               |

4. Əliabbas kişi ilə cavan ustanın dialoqu sizdə hansı düşüncənin yaranmasına səbəb oldu? Fikrinizi nümunələrlə əsaslandırın.  
 5. Əsərə çəkilmiş şəkli uğurlu hesab edirsinizmi? Nə üçün?  
 6. Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasında rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Fikrin təsir gücünün artmasında onların rolü |
|  |  |

7. Bu hekayə janr baxımından romandan hansı cəhətlərinə görə fərqlənir? Fikrinizi nümunələrlə əsaslandırın.  
 8. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? Fikrinizi əsaslandırın.

### Evdə iş

- “Ədəbiyyatımızda əməksevər insan obrazı” mövzusunda təqdimat hazırlayıın.

### IV dərs

### Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Hüseyin Arifin “Fəhlə əli” şeirini oxuyun, tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### FƏHLƏ ƏLİ

Alovmu? Şimşəkmi? Bu necə sirdir?  
 Alovda közərib, odda bərkiyib.  
 Bilmirsən, poladdır, bilmirsən, dəmir,  
 Poladlar sindirib, dəmirlər əyib.

Şaxtada köməşib, qarda bürüşməz,  
 Nə tikən qanadar, nə iynə batar.  
 Gecəni gündüzlə eyləyib əvəz,  
 Nəhəng qayaları baş-başa çatar.

Yetişib köməyə, çatıb haraya,  
 Ona bərk də tanış, boş da tanışdır.  
 Qalxıb uzansa da ulduza, aya,  
 Özgə süfrəsinə uzanmamışdır.

Ovcunda qaynayıb coşur bu əlin  
 Zavod da, mədən də, torpaq da, su da.  
 Qızılıgül ətritək xoşdur bu əlin  
 Benzin qoxusu da, neft qoxusu da.

2. Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin.  
 3. Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.  
 4. Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, onların fikrin təsir gücünün artmasında rolunu aydınlaşdırın.

5. Şeirdəki başlıca fikri – ideyanı müəyyənləşdirin.
6. Şeiri Elçinin “Talvar” hekayəsi ilə mövzu, ədəbi növ, janr, ideya baxımından müqayisə edin.
7. Müqayisənin nəticəsini cədvəldə qeyd edin.

| Müqayisə edilən xüsusiyyətlər | “Fəhlə əli” | “Talvar” |
|-------------------------------|-------------|----------|
|                               |             |          |

8. “Talvar” hekayəsindən bir parçanın ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini (dinləyicilərə nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin.
9. İfaları dinləyib müzakirə edin.

### Evdə iş

- Əsərin sizdə ən güclü təəssürat yaradan bir epizodunun ifadəli oxusunu hazırlayın. Şərti işaretlərdən istifadə edin.

### Müstəqil iş üçün

- Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında təqdimata hazırlaşın.

*Sabir Rüstəmxanlı*  
**SAĞ OL, ANA DİLİM!**  
(ixtisarla)

Yollarım sınandı yad ölkələrdə,  
Neçə yad dodaqda səsləndi adım.  
Sağ ol, ana dilim, məni heç yerdə  
Köməksiz qoymadın, yalqız qoymadın.

Barmağım altında düymə fırlanır,  
Londonla, Parislə yanaşı Bakı...  
Doğma sözlər üçün darıxan hanı?  
Deyin, qoy dinləsin: "Danışır Bak!"

Danışır, açılır ömrün baharı,  
Dünyaya mən onun qoynundan uçdum.  
Mənim ürəyimin antenaları  
Gözəl Azərbaycan dilinə tuşdu.

Döyüşdə qılıncṭək sıyrıldı qından,  
Başımın üstündə bayraqım oldu.  
Torpağım ikiyə bölünən zaman  
Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllallıq edən,  
Tarix qapısına açar sözlər var.  
Pərdəni qaldırsan beş-on kəlmədən  
Qondarma cildlər tar-mar olar.

Bu dildə sevincim, qəmim, kədərim,  
Təzə ümidi lərə açılan səhər.  
Bu dilin reaktiv təyyarələri –  
Araz sərhədini qıran kəlmələr.

İpək nəğmələrim gulləbatmadı,  
Qolunu qandalla bağlamaq olmaz.  
Bu taydan o taya arxayıñ keçən,  
O taydan bu taya arxayıñ keçən  
Dilin sənədini yoxlamaq olmaz!  
Sevginin yolunu saxlamaq olmaz!

Sağ ol, ana dilim, ana öyündüm,  
Füzuli eşqindən divanə dilim.  
Ürəyim başına nəfəs dərmədən  
Fırınmış kül olan pərvanə dilim.

Aladağ, Qaradağ... di seç, di ayır,  
Dağları basılmaz ordum sanmışam.  
Harda bircə kəlmə sözüm yaşayır,  
Oranı halalca yurdum sanmışam.

Qapılar dalında qoydular səni,  
Haqq dedin, dabandan soydular səni,  
Ancaq məhv olmadın, anam, can dedim,  
Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,  
Səninlə həmişə mən üzüağam.  
Bədənim torpağa tapşırılsa da,  
Ruhumu mən sənə tapşıracağam.

### III MƏRHƏLƏ

## Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı (1991-ci ildən günümüzə qədər)

Bütün dünyada “xalqlar həbsxanası” kimi tanınan SSRİ-nin siyasi həyatında 1980-ci illərin ortalarından başlayaraq ciddi dönüş başlandı. Əslində, ictimai həyatın bütün sahələrində belə bir dönüşə cəhd göstərilirdi. Zəifləmiş iqtisadiyyati dirçəltmək, inkişaf etdirmək üçün *sürətləndirmə* adı altında başlanılan proses az sonra *yenidənqurma* adlandırıldı. Lakin iqtisadiyyatda əhəmiyyətli bir irəliləyişə nail olunmadı. Bütün respublikalarda siyasi-iqtisadi böhran gündən-günə artırdı. Aşkarlıq və demokratianın dərinləşməsi sovet quruluşunun eybəcərliyinin köklü şəkildə açıqlanmasına və tənqidinə imkan yaratdı. Milli müstəqillik uğrunda xalq hərəkatı SSRİ adlanan imperiyanın hər yerində baş qaldırdı və gücləndi. Rus çarizminin sinaqdan çıxmış milli ədavətlərin qızışdırılması siyasəti də rus sovet imperiyasına lazımlıca yardım edə bilmədi. Soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, 1990-ci ilin qanlı 20 Yanvar faciəsi, Qarabağ uğrunda mühəharibə, Moskvanın düşmənlərimizə hər cür köməyi, iftira, hiylə və böhtanları xalqımızı azadlıq uğrunda mübarizədən döndərə bilmədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyətə gəlişi isə milli müstəqilliyini bərpa edən Azərbaycanın daxilindəki siyasi çəkişmələrə son qoydu.

Çox qısa bir zaman kəsiyində baş verən bu mühüm hadisələr sovet ideologiyası kimi, sosialist realizmini də tarix səhnəsində süpürüb atdı. 1980-ci illərin ikinci yarısından başlayaraq həyat həqiqətlərinə yeni bədii təfəkkürün işığında yanaşma daha da gücləndi və artırdı. Bu, tarixi mövzularda yazılmış əsərlərdə də (İ.Əfəndiyevin “Şeyx Xiyabani”, N.Xəzrinin “Torpağa sancılan qılinc”, F.Kərimzadənin “Çaldırın döyüşü” və s.) özünü göstərirdi. Başqa sözlə, həmin əsərlərdə xalqın taleyi və tarixi şəxsiyyətlər çağdaş yanaşmanın, yeni təfəkkürün prizmasından dəyərləndirilirlərdi.

Müstəqillik dövründə fəaliyyət göstərən ədəbi qüvvələri müxtəlif nəsillər təmsil edir. *Poeziyada* böyük təcrübəyə malik B.Vahabzadə, N.Xəzri, Qabil, X.R.Ulutürk, M.Araz, F.Qoca, N.Həsənzadə, S.Rüstəmxanlı, R.Rövşən, M.Yaqub və digər xalq şairləri ilə bərabər, sonrakı nəsillərin nümayəndələri: F.Sadiq, M.İsmayıł, D.Gədəbəyli, R.Behrudi və b. yazış-yaradırdılar. “Şəhidlər” (B.Vahabzadə), “Salatın” (N.Xəzri) poemaları, X.Rzanın “Davam edir 37” kitabında toplanmış əsərlər və çap etdiridiyi digər şeirlər ideya-bədii keyfiyyətinə görə yeni ədəbi hadisə kimi qarşılandı.

*Nəsrin* zənginləşməsinə müxtəlif nəsillərin nümayəndələri: Ə.Məmmədxanlı, İ.Hüseynov, İ.Şıxlı, S.Əhmədov, Anar, Elçin, Y.Səmədoğlu, S.Səxavət, E.Hüseynbəyli və digər yazarlar az töhfə verməmişlər.

Bu illərdə müasir mövzulara müraciət halları az olmamışdır. Xalqımızın qan yaddaşı olan 20 Yanvar, faciələrə yol açmış Qarabağ mühəharibəsi müxtəlif nəsillərin nümayəndələri üçün mövzu mənbəyi olmuşdur. S.Əhmədlinin hekayələri, S.Səxavətin “Nekroloq”, Ə.Əmirlinin “Meydan”, İ.Məlikzadənin “Qırmızı şeytan” və s. insanımızı düşündürən taleyüklü problemlərin uğurlu bədii həllini verən maraqlı əsərlər kimi qarşılanmışdır.

Müstəqillik dövründə *dramaturgiya* da durğunluq dövrü keçirməmiş, müxtəlif nəsillərə mənsub sənətkarların fərqli mövzularda qələmə aldıqları onlarla əsər meydana çıxmışdır.

Tarixi mövzularda yazılın əsərlərin əksəriyyətində (B.Vahabzadə. “Özümüzü kəsən qılinc”, N.Həsənzadə. “Pompeyin Qafqaza yürüşü”, İ.Əfəndiyev. “Hökmdar və qızı” və s.) çağdaş oxucunu düşündürən, narahat edən məsələlər – vətənin, xalqın azadlığı və müstəqilliyi, milli təəssübəşlik və s. ifadə olunmuşdur.

Həmin illərdə ailə-məişət mövzusunda əsərlər (İ.Əfəndiyev. “Ağillilar və dəlilər”, B.Vahabzadə “Rəqəbat”, Ə.Əmirli “Varlı qadın” və s.), sosial problemlərin əks olunduğu dram və komediylər (Elçin. “Ah Paris, Paris”, A.Babayev. “Əlin cibində olsun” və s.), psixoloji səpkidə bədii nümunələr (Elçin. “Qatil”, F.Mustafa. “Tixac” və s.) ərsəyə gəlmişdir.

• • •

Taleyüklü milli məsələmiz olan Qarabağ müasir ədəbiyyatımızın başlıca mövzusudur. 27 sentyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başlaması Azərbaycan xalqında milli duyğuları daha da qabartdı. Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan xalqının “Dəmir yumruq” kimi birləşməsi qələbəyə gedən yolda ordumuzun əzm və iradəsi ədəbiyyatımızda yüksək sənətkarlıqla öz bədii əksini tapdı.

Söz sənətimizdə Qarabağın işğalından doğan ümmükhələq kədərini torpaqlarımızın işğaldan azad edilməsinin doğurduğu qürur, sevinc motivləri əvəz edib. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun tarixi qələbəsi, işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi ədəbiyyatımızda yüksək bədii sənətkarlıqla əks etdirilmişdir. Nəriman Həsənzadənin “Zəfər yolu”, Rafiq Yusifoğlunun “Zəfər dastarı” poemalarında, Vahid Əzizin, Ramiz Qusarçayının, Yusif Nəğməkarın və digər sənətkarların şeirlərində müzəffər ordumuzun tarixi qələbəsi tərənnüm edilmişdir.

Sabir Rüstəmxanının “Qarabağa dönüş” poeması 44 günlük Vətən müharibəsində oğullarımızın qəhrəmanlığı, xalqımızın müstəqillik və vətən torpaqlarının bütövlüyü uğrunda apardığı mübarizəsinə həsr olunub. Şair poemada Vətən müharibəsində qazandığımız Zəfəri “Türkün bayramı”, “işgalçının yası” adlandırır, “30 illik həsrətin, Xocalı qırğıının qisasının alındığını” deyir.

Şair Mahirə Nağı qızının vətən müharibəsinə həsr etdiyi şeirlər silsiləsində qələbəmizlə bağlı sevinc hissələri bədii əksini tapıb. Şairin “Görünür” şeiri II Qarabağ müharibəsi dövründə torpaqlarımızın azad olunması xəbərləri gələrkən qələmə alınmışdır:

Cəbrayılda qaldırdığın bayraqın,  
Əsgər, sənin dörd bir yandan görünür.  
Uzaq deyil can atdiğın oylağın,  
Beş addımda Zəngilandan görünür.

... Nə möhtəşəm tarix yazdım dəftərə,  
Oxunacaq, deyiləcək min kərə.  
Adımıza ucaltmışan göylərə,  
Bütün Qafqaz dağlarından görünür.

Zahid Xəlilin “Dəmir yumruq dastarı”, Əlirza Həsrətin “Barit qoxulu çıçək”, Balayar Sadiqin “Zəfər simfoniyası” poemalarında, Kamran Nəzirlinin “Mənim sevimli yaddaşım” hekayəsində böyük zəfər milli qürur hissi ilə əks etdirilmişdir.



**QILMAN İLKİN**  
(1914 – 2009)

• Ədəbiyyatımızın yorulmaz mücahidi olan Qilman İlkin həyatı bütün gözəlliyi ilə, dolğunluğu ilə əks etdirməyi bacaran yazıçıdır.

Əli Vəliyev

#### **Yada salın**

- Karabağ mühəribəsinə həsr olunmuş hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox nə cəlb edib?

#### **Düşünün**

- Mühəribə zamanı silahlı düşmənlə qarşılaşan yaralı ana və südəmər körpənin beynəlxalq qanunlara görə, hansı hüquqları var?

#### **Öxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənlaşdırın.

## **İNTİQAM** (ixtisarla)

Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərə yaxın kəsildi. Xəzangül elə bil birdən-birə gurultu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yargana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs aldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatin çığır-bağrtısı da daha eşidilmirdi. “Bu nədir? Hami qaçıbımı, – fikirləşdi, – tək-tənhamı qalmışam bu cəhənnəmdə? Yəni camaatin içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın? Yox, bu ola bilməz. Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm. Yoxsa ermənilər başlarının üstünü birdən-birə elə alıblar ki, hərəsi ağzını bir səmtə tutub, qaçıb? Əlləri heç yerə çatmayıb?”

Xəzangül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Bilirdi ki, hərəsinin bir çətən uşağı var. Bu mərəkədə hamı öz başının yanında olub.

Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyyə baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sizildədi ki, yerindən tərpənə bilmədi. Başında da bərk ağrı başlamışdı. Cənki bütün gecəni bir dəqiqə ćimir vurmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqəbədəqiqə göz-ləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə sovuracaqdır. Zavallı körpə də sübhədək kiriməmişdi.

Üç gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının sızılıtı isə ara vermirdi. Baldırının sallana qalmış ətini yerinə yapışdırıb üstündən bərk-bərk sarısa da, ağrısı kəsmirdi. Qanı hələ də sızıldı. Bu zaman burnuna hardansa yanğın iyi gəldi. Canını dişinə tutaraq, yenə pəncərəyə

• Sizcə, bu hadisə nə vaxt və harada baş verib?

• Xəzangül obrazı haqqında sizdə hansı təsəvvür yarandı?

• Hückuma məruz qalmış kəndin vəziyyətini necə təsəvvür edirsiniz?

tərəf boylandı. Dağların başı tüstüdən görünmürdü. Aşağılarda qoşa çinar tərəfdəki bütün evlər alov içində idi. Uçuq daş-divardan qalxan toz-torpaq buludları yanğının tüstülərinə qarışaraq, burula-burula onlara tərəf yayılırdı.

Birdən eşik tərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzangül yaxınlıqda erməni danışıcılarını aydın ayırd edə bildi. Bundan dəhşətə gəldi: "Aman Allah, ermənilər kəndə giriblər".

- Xəzangülün bu qədər həyəcan keçirməsinə əsas var idimi?

Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə körpəsini beşiyindən qaldırıb sinəsinə basdı. Buz kimi soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə başlamış körpənin də sifətini islatdı. Xəzangülün ürəyi sanki sinəsindən qopub boğazında çırpındı.

Birdən qapiya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub düşdü. İki nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir anlığa astanada durub otağa göz gəzdirdilər. Sonra əllərindəki avtomati düz Xəzangülə tərəf tuşladılar. Uzandığı yerdə sanki daşa dönmüş Xəzangülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala bilmirdi. Yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklədi:

- Sarkis dayı, bunu, deyəsən, bizə qənimət qoyub gediblər axı.

Bunu deyərək, Xəzangülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı onun üstündən çəkdi. Xəzangülün sarıqlı ayağını görüb istehza ilə gülmüşədi:

- Belə de. Demək, buna görə qaçmamışan, - o, Xəzangülü süzəndə Xəzangül gücləbələ ilə əyilib, yorğanı sinəsinədək yuxarı çəkdi. Erməninin saqqallı sifətində iyrənc bir istehza duyuldu.

Sonra avtomatlarını çıyıllarından çıxarıb, otağın künc-bucağını axtarmağa başladılar. Hər yeri eşib tökdülər. Yoldaşının "Sarkis" çağırıldığı yaşlı erməni dedi:

- Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada gizlədib.

Cavan erməni yenə Xəzangülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu:

- Axçı, de görüm, qızıllarınızı harada gizlətmisən?

Gözləri hələ də bərələ qalmış Xəzangüldən səs çıxmadi. Dinə bilmirdi. Sözlər elə bil boğazında ilişib qalmışdı.

- Hə, dinsənə, cavab ver.

Xəzangül, nəhayət, səsi boğazında tixana-tixana dedi:

- Bizim qızılımız yoxdur.

- Yalan deyirsin, qızılların yerini de. Görürəm, sırgalarını da çıxarıb gizlətmisən.

- Bizim qızılımız yoxdur, - Xəzangül yenə təkrar etdi, - inanmirsən, axtar, bax.

Yoldaşı soruşdu:

- Hə, nə deyir?

- Erməni yaraqlarının Xəzangülə inanmamalarının əsl səbəbi, sizcə, nədir?

- Deyir ki, qızılımız yoxdur. Özümüz axtarıb taparıq. Müsəlman ola, qızılı olmaya. Gel bəri, özümüz taparıq.

Levon Xəzangüldən uzaqlaşanda onu hədələdi:

- Heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına nə oyun açacağam.

Onlar yenə də otağı eşləməyə başladılar. Bütün boğça-bağlamalar açılıb evin içərisinə səpələndi. Əllərinə qiymətli bir şey keçməyənə burunlarının altında ev sahibinin ünvanına söyüş yağırdılar. Quldurların hündürdən danışmalarından körpə ağlamağa başladı. Anası onu hər vasitə ilə sakitləşdirməyə çalışırdı. Ermənilər otaqda bir şey tapmadıqda aynabəndə çıxdılar. Bir azdan sonra orada sindirilan qab-qacaq səsindən körpə daha da vahimələnib səsini ucaldı. Oradan cavan erməninin səsi eşidildi:

– Axçı, ay it qızı, onun səsini kəsə bilmirsən?! Bacarmırsansa, bu saat gəlib, bir güllə ilə susduraram.

Bu sözlərdən bütün otaq Xəzangülün başına hərləndi. Ona elə gəldi ki, quldur indicə içəri keçərək, balasını qanına qəltən edəcəkdir.

Əlləri əsə-əsə körpəsinin ağzını yumdu. Balası isə nəfəsi darıxdığından ayaqlarını çırpıraq, ağlamağında davam edirdi...

Bayırdağı yanğının isti nəfəsi içəri dolub onların nəfəsini tixayırdı. Görünürdü ki, yanın onlara lap yaxınlaşmış. Xəzangül başa düşdü ki, yanan onlarla qapıbir qonşu olan Səfər kişisinin ikimərtəbəli mülküdür. “Görünür ki, – fikirləşdi, – bizi də evqarışq yandırmaq niyyətindədirlər”. Ancaq bununla belə, özünə təskinlik verirdi ki, ermənilər tez evdən çıxıb getsələr, birtəhər sürünbü körpəsi ilə birlikdə eşiş çıxa bilər.

Quldurlar aynabəndi axtarandan sonra təkrar otağa qayıtdılar. Otağı yenə olək-volək elədilər. Bir yer qalmadı ki, burunlarını soxmamış olsunlar. Birdən gözləri üstüna köhnə palaz parçası salınmış oturacağa sataşdı. Bu, əslində, köhnə bir sandıqdi. Əri Cahangir Gədəbəyə vuruşmağa getməmişdən qabaq ondan oturacaq kimi istifadə edirdi. Belə baxanda heç kəs deməzdi ki, köhnə palaz parçasının altında kətil deyil, sandıqdır. Xəzangül bütün pal-paltarını onun içində saxlayırdı. Orada elə paltar vardı ki, heç qatı açılmamışdı. Bir dəfə də olsun, əyninə geyinməmişdi. Yaşlı erməni oturacaqdan şübhələnib yaxınlaşdı. Köhnə palaz parçasını çəkib yerə saldı. Onun altındakı sandığı görüb sevincək qapağını qaldırdı. Sandığın içindəkiləri görəndə gözləri bərələ qaldı:

– Levon, buraya gəl! Xəzinə tapmışam.

Sandıqdakı pal-paltarı birlikdə çıxarıb otağın içərisinə səpələdilər. Cavan erməni üzünü Xəzangülə tərəf çevirib dedi:

– Ay it qızı, belə pal-paltarı olanın qızılı olmaz?! Sənin dərini soyacağam, qızılların yerini deməsən.

Yaşlı erməni dinmədən tələsik yerə səpələnmiş pal-paltarı, Xəzangülün qatı açılmamış donlarını, baş yaylıqlarını kisəyə doldurdu. Bayırda maşın səsi eşidilən kimi kisəni dalına atıb çıxdı. Cavan erməni isə hələ də axtarırırdı. Avtomatının qundağı ilə divarları, döşəmənin taxtalarını döyəcləyirdi...

Sonra yaxınlaşmış, Xəzangülün başı üstündə ağaç kimi bitdi. Xəzangül yorğanı bir az da yuxarı çəkib sinəsini örtdü. Cavan erməni əlini atıb yorğanı güclə onun sinəsindən aşağı çəkdi. Sonra yanındakı körpəni qaldırıb onun ayaqları altına atdı. Xəzangüldən acı bir fəryad qopdu. Bayırdağı erməni cəld içəri girdi:

- Yaraqlının sözlərindən vahiməyə düşməkdə Xəzangül haqlı idimi?

- Sizcə, Xəzangülün bu arzusu baş tuta bilərdimi?

– Levon, neyləyirsən? – soruşdu.

– Heç. Sən işində ol. Mən onun dilini açacağam.

Yaşlı erməni yerdə qalan süfrə və dəsmalları, Xəzangülün heç geymədiyi iki cüt ayaqqabını və başqa xırımlarını də kisəyə doldurub çıxdı. Xəzangülün ayaqları altına atılmış körpənin rəngi çıçırmadandan gömgöy olmuşdu. Ana əyilib onu qaldırmağa cəhd etsə də, bacarmadı. Levon əmr etdi ki, tərəpənməsin. Birdən nə fikirləşdi, daha uca səslə bağıldı:

– Qızılların yerini deyəcəksən, ya yox?

– Dedim ki, bizim qızımız yoxdur.

– Yalan deyirsən!

– Allah haqqı, düz sözümdür.

– İndi deyərsən.

O, kəmərinə bağlılığı bıçağını çıxarıb yorğanın üstünə atdı:

- Düşmənin bu tələbi sizin üçün gözlənilən idimi?

– Al, öldür körpəni öz əlinlə. Ya qızılların yerini deyəcəksən, ya onu öz əlinlə öldürməlisən. Boğazını üzməlisən.

Xəzangül qulaqlarına inanmadı. Ayaqları altında ağlamaqdan artıq səsi xırıldayan körpəsini görməsəydi, ona elə gelərdi ki, yuxu görür. “Yox, yox. İnsan övladı bu sözləri dilinə gətirə bilməz. Bu, ancaq heyvan bağırtısıdır”.

O, cəhənnəmdə idi. Ona əmr eyləyənsə Əzrayıl idi. Aman Allah, kaş onun özünü öldürəydi, körpəsinin qətlini gözləri ilə görməyəydi.

Kin, qəzəblə dolu quldur gözleri ilə mərhəmət diləyən, kövrək yalvarışlarla cilvələnən ana gözləri bir-birinə zillənmişdi. Biri qana hərisdi, o biri isə məsum bir körpənin keşiyində durmuşdu. Bunun sonu necə olacaqdı?

Araya çökən sükut erməninin səbrini tükəndirdi. Avtomatın qundağı ilə körpəni vurub bağıldı:

– Deyəcəksən, ya yox?

Xəzangül var gücü ilə qışkırdı, erməninin üzünə tübürdü:

– Alçaq! – dedi.

Erməni tövrynü pozmadan üzünü sildi:

- Erməni yaraqlısının təəccübəlməsinə səbəb, sizcə, nədir?
- Xəzangülün bu hərəkəti onun haqqında təsəvvürünüzə nə əlavə etdi?

– Gördün ki, mən sənin hərəkətini necə qəbul elədim. İndi görək sən də mənim hərəkətim qarşısında belə sakit dura biləcəksən? Götür bıçağı.

Xəzangül onun niyyətini əvvəlcədən başa düşmüştü. Körpəsini öz əliylə ona öldürmək istayırdı. Buna görə ona yalvarmadı, qürurunu pozmadı. Bıçağı əlinə alıb öz hökmünü verdi:

– Körpəni mənə ver. Mən əyilə bilmirəm.

Erməni onun belə qətiyyətinə məəttəl qaldı. Qaşlarını çatıb diqqətlə ona baxdı.

– Niyə durmusan? Uşağı mənə ver. İndi görərsən ki, mən səndən də sakit duracağam. Onu necə dünyaya gətirmişəm, eləcə də öldürəcəyəm.

Levon uşağı götürmək üçün Xəzangülün ayaqlarına tərəf dartılarkən, Xəzangülün qarşısında qəribə bir mənzərə açıldı; erməninin kürəyi Xəzangülün gözlərində ani olaraq

elə böyüüb açıldı ki, sanki geniş bir meydandır. Ürəyində Allahı köməyə səslədi və bir anı belə itirmədən biçağı, elə bil hardansa qüvvət almış əli ilə düşmənin kürəyinə elə sancdı ki, erməni heyvan kimi bağırıb üzü üstə düşdü. Sonra biçağı kürəyindən çıxarmağa çox cəhd etdi, bacarmadı. Kürəyindən qan fəvvarə vururdu. Axırda üzü üstə düşüb hərkətsiz qaldı. Biçaq düz üzrəyinə sancılmışdı. Xəzangül donub qalmışdı. İnana bilmirdi ki, bu işi o tutub. Belə bir gücü o, haradan ala bildi! Bir azdan yaşlı erməni yüyürə-yüyürə içəri girdi:

— Levon, nə olub? — soruşdu.

Levonun kürəyinə sancılmış biçaqla üzü üstə düşdüyünü görüb, bir anlığa özünü itirdi. Yoldaşına kömək eləyib kürəyinə sancılmış biçağı çıxarmaq əvəzinə, bayırə yüyürdü. Xəzangül isə daş heykel kimi donub qalmışdı, heç nə duymur, heç nə eşitmirdi. Ağlamaqda davam edən körpəsinin səsinə də sanki biganə qalmışdı. Ancaq onu hiss etdi ki, əlində avtomat içəri girən qoca erməni onu nişan alıb atəş açıdı. Bundan sonra araya süküt çökdü.

- Xəzangülün belə bir vəziyyətə düşməsinin səbəbini necə izah edərsiniz?

Yaşlı erməni Levonun yanına yüyürdü. Xəncəri onun kürəyindən çıxardı. Bütün üst-başı qana bulaşdı. Sonra Levonu nə qədər çağırırsa, ondan cavab çıxmadı. Ayağa qalxıb papağını çıxardı və xaç vurdu. Bir an keçmədi ki, ikinci bir gullə də açıldı. Lakin bu güllənin səsini Xəzangül daha eşitmədi.

### I dərs Məzmun üzrə iş

- Əsəri oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
- İllkin təssüratınızı siniflə bölüşün.
- Parta yodaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın.
- Hekaya haqqındaki təssüratınızı və düşüncəlerinizi ikihissəli gündəlikdə qeyd edin.

|  |              |
|--|--------------|
| Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|  |              |

- Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
|  |  |

- Kiçik qruplarda birləşib yerinə yetirdiğiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparıb təqdimata hazırlanın.
- Gəldiğiniz nəticə ilə bağlı təqdimatlar osasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- Əsəri hissələrə ayırin, birinin məzmununu iki formada – yiğcam və geniş danışmağı öyrənin.

### II dərs Təhlil üzrə iş

- Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Hekayədə Qarabağ mühəribəsinin ağır günlərindən biri təsvir edilir. Körpəsi ilə birlikdə amansız düşmənlə üzbüüz qalan yaralı Azərbaycan qadınının hiss və düşüncələri, bütövlükdə mənəvi aləmi,

xarakterindəki başlıca cəhətlər tutarlı bədii boyalarla əks etdirilmiş, fərdi keyfiyyətləri ilə yadda qalan obrazı yaradılmışdır. Xəzangül “Kitabi-Dədə Qorqud” dastanındaki Burla xatun kimi, övlad taleyi ilə sinağa çəkilir. Əgər dastanda kafırlər anaya oğlunun ətimi yedirtmək istəyirlərsə, XX əsrin ən qəddar cinayətkarları “İntiqam” əsərində gənc anadan südəmər körpəsini öz əlləri ilə öldürməyi tələb edirlər. Əsərdəki düşmən obrazları həyat həqiqətlərinə uyğun təsvir edilmişlər.

Qarabağ mühəribəsi ilə bağlı gerçəkliyi təbii canlandırmağa yazıçının necə nail olduğunu aydınlaşdırmağa çalışın.

#### Araşdırın • Fikirləşin • Cavab verin

- Əsərin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin.
- Xəzangül obrazını səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin.

| Xəzangülün xarakterindəki başlıca cəhətlər | Onun düşüncələri | Fərqli vəziyyətlərdə davranışı | Yazıcıının ona münasibəti |
|--|------------------|--------------------------------|---------------------------|
|  |                  |                                |                           |

- Əsərdəki düşmən obrazlarını səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın.

| Sarkis və Levonun xarakterindəki başlıca cəhətlər | Onların davranışları, nitqi üçün səciyyəvi olanlar | Yazıcıının onlara münasibəti | Bu obrazlara sizin münasibətiniz |
|---|--|------------------------------|----------------------------------|
|   |  |                              |                                  |

- “Hekayədə təsvir olunanlar Qarabağ mühəribəsinin həqiqətlərini əks etdirir” fikrini doğru saymaq olarmı? Fikrinizi hayatı fakt və tarixi sənədlərlə əsaslandırmağa çalışın.
- Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin fikrin təsir gücünün artmasında rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlelər | Fikrin təsir gücünün artmasında onların rolu |
|--|--|
|  |  |

- Əsərdəki başlıca fikir – ideya, sizə, nədir? Fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin.

| Əsərin ideyası | Nə üçün belə düşünürsünüz? |
|----------------|----------------------------|
|                |                            |

#### Evdə iş

##### • Mövzulardan birini seçib təqdimata hazırlaşın:

- İşğaldan azad olmuş yurd yerlərimizə qayıdış.
- Qarabağın gələcəyini necə təsəvvür edirəm.

#### III dərs • Tətbiq • Müzakirə • Yaradıcı iş

- Mövzulardan birini seçib işləyin.
  - “Qarabağ mühəribəsi incəsənətin digər növlərində” mövzusunda inşa.
  - “Qarabağın sənət adamları” mövzusunda esse.
- “İntiqam” hekayəsini Qarabağ mühəribəsinə həsr olunmuş digər bir əsərlə (məsələn, E.Hüseynbəyli. “Firuz qasılı xəncər”, yaxud Z.Xəlil. “Sonuncu güllə”) müqayisə edin. Venn diaqramından istifadə edin.

#### Evdə iş

- Əsərdən seçdiyiniz parçanın ifadəli oxusuna hazırlaşın.



**BƏXTİYAR VAHABZADƏ**  
(1925 – 2009)

• Bəxtiyar Vahabzadə biza öyrətdi ki, her bir millətin ana dili o millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən qiymətli mirasdır.

*Əhməd Bican Ercilasun*

**Yada salın**

- Milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş hansı əsərlərlə tanışınız?
- Bu mövzuda oxudığunuz əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?

**Düşünün**

- Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb, sizcə, nədir?

**Oxuda aydınlaşdırın**

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

**İSTİQLAL**  
(*ixtisarla*)

I

Dünya çalxalandı, sular duruldu,  
Tərsinə dolandı əsrin məhvəri.  
Zaman hökm elədi, vaxt hakim oldu,  
Ayağa qaldırdı qul millətləri.

Qullar silahlandı qəzəbdən, kindən,  
Ayıra bildilər dumandan sisi.  
Qovdu ağasını məmləkətindən  
Kölə Afrikanın kölə zəncisi.

Göyə dirək oldu amanım, ahım,  
Halalca haqqımız bizdən yan qaçar.  
Zəncinin bəxtini açan Allahım  
Bəs mənim bəxtimi nə zaman açar?

Yaman uzun çəkdi hökmü bu qəsdin,  
Ayrılıb ikiyə döndü bir Vətən.  
“Gülüstan” adlanan bu ifritənin  
Kağızı, qələmi nədənmiş, görən?

O kağız, o yazı yumdu gözləri,  
Yanan ürəklərdə od külə döndü.  
Bizim aramızda o gündən bəri  
“Gülüstan” tikanlı məftilə döndü.

Bir vahid millətə iki hakimin  
Dili doğmalaşdı... Bu lap ağ oldu.  
Doğma anamızın şəkərdən şirin  
Bizə öyrətdiyi dil yasaq oldu.

Özündən, sözündən qaçaq dilimiz  
İslanıb üzüdü qarda, çisəkdə.  
Yüksək məqamlarda yasaq dilimiz  
Qovulub yaşadı kənddə-kəsəkdə.

İnsan olmaq üçün uşaq dil açar,  
Yasaqlar önündə biz dilsiz olduq.  
Dil varsa, xalq da var, şan-şöhrət də var,  
Dil yoxsa, millət yox, heç varlıq da yox.

...Quzeydə ayağa qalxdı məmləkət,  
Bir təpə bir dağla üz-üzə gəldi.<sup>1</sup>  
Millətin qəlbində boy atan nifrət  
Köksün həmləsiylə o dağı dəldi.

Yaman acıq gəldi bu nifrət ona,  
Tankların altında əzdi milləti.  
Sığdırı bilmədi dağ qüruruna  
Təpə önündəki məğlubiyyəti.

Millət millət olur arzu, niyyəti,  
İnamı, inadı, öz imaniyla.  
Dərk edib bu haqqı, bu həqiqəti,  
Suvardıq torpağı şəhid qanıyla.

## II

Eşidib qəlbimin üsyan səsini,  
Yazdım “Şəhidlər”in faciəsini:  
“Dilək bir çiçək də bitirə bilməz,  
Bu gündən sabaha körpü olmasa.  
Azadlıq ağacı bar verə bilməz,  
Şəhidlər qanıyla suvarılmasa ...

O şənbə gecəsi gecikdi səhər,  
Zaman itirmişdi o gün sağ-solu.  
Ömürdən keçərək, keçdi şəhidlər  
Bir qanlı gecədə minillik yolu.

<sup>1</sup> 1990-cı il 20 Yanvar qırğınına işarədir.

O şənbə gecəsi ölüb-dirildik,  
Şərəf papaq oldu, başlara qondu.  
O qətl gecəsi xalqın min illik  
Şücaət tarixi təkrar olundu.

Qatil gülləsinə qurban gedirkən  
Gözünü sabaha dikdi şəhidlər.  
Üçrəngli bayraqı öz qanlarıyla  
Vətən göylərinə çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü  
Mümkünə döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülküni  
O gecə dağdırıb sökdü şəhidlər”.

...Quzeydə yerini göstərdik yada,  
Zorun təməlini haqq deşə bildi.  
Gördük, bizdən başqa, bu gen dünyada  
Bütün ayrılanlar birləşə bildi.

Biriykən ikiyik, bu halımızla  
Biri-birimizə həsrət qalmışıq.  
Biz hələ bu gün də xəyalımızla  
Həsrətin üstündən körpü salmışıq.

Daş körpü – vəhdətim, daş Xudafərin!  
Gərəksiz daşların qalağı oldu.  
Üstündən bir kimsə keçə bilmədi,  
Bölünən bir xalqın göz dağı oldu.

İki əsrdir ki, o daş körpünün  
Bu tayında mənəm, o tayında sən.  
Sökülüb-dağılır daşlar günbəgün  
Sərhəd dirəkləri xəbərsiz oldu.  
Bizim qəlbimizdən keçən körpüdən.

Qəsbkar qəsdini əbədi sanmış,  
İki başda duran taqlara bir bax.  
Çoxu dağlsa da, dimdik dayanmış  
Birinci tağ ilə axırıncı tağ.

O tağın biri mən, o biri sənsən,  
Onlar əsrlərlə dözüb sellərə.  
Selin zərbəsinə taqlar dözübsə,  
Nə gəlib arzusu bir könüllərə?!

Bu gün qismətimiz qəm-kədərdisə,  
Dünənki birliyim heç unudulmaz.  
Çayın altındaki torpaq birdisə,  
O tayı bu taydan ayırmaq olmaz.

...Köksünə dağ üstdən dağ çəkilən xalq  
Bir gün dağ çəkəcək dağın köksünə.  
Məftil çəpərləri qıra bilən xalq  
Bir il gec, bir il tez – qıracaq yenə.

Torpağı yoğurur vaxt özü qanla  
Vaxt gəldi, bircə söz min dünya açar.  
Artıq anlamışıq, ahla, amanla  
Nə məftil əriyər, nə sərhəd uşar.

Zülm öz-özünə kəsılır qənim,  
Baxın öz yönünü dəyişən çarxa.  
Suyun gəlməsinə şübhəm yox mənim  
Bir vaxt şırlı-şırlı su gələn arxa.

Salaq yadımıza bu gün cahanın  
Rəngləri dəyişən beş qıtəsini.  
Biz də görəcəyik Azərbaycanın  
Güneyli-Quzeyli xəritəsini.

#### I dərs Məzmun üzrə iş

- Əsərin birinci parçasını oxuyun (bunu fərdi səssiz oxu, səslə oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz).
- İlkin təssüratınızı siniflə bölüşün.
- Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın.

|  |  |
|--|--|
| Zaman hökm elədi, vaxt hakim oldu,<br>Ayağa qaldırdı qul millətləri. |  |
| Qullar silahlandı qəzəbdən, kindən,<br>Ayıra bildilər dumandan sisi. |  |
| Yaman uzun çəkdi hökmü bu qəsdin,<br>Ayrılıb ikiyə döndü bir Vətən.  |  |
| Bir vahid millətə iki hakimin<br>Dili doğmalaşdı... Bu lap ağ oldu.  |  |
| Yüksək məqamlarda yasaq dilimiz<br>Qovulub yaşıdı kənddə, kəsəkdə.   |  |
| ...Quzeydə ayağa qalxdı məmləkət<br>Bir təpə bir dağla üz-üzə gəldi. |  |
| Sığdırıa bilmədi dağ qüruruna<br>Təpə önündəki məglubiyəti.          |  |

- Əsərlə bağlı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.

|  |              |
|--|--------------|
| Əsərdə diqqətimi daha çox cəlb edənlər | Bunun səbəbi |
|  |              |

5. Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|  |  |

6. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.

7. Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- a) Əsərin ardımı (ikinci parça) oxuyun.
- b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

### II dərs Məzmun üzrə iş

- Evdə oxuduğunuz parçanı bir daha nəzərdən keçirin. Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, tanış olmayan sözlərin mənasını dəqiqləşdirin.
- Misralarda ifadə olunmuş fikri aydınlaşdırın qısaca yazın.

|   |  |
|---|--|
| Azadlıq ağacı bar verə bilməz<br>Şəhidlər qanıyla suvarılmasa...            |  |
| ...Quzeydə yerini göstərdik yada,<br>Zorun təməlini haqq deşə bildi.        |  |
| Biriykən ikiyik, bu halımızla<br>Biri-birimizə həsrət qalmışq.              |  |
| Daş körpü – vəhdətim, daş Xudafərin!<br>Gərəksiz daşların qalağı oldu.      |  |
| İki əsrdir ki, o daş körpünün<br>Bu tayında mənəm, o tayında sən.           |  |
| Sərhəd dirəkləri xəbərsiz oldu<br>Bizim qəlbimizdən keçən körpüdən.         |  |
| Çayın altındaki torpaq birdişə,<br>O tayı bu taydan ayırmaq olmaz.          |  |
| Köksüna dağ üstəndən dağ çəkilən xalq<br>Bir gün dağ çəkəcək dağın köksünə. |  |
| Artıq anlamışıq, ahla, amanla<br>Nə məftil əriyər, nə sərhəd uçar.          |  |
| Suyun gəlməsinə şübhəm yox mənim,<br>Bir vaxt şırıl-şırıl su gələn arxa.    |  |
| Biz də görəcəyik Azərbaycanın<br>Güneyli-Quzeyli xəritəsini.                |  |

3. Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü |
|--|--|
|  |  |

4. Əsərin poema janrında olduğunu əsaslandırın.

5. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.

6. Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

- “Milli azadlıq uğrunda mübarizənin ədəbiyyatımızda təsviri” mövzusunda təqdimata hazırlanın.

### III dərs Təhlil üzrə iş

#### • Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalananın.

Vətənimizin ikiyə bölünərək parçalanması, Rusiyanın və İranın müstəmləkəsinə çevriləməsi ədəbiyyatımızda, incəsənətimizdə etiraz, acı təəssüf, kədər hissə ilə dolu yüzlərlə əsərin yazılımasına səbəb olmuşdur. Ciddi qadağalara baxmayaraq, B.Vahabzadənin 1959-cu ildə çap etdirdiyi “Gülüstan” poeması böyük əks-səda doğurdu. Müəllif təqib və təzyiqlərə məruz qaldı, ona millətçi damgası vuruldu. Ədib bu əsərində Azərbaycanı bölən tərəflərin her ikisini yad adlandırır, xalqın taleyi barədə ondan xəbərsiz hökm vermələrinə qəzəb dolu etirazını bildirir. Torpaq qeyrətli babaların yeni nəsillərə qoyub getdiyi ən dəyərli, mürqəddəs əmanətdir. Şair Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanat, Tomrislərin, Koroğluların, Babəklərin ruhuna təhqir sayırdır.

B.Vahabzadə ölkəmiz müstəqillik əldə etdikdən sonra – 1999-cu ildə “Gülüstan”ın davamı kimi “İstiqlal” poemasını yazmışdır. Əsərdə xalqımızın ığid ovladlarının mübarizəsindən, şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqillik və azadlıqdan qırurla danişılır. Poemada xalqımızla, vətənimizlə bağlı taleyülü problemlər əksini tapmışdır. Bütün bunları aydınlaşdırmaq, yaziçının niyyətini, əsərdəki mötləbləri açıqlamaq üçün əsərin üzərində müşahidələrinizi davam etdirin, tapşırıqların yerinə yetirilməsinə ciddi yanaşın.

#### Araşdırın • Fikirləşin • Cavab verin

- Əsər hansı mövzuda yazılmışdır? Şairin milli azadlıq hərəkatına, “qul millətlərə” münasibətini aydınlaşdırın.
- Şairin fikrincə, “Gülüstan müqaviləsi” xalqımızın və vətənimizin taleyində hansı rol oynadı?
- Quzeydəki – Şimali Azərbaycandakı istiqlal hərəkatının poemada yüksək dəyərləndirilməsinə səbəb nədir?
- Milli azadlıq uğrunda həyatını qurban verən şəhidlərin tarixi xidmətləri, sizcə, nədən ibarətdir? Fikrinizi əsərdən seçdiyiniz misallarla əsaslandırın.
- Şimali Azərbaycanın azadlıq qovuşması şairdə hansı arzunun yaranmasına səbəb olmuşdur?
- “Birikən iki olan” xalqımızın qovuşacağına, vətənimizin bütövləşəcəyinə şairin inamı nədən qaynaqlanır?
- Əsərdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın.
- Poemadakı başlıca fikir – ideya nədir? Fikrinizi nümunələrlə əsaslandırın.

#### Evdə iş

- Kitabxanadan və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında “Azərbaycanın milli azadlığı uğrunda şəhid olanlarımız” mövzusunda təqdimata hazırlaşın.

#### IV dərs Tətbiq • Müzakirə • Yaradıcı iş

- “İstiqlal” poemasını öyrəndiyiniz digər əsərlə – Məhmət Akif Ərsoyun “İstiqlal marşı” şeiri ilə müqayisə edin. Cədvəldən istifadə edin.

| s.s. | Müqayisə hansı əsaslar (cəhətlər) üzrə aparılır                | “İstiqlal” poeması | “İstiqlal marşı” şeiri |
|------|--|--------------------|------------------------|
| 1.   | Mövzu  |                    |                        |
| 2.   | Problem  |                    |                        |
| 3.   | Vətənin və xalqın azadlığına münasibət                         |                    |                        |
| 4.   | Azadlıq uğrunda şəhid olanlara münasibət                       |                    |                        |
| 5.   | Xalqların milli azadlıq hərəkatına qənim kəsilənlərə münasibət |                    |                        |
| 6.   | Vətənin gələcəyinə münasibət                                   |                    |                        |
| 7.   | İdeya  |                    |                        |

2. Poemanı janr baxımından M.İbrahimovun “Gələcək gün” romanı ilə müqayisə edin. Cədvəldən istifadə edin.

| Müqayisə hansı əsaslar üzrə aparılır | “İstiqlal” poeması | “Gələcək gün” romanı |
|--------------------------------------|--------------------|----------------------|
|                                      |                    |                      |

3. B.Vahabzadə haqqında fikirlərlə tanış olun. Onlara münasibət bildirin.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Bəxtiyar Vahabzadənin xidmətləri böyükdür. Ölkəmizin xüsusən o çox gərgin vəziyyətində siz vətəndaşlıq, ziyanlılıq cəsarəti göstərmisiniz. Ona görə də nə mən, nə də xalqımız bunu unuda bilmərik və onu yüksək qiymətləndiririk.

*Heydər Əliyev  
Ümummilli Lider*

Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən düşündürür, Xeyir və Şəri, gözəlliklə eybəcərliyi, böyüklük'lə kiçikliyi – bir sözlə, insan ruhunun ali və xirdə duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtirası Bəxtiyarın fitrətindəndir. Lirizm və vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa cümlədir. Bəxtiyar vətənpərvərdir, aqildir, sözün yaxşı mənasında, nəsi-hət verən, yol göstərən sənətkardır.

*Çingiz Aytmatov*

Türk ədəbiyyatı üçün Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazıl nə isə, Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan, yeni Azərbaycan Cümhuriyyətinin yaranmasında onun hayqiran yaradıcılığının mühüm bir payı vardır.

*Yavuz Bülbənt Bakılır*

Bəxtiyar xalqının, vətəninin sevgisini, qayğısını qazanmış bir şairdir. Bu isə yaradıcı insan üçün ən böyük bir səadətdir.

*Balaş Azəroğlu*

### Evdə iş

- Mövzulardan birini seçib təqdimata hazırlaşın.

- Xalq şairi B.Vahabzadə və ölkəmizdə gedən milli azadlıq mübarizəsi.
- B.Vahabzadənin yaradıcılığı və türk dünyası.



## XƏLİL RZA ULUTÜRK (1932 – 1994)

• Yüzilliyimizin böyük vətəndaşlarından biri olan xalq şairi Xəlil Rza Ulutürk təkcə böyük şair, görkəmli alim, əvəzsiz tərcüməçi deyildi. O həm də azadlığı “qram-qram” istəməyən, milli mənliyimiz yolunda qələmimi qılıncı çevirən Babəkimiz idi.

Şahmar Əkbərzadə

### Yada salın

- Xəlil Rza Ulutürkün hansı əsərləri ilə tanışınız?
- Onun əsərlərində diqqətinizi daha çox çəkən nə olub?

### Düşünün

- “Vətan üçün təhlükə yarananda həqiqi sənətkarın qələmi süngü, özü əsgər olur” cümləsində ifadə olunmuş fikri doğru saymaq olarmı?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## QAYTAR MƏNİM QÜDRƏTİMI, AZƏRBAYCAN! (ixtisarla)

Başım, beynim tüstülenir, varlığında kədər, təlaş.  
Gözlərimdə ildirimdir damla-damla axan qan-yaş.  
Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.  
Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.  
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.  
Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

Mən bilirəm: dərdlərini yumruğunda sixacaqsan.  
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan... Üzü ağsan.  
Nurlu dağsan... zülmət dağı devirəcək, yixacaqsan.  
Boğazından yapışanı boğmalısan, boğacaqsan.  
Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan.  
Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı.  
Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!

Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.  
Gözlerinə Nəiminin, Nəsiminin şəklini çek.  
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.  
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.  
Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək.  
Gözlərimin çəsməsilə suvarıram o növraqı,  
Növraqımsan, bayraqımsan, Odər yurdu, Od torpağı!

Ballı qaya...Ərimgəldi... Xaçındərbənd...Cıdır düzü...  
 Xəzinəmdir yerin altı, saf aynamadır göyün üzü.  
 O çöllərdə Təbrizimin əl həniri, ayaq izi...  
 Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi.  
 Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı.  
 Yatağım yox, otağım yox, varlıgımsan, Od torpağı.

Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam.  
 Yırtıcılar dünyasını burulğana salasıyam.  
 Nakam gedən məndlərimin qisasını alasıyam,  
 Ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm,  
 Anaların gözlərindən qanlı yaşı siləsiyəm,  
 İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı,  
 Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı!

Ürəklərdən alov qalxır: – Can Daşaltı!.. Can Xocalı!  
 Pulemyotlar, toplar coşdu: – Sovrul göyə, yan Xocalı!  
 Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı!  
 O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı!  
 Şəlalələr qana döndü, qan-yaş gördüm hər bulağı.  
 Boynubükük bənövşəni kimlər qırdı, Od torpağı?

Qaranlıqda oğru kimi yurda gecə girdi onlar,  
 Ulduzları güllələyib göydən yerə sərdi onlar.  
 Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar,  
 Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar.  
 İsti külə döndərdilər bar üstündə min budağı,  
 Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!

Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.  
 Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm.  
 Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm.  
 Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm.  
 Həzrət Əli qılınciyam, oddan gərək bir qın geyəm.  
 Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı.  
 Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!

Əhrimənlər yuvasını darmadağın edəcəksən,  
 Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən.  
 Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən.  
 Zəhər saçan bir əfisən, tor quran bir hörmətəksən,  
 Təpiyimin altındaca gəbərəcək, ölcəcəksən.  
 Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı.  
 Yüksəl Günəş mövqeyinə, Odər yurdu, Od torpağı!

**I dərs****Məzmun üzrə iş**

- Şeiri oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
- İllkin təəssüratınızı siniflə bölüşün.
- Misralarda ifadə olunmuş fikri aydınlaşdırıb qısaca yazın.

|   |  |
|---|--|
| Mən bilirəm: dərdlərini yumruğunda sixacaqsan.<br>Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan... Üzü ağsan.<br>Nurlu dağsan... zülmət dağı devirəcək, yixacaqsan.<br>Boğazından yapışanı boğmalısan, boğacaqsan.   |  |
| Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.<br>Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək.<br>Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.<br>Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.  |  |
| İnan mənə: əbədişən, ey bəşərin haqq bayraqı,<br>Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı!   |  |
| Alaq düşmən cynağından Sırxavəndi, Canyatağı.<br>Yatağım yox, otağım yox, varlığimsən, Od torpağı.  |  |
| Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam.<br>Yırtıcılar dünyasını burulğana salasıyam.  |  |
| Qaranlıqda oğru kimi yurda gecə girdi onlar,<br>Ulduzları güllələyib göydən yerə sərdi onlar.<br>Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar,<br>Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar.  |  |
| Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.<br>Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm.<br>Bircə kişi qalsam belə, gümən etmə, yalqız, təkəm.<br>Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm.<br>Həzrət Əli qılinciyam, oddan gərk bir qın geyəm.<br>Kəsib keçəm xəyanəti, cinayati, alçaqlığı. |  |
| Altı milyard insanlığım, qarı düşmən, sənsə təksən.<br>Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən,<br>Təpiyimin altındaca gəbərəcək, ölcəksən.   |  |

- Bədii təsvir və ifadə vasitələrinin növünü müəyyənləşdirib yazın. Fikrinizi əsaslandırın.

|  |  |
|--|--|
| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitələrinin növü<br>(nə üçün belə düşünürsünüz?) |
| Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.       |  |
| Nurlu dağsan... zülmət dağı devirəcək, yixacaqsan.     |  |
| Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.        |  |
| Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm.  |  |
| Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən.     |  |

- Əsərlə bağlı doğru fikirləri müəyyənləşdirib, münasibət bildirin.

- Əsərdə Azərbaycanın qələbəsinə inam hissi ifadə olunub.
- Qarabağ uğrunda şəhid olanların qisasını almağa çağırış əksini tapıb.
- Qarabağ dəhşətlərini, faciələri unutmamaq tövsiyə olunub.
- Müstəqilliyimizin, azadlığımızın qəsdiñə duranlara nifrat ifadə edilib.
- Digər xalqlara kömək məqsədi ilə müraciət olunub.

6. Kiçik qruplarda birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə və ümumiləşdirmə aparıb təqdimata hazırlaşın.
7. Gəldiyiniz nəticə ilə bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evdə iş

• Mövzulardan birini seçib təqdimata hazırlaşın.

- a) Şeirdəki hansı misraların üzərində daha çox düşündüm?
- b) Şeir mənə hansı əsərləri xatırlatdı?

### II dərs

### Təhlil üzrə iş

• Əsərin təhlilinə hazırlanın.

1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirəkən ordakı fikirlərdən faydalananı.

Bədii yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqımızın azadlıq mübarizəsinin önündə gedən Xəlil Rza Ulutürk zindana salınmasına, təqib və təzyiqlərə baxmayaraq, tutduğu yoldan dönməmiş, əqidəsinə sadiq qalmışdır. Qarabağın itirilməsi təhlükəsi yarananda o, xalqı silahlanmağa, vətəni müdafiə etməyə, düşmənlə döyüşə səslədi. Bu dövrde şairin vətəndaşlıq lirikası daha mübariz səciyyə daşımış, həmvətənlərimizin dilinin əzbəri olmuşdur.

Mübarizəyə, döyüşə çağırış, qələbəyə inam ifadə olunan “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirinin üzərində müşahidələrinizi davam etdirin, müəllifin müxtəlif mətləblərə münasibətini aydınlaşdırmağa çalışın. Bunun üçün sözlərə, ifadələrə, təsvir və ifadə vasitələrinə diqqət yetirin.

Şairin yaradıcılığı, xüsusən “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeiri ilə əlaqədar müxtəlif mənbələrdən topladığınız aşağıdakı qəbildən məlumatdan təhlildə istifadə edin.

Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə daim sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığını, vətəndaşlığını, ən çox da cəsurlığuna, əyilməzliyinə, öz ideyalardan dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm.

*Heydər Əliyev  
Ümummilli Lider*

Xəlil Rza Ulutürk ensiklopedik zəkali alim, böyük ürək sahibidir. Alimlik, şairlik, vətəndaşlıq, qeyrət və hünər onun şəxsiyyətində birləşmişdir, amma hansı tərəfdən baxsan, o, qüdrətli, coşqun, Prometey hünərlü şairdir.

*Qulu Xəlilli*

Azərbaycanın azadlığı və müstəqilliyi yolunda mübarizəni öz yaradıcılıq amalına çevirən Xəlil Rzanın cəsarətli vətəndaşlıq şeirlərində zamanın nəbzi döyüñürdü. Keçən əsrin 80-90-ci illərində öz dövrüna siğmayan ictimai fəaliyyəti və mübariz şeirləri Xəlil Rzani, obrazlı desək, dəryada qopan tufanın azman dalğaları ilə çarpışan firtına quşuna bənzədirdi. Sarsıntı keçirən imperianın öz ömrünü uzatmaq üçün qana susadığı bir vaxtda odlu-atəşli şeirləri ilə qiy vurub hamını ölüm-dirim mübarizəsinə səsləyən Xəlil Rzanın hünərini yalnız döyüşkən nəğməsi ilə qorxunc dalgalara meydan oxuyan firtına quşunun cəsarətinə bənzətmək olar.

*Teymur Əhmədov*

### Araşdırın • Fikirləşin • Cavab verin

2. Əsər hansı mövzuda yazılıb? Şairi narahat edən başlıca problem nədir? Cədvəldən istifadə edin.

| Əsərin mövzusu | Əsərdə qaldırılan başlıca problem | Nə üçün belə düşünürsünüz? |
|----------------|-----------------------------------|----------------------------|
|                |                                   |                            |

3. Əsərdə əksini tapmış mətləblərdən hansılarını mühüm sayırsınız? Nə üçün?

4. Şairin qələbəyə qəti inamı nədən qaynaqlanır? Fikrinizi nümunələrlə əsaslandırın.

5. Xocalı soyqırımı tövədən düşmən obrazını səciyyələndirir. Fikrinizi əsərdən gətirdiyiniz nümunələrlə əsaslandırın.

| Düşmən obrazı üçün səciyyəvi olan cəhətlər | Müəllifin düşmən obrazına münasibəti |
|--|--------------------------------------|
|  |                                      |

6. Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

| Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Fikrin təsir gücünün artmasında onların rolu |
|--|--|
|  |  |

7. Əsərin başlıca ideyası, sizcə, nədir? Cədvəldən istifadə edin.

| Əsərin əsas ideyası | Nə üçün belə düşünürəm |
|---------------------|------------------------|
|                     |                        |

### Evdə iş

• Şeirdən secdiyiniz nümunələr əsasında şairin ovqatında baş verən dəyişikliyin səbəbini aydınlaşdırıb qısaca yazın.

### III dərs • Tətbiq • Müzakirə • Yaradıcı iş

- Müzakirə edin:** Milli azadlıq hərəkatına münasibətinə və yaradıcılığındakı başlıca istiqamətə görə Xəlil Rza Ulutürk hansı sənətkarla müqayisə oluna bilər?
- “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirini Q. İlkinin “İntiqam” əsəri ilə müqayisə edin. Müqayisə cədvəlinən, yaxud Venn diaqramından istifadə edin.
- “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeirinin lirik növdə olduğunu əsaslandırıb qısaca yazın.
- Şeirin ilk altı misrasının ifadəli oxusunu hazırlayıb:
  - misraları iş vərəqində yazın, sağ tərəfdə ağ yer saxlayın;
  - ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı mətnin sağ tərəfindəki boş yerdə yazın;
  - mətni misra-misra oxuyub səsinizin aldığı çalarları (kədər, həsrət, təntənə və s.) ifaçılıq vəzifəsinin altında qeyd edin;
  - səsinizdəki dəyişilmələri (tonun yüksəlməsi, alçalması və s.), tələffüzə fərqləndiriləcək söz-ləri (məntiqi vurğu qəbul edənləri), fasılələrin yerini müəyyənləşdirib şərti işaretlərlə göstərin.
- İfaları dinləyib münasibət bildirin.

### Evdə iş

• Şeirin sizdə daha güclü təəssürat yaradan parçasının ifadəli oxusuna hazırlanın. Şərti işarələrdən istifadə etməyi unutmayın.

### Müstəqil iş üçün

• Bölmədə tanış olduğunuz sənətkarların hayatı haqqında kitabxana və ya internetdəki mənbələrdən topladığınız məlumat əsasında təqdimata hazırlaşın.

## Qiymətləndirmə materialı

*Sabir Əhmədov*

### DƏNİZDƏN GƏLƏN SƏDA (ixtisarla)

*Əziz ana!*

Əvvələ, salam. İlkinci, əgər zəhmət çəkib mənim əhvalımı xəbər almaq istəsən... Mən indi Dərbənd yaxınlığındayam. Çıskınlı-dumanlı bir havadı. Əsla nigaran qalma, bircə gilə üşümürəm. Yaxşısı budur, hər şeyi olduğu təki sənə söyləyim. Bilirəm, gecən-gündüzün yoxdur. Bilirəm, şəhərin bütün xəstəxanalarını, meyitxanaları dolaşmışan. Bircə saat gecikəndə gəlib görürdüm, ayağından asılmış quş təki eyvandasən... Səni intizarda qoy-mayacam. Hər şeyi bilməlisən...

Yanvarın on doqquzundan iyirmisinqə keçən gecə, haman qaramat gecə məni evdən buraxmaq istəmədin. Səni ovundurub inandırdım ki, heç nədən qorxma. Dostlarım oradadır, getməsəm, inciyərlər. Biz Tiflis prospektində, Biləcəri yoxşunun şəhərə aşdığı yerdə dayandıq. Qoşun şəhərə soxulanda birinci bizimlə qarşılaştı. Tanklar yerdi üstümüzə. Heç birimiz inanmadıq. Dedik, bəs qorxudurlar, çatıb dayanaçaqlar. Tankların ardınca gələn soldatların avtomatdan atdığı güllələri fişəng sandıq...

Hə, əziz ana! Həndəvərimdə neçə oğlan yixıldı, yenə inanmadım. Onda inandım ki, sinəmi güllələr odladı.

...Tanklar ötdü, avtomatlar xiyaban boyu gurladı. Biçib-tökədülər. Ardınca yeni dəstələr, maşınlar gəldi. Küçə fanarları söndürülmüşdü. Nə baş verdiyini, yoldaşlarının başına nə gəldiyini öyrənməkdən ötrü dikəlib boylanmağa çalışdım. Yaxında bir neçə hərbi sanitər maşını dayandı. Oradan soldatlar düşdülər. Yır-yığış başlandı. Aralarında saqqallı, qarasifət cavanlar vardi. Bunlar lap insafsızdırlar.

Kolların arasına cumur, küçəyə sərilmış şəhidlərin üstünü alır, avtomatdan, tapançadan atəş açır, can verəni yenidən gülləyə tutur, öleni bir də öldürdülər. Kürdülər, topladılar. Ocaq çatıb yandırdılar... Bizi örtülü maşınlara mindirib, aradan çıxardılar. Şəhərin bu yanlarına yaxşı bələd deyildim. Amma anladım, maşınlar dəniz körpülərinə gedirdi. Torpaqdən çıxıb, taxta döşəmə ilə sürdülər.

Yaxınlıqda bir neçə hərbi kater dolanmaqdı idi. Körpüyə iki "Hidroqraf" gəmi bağlanmışdı. Ardımızca "Ural" avtomobiləri, PDM sanitər – "təcili yardım" gəlməkdə idi. Bizi "Hidroqraf"ın göyərtəsinə götürdülər. Düşürəndə dənə-dənə yoxlayırdılar. Fanarları üzümüze saldırlar, gözlərimizə tuşladılar. Əyilib, nəfəsimizi imsilədilər.

Tək-tək tapançalar açıldı, baltalar işə düşdülər; iri bıçaqlar götürümdüllər. Gülləyə qənaət etdilər. Tam sakitlik olsun deyə əl-ayağı tərpənəni oradaca bitirdilər. Göyərtədə üstümüze ədadır çəkdilər. Gəmi körpüdən aralındı. Səhər açılmışdı. Səfərə yollanacağımızı, amma hərəya aparılacağımızı bilmədiyimiz halda, göyərtədə təşvişə düşdülər. Demə, Xəzər Gəmiçilik İdarəsi hərbi gəmilərin buxtadan çıxmağına icazə verməmişdi. Bizim neftdaşıyan, quru yük aparan böyük gəmilərimiz limanın giriş-çıxışını, kanalları tutub dayanmışdılar.

Körfəz mühəsirəyə alınmışdı. Radio-ratsiya ilə danışığa başlamışdılar. Bumbuz dəmir anbarlardan na söyləndiyini eşidirdik: hərbi donanma Xəzər Gəmiçiliyindən tələb edirdi ki, yolu açınlar. Bizimkilər qəti etiraz edib bildirdilər: "Sizin gəmilərə baxmalıyıq. Aparğıınız nədir?" "Hərbçilərin ailəsini köçürürlük", – dedilər.

Xəzər gəmiçiləri bildirdi ki, bizim adamlar sizin gəmiləri yoxlamalıdır. Əks halda, bircə hərbi gəmi limandan çıxa bilməyəcək. Üç gün öcəsdilər. Xəzər gəmiçiləri hərbi gəmilərin

yerləşdiyi “Sabit Orucov” tankerinə keçdilər, qərargah orada idi. Deputat komissiyasının bütün səyinə baxmayaraq, onları hərbi gəmilərə buraxmadılar.

Donanma katerləri yaxınlaşdı. Bizim gəmiləri hədələdilər: “Yol verməsəniz, atəş açaçayıq”. Xəzər gəmiçiləri dediklərində dayanıb, hərbi komandanlığa bildirdilər: “Sizin gəmilərə meyit yüklenmişdir. Gecə qoşun şəhərə soxularkən həlak olanlar körpülərə daşınmışdır. Siz törətdiyiniz cinayətin izini itirmək istəyirsiniz”.

Keşikçi katerlərin top lülələri Xəzər gəmilərinə tuşlandı... Yanvarın iyirmi ikisi, səhər saat onda buxtanı tutmuş Xəzər gəmiləri fit verməyə başladılar. Əlli idən artıq gəminin göyərtəsindən qopan haray Bakı üzərində dalğalandı... Şəhidləri dəfn edirdilər, ana!

Eşitmışdik, şəhidləri Dağıstı parkda basdıracaqdılar. Bizimkilərdən kimsə qımlıdan: “Bizə də ora qismət olsayıdı, elə bilerdim, başımıza heç bu qəziyyə gəlməyib”.

“Hidroqraf” açıq dənizə çıxdı... Səhərə az qalırdı, bütün gecəni üzümüzdü. Taleyin qışmətinə bax, ana. Dənizçi olmuşam, mənim anam. Üzürəm... Əzəlcə sualtı qayıqların görünməz, dərin yolları ilə düz 5 gün dolandıq. Sonra hərəmiz bir diyara tuş olduq. Kimi Şah dilində üzə çıxdı, kimi Türkanda. Axi dəniz ölü saxlamır; şaqqlayıb baş bir yana, bədən özgə yana atmışdır, itib bataq. Çıxansa vardi. Bullada vertolyotlar alçaqdan güllə yağıdır, dəlib deşirdi, getsin alta. Türkən balıqçıları gördü. Kənd duyuq düşdü. Balıqçılar qayığa minib gəldilər. Xəzərə yiyələnmiş keşikçi katerlər pusquda imiş. Balıqçı da, onun gördüyü də yoxa çıxdı...


Dənizə qar yağır. Qarşidan yaz gəlir. Dənizə qar yağır, başıma qar ələnir. Xəzər Dərbənd altında necə burulğanlı imiş. Bizə daha nə qar əsər edər, nə külək. Nə dalğalar baturar, nə firtına susdurar.

Yamacda Dərbənd mayakı yanır. Dalğaların qucağında sahilə üzürəm. Allah üzümə baxar, qədim Azərbaycan şəhərinin sakinləri görər məni. Görsələr, xilas edəcəklər.

Bacılarımı öp, məni gözləmə”.

*Sənin dənizçi oğlun.  
1 fevral 1990-ci il.*

## CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI



MƏHƏMMƏDHÜSEYN  
ŞƏHRIYAR  
(1905 – 1988)

- Onun yaradıcılığı təkcə ona görə qiyamətli deyildir ki, xalq ruhu ilə yoğrulub, həm də ona görə dəyərlidir ki, otaylıbutaylı ədəbiyyatımızın arasında yeni və heç vaxt zəifləməyəcək körpü salıb.

*Islam Qəribli*

### Yada salın

- Cənubi Azərbaycan həyatından bəhs edən hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə daha çox hansı mətləblər əksini tapır?

### Düşüñün

- Xalq adət-ənənələrinin geniş əks olunduğu əsərlər sizdə hansı hissə və düşüncələr yaradır?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## HEYDƏRBABAYA SALAM

(ixtisarla)

– birinci hissə –

Heydərbaba, ildirimlər şaxanda,  
Sellər, sular şaqqlıdayıb axanda,  
Qızlar ona səf bağlayıb baxanda  
Salam olsun şövkətüzə, elüzə,  
Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, kəkliklərin uçanda,  
Kol dibindən dovşan qalxıb qaçanda,  
Bağçaların çiçəklənib açanda  
Bizdən də bir mümkün olsa, yad elə,  
Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaqları yixanda,  
Novruzgülü, qarçıçayı çıxanda,  
Ağ buludlar köynəklərin sıxanda  
Bizdən də bir yad eləyən sağ olsun,  
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, sənin üzün ağ olsun,  
Dörd bir yanın bulaq olsun, bağ olsun,  
Bizdən sonra sənin başın sağ olsun,

Dünya qəzov-qədər, ölüm-itimdi,  
Dünya boyu oğulsuzu, yetimdi.

Heydərbaba, igid əmək itirməz,  
Ömür keçər, əfsus, bərə bitirməz,  
Namərd olan ömrü başa yetirməz,  
Biz də, vallah, unutmarıq sizləri,  
Görəmməsək, halal edin bizləri.

Heydərbaba, Mirəjdər səslənəndə,  
Kənd içində səsdən-küydən düşəndə,  
Aşıq Rüstəm sazin dilləndirəndə,  
Yadındadı, nə hövləsək qaçırdım?  
Quşlar təkin qanad çalıb uçardım.

Heydərbaba, Quru gölün qazları,  
Gədiklərin sazaq çalan sazları,  
Kənd-kövşənin payızları, yazıları,  
Bir sinema pərdəsidir gözüm də,  
Tək oturub seyr edirəm özüm də.

Heydərbaba, dağın-daşın sərəsi,  
Kəklik oxur, dalısında fərəsi,  
Quzuların ağı, bozu, qərəsi,  
Bir gedəydim dağ-dərələr uzunu,  
Oxuyaydım: “Çoban, qaytar quzunu”.

Biçin üstü sünbüл bicən oraqlar,  
Elə bil ki zülfü darar daraqlar,  
Şikarçılar bildirçini soraqlar,  
Biçinçilər ayranların içərlər,  
Bir huşlanıb sondan durubbicərlər.

Qarı nənə gecə nağıl deyəndə,  
Külək qalxıb qap-bacanı döyəndə...  
Qurd keçinin Şəngülüsun yeyəndə  
Mən qayıdırıb bir də uşaq olaydım,  
Bir gül açıb ondan sonra solaydım.

Əmməcanın bal-bəlləsin yeyərdim,  
Sondan durub üst donumu geyərdim,  
Bağçalarda tiringəni deyərdim.  
Ay özümü o əzdirən günlərim,  
Ağac minib, at gəzdirən günlərim.

Hacı xala çayda paltar yuyardı,  
Məmmədsadix damlarını suvardı,  
Heç bilməzdik dağdır, daşdır, divardır,  
Hər yan gəldi, şıllaq atıb aşardıq,  
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.

Heydərbaba, bulaqların yarpızı,  
Bostanların gülbəsəri, qarpızı,  
Çərçilərin ağ nobatı, saqqızı,  
İndi də var damağında, dad verər,  
İtkin gedən günlərimdən yad verər.

Bayram idi, gecəquşu oxurdu,  
Adaxlı qız bəy corabın toxurdu,  
Hər kəs şalın bir bacadan soxurdu,  
Ay nə gözəl qaydadı şal sallamaq,  
Bəy şalına bayramlığın bağlamaq.

Şal istadım, mən də evdə ağladım,  
Bir şal alıb tez belimə bağladım,  
Qulamgilə qaçdım, şalı salladım,  
Fatma xala mənə corab bağladı,  
Xan nənəmi yada salıb ağladı.

Bayram olub, qızıl palçıq əzərlər,  
Naxış vurub, otaqları bəzərlər,  
Taxçalara düzənləri düzərlər,  
Qız-gəlinin fındıqçası, hənası,  
Həvəslənər anası, qaynanası.

Yumurtanı göyçək, güllü boyardıq,  
Çaqqışdırıb sinanların soyardıq,  
Oynamaqdan bircə məgər doyardıq?  
Əli mənə yaşıl aşiq verərdi,  
Irza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,  
Gahdan yenib küləşlərin kürərdi,  
Dağdan da bir çoban iti hürərdi,  
Onda gördün, ulaq ayaq saxladı,  
Dağa baxıb qulaqların şaxladı.

Qış gecəsi tövlələrin otağı,  
Kəndlilərin oturağı, yatağı,  
Buxarıda yanar odun yanağı,  
Şəbçərəsi, girdəkanı, iydəsi,  
Kəndi basar gülüb-danışmaq səsi.

Heydərbaba, Nənəqızın gözləri,  
Rəxşəndənin şirin-şirin sözləri,  
Türki dedim, oxusunlar özləri,  
Bilsinlər ki, adam gedər, ad qalar,  
Yaxşı-pisdən ağızda bir dad qalar.

Yazqabağı gün güneyi döyəndə,  
Kənd uşağı qar gülləsin sövəndə,  
Kürəkçilər dağda kürək zivəndə,  
Mənim ruhum elə bilin, ordadır,  
Kəklik kimi batıb qalıb, qardadır.

Qarı nənə uzadanda işini,  
Gün buludda əyirərdi teşini,  
Qurd qocalıb çəkdirəndə dişini,  
Sürü qalxıb dolayıdan aşardı,  
Badyaların südü aşib-daşardı.

Bostan pozub gətirərdik aşağı,  
Doldurarduq evdə taxta-tabağı,  
Təndirlərdə bişirərdik qabağı,  
Özün yeyib, toxumların çırtlardıq,  
Çox yeməkdən lap az qala çatlardıq.

Vərzığandan armudsatan gələndə  
Uşaqların səsi düşərdi kəndə,  
Biz də bu yandan eşidib-biləndə  
Şıllaq atıb bir qışqırıq salardıq,  
Buğda verib armudlardan alardıq.

Heydərbaba, ağacların ucaldı,  
Amma hayif, cavanların qocaldı,  
Toğluların arıqlayıb acaldı,  
Kölgə döndü, gün batdı, qaş qərəldi,  
Qurdun gözü qaranlıqda bərəldi.

Xoşginabı yaman günə kim salıb?  
Seyidlərdən kim qırılıb, kim qalıb?  
Amir Qafar dam-daşını kim alıb?  
Bulaq genə gəlib gölü doldurur,  
Ya quruyub, bağçaları soldurur?

Amir Qafar seyidlərin tacıydı,  
Şahlar şikar etməsi qıqqacıydı,  
Mərdə şirin, namərdə çox acıydı,  
Məzlumların haqqı üstə əsərdi,  
Zalimləri qılınca təkin kəsərdi.

Mirmustafa dayı, ucaboy baba,  
Heykəlli-saqqallı Tolustoy baba,  
Eylərdi yas maclisini toy baba.  
Xoşginabin abi-rusu, ərdəmi,  
Məscidlərin, məclislərin görkəmi.

Mənim atam süfrəli bir kişiydi,  
El əlindən tutmaq onun işiydi,  
Gözəllərin axıra qalmışydı,  
Ondan sonra dönərgələr dönüblər,  
Məhəbbətin çırğları sönüblər.

Səhər tezdən naxırçılar gələrdi,  
Qoyun-quzu dam-bacadan mələrdi,  
Əmməcanım körpələrin bələrdi,  
Təndirlərin qovzanardı tüstüsü,  
Çörəklərin gözəl iyi, istisi.

Göyərcinlər dəstə qalxıb uçallar,  
Gün saçanda qızıl pərdə açallar,  
Qızıl pərdə açıb, yiğib qaçallar,  
Gün ucalıb, artar dağın cəlali,  
Təbiətin cavanlanar cəmali.

Heydərbaba, qarlı dağlar aşanda,  
Gecə karvan yolun azıb çağında,  
Mən hardasam, Tehranda, ya Kaşanda,  
Uzaqlardan gözüm seçər onları,  
Xəyal gəlib, aşib keçər onları.

Heydərbaba, göylər bütün dumandı,  
Günlərimiz bir-birindən yamandı,  
Bir-birizdən ayrılmayın, amandı,  
Yaxşılığı əlimizdən alıblar,  
Yaxşı bizi yaman günə salıblar!

Bir soruşun bu qarğınmış fələkdən,  
Nə istəyir bu qurduğu kələkdən?  
Deynə, keçirt ulduzları ələkdən,  
Qoy tökülsün, bu yer yüzü dağılsın,  
Bu şeytanlıq qurğusu bir yixılsın.

Bir uçaydım bu çırpınan yelinən,  
Bağlaşaydım dağdan aşan selinən,  
Ağlaşaydım uzaq düşən elinən,  
Bir görəydim, ayrılığı kim saldı?  
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Heydərbaba, mərd oğullar doğınan,  
Naməndlərin burunların ovginan,  
Gədiklərdə qurdalar tut boğınan,  
Qoy quzular ayın-şayın otlaşın,  
Qoyunların quyuqların qatlaşın.

Heydərbaba, sənin könlün şad olsun,  
Dünya varkən ağzın dolu dad olsun,  
Səndən keçən tanış olsun, yad olsun,  
Deynə, mənim şair oğlum Şəhriyar,  
Bir ömürdür, qəm üstünə qəm qalar.

— ikinci hissə —

Heydərbaba, gəldim səni yoxluyam,  
Bir də yatam, qucağında yuxluyam,  
Ömrü qovam, bəlkə, burda haxlıyam,  
Uşaqlığa deyəm: bize gəlsən bir,  
Aydın günlər, aqlar yüzə gülsən bir!

Heydərbaba, çəkdin məni gətirdin,  
Yurdumuza, yuvamıza yetirdin,  
Yusifivi uşaq ikən itirdin,  
Qoca Yəqub, itmişsəm də tapıbsan,  
Qavalıyib qurd ağızından qapıbsan.

Gedənlərin yeri burda görünür,  
Xanım nənəm ağ kəfənin bürünür,  
Dalımcadır, hara gedim, sürüñür:  
— Bala, gəldin? Niyə belə gec gəldin?  
Səbrim sənnən gülüşdi, sən güc gəldin.

Zaman keçir, üfüqlərdə toz qalır,  
Karvan kimi uzaqlarda toz salır,  
Duman gəlir, yürəkləri çulgalır,  
Ürək deyir: Zaman, keçmə, amandur,  
Keçənlərdə gözüm var, bir dayan, dur!

Çox şükrü var, yenə gəldux, görüşdux,  
İtənlərdən, bitənlərdən soruşdux,  
Küsmüşdux, Allah qoysa, barişdux,  
Bir də görüş qismət ola, olmaya,  
Ömürlərdə fürsət ola, olmaya.

Burda xəyal meydanları genişdi,  
Dağlar, daşlar bütün mənlə tanışdı,  
Görcək məni Heydərbaba danışdı:  
— Bu nə səsdi, sən aləmə salıbsan,  
Gəl bir görək, özün harda qalıbsan?

Bu xırmanda “Aradanxır” oynardıq,  
Comalaşıb qarışqatək qaynardıq,  
Yavaş-yavaş baxçalarda aqnardıq,

Ağaclardan çilik-ağac kəsərdik,  
Qoruqçunun qorxusundan əsərdik.

Bu tövlədə sarı inək doğardı,  
Xanım nənəm inəkləri sağardı,  
Ana iysi dam-divardan yağardı,  
Mən buzovu qucaqlardım qaşmasın,  
Deyərdi: – Bax, badya dolsun, daşmasın.

Bu damlarda çoxlu cızıq atmışam,  
Uşaqların aşıqların udmuşam,  
Qurquşunlu saqqa alıb satmışam,  
Uşaq necə heç zadınan şad olar,  
İndi bizim qəmi tutmur dünyalar.

Məktəb qalır, uşaqlar dərs alırlar,  
Hey yazırlar, hey pozurlar, yazırlar,  
Molla İbrahim özü, evi qalırlar,  
Amma bizim yoldaşlardan qalan yox,  
Bunlardan bir bizi yada salan yox.

Bir vaxtında bu məktəb pərgar idi,  
Bir Müseyyib, bir Məmdəsən var idi,  
Biri xəlfə, biri vərzişkar idi,  
Axund bizlə oynamağa gedərdi,  
Özü bizə oynamaq öyrədərdi.

Dedim, balam, o Məmdəsən nolubdu?  
Məlum oldu, tifil bala ölübdü,  
Nə var, nə var, burnundan qan gəlibdi,  
Bir yel əsir, baxırsan, Məmdəsən yox,  
Bu kənddə bir burun qanı kəsən yox...

Dedim, deyin Müseyyibə nə gəldi?  
Qulam, gördüm, ağlar göz ilə gəldi,  
Dedi: o da bahalıq düşdü, öldü,  
Dedim, yazılı bizlə hasıl bölənlər,  
Bitməyəndə aclarından olənlər.

Bu məktəbdə şerin şəhdin dadmışam,  
Axundun ağızından qapıb udmuşam,  
Gahdan da bir axundu allatmışam,  
– Başım ağrır, – deyib, qaçıb getmişəm,  
Baxçalarda gedib gözdən itmişəm.

Azad olanda məktəbdən çıxardıq,  
Hücum çəkib biri-birin sixardıq,  
Yolda hər nə gəldi, vurub yıxardıq,

Uşaq demə, ipin qırmış dana de,  
Bir dana da demə, əlli dana de.

Kəndli yazılıq çıraq tapmir yandırıa,  
Görüm sizin bərqiz qalsın andırıa,  
Kim bu sözü ərbablara qandırıa:  
Nədir axır bu millətin günahı?  
Tutsun sizi, görüm, məzlumlar ahı!

Hər nə alır, baha verir qiyməti,  
Ucuz, fəqat əkinçinin zəhməti,  
Bitənindən artıq biçən ücrəti,  
Kənd uşağı gedir yolda işləyə,  
Orda, bəlkə, qəndi tapa, dişləyə.

Kəndli gəlin kimi dünyani bəzər,  
Öz övrəti yamaq-yamağa düzər,  
İynə bəzər xalqı, özü lüt gəzər,  
İndi də var çarsabları albaxdı,  
Uşaqların qıç-paçası çılpaxdı.

Bu zəmidə gedib gözdən itərdik,  
Tonqal qurub sütülləri ütərdik,  
Deyib-gülmək muradına yetərdik,  
El də gülsün, muradına yetişsin,  
Ürəklərin yaraları bitişsin.

Heydərbaba, səndə dəfinələr var,  
Dağlar vədiəsi xəzinələr var,  
Amma sənə bənzər də sinələr var,  
Bu sinələr dağlar ilə danışır,  
Dağlar kimi göylər ilə qonuşur.

Heydərbaba, səni vətən bilmışdım,  
Vətən deyib, baş götürüb gəlmışdım,  
Səni görüb göz yaşımi silmişdım,  
Halbuki lap qəmli qürbət səndəymış,  
Qara zindan, acı şərbət səndəymış.

Kim qaldı ki, bizə bugün burmadı,  
Altdan-altdan bizə kələk qurmadı,  
Bir mərd oğul bizə havar durmadı,  
Şeytanları qucaqlayıb gəzdiz siz,  
İnsanları ayaqlayıb, əzdiz siz.

Divar ucaldı, gün bizə düşmədi,  
Zindan qaraldi, göz-gözü seşmədi,  
Gündüz gözü mənim lampam keşmədi,

Sel də basdı, emmiz dolub göl oldu,  
Çox yazığın evi çönüb çöl oldu.

Bu baxçadan alçaları dərərdik,  
Qış adına çıxıb damda sərərdik,  
Hey də çıxıb yalandan çöndərərdik,  
Qış zumarın yayda yeyib doyardıq,  
Bir külli də minnət xalqa qoyardıq.

Evlər qalır, ev sahibi yox özü,  
Ocaqlarınancaq işıldar közü,  
Gedənlərin az-çox qalıbdır sözü,  
Bizdən də bir söz qalacaq, ay aman!  
Kimlər bizdən söz salacaq, ay aman!

Aşiq deyər: Bir nazlı yar var imiş,  
Eşqindən odlanıb yanar var imiş,  
Bir sazlı, sözlü Şəhriyar var imiş,  
Odlar sönüb, onun odu sönməyib,  
Fələk çönüb, onun çarxı çönməyib.

Heydərbaba, alçaqların kösk olsun,  
Bizdən sonra qalanlara eşq olsun,  
Keçmişlərin gələnlərə məşq olsun,  
Övladımız məzhabını danmasın,  
Hər içiboş sözlərə aldanmasın!

### I dərs Məzmun üzrə iş

1. Əsərin birinci hissəsini oxuyun (bunu fərdi səssiz oxu, səslə oxunun dinlənilmesi və s. şəkildə yerinə yetirə bilərsiniz).
2. İlkin təessüratınızı siniflə bölüşün.
3. Parta yoldaşınızla birlikdə aşağıdakı tapşırıqları yerinə yetirin:
  - a) Tanış olmayan, fərqli yazılın sözlərin, ifadələrin mənalarını aydınlaşdırmağa çalışın.
  - b) Ayrı-ayrı misralarda ifadə olunmuş və ilk oxuda başa düşmədiyiniz fikirləri açıqlamağa səy göstərin.
  - c) Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.
4. Aşağıdakı suallara cavab hazırlayın:
  - Hansı təbiət hadisələri, təbiət gözəllikləri əsərdə geniş əks olunub?
  - Əsərdə xalqımızın hansı adət-ənənələri xatırlanıb?
  - Novruz bayramının keçirilməsi necə yada salınıb?
  - Kənd adamlarının həyat tərzi, məşğulliyəti əsərdə neçə təsvir edilib?
  - Uşaqlıq illərinin xatırələri əsərdə necə yada salınıb?
  - Əsərdə doğma yurdla bağlı hansı arzular ifadə olunub?
5. Kiçik qruplarda birləşərək yerinə yetirdiğiniz bütün işlərin nəticələrini müzakirə edin və ümumişləşdirin.
6. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Evde iş

- a) Poemanın ardını (ikinci hissə) oxuyun.
- b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.


## II dərs Məzmun üzrə iş

- Evdə oxuduğunuz hissəni bir daha nəzərdən keçirin, kiçik qruplarda birləşərək tapşırıqları yerinə yetirin:
  - Sizin üçün ayrılmış bəndlərdəki söz və ifadələrin mənasını dəqiqləşdirin.
  - Ayri-ayrı misralarda ifadə olunmuş və ilk oxuda başa düşmədiyiniz fikirləri aydınlaşdırmağa çalışın.
  - Müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.
  - Üzərində işlədiyiniz bəndlərin məzmununa aid üçdən az olmayaraq sual və onlara cavab hazırlayın.
- Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.

### • Bılık və bacarıqlarınızı tətbiq edin.

- Müzakirə edin: Poemanın ikinci hissəsi məzmunca birinci hissədən fərqlənirmi?
- “Heydərbabaya salam” əsərinin poema janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın.

“Heydərbabaya salam” poemadır, çünkü ...



## Evdə iş

- “Heydərbabaya salam” əsəri və onun müəllifi haqqında təəssüratım” mövzusunda təqdimata hazırlanın.

## III dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlanın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanan. Əsər neinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında lirk poemanın nadir incilərindən biridir. Uşaqlıq illərini Heydərbaba dağının ətəklərində, Xoşgınab, Şəngilova, Qayısqurşaq, Qaraçəməndə keçirən Şəhriyarin hafızasında bu yerlərlə bağlı xatirələr silinməz iz buraxmışdır. Bu torpağın əsrərəngiz təbəti, xalq həyatının ayrı-ayrı məqamları, insanların unudulmaz siması, müxtəlif hadisələr şairin yaddaşına həkk olunmuş, illər sonra poemada bədii lövhələrə çevrilmişdir.

Əsər ana dilimizin möhtəşəmlini təsdiq edən poetik abidədir. Şifahı xalq ədəbiyyatının ruhu, xalq etnoqrafiyasına məxsus cizgilər və canlı xalq dili bir-birinə qovuşmuş, nəticədə təkrarolunmaz gözəlliyi ilə seçilən ölməz sənət əsəri meydana gəlmişdir. Bənzərsiz bədii təsvir və ifadə vasitələrindən orijinal tərzdə istifadə poemanın poetik qüdrətini artırın amillərdəndir. Əsərlə bağlı tapşırıqları yerinə yetirərkən deyilənləri nəzərə almaqla yanaşı, bədiliyi təmin edən digər vasitələri, müəllifin bəzən üstüörtülü ifadə etdiyi mühüm mətləbləri aydınlaşdırmağa çalışın.

## Araşdırın • Fikirləşin • Cavab verin

- Əsər xoşunuza gəldimi? Səbəbini izah edin.
- Bu əsəri yazımaqda şairin məqsədi, sizcə, nə olmuşdur?
- “Poemada ciddi içtimai və siyasi problemlər əksini tapmışdır” fikrini doğru saymaq olarmı? Fikrinizi nümunələrlə əsaslandırın.
- Əsərin bədii cəhətdən kamil olmasının başlıca səbəbləri, sizcə, hansılardır?
- Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?

## Evdə iş

### • Mövzulardan birini seçib təqdimata hazırlanın.

- Poema şairin xalqına və vətəninə sonsuz sevgisinin bədii ifadəsidir.
- M.Şəhriyarin ana dilində yazdığı bədii əsərlər.

## IV dərs Tətbiq • Müzakirə • Yaradıcı iş

- Kiçik qruplarda birləşib, aşağıdakı tapşırıqları yerinə yetirin.
  - Filoloq-tənqidçi Tofiq Hacıyev yazar: “Dərdi ana dilində daha kövrək, daha zərif demək olur – ümumiyyətlə, dərdin dili layla dilidir. Və insan nə qədər dil bilsə də, dərdini, ağrısını düşünəndə ana dilində düşünür. Ən dəhşətli ağrısının ana dilində təzahürü ümumbaşəri psixoloji qanundur.

*Həmin qanuna görə, ən dərdli, ən həzin əsərini – “Heydərbabaya salam”ı Şəhriyar öz ana dilində – türkcə yazdı”.*

Tənqidçinin fikrinə haqq qazandırmaq olar mı? Nə üçün?

b) Tənqidçi Bəkir Nəbiyev yazar: “Xalq həyatının təsviri “Heydərbabaya salam” əsərində o qədər təbii, səmimi və səciyyəvi cəhətləri ilə verilir ki, oxucu əsərin obrazları ilə birlikdə, az qala, həmin hayatı yaşıyan adamlardan birinə çevrilir”.

Siz bu barədə nə düşünürsünüz? Fikrinizi əsaslandırın.

c) Azı iki mənbədən seçdiyiniz material əsasında poemanın xalq hayatı ilə sıx bağlı olduğunu əsaslandırın.

d) Poema ilə bağlı doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin və əsərdən onları təsdiq edən nümunələr seçib yazın.

| Əsərlə bağlı fikirlər   | Bu fikirləri təsdiq edən nümunələr |
|---|------------------------------------|
| Xalqın taleyində sarsıcı rol oynayan faciəvi hadisələrə işarə edilmişdir.       |                                    |
| Şair dövlətin farslaşdırma siyasətinə etiraz edir.                              |                                    |
| Milli azadlıq mübarizəsinə gizli çağırış əksini tapmışdır.                      |                                    |
| Şair Azərbaycanın ikiyə bölünməsinə etiraz səsini ucaldır.                      |                                    |
| Kəndli uşaqlarının təhsil ala bilməməsindən doğan təəssüf hissi əks olunmuşdur. |                                    |

e) Poemanın məzmununu ilə səsləşən atalar sözlərini müəyyənləşdirin. Seçiminizi əsaslandırın.

| Atalar sözləri                                 | Nə üçün elə düşünürəm |
|--|-----------------------|
| Vətənə gəldim, imana gəldim.                   |                       |
| El igidləri ilə tanınar.                       |                       |
| El bir olsa, dağ oynadar yerindən.             |                       |
| Vaxt athı, biz piyada.                         |                       |
| Mərd igidlər süfrə açar, ad alar.              |                       |
| Vətəni yadına düşən qərib ağlamasın, neyləsin? |                       |

2. Poemadan seçdiyiniz bir, yaxud iki bəndin ifadəli oxusuna hazırlaşın.

- Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın.
- Sonra parçanın oxusunda səsinizin alacağı çalarları dəftərinizdə (mətnin kənarında) yazın.
- Fasilələrin yerini, məntiqi vurgulu sözləri, səsin sürətini, ucalığını və s. müəyyənləşdirib şərti işarələrlə göstərin.

3. İfaları dinləyib münasibət bildirin.

### Evdə iş

- “Poema Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hayatı barədəki təsəvvürümə nə əlavə etdi?” mövzusunda təqdimata hazırlanın.

## DÜNYA ƏDƏBİYYATI



ERNEST HEMİNQUEY  
(1899 – 1961)

• “Yazıcıının vəzifəsi dəyişməzdir. O özü dəyişir, amma onun vəzifəsi olduğu kimi qalır. Bu da ondan ibarətdir ki, həmişə həqiqəti yazanın, həqiqətin nədən ibarə olduğunu başa düşəsən, onu elə ifadə edəsən ki, bu həqiqət oxucunun şurununa onun öz təcrübəsinin bir parçası kimi daxil olsun”.

### Yada salın

- Yenilməz, böyük iradə sahibi olan ədəbi qəhrəmanların iştirak etdiyi hansı əsərləri xatırlayırsınız?
- Belə ədəbi qəhrəmanlar diqqətinizi hansı cəhətlərinə görə cəlb edib?

### Düşünün

- “İnsannın məğlubiyyəti yalnız müvəqqəti ola bilər” fikrini doğru saymaq olarmı?

### Oxuda aydınlaşdırın

- Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.

## QOCA VƏ DƏNİZ

(ixtisarla)

... I ...

O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırı. İlk qırx gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamıdır. O da ata-anasının təkidi ilə qocadan ayrılib başqa qayığa getdi, özü də birinci həftə ərzində üç iri balıq getirdi. Qoca balıqçının hali oğlunu yaman kədərləndirirdi. Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi. O, hər axşam sahilə gedib

qocaya qayıqdan şeylərini – kəndirləri, yelkən dolanmış dor ağacını, ya da nizəni daşımağa kömək edirdi. Yelkən başdan-başa yamaq içində idi. Dor ağacına sarılmış bu köhnə yelkən dəfələrlə məğlubiyyətlərə düşər olmuş alay bayraqına oxşayırırdı.

Usanmış, yorğun qoca balıqçı çox arıq idi, peysərini dərin qırışlar örtmüdü. Qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sıfəti ilə üzüshağı, boynuna qədər yayılırdı.

- Uşağın qoca balıqçıyla böyük rəğbat bəsləməsinə səbəb, sizcə, nədir?
- Bu təsvir yazıçıının hansı niyyətini ifadə edir?

Dənizdən ağır, nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yarıq eləmişdi. Bu yarıqların heç biri təzə deyildi, hamısı da susuz səhradakı köhnə çatlara oxşayırırdı.

Özü qoca olsa da, dəniz kimi mavi gözlərində gənclik ehtirası vardı, o gözlər qocanın nə qədər məglubedilməz olduğunu göstərirdi.

– Santyaqo, – oğlan qocaya hörmətlə müraciət etdi, – bundan sonra mən dənizə yenə də səninlə gedəcəyəm. Bir az pul qazanmışam.

- Qocanın xarici görünüşü barədə sizdə hansı təsəvvür yarandı?

Onlar qayığı sahildə yerbəyer eləyib yoxuşa qəsəbəyə qalxdılar. Oğlan qoca balıqçını çox sevirdi, çünkü balıq tutmağın bütün sırlarını ondan öyrənmişdi.

Qoca dilləndi:

– Yox, bala, indiki yerin yaxşıdır, bəxtin gətirir, orada qal.

– Yadimdadır, bir dəfə səksən yeddi gün hər səhər dənizə getdik, bir dənə də balıq tuta bilmədik? Sonra üç həftə gündə iri bir balıqla sahilə qayıtdıq.

– Yadimdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Mənə inanırsan, amma öz yerində qalsan yaxşıdır.

– Mənə atam məcbur etdi, – deyə oğlan özünü təmizə çıxarmağa çalışdı, – mən uşağam, atama qulaq asma-liyam.

– Doğrudur, – qoca dilləndi, – yaxşı eləmisən, bəsqa cür ola da bilməzdi.

– Atam nədənsə sizin bəxtinizə inanmir.

– Amma biz inanırıq, eləmi?

– Əlbəttə, – oğlan onun sözünü təsdiqlədi, – ustad, “Terras”a gedib bir az pivə içək, şeyləri nə vaxt istəsəniz, evə apararıq. Pivə pulunu mən verəcəyəm.

– Lap yaxşı! Niyə də içməyək? – deyə qoca razılaşdı, – balıqçı balıqçını qonaq edər də...

Onlar “Terras” restoranına gəlib oturdular. Orada çoxlu balıqçı vardı. Qocanı görəndə gülə-gülə zarafata başladılar. Qoca isə zarafatdan incimirdi. Yaşlı balıqçılar onun halına acıyr, ancaq bunu bürüzə vermirdilər. Onlar qocaya hörmət edirdilər. Balıqçılar tilovu dalğaların axınından nə qədər dərinə atmaqlarından, gözəl havadan, dənizdə görüb-əşitdiklərindən danışır-dılar.

Bu gün balıq ovunda bəxti gətirənlərin hamısı burada idi. Onlar içini çıxarıb təmizləyəndən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələn düzəndilər. Balıqları anbarda soyuducuya doldurub Havana bazarına aparacaqdılar. Köpək-balığı tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişdilər. Orada balıqları tirdən asıb üzgəclərini kəsmiş, qaraciyərlərini çıxarmış, dərilərini də soymuşdular. Duza qoymaq üçün onları uzununa nazik-nazik yarmışdılar.

- Bu dialoq sizdə qoca balıqçı haqqında hansı təsəvvür yaratdı?



- Qocanın uğursuzluğunun böyük əks-səda doğurmasına səbəb, sizcə, nədir?

- Balıqçılar, onların əməyi, yaşadıqları yer – qəsəbə barədə sizdə hansı təsəvvür yarandı?

Külək şərqdən əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Bu gün külək səmtini dəyişmişdi, şimaldan əsirdi, sonra tamam kəsdi, qoxu da azaldı. Günün altında “Terras”da oturmaq adamın xoşuna gəlirdi.

Oğlan dedi:

- Santyaqo...
- Hə, nə olub? – qoca pivə stəkanını əlində tutub dərin fikə dalmışdı, keçmişləri yadına salırdı.
- İcazə ver, gedim sənin üçün sabaha bir neçə sardina tutum.
- Yox! Lazım deyil. Sən get beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.
- Yox, gedəcəyəm. Madam ki səninlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə kömək edim.
- Məni pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan.
- Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardi?
- Beş yaşında idin. Az qalmışdı, dənizə düşüb boğulasan. Balığı tutub qayığa çıxardım. Başladı çırpınmağa, az qaldı, qayığı sindirib tikə-tikə eləsin. Yadındadır?
- Əlbəttə, yadımdadır. Yaman çırpınırdı. Quyruğu ilə elə vurdur ki, qayığın oturacağı sındı. Amma sən də o ki var toppuzla əzişdirdin onu... Məni də götürüb qayığın burnuna tulladin. Özün də təpədən-dırnağa qan içində idin.

- Bu dialoq uşaq haqqında təsəvvürünüzə yeni nə əlavə etdi?

– Doğrudanmı, yadında belə yaxşı qalıb, ya mən sonralar nağıl eləyəndə eşitmisən?

– Səninlə dənizə çıxdığım birinci gündən bəri olub-keçən hər şey yadımdadır.

Qoca balıqçı günün altında qalmaqdan qan çəkmış gözləri ilə oğlanı oxşadı; onun baxışlarından etibar və məhəbbət yağırdı.

## ... II ...

Bir az susandan sonra səsində mehribanlıq duyulan qoca astadan dedi:

- Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə dənizə aparardım, – qoca təəssüfləndi, – heyif ki, başqasının oğlusan, özün də uğurlu qayığa düşmüsən.
- Sardina tutmağa icazə vermirsin?.. Tilova taxılası yemin də yerini bilirəm. Dörd dənəsi bəsimdir.
- Səhər apardığım yem necə var idi, elə də qalır. Qutuda duzun içinə qomyuşam.
- Qoy gedim, dörd dənə təzəsini gətiririm.
- Onda bir dənə gətir, – qoca razılışdı.

- Oğlanın yem gətirmək üçün təkidlə xahiş etməsinə səbəb nə idi?

Oğlan israrla dedi:

– İcazə ver, iki dənə gətiririm.

– Yaxşı, iki dənə gətir. Qoy sən deyən olsun, – qoca onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu, – olmaya, balıq yemini oğurlamışan?

- Yox, pulla almışam. Girimə keçsəydi, əlbəttə, çırpışdırardım.
- Qonaqlıq üçün sağ ol, – qoca təşəkkür etdi.

O çox sadə, başısağı, təmizürəkli, həm də təvazökar adam idi. Hiyənin, kələyin nə olduğunu bilməzdi, bu da onun hörmətini daha da artırırdı.

Qoca dedi:

– Ləpə elə-belə qalsa, pis olmaz, sabah hava yaxşılaşar.

– Sabah balığa hara gedəcəksən?

– Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə çıxacağam. Belə etsəm, külək səmtini dəyişəndə geri qayıda bilərəm.

– Mən də, bəlkə, işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim, – oğlan gülümşədi, – qarmağına iri balıq keçəsə, köməyinə gələrik.

– O, sahildən çox uzaqlaşır.

– Elədir, – oğlan razılaşdı, – bəlkə, bu dəfə şirnikdirib apara bildim. Gözləri yaxşı görmür. Uzaqda uçan quşları göstərib deyərəm ki, orada balıq var. Balıq üçün dünyanyın lap o başına gedər.

– Yəni bu dərəcədə pis görür?

– Kordur da.

– Qəribədir, – qoca mızıldadı, – o ki ömründə çanaqlıbağa tutmağa getməyib. Gözləri niyə xarab olsun?

– Sən ki neçə il moskit sahillərinə gedib çanaqlıbağa tutmusan, bəs niyə gözlerin kor olmayıb? Məşəl kimi parıldayır.

– Ona görə ki qəribə qocayam.

– Birdən çox iri balığa rast gəlsən, tutub çıxarmağa gücün çatar?

– Mənə elə gəlir, çatar. Bu işdə gücdən çox fənd lazımdır.

– Şeyləri yavaş-yavaş aparaq evə, – oğlan ayağa durdu, – oradan da mən toru götürüb sardına tutmağa gedərəm.

... Qoca kəndiri avarlar bənd edilən halqalardan keçirib mixlara bağladı. Yerində əyləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. Hava qaranlıq idи, səhərin gözü hələ açılmamışdı. Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırıdı. Qoca onları görməsə də, avarlara müqavimət göstərən liman sularının şappiltisini eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükütu pozurdu. Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz nemətindən bir balıq qoparmaq ümidi ilə hərə bir yönə üz tutdu. Qoca balıqcı bu gün çox uzaqlara getməyi fikrində tutmuşdu. Okeanın səhər havası, ucsuz-bucaqsız mavi suları onu ağuşuna alırdı.

Qaranlıq olsa da, qoca balıqcı səhərin yaxınlaşdığını duyurdu... Avar tərpəndikcə qayıq irəliləyirdi. Balıqlar sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci viyıldayındı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Onlar balıqcının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara həm də yazıçı galirdi. Daima dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif

- Yaziçinin qoca balıqcıya münasibətini daha hansı məqamlarda müşahidə etdiniz?

- Dəniz balıqlarının gözlerinin nurdan tez düşməsinə səbəb, sizcə, nədir?

- “Səxavətli dənizin tükməz nemətindən bir balıq qopartmaq ümidi ilə hərə bir yönə üz tutdu” cümləsi balıqcı əməyi və güzəranı barədəki təsəvvürünüze nə əlavə etdi?

- Qocanın su qaranquşları haqqındaki düşüncələri onunla bağlı təsəvvürünə yeni nə əlavə etdi?

nü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yaziq quş dəhşətli firtinalarda dənizə baş vurmali olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardırlar, elə bil şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.

Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşıqları onu *la mar* – pəri deyə əzizləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirdilər... Köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu qayıqda balıq tutmağa gedən cavanlar dənizə rəqib kimi baxırlar... Onlar lazımlı oldu-olmadı, dənizi lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun hayatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insan ogluna nələr vermir?! O nə qədər səxavətli, nə qədər lütfkarlı! Dəniz qəzəblənib qocanı incidəndə, üz döndərib heç na verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir.

- Qocanın dənizə sonsuz məhəbbətinin səbəbinə yalnız balıqçı olması ilə izah etmək doğru olarmı?

İyirmi beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı, hamisinin da gözlərini qarmağa keçirmişdi. Beləliklə, qarmaqlar yarımdairə yem çələngi əmələ götürdü. Bu da dənizdəki balıqları şirnikdirib aldadaqacıdı, iri balıqlar da yemə yaxınlaşmaqdan qorxmayacaqdı, çünkü qarmağın hər tərəfində eyni dadi, eyni ləzzəti duyacaqdı.

Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi, o biri iki tilovdan birinə adı skumbriya, o birinə sarı ümrin balığı taxmışdı, ötən dəfə bunlardan istifadə etməyinə baxmayaraq, yemlər yaxşı qalmışdı. Əla növ sardinanın iyi

- Qocanın səriştəli balıqçı olduğunu nədən bilmək olar?

balıqları çəkib qarmağa keçirəcəkdi. Qələm yoğunluğununda yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı, balıq qarmağa toxunan kimi çubuq suya əyiləcəkdi. Kəndirə hər biri iki dəniz sajeni uzunluğunda iki ip də bağlanmışdı, bu iplərin də ucuna ehtiyat üçün başqa ip düyünlənmişdi. Bu da qarmağı udası balığa üç yüz dəniz sajeni qədər məsaflədə sərbəst üzməyə imkan verəcəkdi.

• • III • •

... İki saat idi, günəş doğmuşdu. İndi qoca gündoğana baxanda günəşin tellərini güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırırdı. Göz işləyən yerdə yalnız üç qayıq vardi, onlar da zorla seçiliirdi, elə bil sahildən qopmamışdılar.

Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də yaxşı görür, xarab olmayıb. Gün batanda düz ortasına baxıram, gözlərimə qaranlıq çökəmür, hərçənd günəş qürub çağrı da bərk şölələnir, telləri adamın gözünə batır”.

... Günəş od saçındı. Qoca bunu peysərinin yanmasından duyurdu. Avar çəkdikcə kürəyindən tə sel kimi axırdı.

“İndi bir az yatıb dincələ bilərəm, hər ehtimala qarşı kəndiri də ayağımın baş barmağına bağlayım ki, tərpənən kimi yuxudan ayılım. Axın özü qayığı aparacaq. Bu gün düz səksən beşinci gündür, mütləq balıq tutacağam”.

Bu vaxt qələmvari yaşıl çubuqlardan biri suya sarı əyildi.

“Bax belə, mən istəyən də elə budur”. Qoca kürəkləri ehmalca sudan çıxardı. Əyilib kəndiri qaldırdı, sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu, kəndiri boş tutmuşdu. Birdən kəndir dartıldı. Hərəkət yavaş və yüngül idi. Qoca bunun nə olduğunu dərhal başa düşdü. Marlen balığı yüz dəniz sajeni dərinliyində çəngəlin ucuna keçirilmiş sardinaları yeyirdi.

Qoca sağ əlində boş tutduğu kəndiri sol əli ilə ehtiyatla tilov ağacından açdı. İndi o, balığa heç nə sezdirmədən kəndiri suya istədiyi qədər buraxa bilərdi. “İllin bu fəslində sahildən bu qədər uzaqda balaca balıq olmaz, yəqin, bu çox yekə balıqdır. Ye, balığım, ye! Ye sardinani. Yaxşı-yaxşı ye. Yem təzədir. Altı yüz fut dərinlikdə, yəqin, yerin çox soyuqdur, üzüyürsən. Qaranlıq, üstəlik də soyuq. İndi o qaranlıqda bir dəfə çevril, sonra əvvəlki vəziyyətini al, yenə ye!”

Kəndir yavaşça tərpəndi. Sonra bərk dartıldı; görünür, balıq sardinaları qarmaqdan qopara bilmirdi. Sonra heç nə baş vermədi.

Qoca səsləndi:

– Gəl görün. Bir də, hə! Yaxşı-yaxşı iyilə! Qoy ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən sonra tunesin də dadına bax. Tunes bir az bərk olsa da, ləzzətlidir. Balığım, çəkinmə, ye!

Kəndiri baş barmağı ilə şəhadət barmağı arasında tuta-tuta qoca başqa kəndirlərə, iplərə də nəzər yetirirdi. O yenə də yüngül bir təkan hiss etdi.

– Yeyəcək! Ağzı nədir, yeməsin, – qoca qışkırdı, – Allah özü ona ruzi yetirib...

Yox, balıq tilova galmadı, harasa getdi.

Kəndir daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.

– Gedə bilməz, həzrət İsa özü onu getməyə qoymaz. Yerini dəyişdirir. Çox güman, bu balıq əvvəller bir dəfə qarmağa keçib, odur ki indi ehtiyatlı dolanır.

Kəndir yüngülcə tərpəndi, qocanın kefi kökəldi.

– Mən dedim axı, yerini dəyişir, tilova gələcək.

Balığın kəndiri yenə yavaşça tərpətməsi qocanı sevindirdi, ancaq gözlənilməz ağır təkandan balıqcı sarsıldı. Görünür, balıq çox yekə, çox da ağır idi; qoca kəndiri buraxdı, kəndir sürüşə-sürüşə sürətlə aşağıya, dərinə, lap dərinə getdi. Qoca ehtiyat üçün saxladığı kələflərdən birini işə saldı. Kəndir dərinə getdikcə qoca barmaqlarına düşən gücdən balığın nəhəngliyini açıq-aydın hiss edirdi.

– Bu balıq nə boydadır? – qoca təəccübə mızıldandı, – görünür, qarmağı köndələninə udub, o da ilişib ağızına, indi qurtulmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.

Qoca fikirləşdi: “Dönüb qarmağı udacaq”. Ancaq düşündüyüni dilə götirməyə qorxurdu; ona elə gəlirdi, arzu dilə düşəndə baş tutmur. Qarmağa keçən balığın çox yekə olduğunu anlayırdı. Bu dəqiqə balığın ağızına keçmiş qarmağı da, qarmağa sancılı tunesi də götürüb dənizin dərin qaranlıqlarına necə can atdığını aydın təsəvvür edirdi. Balıq tərpəndikcə qoca onun nə ağırlıqda olduğunu bir az da yaxşı duyurdu. Ağırlıq birdən artdı, qoca kəndiri boşaltdı, sonra bir anlığa onu barmaqları arasında saxlayıb buraxmadı. Ağırlıq və gərginlik yenə artdı. Kəndir aşağı dartılırdı.

– Əməlli-başlı tutdu, – deyə qoca rahatlandı, sonra kəndiri dənizə buraxa-buraxa sol əliylə iki kələfin kəndirini açıb ikinci çəngəlin ehtiyat kələfinə caladı. İndi o, nəhəng

baliqla vuruşmağa hazır idi. Dənizə buraxdigindan başqa hər biri qırx dəniz sajeni uzunluğunda üç ehtiyat kələfi vardı.

“Bir az da ud görək, – qoca xəyalən baliqla danışındı, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları gedib düz üzəyinin başına batsın, sonra da suyun üzünə çıx ki, nizəni böyrünə sancım. Oldu, hazırlsanmı? Çox yeyəcəksən?”

– Daha bəsdir, – qoca qışqırdı, kəndiri ikiəlli var gücü ilə özünə tərəf dərtib bir yardım qədərini geri yiğdi, sonra ipi bir neçə dəfə tərpətdi.

Qocanın bütün səyləri boşça çıxındı. Balıq baş götürüb üzür, üzdükcə qayıqdan uzaqlaşındı, qoca isə onu bir düymə belə dala qaytara bilmirdi. Balıqçının kəndirləri çox möhkəm idi. O, bunları iri, güclü balıq üçün hazırlamışdı. Kəndiri kürəyinə aşırıb tarıma çəkdi, ətrafa su damcıları səpələndi. Qoca taxta oturacağa çöküb bədənini dala verdi, bütün gücünü topladı. Qayıq yavaş-yavaş şimal-qərbə yön alırdı.

Balıq durmadan üzür, qayıq da sakit dənizin sinəsi ilə balıq gedən səmtə gedirdi. Qarmağına yem taxılmış o biri tilovlar da suda idi. Hələlik qocanın əlindən heç nə gəlmirdi.

... Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura qayığın böyür-başında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək donuz bərkdən, dişisi də astadan fisıldayırdı.

Qoca dedi:

– Yaxşı heyvanlardır. Oynayırlar, zarafat eləyirlər. Qanadlı baliqlar kimi, bunlar da biz insanlara yaxındır.

Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü: “Balıq deyil, xalis möcüzədir. Görəsən, nə yaşdadır? Ömrümədə belə güclü balıq tutmamışam, başıma belə oyun açanı olmayıb. Görünür, çox ağıllı baliqdır ki, atlanıb-düşmür. Kəndiri dartsa, ya hoppansa, bir anda məni məhv edə bilər. Ola bilsin, bundan qabaq dönə-dönə qarmağa keçib, indi də istəyir, çarpışmaqla canını ölümdən qurtarsın. Yəqin, qoca ilə təkbətək vuruşduğunu bilmir. Çox iri baliqdır. Görəsən, eti dadlı olsa, bazarда nə qədər pul çıxarar? Yemi götürməyindən bildim ki, erkəkdir. Özünü lap kişi kimi aparır. Heç nədən qorxub eləmir. Görəsən, nə elədiyini bilirmi, yoxsa o da mənim kimi bəxtimin izinə düşüb hara gəldi gedir?”

••• IV •••

“Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxarddım. İnsan nəfəsi dəyməyən bir yerdə indi biz bir-birimizə bağlanmışaq, bir-birimizdən ayrılmazıq. Aramızdakı yaxınlıq günortadan başlanıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz”.

Balıq yavaş-yavaş dövra vurur, qayığa yaxınlaşındı; o, gözəlliyi, görkəmi ilə qocanı heyran qoymuşdu... Qoca nizəni qapıb bütün gücü ilə balığın döş üzgəcinin altına sapladı...

...Balıq yerindən tərpənmədi. Qoca balığı üç yerindən: burnundan, ortasından, bir də quyuğundan qayığa möhkəm bənd etdi. Balıq o qədər iri idi ki, elə bil qayığın özünü gəminin böyrünə qoşmuşdular.

... İndi balıq əlinin altındaydı; əlləri də, beli də bərk ağrıydı – bunlar da yuxu deyil, həqiqət idi. “Əllərim tez sağalacaq, – qoca özünə təsəlli verdi, – yaralarımızdan çox qan axıb, ona görə də qanım zəhərlənməz. Şor su yaranı tez sağaldır. Bizim körfəzin lehməli suyu dünyada yaranın birinci məlhəmidir. Bu saat çalışmalıyam ki, huşumu itirməyim, əllərim də işini yaxşı görsün. Hələlik pis üzmürük. Balığın ağızı bağlıdır, quyuğu da

yaxşı durur, gah qalxır, gah suya düşür. Doğmaca qardaş kimi yanaşı üzürük". Birdən başı gicəlləndi. Düşündü: "Görəsən, indi kim kimi aparır? Mən onu, ya o məni? Onu qayığa yükləyib aparsaydım, bu sual ortaya çıxmazdı. Amma indi yanaşı üzürük. Bir-birimiz də möhkəm bağlıyıq. Eh, neyləmək, baliq məni aparır, qoy aparsın. Əslində isə mən ona hiylə qurdum. Yazıq balığın fikrindən də keçmirdi ki, mənə pislik eləsin".



Onlar tələsmədən rahat-rahat üzürdülər. Qoca əllərini növbə ilə dənizə salıb şor suda saxlayırdı ki, yaraları tez sağalsın, həm də başı gicəllənməsin. Göydə topa-topa bulud üzürdü. Qoca göyə baxanda külüyin bütün gecə əsəcəyini anladı. Balıqdan bir an belə gözünü çəkmirdi, baxdıqca baxıb özünü inandırmağa çalışırdı ki, gördüyü yuxu deyil, gerçəkdir.

Yola düşəndən bir saat sonra bir köpəkbalığı özünü onlara yetirdi. Yırtıcı elə-belə gəlməmişdi.

...Köpəkbalığı özünü qayığın quyuğuna yetirib həmləyə keçdi. Qoca onun cəhənnəm qapısı kimi geniş açılmış ağızını, dəhşət saçan gözlərini gördü. Köpəkbalığı nəhəng balığın quyuğundan iri bir parça qopardı, alt çənə üst çənəyə dəyəndə dişləri elə şaqquşdadı ki, qoca diksindi. Köpəkbalığının əvvəl başı, sonra da beli sudan çıxdı, yırtıcı ikinci həmləyə keçdi, dişlərinin şaqquşlusu yenə eşidildi. Qoca o dəqiqə nizəni onun təpəsinə, gözlərini birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi yerə sapladı. Əslində, xətt-filan yox idi; abi rəngli kələ-kötür yekə kəllə, geniş açılmış iri yırtıcı gözlər, bir də hər şeyi parçalamaga hazır şaqquşdayan çənə vardi. Zərbə endirilən yerdə köpəkbalığının beyni yerləşirdi, ona görə də qoca nizəni qanı axan əlində bərk-bərk tutub düz oranı nişan almışdı. O, bu zərbəni heç nəyə ümid bağlamadan, amma coşqun bir qətiyyətlə, qəzəblə, tükənməz nifrətlə vurmüşdu.

... Qoca didilib eybəcərləşmiş balığına daha baxa bilmirdi. Köpəkbalığı nəhəng balıqdan bir parça qoparanda qocaya elə gəlmışdı ki, yırtıcı onun özünün ətini yeyir.

"Balığımı göz dikəni bax belə öldürərəm, – qoca qurrələndi. – Ömrümüzdə birinci dəfədir belə yekədişə rast gəlirəm. Doğrudur, bu yaşa çatanacan çıxunu görmüşəm, amma belə nəhəngi qarşıma çıxmayıb... İşim çox yaxşı gedirdi, hayif! Söz yox, bu gediş uzun

sürə bilməzdi. Bütün bunların yuxu olmasını elə istərdim ki! Kaş mən bu azman balığı tutmamış olaydım, kaş indi çarpayımın üstünə qəzet salıb uzanmış olaydım”.

Bərkədən dedi:

– İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub eləmək olmaz...

“Balığı öldürməyimə peşmanam, – heyif siləndi, – yaxşı bilirəm, bu mənə ucuz başa gəlməyəcək... Həngamənin böyüyü hələ qabaqdadır”.

... Qayıq iki saat idi, üzürdü. Qoca bir azca dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlib güc toplamaqdan ötrü balığın ətindən çeynəyirdi. Bu ara qayıga yaxınlaşan qoşa köpəkbalığından birini görüb:

– Vay dədə! – deyə dəhşətlə səsləndi.

Bu, elə-belə bağırmaq deyildi, əlinə qəfil mix batmış adamın tükürpədici fəryadına oxşayırıdı.

... Köpəkbalıqları şikarı parçaladıqca qayıq təkanlardan əsim-əsim əsirdi. Qoca heç nə görmürdü, yalnız eşidib duyurdu, düşmənlərini havayı yerə kötükləyirdi. Birdən top-puzu da yoxa çıxdı.

Onda qoca sükanı dartib yerindən çıxartdı, qənimlərinə iki əliylə dalbadal zərbə endirməyə başladı. Köpəkbalıqları indi qayığı dörd yandan araya almışdır. Qaranlıq gecədə suyun üzündə ağaran nəhəng balığın ətini didirdilər. Parçanı qoparan kimi çekilir, bir də hücuma keçmək üçün dövrə vurub yenidən qənimətə daraşırdılar.

Ən axırdı bir köpəkbalığı dairə vurub nəhəng balığın başına sarı üzdü. Qoca artıq hər şeyin bitdiyini anladı. Köpəkbalığı dışlərini nəhəng balığın möhkəm kəlləsinə ilişdirəndə qoca da sükanı onun burnunun üstünə endirdi. Sonra dalbadal bir neçə zərbə vurdu. Sükan şaqquılı ilə sınbı parça-parça oldu. Qoca əlində qalmış dəstəklə balığı bir də vurdu, dəstək ətə girdi, ikinci zərbəni də eyni yerə tutuzdurdu. Köpəkbalığı sıçrayıb qaçıdı. Bu, qayıga sonuncu hücum idi. Artıq yeyiləsi bir şey qalmamışdı.

Qoca zorla nəfəs alırdı. Ağzında mis paxırı dadı verən nəsə şirintəhər bir tam vardi. Qoca bir anlığa qorxdu, ancaq bu halı da tez ötüşdü.

Qoca artıq tamam əzilib məğlub edildiyini anladı. Qayığın arxasına keçib sınbı sükan dəstəyini yerinə taxdı, onun işə yaradığına sevindi, deməli, qayığı idarə eləməyə bir şey vardi. Köhnə kisəni ciyinənə salıb oturdu, sahilə yön aldı. Bu saat qoca heç nə duymur, heç nə düşünmürdü, hər şey ona yad olmuşdu. Ondan ötrü hər şey geridə qalmışdı. Bir arzusu vardısa, o da doğma sahile, evə çatmaq idi. Qayıq yaxşı üzürdü. Gecəyari bir ayrı sürü də nəhəng balığın skeletinə hücum elədi. Ac qarınqlular daraşib əvvəlkilərin qabağından qalma sümüyü gəmirirdi. Qoca onları vecinə də almırıldı, qayığını sürürdü. Ozü də, qayığı da nəhəng balığın ağır yükündən qurtulmuşdu.

“Gözəl qayıqdır, – özünə təsəlli verdi, – möhkəmdir. Sınbı-eləməyib. Bircə sükanı işdən çıxıb, onu da düzəltmək asandır”.

Qoca balıqçı qayığın isti axına girdiyini duydı. Sahil boyu uzanan qəsəbələrin çıraqları lap yaxın görünürdü. O, harada olduğunu bilirdi, bilirdi ki, bir azdan evə çatacaq...

... Səhər tezdən oğlan komaya baş çəkməyə gəldi, qapıdan boylanıb baxanda qocanın yatdığını gördü... O, qocanın rahat nəfəs aldığıన görəndə rahatlandı.

... Balıqçılar sahildə qocanın qayığını araya alıb qayıga bağlı nəhəng balıq skeletinin tamaşasına durmuşdular. Bir balıqçı çırmayıb suya girmişdi, əlindəki iplə balığın boyunu ölçürdü.

*Tərcümə edən: M. Süleymanov*

## I dərs Məzmun üzrə iş

- Əsərin ilk iki parçasını oxuyun (bunu fərqli şəkillərdə həyata keçirə bilərsiniz).
- Parta yoldaşınızla birlikdə mətnkənarı suallara cavab hazırlayın.
- Kiçik qruplarda birləşib cavablarınızı dəqiqləşdirin və ümumiləşdirin.
- Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Əsərdən oxuduğunuz parçanı hissələrə ayırmın, birinin məzmununu tərtib etdiyiniz plan əsasında geniş danışın.

### Evdə iş

- Əsərin ardını (3-4-cü parçaları) evdə oxuyun.
- Mətndə tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

## II dərs Məzmun üzrə iş

- Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin.
- Parta yoldaşınızla birlikdə həmin parçaların məzmununa aid suallar və onlara cavab hazırlayın.
- Kiçik qruplarda birləşib sualları və cavabları dəqiqləşdirin.
- Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.

### Bilik və bacarıqlarınızı tətbiq edin.

- Əsərdə müəyyənləşdiriyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.
- Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu tərtib etdiyiniz plan əsasında yaradıcı nağıl edin.

### Evdə iş

- Kitabxana, internet mənbələrindən topladığınız məlumat əsasında “Ernest Heminqueyin yazıçı kimi dünya şöhrəti qazanmasına səbəb nədir?” mövzusunda təqdimata hazırlanın.

## III dərs Təhlil üzrə iş

### • Əsərin təhlilinə hazırlaşın.

- Mətni oxuyun. Tapşırıqları yerinə yetirəkən ordakı fikirlərdən faydalananın.

Tanış olduğunuz əsər həm müəllifin – məşhur Amerika yazıçısı Ernest Heminqueyin yaradılığında, həm də dünya ədəbiyyatında ən yaxşı əsərlərdən sayılır. Bir müddət Kuba sahillərində yaşayan, tez-tez balıq ovuna gedən yazıçının canlı müşahidələri nticəsində yaranan bu əsər hayat hadisələrini, insanların qəlb dünyasını heyvətamız reallıqla əks etdirən misilsiz bir sənət nümunəsidir.

Həyatda kasib daxması, siniq-salxaq qayığı, bir neçə tilovu, yamaqlı balıqçı torundan başqa, heç nəyi olmayan qoca – əsərin qəhrəmanı zəngin mənəviyyat, böyük iradə, tükənməz güc, qüdrət sahibidir. Əsərin əvvəlində balaca balıqçı oğlanla söhbatında onun xarakterinin bəzi cizgiləri aydınlaşsa da, hadisələrin sonrakı inkişafında mənəvi aləminin zənginliyi, möhtəşəmliyi bütün gözəlliyi ilə üzə çıxır.

İnsan taleyi və həyatının mənası ilə bağlı mühüm suallar üzərində düşünməyə sövq edən bu əsər təkarsız gözəlliyi ilə oxucunu heyran edir. Əsərin üzərində müşahidələrini davam etdirin, qoca balıqçının balaca oğlana, dəniz canlılarına münasibətinə, xüsusun düşüncələrinə bir daha diqqət yetirin. Bütün bunlar yazıçının niyyətini, əsərin ideya-məzmununu daha yaxşı anlamağınına kömək edəcəkdir.

*Əsər epik növiin povest janrında yazılmışdır. “Povest” rus dilində danışq, təhkiyə, nağıl etmək mənasında işlənən “povestvovanie” sözündəndir. Hadisələrin təsvir üslubuna görə povestlər həkaya bir-birinə bənzəyir. Ədəbiyyatşünaslıqda bu janr bəzən “böyük həkaya” da adlandırılır. Lakin povest bir sira xüsusiyyətlərinə görə həkayədən fərqlənir; povestdə obrazların sayı həkayədə iştirak edənlərin sayından çox, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri isə daha dolğun və ətraflı olur. Bundan başqa, hadisələr bəzən bir süjet ətrafında birləşən bir neçə xətt üzrə inkişaf etdirilir.*

### Araşdırın • Fikirləşin • Cavab verin

- Əsər hansı mövzuda yazılıb? Yazarını düşündürən başlıca problem, sizcə, nədir? Cədvəldən istifadə edin.

|  |  |
|--|--|
| Yazıçının diqqətini colb edən başlıca problem nədir? | Siz bu problem barədə nə düşünürsünüz? |
|--|--|

3. Santyaqo obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.

| Qocanın xarakterindəki başlıca cəhətlər | Yazıcıının ona münasibəti | Digər obrazların ona münasibəti | Sizin ona münasibətiniz |
|---|---------------------------|---------------------------------|-------------------------|
|   |                           |                                 |                         |

4. Sizcə, yazıçı balıqçılara, onların taleyinə necə münasibət bəsləyir? Fikrinizi nümunələrlə əsaslandırın.  
 5. Əsərin ideya-məzmununun açılmasında daha mühüm hesab etdiyiniz epizod hansıdır? Fikrinizi əsaslandırın.  
 6. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Cədvəldən istifadə edin.

| Əsərin ideyası nədir?  | Nə üçün belə düşünürsünüz? | Əsərdə bunu təsdiq edən nümunələr |
|--|----------------------------|-----------------------------------|
| Həyatda uğur qazana bilməyənlər başqalarının amansız rəftarına məruz qalırlar. |                            |                                   |
| İnsan daim təbiətdən qüdrətli olduğunu sübut etmək məcburiyyətindədir.         |                            |                                   |
| Böyük mənəvi güc, qüdrət tələb edən mübarizə uğurun əsasıdır.                  |                            |                                   |
| Həyatda sənə inanan bircə nəfər varsa, yaşamağa, mübarizə aparmağa dəyər.      |                            |                                   |

### E v d e i ş

• Mövzulardan birini seçib təqdimata hazırlaşın.

- Qoca balıqçının məğlub olmamasının səbəbini nədə görürəm?
- Əsər məni nə üzərndə düşünməyə sövq etdi?

### IV dərs

### Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Müzakirə edin:

- Qoca balıqçının tutduğu nəhəng balığı sahilə çıxarmaq cəhdini adı inadkarlıq saymaq olarmı?
  - Əsərdəki hansı epizod qoca balıqçının xarakterini öyrənmək üçün daha əhəmiyyətlidir?
  - Santyaqonun xarakteri üçün ən uğurlu söz və ifadələr hansılardır?
  - Qoca balıqçını tanış olduğunuz hansı ədəbi qəhrəmanla müqayisə edə bilərsiniz?
- Aşağıdakı fikir əsasında debat təşkil edin: “İnsan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub eləmək olmaz”.
  - Tapşırıqları fərdi olaraq yerinə yetirin.
    - Əsərdə povest janrına xas olan hansı cəhətləri göstərə bilərsiniz?
    - Əsəri oxuduğunuz bir hekayə ilə növ və janr baxımından müqayisə edin. Venn diaqramından, yaxud müqayisə cədvəlindən istifadə edin.

### E v d e i ş

• Mövzulardan birini seçib işləyin.

- “Qoca balıqçının sonrakı taleyini necə təsəvvür edirəm?” mövzusunda təqdimata hazırlaşın.
- Qarşısına qoyduğu məqsəd uğrunda yorulmadan çalışan, mübarizə aparan insanlardan kimi tanıyırsınız? Onunla bağlı düşüncələrinizi sınıfla bölüşün.

## Qiymətləndirmə materialı

### *Həbib Sahir* SƏHƏND DAĞI

Səhər erkən alaçıqlar qurulmuş  
“Qaranqu”nun kənarında, otlaqda.  
Şəfəq gülür suda, Səhənd oyanır,  
Sədəf rəngli, incə ipək yataqda.

Baxır Səhənd, keçən ilki dostları,  
Gülərzülə, uzaqlardan səsləyir...  
O bir dağdır, lakin onun üzəyi,  
İnsanlara dərin sevgi bəsləyir.

Deyir: – Gəlin, sürürləri otladın,  
Çəmənlərim, çayırlarım sizindir.  
Açıq görüb, korluq çəkən obalar,  
Gəlin üçün, bulaqlarım sizindir.

Sizin üçün yamacları bəzəyib,  
Gözəl quşlar bəsləmişəm sizlərə,  
Çıraq kimi qızıl lalə yandırıb,  
Yaşıl xalı döşəmişəm hər yerə.  
Gəlin qurun çadırları, buraxın  
Otlaşınlar otlaqlarda at, qoyun,  
Uşaqlan buraxınız gəzsinlər,  
Od yandırıb qaranlıqda, toy tutun.  
Sizdən uzaq, qara günler görmüşəm,  
Çox çəkmişəm həsrətizi, bir il var,  
Deyin görüm, bu bir ildə nə gördüz?  
Nə eşitdiz bu dünyada, obalar?

Gəlin üçün sularımdan doyunca,  
Dağın mali yellərindir, selindir,  
Qayalarım, suyum, otum, otlağım,  
Otəyimdə bəslədiyim elindir.

...

### Müqayisə xarakterli mətni – inşa, esse və məruzəni necə yazmalı?

Müxtəlif məzmunda (rəy, təsvir, mühakimə və s.) *inşa, esse və məruzənin* yazılıması ilə bağlı müəyyən bacarıqlara yiyələnmisiniz. Bu bacarıqlarınızı IX sinifdə daha da inkişaf etdirəcək, *müqayisə* xarakterli yazılarla əlaqədar yeni bacarıqlar qazanacaqsınız. Əlbəttə, əvvəlki siniflərdə müqayisə aparmağı tələb edən tapşırıqları yerinə yetirdiyinizi xatırlayırsınız. Unutmamısınız ki, həmin tapşırıqlar ədəbi növ və janrların özünəməxsusluğunu aşkaraya çıxarmaqdır, izah etməkdə

yardımcınız olub. O da yadınızdadır ki, ədəbi qəhrəmanların xarakter və əməllərindəki oxşarlığı, fərqi müəyyənləşdirməyi tələb edən sual və tapşıqların üzərində işləmiş, çıxardığınız nəticələri müqayisə cədvəlində, Venn diaqramında əks etdirmisiniz. Lakin bütün bunlar konkret tapşırıqlar üzrə olub. Bilməlisiniz ki, müqayisənin mahiyyəti, tətbiq edilməsi qaydaları barədə əhatəli bilik və bacarığa malik olmadan müqayisə tələb edən böyük həcmli yazıları (*inşa, esse...*) uğurla yerinə yetirmək mümkün deyildir.

İlk növbədə, “tutuşdurma”, “qarşılaşdırma”, “müqayisə” anlayışlarının hər biri haqqında aydın təsəvvür qazanmalısınız. Bir çox hallarda onlar sinonim anlayışlar kimi işlənilir, bu isə dəlaşıqlığa səbəb olur. Cisim və hadisələrin arasındaki oxşar cəhətlərin aşkarılması *tutuşdurma*, fərqli (zidd) cəhətlərin müəyyənləşdirilməsi isə *qarşılaşdırma* adlandırılır. Oxşar və fərqli cəhətlərin eyni zamanda üzə çıxarılmasına isə *müqayisə* deyilir.

Bəs müqayisənin başlıca xüsusiyyətləri və tətbiq qaydaları hansılardır?

Bunların ən mühüm olanlarına diqqət edək. Müqayisəni o vaxt tətbiq etmək mümkünür ki, obyektlər (bədii əsərlər, obrazlar və s.) *müqayisəyə gələn* olsun. Bütün obyektləri bir-biri ilə müqayisə etməyin mümkün olduğunu düşünmək səhvdir. O obyektləri müqayisə etmək mümkün və faydalıdır ki, onların *mahiyyətində*, *təbiətində* oxşarlıq olsun. Bu, müqayisənin ən mühüm xüsusiyyətlərindən biridir.

Müqayisənin başlıca xüsusiyyətlərindən biri də müqayisəyə cəlb edilən obyektlərin *mühüm əlamətlərinin* götürülməsidir. Bu, həmin obyektlər barədə dərin, hərtərəfli biliyin qazanılmasına imkan verir.

Müqayisənin başqa bir xüsusiyyəti ondan istifadə edərkən *eyni, vahid* əsasın (əlamətin) gözlənilməsidir. Yəni obyektlər eyni, vahid əsaslar üzrə müqayisə edilməlidir. Buna əməl etmədikdə bir obyektin bir əlamətə, ikinci obyektin isə başqa əlamətə görə səciyyələndirilməsi həyata keçirilmiş olur. Beləliklə, obyektlər ayrı-ayrılıqda təsvir edilir ki, bu da onların tutuşdurulduğunu, yaxud qarşılaşdırıldığını deməyə əsas vermir.

Obyektlərin arasındaki oxşar, yaxud fərqli əlamətlərin aşkarılması hələ müqayisənin tamamlanması demək deyildir. *Oxşarlığın və fərqli səbəbinə açmaq, müqayisə olunanların arasındaki əlaqələri aydınlaşdırmaq, müqayisədən nəticə çıxarmaq, ümumiləşdirmə aparmaq həyata keçirilməli olan mühüm qaydalardır.*

Müqayisə xarakterli mətnlərin (inşa, esse, məruzə) hazırlanması, ilk növbədə, yazı bacarığınızın inkişafına əhəmiyyətli təsir edir. Bu iş, həmçinin siz müstəqil və yaradıcı düşünməyə, öz sözünüüz deməyə istiqamətləndirir.

Belə yazıları yerinə yetirərkən nələrə diqqət etmək vacibdir?

1. İlk növbədə, **mövzunun** necə ifadə edildiyinə nəzər salmaq lazımdır. Mövzunun müqayisə tələb edib-etmədiyini müəyyənləşdirmək çətin deyildir. Belə yazılar üçün müəyyənləşdirilmiş mövzularda, adətən, "müqayisə" sözü işlədir. Məsələn, "Azad və Fərdə obrazlarının müqayisəli təhlili", "Koroğlu və Bolu bəy surətlərinin müqayisəli səciyyəsi" və s. Esse üçün maraqlı olan "Yurdumuzun baharı və qış" mövzsusunda "müqayisə" sözü olmasa da, müqayisə aparmağın lazım gəldiyini başa düşmək çətin deyildir. Yaxud "Sabirin satiraları", "S.S.Axundovun yaradıcılığında hekayə janrı" mövzularında hazırlanan məruzələrdə müqayisəsiz keçinmək mümkün deyildir.

2. Sonra **plan** tərtib edilir. Planın giriş, əsas hissə, nəticədən ibarət olduğunu bilirsiniz. Plan esse üçün şərtidir. Bu yazıda kompozisiya sərbəstliyi planın tələblərindən kənara çıxılmasına səbəb olur.

3. **Girişdə** mövzu barədə ümumi məlumat, onun işlənməsinin əhəmiyyətinə diqqətin cəlb edilməsi vacibdir. Yaxud mövzu bədii əsərlə bağlı olarsa, girişdə əsər, onun müəllifi barədə yığcam məlumat vermək məqsədə uyğundur.

4. Yazının məzmunu **əsas hissəni** təşkil edir. Əsas hissədə əhatə olunacaq məsələləri bəndlər şəklində ifadə etmək faydalıdır. Bunu o vaxt uğurla yerinə yetirmək olur ki, müqayisənin hansı əsaslar (əlamətlər) üzrə aparılacağı əvvəlcədən müəyyənləşdirilmiş olsun. Məsələn, Azad və Fərdə obrazlarını aşağıdakı əsaslar üzrə müqayisə etmək səmərəli olar:

- Talelərinə, yaşadıqları həyat tərzinə münasibətlərinə görə.
- Xalqa, vətənə münasibətlərinə görə.
- Milli azadlıq hərəkatına münasibətlərinə görə.
- Xarakterlərindəki başlıca cəhətlərə görə.

5. Yazının sonunda **nəticənin** çıxarılması, **ümumiləşdirmənin** aparılması vacibdir.

Essenin məzmunca inşadan fərqləndiyini bilirsiniz. Sizə məlumdur ki, ümumiyyətlə, esse şəxsi düşüncələrinizi, hissələrinizi dila görtirməyinizə, bəyan etməyinizə imkan yaranan yazı növüdür. Bu, seçdiyiniz sözlərdə, ifadələrdə, qurdığınız cümlələrdə də əksini tapmalıdır. Sadə cümlələrdən, adlıq cümlələrdən daha çox istifadə etməyiniz faydalıdır. Sizə məlum olan bədii təsvir və ifadə vasitələrindən gen-bol yararlanmalı, yazınızın obrazlı olmasına çalışmalısınız. Bütün bunlar yazınıza yeni məzmun və forma verəcək. Beləliklə, yazınız fərqli üslub, yeni keyfiyyət qazanacaq.

Essedə, inşadan fərqli olaraq, sitatlara, faktların, rəqəmlərin sadalanmasına yer vermək məqsədə uyğun sayılır.

Essenin kompozisiyasında sərbəstliyin olması məqbul hesab edilir, başqa sözlə, onun quruluşuna, inşadan fərqli olaraq, dəqiq meyarlarla yanaşılmır. Məsələn, essedə birbaşa mətbəə keçmək, yazıya əsas məsələyə münasibətin bildirilməsi ilə başlamaq mümkündür. Essedə (müqayisə xarakterli çıxılmaqla) bir fikirdən gözənlənmədən digərinə keçilmesi, baş-qalarına ziddiyətli görünən nəticələrin çıxarılması (əlbəttə, bu, məntiqli olmalıdır) nöqsan hesab edilmir. Müqayisə xarakterli essedə müqayisənin xüsusiyyətlərini diqqət mərkəzində saxlamağınız vacib olsa da, hiss və düşüncələrinizin ifadəsində sərbəst olmalıdır.

Əgər esse ədəbi əsərlə əlaqədardırsa, onun mövzusu, ideyası, obrazları, müəllifin qaldığı problem barədə şəxsi mövqeyinizi ifadə etməyə səy göstərməlisiniz.

Müqayisə xarakterli **məruzənin** üzərində işləyərkən informasiya səciyyəli məruzə ilə bağlı qazandığınız bacarıqları tətbiq etməyi unutmayın. Burada başlıca fərq müqayisənin xüsusiyyətlərinin, tətbiqi qaydalarının diqqət mərkəzində saxlanılmasıdır. Ümumiyyətlə, məruzədə faktlara, rəqəmlərə, sitatlara tez-tez müraciət edilir. Bu isə yazınızın məzmununa və formasına təsirsiz qalmır. Deməli, yazı tərziniz, üslubunuz yeni bir çalar qazanır.

Müqayisə xarakterli mətnin (inşa, esse, məruzə) hansı səviyyədə yerinə yetirildiyini – özünüqiyətləndirməni aşağıdakı meyarlardan istifadə etməklə də müəyyənləşdirmək mümkündür:

- müqayisə obyektlərinin doğru seçilməsi;
- obyektlərin mühüm əlamətlərinin üzərində dayanılması;
- müqayisənin eyni (vahid) əsaslar üzrə aparılması;
- obyektlərin arasındaki əlaqənin açılması;
- obyektlərin arasındaki oxşarlığın, fərqli səbəbinin aydınlaşdırılması;
- müqayisədən nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.

Məruzə ilə bağlı səkkizinci sinifdə öyrəndiyiniz qiymətləndirmə meyarlarından doqquzuncu sinifdə də istifadə edə bilərsiniz.

## I yarım il

**I MÖVZU**

**“XX əsrin I yarısında ədəbiyyatımızda  
vətənpərvərlik və qəhrəmanlıq motivləri”**  
(ədəbi-bədii kompozisiya)

1. “Sovet rejimi şəraitində ədəbiyyatımızda xalqımızın vətənpərvərlik və qəhrəmanlıq hisslerinin bədii ifadəsi” mövzusunda şeir, nəşr, dramaturgiya üzrə məruzələrin hazırlanması.
2. Şeir, nəşr, dramaturgiya üzrə ədəbi-bədii kompozisiya ilə çıxış edəcək kiçik qrupların yaradılması.
3. I qrupun üzvləri arasında şeir və mahnıların ifaçılarının müəyyənləşdirilməsi.
4. II qrupun üzvləri arasında nəşr əsərlərindən parçaların ifadəli oxusu, kiçik səhnələşdirmə üzrə ifaçıların müəyyənləşdirilməsi.
5. III qrupun üzvləri arasında dram əsərindən bir parçanın səhnələşdirilməsi üzrə ifaçılarının müəyyənləşdirilməsi.
6. Aparıcıların, bədii mətnlərin seçilməsi, programın hazırlanması.
7. Layihənin qiymətləndirilməsi.

**II MÖVZU**

**“Həyat həqiqətlərinin ədəbiyyatımızda bədii əksi”**  
(müqayisə xarakterli məruzə müsabiqəsi)

1. Müsabiqənin şərtlərinin (məruzənin həcmi, məzmunu, dili, üslubu, təqdim edilmə tarixi və s.) müəyyənləşdirilməsi və əvvəlcədən elan edilməsi.
2. Münsiflərin seçilməsi və kurikulumun standartları üzrə qiyamətləndirmə meyarları barədə təlimatlandırmanın aparılması.
3. Müsabiqənin şərtlərinə cavab verən ən yaxşı məruzələrin seçilməsi, ədəbiyyat kabinetində nümayiş etdirilməsi.
4. Seçilmiş məruzələrin müəlliflərin təqdimatında dinlənilməsi.
5. Məruzələr üzrə fikir mübadiləsi, münsiflərin və dinleyicilərin rəylərinin dinlənilməsi.
6. Layihənin qiymətləndirilməsi, münsiflərin yekun rəyinin elan edilməsi.
7. Qaliblərin rəğbətləndirilməsi.

I I y a r i m i l

I MÖVZU

“Mənəvi dəyərlərimizi yaşadaq”  
(ədəbi-bədii kompozisiya)

1. “Qloballaşma şəraitində xalqımızın milli-mənəvi dəyərlərini qoruyaq” mövzusunda məruzənin hazırlanması.
2. Musiqili ədəbi-bədii kompozisiya ilə çıkış edəcək kiçik qrupların yaradılması.
3. Mənəvi dəyərlərimizi əks etdirən folklor nümunələri ilə çıkış edəcək kiçik qrupun çıxışının ssenarisinin hazırlanması.
4. Mənəvi dəyərlər üzrə ədəbi viktorinanın suallarının tərtib edilməsi.
5. S.Vurğunun “Ananın öyüdü”, S.Rüstəmin “Təbrizim” şeirlərini ifadəli oxusu üzrə ifaçıların seçilməsi.
6. Aparıcıların seçilməsi, programın hazırlanması.
7. Layihənin qiymətləndirilməsi.

II MÖVZU

“Ədəbiyyat və incəsənətimizdə ana obrazı”  
(maraqlar üzrə təqdimat müsabiqəsi )

1. A.Şaiqin “Anabaci” hekayəsi üzrə səhnələşdirmə ssenarisinin hazırlanması, çıkış edəcək qrup üzvləri arasında vəzifə bölgüsünün aparılması.
2. Anaya həsr olunmuş əsərlərin seçiləməsi, ifadəli oxuyacaq şagirdlərin müəyyənləşdirilməsi.
3. Anarın “Keçən ilin son gecəsi” dramından bir epizodun ifası üçün iştirakçıların müəyyənləşdirilməsi.
4. “Kinoda ana obrazı” mövzusunda məruzəçinin müəyyənləşdirilməsi.
5. “Onu bağışlamaq olarmı?” filmindən bir fragməntin seçiləməsi və nümayiş üçün hazırlanması.
6. Ana haqqında musiqi əsərlərini ifa edəcək şagirdlərin müəyyənləşdirilməsi.
7. Aparıcıların seçiləməsi, programın hazırlanması.
8. Layihələrin qiymətləndirilməsi.



### III MÖVZU

**“Bədii ədəbiyyatımız musiqidə, rəssamlıqda, kinoda”**  
(elmi-tədqiqat səciyyəli təqdimatlar )

1. Təqdimatların xarakteri (hesabat, videofilm, fotosəkillər, illüstrasiyalar və s.), ayrılan vaxt, istifadə ediləcək vasitələrin (elektron lövhə, proyektor və s.) müəyyənləşdirilməsi.
2. Təqdimatların məzmunu və hazırlanması ilə bağlı (istifadə ediləcək internet mənbələri, kitabxana materialları, sənətkarlarla, oxucu və tamaşaçılara müsahibə və s.) təlimatlandırılma.
3. Təqdimatların nümayiş etdirilməsi:
  - Söz sənəti və musiqi
  - Bədii ədəbiyyat rəssamlıqda
  - Bədii əsərlərin ekran təcəssümü
4. Layihələrin qiymətləndirilməsi.

### IV MÖVZU

**“Ədəbiyyat dərslərində öyrəndiyim hansı əsər  
məndə daha güclü təəssürat oyadı”**  
(esse müsabiqəsi )

1. Müsabiqənin şərtlərinin (essenin həcmi, məzmunu, dili, üslubu, təqdim edilmə tarixi və s.) müəyyənləşdirilməsi və əvvəlcədən elan edilməsi.
2. Münsiflərin seçilməsi və təlimatlandırılması.
3. Ən yaxşı esselərin seçilməsi, ədəbiyyat kabinetində nümayiş etdirilməsi.
4. Şagirdlərin və valideynlərin iştirakı ilə müsabiqənin yekunlaşdırılması, seçilmiş esse nümunələrinin müəlliflərin təqdimatında dinlənilməsi.
5. Münsiflərin, valideynlərin və şagirdlərin rəylərinin dinlənilməsi.
6. Layihələrin qiymətləndirilməsi.
7. Qaliblərin rəğbətləndirilməsi.

...

“Azərbaycanda milli-demokratik hərəkat dövründə ədəbiyyat”,  
“Proletkultuluq və repressiya dövründə ədəbiyyat”  
bölmələri üzrə

*Seyid Hüseyn*

**İSMAILİYYƏ**

*(ixtisarla)*

Mart hadisəsi zamanı İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərlərinin mühasirəsinə düşmüşdüm. Ələ keçməmək üçün yaşadığım evin zirzəmisində gizlənmişdim. Pulemyotların taqqıltısını, topların gurultusunu eşidirdim. Dışarıda nələr vaqə olduğunu hiss edir, xəyalında bir çox faciəli mənzərələr canlandırırdım. Bazarın qarət edilərkən yandırıldığını, Şah məscidi və Təzə Pir məscidlərinin top mərmisi ilə dağdırıldığını mənə söyləmişdilər. Hətta İsmailiyyə binasına atəş vurulub yandırıldığını anlatmışdilar. Lakin İsmailiyyənin yandırıldığını inanmirdim. Mənə onun necə atəşlər saçaraq yandığını, bir anda o gözəl binanın abadlığından bir əsər qalmadığını təsvir edən qadına deyirdim:

— Yəqin ki, sən yanılırsan. Hər şey ola bilər. Bizim düşmənlərimiz başımıza bu fəlakəti açdıığı kimi, hər şeyi bacarar. İsmailiyyəyə isə toxunmazlar. Çünkü o böyük bina bizim üçün müqəddəsdir.

Mühərribə bitdi. Mən də üç günlük bir mühasirədən, qaranlıq və üzücü bir həyatdan, bir əsarətdən qurtardım. Özümü tələsik İçərişəhərə saldım. Yolum İsmailiyyə binasının arxa tərəfindən idi, lakin hansısa bir qüvvə mənim oradan getməyimə mane olurdu.

Yolumu dəyişdim. Başqa bir küçədən getdim. Bir çox yeni şeylər öyrəndim. Müsibət və fəlakəti təsəvvür etdiyimdən artıq gördüm. Yaxın dostlarımdan ikisinin qətli xəbərini, əqrəbamızdan üç qadın, ikisi uşaq olmaq üzrə bir evdə doqquz nəfərin öldürüldüyüünü öyrənmişdim. İsmailiyyədən bir əhval öyrənməyə, bir məlumat almağa cəsarət etmirdim.

Hər halda, həqiqəti öyrənmək marağı məni rahatsız etməyə başladı. İsmailiyyədən bir xəbər bilməyə qərar verdim... Gözlərimə inanmaq istəmirdim; İsmailiyyə, o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, Azərbaycan hüriyyət və istiqlaliyyəti-məfkurəsinə millət arasında yayan mərkəz, o gözəl və sevimli bina yandırılmışdı. Məyus bir halda onun dörd ətrafinı gəzib dolaşdım. İçərisinə daxil oldum. Fikirləşir, orada keçirilən gurultulu iclaslar, məslək mübarizələri gözümüzün önündən keçirdi.

Bir gün yenə, adətim üzrə, yanmış bazarı gəzmişdim. Yorğun halda İsmailiyyənin qarşısından keçidkə bilmirəm hansısa bir qüvvə məni yenə onun içərisinə çəkdi, həyətinə daxil

oldum. Bir daş üzerindeydim düşünürdüm. Birdən nəzərimdə İsmailiyyənin böyük salonu canlandı. Orada natiqlər danişirdi.

Firqə başçılarından Yusifbəyli Nəsib bəy deyirdi:

— “Yoldaşlar, mən yuxu görmüşəm. Yuxuda gördüm ki, həmin bu möhtəşəm salonda Azərbaycan iqtıqlalı elan olunub, Azərbaycan parlamanı açılmışdır”.

Bu halda bir səs məni daldığım fikirdən ayıltdı. Kim isə mənə deyirdi: “Dişarı çıx... Xatalıdır... Başına uchar...”

Ayağa qalxdım.

O hadisədən bir çox zamanlar keçdi. Hər zaman İsmailiyyə qarşısından keçərkən onun divar üzərində yazılmış “İnsanın cəhd elədiyi (şey) onun üçün deyildir. O öz səyinin nəticəsini sonradan görəcəkdir” aylərini gördükdə İsmailiyyənin yandırıldığına yenə şübhə edirdim. Deyirdim, əgər İsmailiyyə yandırılmış olsaydı, bu həqiqətlər, bu Allah kəlamları oradan silinirdi. Lakin yenə şübhədə idim. Başqalarından onun yanmış olduğunu eşidirdim.

Bilirsinizmi, İsmailiyyənin yandırıla bilmədiyini aləmdə isbat edən bir həqiqət nədir?

Azərbaycan parlamanı üzərindəki üçrəngli və səkkizguşə yıldızlı Azərbaycan bayrağı!

*Əhməd Cavad*

## GÖY GÖL

Dumanlı dağların yaşıl qoynunda  
Bulmuş gözəllikdə kamalı Gök göl!  
Yaşıl gərdənbəndi gözəl boynunda,  
Əks etmiş dağların camalı Gök göl!

Yayılmış şöhrətin Şərqə, Şimala,  
Şairlər heyrandır səndəki hala.  
Dumanlı dağlara gələn suala,  
Bir cavab almamış soralı Gök göl!

Bulunmaz dünyada bənzərin, bəlkə,  
Zavvarın olmuşdur bir böyük ölkə.  
Olaydı könlümdə bir yaşıl kölgə,  
Düşəydi sinənə yaralı, Gök göl!

Sənin gözəlliyyin gəlməz ki saya,  
Qoynunda yer vardır yıldıza, aya.  
Oldun sən onlara mehriban daya,  
Fələk büsətinə quralı, Gök göl!

Kəsin eyşi-nuşı, gələnlər, susun,  
Dumandan yorğanı, döşəyi – yosun.  
Bir yorğun pəri var, bir az uyuşun,  
Uyuşun dağların maralı Gök göl!

...

Zümrüt gözlərini görsünlər deyə,  
Şamlar boy atmışdır, uzanmış göyə.  
Keçmişdir onlara qızəbin niyə,  
Düşmüsəldərdir səndən aralı, Göt göl?!

Dolanır başına göydə buludlar,  
Bəzənmiş eşqinlə çiçəklər, otlar.  
Öpər yanağından qurbanlar, otlar,  
Ayrılıq könlünü qıralı, Göt göl!

Bir sözün varmıdır əsən yellərə? –  
Sifariş etməyə uzaq ellərə...  
Yayılmış şöhrətin bütün dillərə,  
Olursa, qoy olsun haralı Göt göl!

*Əhməd Cavad*

**AL BAYRAĞA**  
(ixtisarla)

Gül rəngində bir yarpağın  
Ortasında bir hilal!  
Ey al bayraq, sənin rəngin  
Söylə, neyçün böylə al?!

Hakim olub bir torpağa,  
Ona etmək böylə naz  
Səndən başqa bir gözələ  
Söylə, neyçün yaraşmaz?

Bu bənzəyiş nədən, gözüm,  
Şəhidlərin qanına?!  
Uğurunda can verənlər  
Neyçün qıyar canına?!

Ey sevgili bayraqımın  
O dalğalı duruşu!  
Sandım, salam rəsmi sana  
Buludların yürüşü!

Sən ey hilal, al qoynuna  
Aldın göydən yıldızı.  
Məftun etdin sən kəndinə,  
Ən sevdalı bir qızı!..

## A DAĞLAR

Çiçəkli qoynunda bir bağça tikdim,  
Suvara-suvara göz yaşı tökdüm,  
Gecə-gündüz əməyini mən çəkdirim,  
Yoldu meyvəsini yellər, a dağlar!..

Nədən küskün yaxandakı bülbüllər,  
Harda mana layla çalan o dillər?..  
Mən səslənsəm: ellər, ellər, ay ellər,  
Əksi-səda gəlir: “ellər...”, a dağlar!..

Söylə, nədən səs verməyir Xəzərim,  
Mən ki onun hər dərdini yazarım,  
Sürgün olub, uğrunda həp gəzərim,  
Qismətim bu uzun yollar, a dağlar...  
Söylə nədən dəli Kürüm çağlamaz,  
İçdən coşub öz gününə ağlamaz,  
Göy Muğanım nədən yaşıl bağlamaz,  
Dərdlimidir o Göy göllər, a dağlar?..

Söylə, Şahdağlarım nədən yashıdır?  
Köksündəki qılınc, qalxan paslıdır?  
Şairlərin nədən həzin səslidir,  
Qərib sazda qırıq tellər, a dağlar?..

A dağlar, a dağlar, söylə, a dağlar,  
Olurmu aşnalıq böylə, a dağlar?..  
Yaman günüm yaxşı eylə, a dağlar,  
Sana qurban bu könüllər, a dağlar.

“İkinci Dünya müharibəsi, şəxsiyyətə pərəstiş və müləyimləşmə dövründə ədəbiyyat ”  
bölməsi üzrə

*Nigar Rəfibəyli*

**VƏTƏN QIZLARI**

Ey vətənin alnıaçıq, südü təmiz, mərd anası,  
Bizim yaşıl obaların cəsur qızı, şüx sonası.  
Ana vətən çox görmüşdür sənin böyük hünərini,  
Gah sulardan, gah göylərdən almış sənin xəbərini.  
Şahin kimi qanadlanıb sən uçmusan havalarda,  
Vətən üçün aslan kimi vuruşmusan davalarda.  
Sən bir igid dənizçisən, hökm etmişən dənizlərə,  
Bir quş kimi paraştı atılmışan göydən yerə.  
Kəndlərə elm aparıbsan gənc bir müəllim kimi sən,  
Həkim olub uzun illər elə xidmət eləmisən.  
Sən sürmüşən traktoru torpaqları yara-yara,  
Sən hərəkət öyrətmisən uzun yolda qatarlara.  
Ana yurdun xilaskarı, o tunc, polad qollu ərlər  
Sənin təmiz südün ilə bəslənərək böyümüşlər.  
Sən nəsillər böyüdərək, qəhrəmanlar yetirmisən,  
Cavanşirə, Koroğluya süd vermisən döşlərindən.  
Sənin adın qalibiyyət şüarıyla birgə gedir,  
Həyat səni alqışlayır, tarix səni təqdir edir.  
Fidan kimi bəsləyərək, əzizləmiş səni vətən,  
Bu gün ona öz borcunu dönə-dönə verməlisən.  
Gözüqanlı bir canavar hücum çəkmiş torpağına,  
Göz dikmişdir qarşı düşmən sənin isti ocağına.  
Viran qoyub obaları, tikir zülmün qalasını,  
Mələr qoyub ayrı salır analardan balasını.  
Ana kini müdhiş olur, bunu bilsin azgrün düşmən  
Can qurtara bilməyəcək sənin aslan qəzəbindən.  
Üç oğlunu yola saldın, heç gözlərin yaşarmadı,  
Ana qəlbə kövrəlsə də, ağlamağı bacarmadı...  
Kiçik qızın çantasını alıb yola düşdü haman  
O heç geri qalardımı üç istəkli qardaşından?!

Mərd analar qapılara çıxıb yaylıq salladılar.  
Ey müqəddəs ana, sənin nə qəhrəman xislətin var!  
Sən də nişan üzüyünü çıxararaq barmağından  
Verdin vətən üçün bu gün, dedin: – Zəlil olsun düşmən.  
Gəlir səsin cəbhələrdən, tarlalardan, şaxtalardan.  
Qorxu nədir, bilməmisiən, nə borandan, nə də qardan.  
Həcor sənin doğma qızın, Aşıq Pəri övladındır,  
Nər şahinlər oğulların, gənclik sənin qanadındır.  
Alqış sənə, şərəf sənə, şöhrətin də aşılıb-daşır,  
Sən mərd dayan, böyük qadın, sənə mərdlik çox yaraşır!

*Mirvarid Dilbazi*

### RAHAT YATARDIMI KÖRPƏLƏRİMİZ

Gecədir, yatmiram axşamdan bəri  
Döyü soyuq yellər pəncərələri.  
Otağım işıqlı, istiykən nədən,  
Bilmirəm, könüldən üşüyürəm mən?  
Gözümədə bir damla inci göz yaşı,  
Dizimin üstündə körpəmin başı  
Yatır şirin-şirin gülümşəyərək.  
Gecədir. Yatmiram. Oturmuşam tək.  
Gözümün önündə bu, kimdir durur?!  
Xəyallar fikrimi hərdən uçurur,  
Çıkarır evimdən məni bir anlıq,  
Çöllərə çökmüşdür qatı qaranlıq.  
Dağların boranlı yelləri əsir.  
Böyük bir ordutək qarşımı kəsir.  
Qəlbimə işləyir elə bil sazaq,  
Gecənin, zülmətin dəhşətinə bax!  
Külək hər addımda qarı sovurur,  
Gözlərim önündə bu, kimdir durur?  
Getdiyi yollarda qar çıxır dizə,  
Azad gün, xoş həyat verməkçin biza,  
O gedir dilində bir söz var: vətən.  
İndi tanıyrıam sevgilimi mən.  
Çox deyil onunla ayrıralı biz,  
Dəyişmiş cəbhələr onu tərtəmiz.

...

Necə dolğunlaşmış o gənc şax budaq!  
Odur, ölümləri ayaqlayaraq,  
Gedir, başında da bir igid dəstə,  
Qəti bir hücumla düşmənin üstə.  
Qafqazın qəzəbli, iti çovğunu  
Saxlaya bilməyir yollarda onu.  
Düşmən gülləsindən üfüqlər yanır,  
Səhər yaxınlaşır, göy işıqlanır.  
Döyür soyuq yellər pəncərələri...  
Mən yata bilmirəm axşamdan bəri.  
Xəyalın gözləri onu seyr edir,  
Bir an ayrılmadan onunla gedir.  
Sonra oyanıram düşüncələrdən,  
Yalnızam körpəmlə otağında mən.  
Gözümüzdə bir damla inci göz yaşı...  
Dizimin üstündə sevimli başı,  
Yatır şirin-şirin gülümsəyərək.  
Mən ona baxdıqca açılır ürək.  
Könlümə, nədənsə, bir sevinc gəlir.  
Sanki firtinadan sular dincəlir.  
Ana qucağında azad, bəxtiyar,  
Mənim körpəm kimi azmı körpə var?  
Həsrət ağartdisa çox saçları gər,  
Dostum, bu çovğunlu, qarlı gecələr  
Düşmənlə üz-üzə durmasınız siz,  
Rahat yatardımı körpələrimiz?

## “Milli-mənəvi özünüdərk dövründə ədəbiyyat” bölməsi üzrə

*İmran Qasımov, Həsən Seyidbəyli*  
**“UZAQ SAHİLLƏRDƏ”**  
(povestdən parçalar)

Əvvəllərdə “Döyce soldatenhaym” binası ucalan yerdə indi daş-daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək uçulmuş binanın altından meyitləri çıxarırdılar. Əsgərlər birdən-birə daş-torpağın arasından bir əlin uzandığını gördülər. Bu əl yanib külə dönmüş bir tirdən tutmağa çalışırı. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdırı. Əsgərlər Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə o, əsgərləri söyüb, kənara itələməyə çalışırı, sənki baş vermiş hadisəyə onlar bais olmuşdular.

Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünkü adamlar partlayışlara alışmışdılar. Axı yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.

...Hər tərəf göz işlədikcə dumana bürünmüştü. Buna baxmayaraq, səhərin açıldığı hiss olunurdu. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Yolcular addımlarını yavaşıtmağa məcbur oldular. Dağlarda yaşayan əhali “Mixaylo” və onun yoldaşlarını səmimiyyətlə qarşılıyır, onları südə, qarğıdalı çörəyinə və keçi əti bozartmasına qonaq edirdi.

Partizan briqadasının qərargahı bir neçə gün idı ki, səhərin kənarında yiyoşsız qalmış malikanədə yerləşirdi. Triyestin dövlətli fabrik sahibkarlarından birinə məxsus olan bu malikanə şəhərdən 70 km aralı, hündür dağın başındaki şam meşəliyində yerləşirdi.

Axşam idı. Malikanənin buxarlarında odun yanır, xüsusi dayaqların üstündə isə partizan çaynikləri və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltalarını yamayırlar, çay içir, üzlərini qırxırlar. Onlar yatanları oyatmasınlar deyə ehtiyatla və səssiz tərpənirdilər.

Birdən kim isə qapını taybatay açıb qışkırdı:

– “Mixaylo” qayıtdı.

Bütün malikanə hərəkətə gəldi. Bu xəber salondan-salona, otaqdan-otağa, pilləkəndən-pilləkənə keçdi. Bir dəqiqə sonra adamlar “Mixaylo”nın əlini sixır, qucaqlayır və tez-tez ciyinə vururdular.

“Mixaylo” yüyürə-yüyürə dəhlizi keçdi, qapılardan birini açıb içəri girdi. Üstünə çoxlu kağız və xəritə yiğilmiş, şamlarla işıqlanan stolun dalından geniş alınlı, xoşsifat bir kişi qalxdı.

– İcazə varmı, yoldaş polkovnik? – deyə “Mixaylo” şən bir səslə soruşdu.

Polkovnik cavab vermedi. O, sevincə gülümşəyərək “Mixaylo”ya yaxınlaşdı, əlinin dalı ilə dodağını sildikdən sonra əvvəlcə bu yanağından, sonra o biri yanağından öpərək oğlanı bağırina basdı.

...Briqadanın vəziyyəti olduqca ağır idı: faşistlər bütün yolları tutmuşdular. Qonşu partizan birləşmələri ilə rabitə kəsilməşdi. Yerli kəndlilərin partizan qərargahını maraqlandıran xəbərləri onlara yetirmək cəhdləri uğursuzluqla nəticələnirdi. Faşistlər onları yaxalayıb başqa kəndlilərin gözü önünde güllələyirdilər.

Son zamanlar “İl Pikkolo” adlı faşist qəzeti lap həyəsizləşmişdi. O, hər gün Hitler ordu sunun qələbələri, faşistlərin partizan dəstələrinə divan tutmaları haqda cürbəcür uydurmalar yayırırdı.

Vasyanın ayağı sağalan kimi Mehdiyə aman vermir, hey onu dilə tutdurdu ki, əməliyyata getmək üçün icazə alınsın. Vasya rahatlıq tapmir, Triyestə can atıldı. Axi “İl Pikkolo” qəzetiinin redaksiyası və ya mətbəəsinin, gestaponun binasını partlatmaq lazım idi.

...Vasya ilə Mehdini, demək olar ki, bütün partizan dəstəsi yola salırdı. Onlar öz sevimli kəşfiyyatçılarının arxasında məhəbbət və intizarla baxırdılar. Kəşfiyyatçılar get-gedə uzaq-laşırırdılar. Nəhayət, ağacların dalında görünməz oldular.

Ertəsi gün dostlar artıq Triyestə yaxınlaşırırdılar. Hava qaralırdı.

...Vasya ilə Mehdı fəhlə məhəllələri ilə gedirdilər. İliq və xoş bir axşam idi. Belə axşamlarda ya pəncərə qabağında, ya da darısqal və qaranlıq otaqlardan çıxıb qapı ağızında oturmaq yaxşı olur. Ancaq heç yerdə bu hitlerçilərin əlindən adamlara rahatlıq yoxdur!

Bir qədər sonra artıq Mehdigil tanış küçələrlə irəliləyirdilər. Ətraf qaranlıq zülmət içində idi. Səmada ulduzlar sayılır, aşağıda isə göz-gözü görmürdü. Lakin birdən-birə yanın fənərlər küçəni işıqlandırdı. Fənərlər həm qabaqda, həm arxada, həm də yanarda yanaraq Mehdı ilə Vasyaya yaxınlaşırırdı.

— Dur! — deyə kim isə bərkdən qışkırdı, — tərpənmə!

Vasyanın əli qeyri-ixtiyari olaraq döşündəki avtomata yaxınlaşdı, lakin Mehdı onu saxladı.

— Sakit ol!

Feldjandarmalar onları sıx bir halqa kimi dövrəyə aldılar.

Mehdi soruşdu:

— Nə var, nə olub?

— Hə, qoy bir baxaq görək, bu qoçağın çantasındaki nədir? — deyə hündürboy, qırmızısifət patrul Vasyaya yaxınlaşdı və əlini onun çantasına uzatdı.

Mehdi təmkinli, lakin amiranə bir səslə xəbərdarlıq etdi:

— Ona toxunmayın!

Ona qədər avtomatın çaxmağı şəqqıldadı. Avtomat lülələri Vasya ilə Mehdinin kürəyinə dırındı.

Mehdi qəzəbləndi:

— Bu nə hoqqabazlıqdır?

— Xeyr, hoqqabazlıq qurtardı, əzizim! — patrul kinayə ilə gülümsündü, — daha sizin hoq-qabaklığınız qurtardı.

— Mən sizə xəbərdarlıq etməliyəm ki, cənab patrul, — deyə Mehdı təkidlə dilləndi, — siz bu dəqiqliq öz zarafatlarınızdan əl çəkməsəniz, axırı pis olacaq. Onu bilin ki, mən təcili tapşırığı yerinə yetirirəm!

— Bəli, biz bilirik! Biz hətta kimin tapşırığını yerinə yetirdiyinizi də bilirik!

— Qorxuram ki, səhv edəsəniz, cənab patrul, — deyə Mehdı əlini cibinə salıb narıncı rəngli bir karton çıxardı və kinaya ilə dedi, — buyurun!

Patrul kartonu Mehdinin əlindən aldı. O, birdən-birə özünü elə itirdi ki, Vasya ürəklənib dikəldi, hətta onun sıfətində ötkəm bir ifadə yarandı. Patrulun əlindəki şey şəhər gestapo rəisiinin müavini Şultsun özü tərəfindən verilmiş icazə vərəqəsi idi. Triyest şəhərində belə bir icazə vərəqəsi, necə deyərlər, lap daşdan keçirdi. Buna görə də patrul özünü itirmişdi. O, bu dəfə mələyim bir səslə dedi:

— Məni bir məsələ də maraqlandırır. Əgər bu vərəqəni cənab Şults özü sizə təqdim edibə, onda gərək siz biləydiñiz ki, dünəndən bəri onun gizli əmri ilə şəhərdə hərbi qulluqçuların cüt-cüt gəzməsi qadağandır. Üçlükdə, dörtlükdə gəzmək olar. Ancaq gərək adamlar bir-

birindən beşaltı addım aralı getsin. Siz isə iki nəfər çiyin-çiyinə verib gedirdiniz. Bir də ki şəhərdə çanta ilə gəzmək məsləhət görülmür!

— Əvvəla, — deyə Mehdi səbirsizliklə cavab verdi, — mən on gün olar ki, şəhərdən çıxmışam. Mən cənab Şultsun təsir dairəsindən üzəqda olduğum üçün onun gizli əmrindən xəbərim yoxdur. Mən elə bir yerdə idim ki... Lənət şeytana! Bunun sizə heç bir dəxli yoxdur. İkincisi də, siz bu komediyani qurtaracaqsınız, ya yox??

— Hə, belə de, — deyə patrul nəsa başa düşmüş kimi səsini ucaltdı, — deməli, cənab Şultsun təsir dairəsindən kənarda idiniz. Anlayıram, anlayıram. Elə əvvəldən də belə deməli idiniz.

O, icazə vərəqəsini Mehdiyə qaytarıb nəzakətlə üzr istədi:

— Üzr istəyirəm, cənab... bağışlayın... adınızı...

— Mənim adımı bilmək də sizin üçün vacib deyil, — deyə Mehdi icazə vərəqəsini geri alaraq nəzakətlə cavab verdi — siz onsuz da mənim haqqımda lazımlı olduğundan artıq şey öyrəndiniz.

Mehdi bu narıncı icazə vərəqəsini vaxtında ələ keçirə bildiyinə sevinirdi. Belə vərəqələri, adətən, Şults öz agentlərinə verirdi. Yaxşı ki, "Mixaylo"nun zahiri əlamətlərini təsvir edən elanlar artıq hər yerdə qoparılmışdı. Görəsən, onlar, doğrudan da, "Mixaylo"nun asıldıǵına inanırlar?..

— Vasya! — deyə Mehdi dostunun çiyninə toxundu, — daha sən mənimlə getməyəcəksən.

— Mehdi!

— Sus! Görmürsən, ikilikdə gəzmək qorxuludur?! Tək olsam, birtəhər başımı qurtararam... Amma səninlə bir yerdə çətiindir. Bax manı bu darvazanın dalında gözlə. Mən qayıdanda o saat mənə yaxınlaşma! Bir az ləngiyib bax gör, mənim dalimeca gələn yoxdur ki? Elə ki gördün heç kəs yoxdur, onda çıx, arxadan çat! Yox, gördün ki, dalimeca gələn var, onda sən də o adamların dalınca düş. Elə ki partlayış baş verdi, necə olursa-olsun onları aradan çıxart. Lap çərsiz qaldıqda, eybi yoxdur, atəş aç! Ola bilsin ki, biz şəhərdə vuruşmalı olacağıq. Razılışdırıqmı? Ancaq tez ol, Vasya!..

Mehdi "Il Pikkolo" redaksiyasının yerləşdiyi küçəyə döndükdə qeyri-ixtiyari olaraq addımlarını yavaştırdı. O, burada da gözlənilməz bir vəziyyətlə üzləşdi: esesçilər bütün məhəlləni mühasirəyə almışdılar. Mehdi geri dönmək istədikdə gördü ki, sağ və sol tərəfdən esesçilər ona yaxınlaşırlar. Onlar gəzintiyə çıxıbmış kimi tələsmədən yeri yirdilər. Əgər Mehdi artıq bir hərəkət etsəydi, bütün işləri korlaya bilərdi. Onun arxa tərəfində böyük bir binanın darvazası vardı. Mehdi hiss edirdi ki, ona darvazadan da göz qoyurlar. O, əlini cibinə salıb icazə vərəqəsini yoxladı.

— Cənab zabit, siz burada nə edirsınız, — deyə ona yaxınlaşan esesçi soruşdu, — hansı hissədənsiniz? Hara gedirsınız?

“Mən ona nə cavab verim? — deyə Mehdi düşündü, — zabitlik sənədlərini göstərim? Adam nə bilsin ki, burada nə işlər baş verib? Yoxlayacaqlar, çək-çevirə salacaqlar, onda hər şey məhv olub gedəcək”.

Ümid bircə icazə vərəqəsinə qalıb. Onlara heç bir izahat verməyəcəyəm! Bəlkə, birdən icazə vərəqəsini nəzərə almayıb çantanın içini yoxlamaq istədilər?

— Paho, deyəsən, o, heç alman dilini bilmir! — deyə kim isə istehza ilə səsləndi, — bəlkə, rusdur?

— Böyründə çantası da var!.. Mərc gəlirəm ki, çantanın içindəki nə el-üz dəsmalıdır, nə də diş firçası!

Qabaqdakı zabit bu dəfə daha sərt bir ifadə ilə soruşdu:

— Mən sizinləyəm, cənab zabit, hansı hissədənsiniz? — o, gözlərini Mehdinin çantasından çəkmirdi.

– Mən sizə hesabat verməli deyiləm, cənab kapitan! – deyə, nəhayət, Mehdi dilləndi, – xahiş edirəm ki, məni ləngitməyəsiniz. Doğrusunu deyim ki, bərk yorğunam, uzaqdan gəlirəm.

– Belə de!.. – deyə kapitan kinaya ilə gülümsündü, – deməli, uzaqdan galırsınız? Eybi yoxdur. Sizi yaxşı bir istirahət evinə düzəldərik.

O, qısqaca bir əmr verdi:

– Tutun!

Mehdi yan-yörəsinə baxdı. Hər tərəfdə esesçilər durmuşdular.

– Qorxuram ki, sonra bu işinizə görə peşman olasınız, cənab kapitan! – Mehdi kəskin bir hərəkətlə öz icazə vərəqəsini kapitana uzadı.

Kapitan vərəqəni diqqətlə gözdən keçirdi.

– Qəribədir! – deyə zabit burnunun altında donquldandı. – Axı siz hardan gəlirsiniz?

– Sizin rütbədə və vəzifədə olan bir zabit bilməlidir ki, belə suallara cavab vermək olmaz!

Görünür ki, Mehdinin cavabı kapitan üçün yetərli oldu. O, əlini papağının günlüğünə aparıb dedi:

– Aydır! Yolunuza davam edə bilərsiniz!

Mehdi xeyli aralanmışdı ki, birdən kapitan arxadan onu səslədi:

– Bir dəqiqə!

Mehdi özünü elə tutdu ki, guya eşitmədi. Arxadan tələsik addım səsləri eşidildi və kapitan da bu dəfə daha inadla qışqırdı.

Mehdi dayanıb səsə tərəf döndü. Kapitan iki esesçi ilə bərabər ona yaxınlaşdı.

– Mən lap yadımdan çıxartmışdım, – deyə o gülümsündü, – bəlkə, siz icazə vərəqənizə qol çəkmmiş cənab Şultsun özü ilə şəxsən görüşmək istəyirsiniz? Yəqin ki, ona deyəcək sözünüz var?

Mehdi başa düşdü ki, bu əclafın əlindən yaxasını asanlıqla qurtara bilməyəcəkdir.

– Elə mən cənab Şultsun yanına gedirəm, – deyə cavab verdi.

– Onda sizin üçün uzağa getmək lazımlı deyil. Cənab Şults bu saat “İl Pikkolo”dadır.

Vəziyyət get-gedə mürəkkəbləşirdi. Mehdi qəti hərəkət etmək qərarına gəldi.

– “İl Pikkolo”dadır? Bəs mən elə güman edirdim ki, onu gestapoda tapacağam. Mən indi ora getmək istəyirdim.

– Xeyr, zəhmət çəkməyin, indi bu saat sizi cənab Şultsun yanına apararlar. – O, arxada duran esesçilərə tərəf döndü: – Cənabi redaksiyaya ötürün!

Mehdi heç bir söz demədən esesçilərin dalınca getdi. Hə, yaxşı eləyib ki, Vasyani özü ilə götürməyib. O, mane ola bilərdi. Amma yaman tələyə düşüb ha! Yenə də Şultsla görüşməli olacaq. O, Şultsa nə deyəcək? Bəlkə Şults tək deyil, Karranti onun yanındadır, onda nə olsun? Onda... Onda atəş açmalıdır!

Budur, onlar “İl Pikkolo”ya yaxınlaşdırılar. Qapıda gözətçilər durmuşdu.

– Daha ötürmək lazımlı deyil ki? – deyə esesçilərdən biri soruşdu.

– Yox, lazımlı deyil.

– Cənab zabiti buraxın, – deyə esesçi gözətçilərə əmr etdi, – o, mayor fon Şultsun yanına gedir!

Mehdi içəri girib divarları betondan tökülmüş dəhlizdən keçdi. Divarların dalında maşınlar işləyirdi. Mehdi Şultsla görüşməyə tələsmirdi.

Madam ki o, “İl Pikkolo”ya düşüb, bu təsadüfdən axıra qədər yararlanmalıdır! Əgər, işdir, Şults Mehdiyə rast gəlsə, deyər ki, onu axtarır. Mehdi yarıqaranlıq dəhlizlə yoluна davam etdi. O, partlayıcı maddəni hara qoymağın fikirləşirdi. Sexə girə bilməyəcəkdir. Bir də ki orada iş görmək də çətin idi. Partlayıcı maddəni o dəqiqə görəcəklər. “Dayan görüm, dayan görüm... Divardakı bu şüşə nədir? Hə, yanğın şlanqı üçündür! Deyəsən, heç kəs görünmürlər.

Lənət şeytana, sexdən kim isə gelir. Yox, dayandı, söhbət edir. Tez partlayıcı maddəni çıxartmaq lazımdır...”. Mehdi partlayıcı maddəni çıxarıb şüşə çərçivənin dalına qoydu.

...Mehdi öz sevincini bürüzə verməmək üçün bütün bacarığını sərf etməli oldu. O, sifətinə işğalar bir ifadə verib küçəyə çıxdı. Meydan boş idi. Mehdi tələsik addımlarla qaranlıq küçədə uzaqlaşdı. Az keçməmiş, dəhşətli partlayış səsi eşidildi.

Mehdi addımlarını sürətləndirdi, qəflətən yüksək maşınlarının gurultusunu eşitdikdə darvazalardan birimin dalında gizləndi.

O, maşınların ona nə vaxt yaxınlaşacağını cəld hesablayıb çantasındaki partlayıcı maddəni çıxardı və beş dəqiqlik kapsulu əzdi.

Budur, birinci maşın yaxınlaşdı. Bir az sonra ötüb keçəcək, Mehdi fürsət tapıb partlayıcı maddəni maşının içində tulladı və qaranlıqda gizləndi.

Partlayıcı maddə düz maşında əyləşən faşistlərin başına düşdü. Onlar qorxudan özlərini maşının kənarına atdırılar. Dəhşətli bir partlayış maşını parçalayıb göyə sovurdu. Partlayışın dalğası arxada gələn maşını da əvvirdi. Maşın dönüb yolu kəsdi. Faşistlər maşnlardan töküllüşüb yaralanmış esesçilərin göstərdiyi darvazaya tərəf cumdular.

Mehdi gücü çatdıqca yüyürdü. O, sola döndükdə qarşı tərəfdən iki feldjandarmın yürüra-yüyürə ona tərəf gəldiyini gördü. Onun geri qaçmağa yolu yox idi. Mehdi jandarmaların üstünə qaçıdı. Nə o, nə də ki jandarmalar gülə atıldı. Onların arasında on iki addıma qədər məsafə qaldıqda Mehdi səkinin üstünə yixilib avtomatdan atəş açdı. Jandarmaların atıldığı gülələr onun başı üstündən keçdi. Mehdi yenə də dalbadal iki atəş açdı. Jandarmaldan biri üzü üstə yixildi, o birisi isə divarın dibində bürüsüb oturan yerdə öldü. Mehdi cəld ayağa qalxıb yüyürdü; divarın dibindəki jandarma yaxınlaşdı, tələsik onun avtomatını götürərək uzaqlaşdı.

İrslidə, yenice çıxan günəşin şüaları altında Vitovle kəndi görünürdü.

Kəndlilər onu tanıyıb gizlətdilər və yaralarını bağladılar. İki saatdan sonra hitlerçilər bu kəndi də mühəsirə etdilər.

Mehdi küçədəki səs-küydən oyandı. O, evin çardağında pəncərədən baxdıqda hitlerçilərin kənd əhlini meydana topladıqlarını gördü.

Faşistlər arvadları, uşaqları, qocaları, hətta xəstələri də evlərdən çıxarıb meydana yığırdılar. Həyətlərdəki itlər hürə-hürə soldatların üstünə atılırdı. Hitlerçilər gülə ilə vurub itləri öldürürdülər. Kəndliləri tūfəng qundaqları ilə itləyirdilər. Lakin heç kəs nə zarıyr, nə də qışdırırı. Qışqıran təkcə faşistlər idi. Kəndlilər isə dinməz-söyləməz meydana toplaşırıdalar. Hitlerçilər partizanın harada gizləndiyini soruştıqda adamlar susur, səslərini çıxarmırdılar. Onların arasında bir nəfər də olsun, satqın tapılmadı. Bunu görən hitlerçilər kəndlilərə bildirdilər ki, əgər onlar partizanın yerini deməsələr, bütün kəndi yandıracaq, adamları da qıracaqlar. Kəndlilər bundan sonra da səslerini çıxarmayıb faşistlərin gözlərinin içində baxırdılar.

Mehdi gördü ki, hitlerçilər fikirləşdikləri tədbiri yerinə yetirməyə hazırlaşırlar. O, ilk yandırılmış evlərdən qalxan tüstünü də, hitlerçilərin meydana toplanmış adamları gülələməyə hazırlaşdıqlarını da gördü.

Mehdi dişlərini bir-birinə möhkəm sıxdı, avtomatını hazırladı. O heç bir təqsiri olmayan adamların həyatına bais olmaq istəmirdi.

Avtomatdan açılan atəş bir neçə hitlerçini yerə sərdi. Bu, həm kəndi, həm də onun cəsur sakınlarını xilas etdi.

Mehdi atəş aćmaqla öz yerini hitlerçilərə göstərməmişdi. Faşistlər sevincək halda evə tərəf yüyürsüdülər. “Hə, deyəsən, artıq hər şey bitdi”, – deyə Mehdi düşündü.

Topların ağızını evin çardağına tərəf əvvildilər.

– Təslim ol! – deyə kapitan qışdırı, – təslim olsan, atəş aćmariq!

Mehdi cavab vermədi.

– Müqavimət göstərmək mənasızdır! Təslim ol!

Mehdi susurdu. O özünün ən müqəddəs arzuları, ən əziz adamları ilə vidalaşırıdı. Şəhərlər və adamlar onun gözləri qarşısında canlanırdı. Qohumları, sevimli Bakı... Qasım İsmayılov küçəsi... Rəssamlıq məktəbi... Doğma, sevimli adamlar...

Bibi... onu boy-a-başa çatdırın mehriban qadın... Mehdiyə elə gəlirdi ki, bibi qocalıqdan quruyub bərkimiş əli ilə onun saçlarını tumarlayır. O, sənki deyir: “Oğlum... Mehdi... Elə mən səni bu cür böyütmüşəm, mən səni belə görmək istəyirdim... Ancaq belə!”

Faşistlər partizanın nə vaxt cavab verəcəyini gözləyirdilər. Lakin cavab yox idi.

Onda eses kapitanı kəndin ağısaqqallarını yanına çağırıb tapşırıdı ki, gedib partizanla danişsinlar: “Əgər təslim olsa, onu öldürməyəcəyik. Yox, əgər müqavimət göstərsə, onda toplardan atəş açacaqıq... Fikirləşmək üçün beş dəqiqə vaxt veririk”.

Qocalardan biri cavab vermədən evə girdi və çardağa qalxdı. Bura onun evi idi. Mehdi dəfələrlə bu qocanın evində gizlənmişdi. Qoca Mehdiyə yaxınlaşmış məyus halda onun qabağında dayandı.

– Sənə nə olub, Tinti? – deyə Mehdi soruşdu.

– Dilim gəlmir, oğlum ...

– De, Tinti!.. – deyə Mehdi gülümsündü. – Səni nə xəbərlə göndəriblər?

– Yox, onların sözünü sənə deyə bilməyəcəyəm!.. – deyə qoca cavab verdi.

– Çox sağ ol, Tinti!

Qoca bir ata nəvazişi ilə ona baxıb dedi:

– Dörd dəqiqədən sonra onlar buranı top atəsinə tutacaqlar.

– Sənin evinə heyfim gəlir, Tinti.

– Biz bu evin yerində böyük bir gülüstən salarıq, – deyə qoca göz yaşlarını güclə saxlayaraq dilləndi, – gülüstən ortasında da “Mixaylo”ya abidə qoyarıq... Bizim uşaqlarımız... nəvələrimiz, nəticələrimiz nəslindən-nəslə sənin haqqında dastanlar qoşarlar...

– Əlvida, Tinti, siz çox namuslu adamlarınız... Öz namusunuzu qoruyun. Hələ qabaqda çox-çox çətin sınaqlar var.

– Biz səni unutmayacaqıq, “Mixaylo”.

– Əlvida, Tinti!

Tinti evdən çıxanda eses kapitanı onun üstünə cumdu və səbirsizliklə soruşdu:

– Hə, nə oldu? Vaxt keçib!

– O bunu bilir, – deyə qoca cavab verdi.

– Avtomatlardan atəş! – deyə kapitan əlindəki tapançanı başı üstündə silkələyərək əmr etdi.

Faşistlər çardağı atəşə tutan kimi çardağın pəncərəsindən onların başına qumbara yağışa başladı. Hitlerçilər qaçıb evlərin dalında gizləndilər. Onlar bilirdilər ki, partizanın gülləsi çox deyildir. Lakin Mehdi də hitlerçilərin nə düşündüyünü və nəyə ümid etdiklərini bilirdi. Ona görə də faşistlərin yenidən həmləyə keçməsini gözləyirdi. Hitlerçilər üç dəfə dalbadal hücumu keçib evə soxulmağa çalışıdlarsa da, meydanda təzə meyitlər qoyub geri çəkilməyə məcbur oldular.

Lakin bir qədər sonra onlar evə soxula bildilər. Mehdi pillələrlə qalxan faşistlərin səsini eşitdikdə son iki qumbarasını da onların başına çırpdı. Faşistlər pilləkənlə bərabər yerə aşdılar. Bu vaxt bayırdan atılan güllələrdən biri Mehdinin ciyinə dəyib sümüyüna keçdi. Mehdi qanı axa-axa atəş açmaqdə davam edirdi. Az sonra onun gülləsi qurtardı, avtomat susdu. Onda Mehdi tapançasını xatırladı: onu güclə cibindən çıxara bildi. Tapançada cəmi dörd güllə qalmışdı. “Bunlardan biri mənimdir!” – deyə Mehdi qərara aldı. O, hitlerçilərə üç güllə atdı, güllələrdən heç biri boşça çıxmadı.

“Qurtardı! – deyə Mehdi düşündü, – daha vaxtdır...”. Birdən-birə onun gözləri yanındakı çantaya sataşdı. Bəs o, çantanı necə unutmuşdu? Axı o, maşına cəmi bir atım partlayıcı

maddə tullamışdı. İkinci atım isə çantada idi! Mehdi cibindəki detonatorları çıxardı... Onların arasında altı dəqiqəlik detonatoru seçib kapsulu dişləri ilə əzdikdən sonra çantanın içində soxub çardağın qapısı ağızına qoydu.

Vaxtdır... Mehdi tapançanı yoxladı. Cəmi bir güllə qalmışdı. Sol əli işləmirdi, Mehdi qanının necə axdığını hiss edirdi. Faşistlər atəsi kəsmirdilər. Mehdi gözlərini yumub tapançanın lüləsini yavaş-yavaş ürəyinə yaxınlaşdırıldı.

“Bəli, yaşamaq! Lakin namusla yaşamaq!.. Nə olaydı, güllə yayınmayayıd... – deyə o, qorxu ilə fikirləşirdi, – nə olaydı, güllə düz dəyəydi!”

Barmağı yalnız bircə dəfə hərəkət etdi – qısa və kəskin bir hərəkət... Güllə bu dəfə yanmamışdı... Mehdinin bədəni çardağın pəncərəsindən küçəyə tərəf asıldı. Onlarca güllə onun bədəninə sancıldı. Vitovle kəndinin qadınları ağlaşış nalə çəkdilər. Faşistlər quzğun dəstəsi kimi evə tərəf cumdular... Onlar nərdivan tapıb, qabaqda kapitan olmaqla, yuxarı diri maşına başlıdilar. Kapitan hələ Mehdiyə çatmamış iblisənə qəhqəhə ilə gülə-gülə tapançanının güllələrini bir-bir onun bədəninə boşaltdı. Qırx nəfərə qədər faşist çardağa yiğilmişdi.

– Atəş, atəş!.. – deyə kapitan gücү gəldikcə bağırıldı.

Onlarca güllə yenə Mehdinin bədəninə sancılırdı. Lakin o, ağrı hiss etmirdi. Onun siması sakit və qızəbli idi. O hətta öldükdə belə faşistlərin canını lərzəyə salırdı.

Elə bu vaxt dəhşətli bir partlayış yeri-göyü titrətdi. Çardaqdakı faşistlər canlarını qurtara bilmədilər. Onlar evin tüstünlənən xarabazarı altında gömülüdürlər.

Mehdi qisas alındı. O, ölündən sonra da qisas alındı.

Sağ qalmış faşistlər qorxudan kənddən qaçırdılar.

Bu vaxt Vitovle kəndinin qocaları və cavanları, qadınları və qızları Mehdi ilə vidalaşırırlar.

Qoca Tinti üzünü camaata tutaraq yavaş və hüznlü bir səslə danışmağa başladı:

– O dedi ki, biz namuslu adamlarıq. O tapşırıdı ki, biz həmişə öz namusumuzu qoruyaq. O, bizi xəbərdarlıq etdi ki, hələ qabaqda çətin sınaqlar çoxdur.

Vitovle kəndinin sakinləri Mehdinin sözlərini həmişə yadda saxlayacaqlarına and içdilər.

Mehdini yüksək və gözəl bir təpənin sinəsində dəfn etdilər. Adamlar gecə-gündüz bu qəhrəmanın məzarının keşiyində durdular.

Uzaq və yaxın kəndlərin əhalisi Mehdinin məzarı üstünə gəlirdi. Qranik kəndinin oğlan və qızları Mehdinin məzarına çıçəklərdən hörülülmüş gözəl əkkillər düzürdülər.

Qoca Tinti Mehdi ilə vidalaşmağa golən bütün namuslu adamların qarşısında “Mixay-lo”nın sözlərini dənə-dənə təkrar edir və gəncləri onun kimi qəhrəman olmağa çağırırı.

*İsi Məlikzadə*  
**TALİSMAN**  
(ixtisarla)

Ağarəhim Borçalıda cəmi-cümlətanı bircə gecə qaldı. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından, səs-küyündən uzaq olaydı. Ağarəhim kö-nülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanasi yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə, arvadı Pərvanə cavab verdi: “Getməlidii, – dedi, – gərək işdə olsun”. Ağarəhim maşını tərpətdi, çünki institutda olmalı, axşam şöbəsinin tələbələrindən imtahan götürməli idi...

Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darix-mağşa, təntiməyə və o dəqiqli də başa düşdü ki, bu qədər yolu darixa-darıxa getmək olmaz – adamın bağlı partlayar, vallah.

Ağarəhim maqnitofonun ağızdakı kaseti barmağı ilə qabağa basdı və mahniya qulaq asa-sa fikri çözənləndi.

Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın başlangıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqılıtı eșidi: “Jiquli” yırğalandı, sağ yandan qabaq qapının şüşəsi çiliklənin oturacağa töküldü, Ağarəhim bu taqqıltıdan, bu yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil böyrəklərinə bıçaq yeritdilər. Əlləri, ayaqları əsdi. Əyləci güclə basıb maşından birtəhər çıxdı.

“Jiquli”nın sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sıniq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər ariq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasayıdı, deyərdin, bəs uşaqdı.

Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üzütməli adam kimi qolları, qıçları hələ əsirdi. Boğazı qovuşa-qovuşa:

– Neynədin, əşii? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.

Amma oğlan onun sualını eşitmışdı. O da səsi titrəyə-titrəyə:

– Bilmədim, ay dayı, – dedi, – görmədim, vallah.

Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi.

Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözleri düşdü. Pərvanə döñə-döñə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. Ağarəhim talismana, gözməcəcəguna, cadu-filana inanmirdi, amma Pərvanənin sözlərinə baxmamağına indi peşman oldu.

Ağarəhim içindəki əsməcəni bürüzə verməmək üçün nəfəsini birtəhər nizamladı:

– Kor idin? – dedi, – görmürdün ki, mən arxadan gəlirəm?

Oğlan udquna-udquna:

– Görmədim, vallah, – dedi, – bu andır maşında dali göstərən güzgü yoxdu. Ot da gözü mün qabağını tutmuşdu, elə dönmək istəyəndə... – Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-yaxınlaşa: – Şükür allaha, salamatlıqdı, – dedi. Maşının xurd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın.

Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda, tərslikdən, bir ins-cins də görünmürdü. Bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu. Oğlan da Ağarəhim sağa yan-yörəyə baxdı, sonra iri göz-lərini dikdi Ağarəhimin üzünə:

– Ay dayı, – dedi, – gel çıraq aradan.

Ağarəhim başını buladı.

– Qoy avtoinspektor golsin.

Oğlan başladı dil tökməyə:

– Vallah, düzəldirəcəm maşını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.

– Nəyi düzəldirəcəksən? – dedi, – şikəst eləmisən maşını. Mən sabah Bakıda olmaliydim. Neynəyim indi?

Oğlanın arıq üzündə mələl-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və bu gözlər dilə gəlib dedi ki, “döy məni, söy məni, vur öldür – haqlısan”.

Oğlan çəkinə-çəkinə:

– Gedək, – dedi. – Günü bu gün düzəldirəcəm. Səni gecəynən özüm aparıb qoyaram Bakıya.

Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı.

– Qurban olum, ay dayı, onsuz da mənim əskim tüstülüdü. Bir xatadan təzəcə qurtarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan axı? Allah səni saxlaşın, gedəkmi? – Oğlan yük maşınının ayaqlığına qalxdı. – Dalımcə sür, – dedi, – fikir eləmə, vallah, düzələcək.

Ağarəhim “Jiquli”yə oturdu – niyə oturdu, özü də bilmədi – irigöz oğlanın ardınca getmək istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda.

Ot maşını yavaş-yavaş uzaqlaşırdı. Ağarəhim maşının ardınca baxdı, baxdı və bayaq-kindən da betər qorxdu: “Deyəsən, aradan çıxır köpəyoğlu”. Amma ot maşını dayandı, oğlan başını kabinetən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim “Jiquli”ni kənd yoluna döndərdi...

Doqqazı enli, hasarı kol-kosdan olan bir həyətə girdilər. Oğlan kabinetən düşən kimi hələ də sükan arxasında donuxub qalmış Ağarəhimə yaxınlaşdı.

– Xoş gəlmisən, qardaş, – dedi, sonra üzünü kürsülü evə tərəf tutub çağırıldı, – Ay ana! Qonağımız var!

Ağarəhim oğlanın üz tutduğu səmtə baxa-baxa maşından çıxdı və gördü ki, kürsülü evin artırmásında taxta çarpayının üstündə kök, yaşılı bir qadın oturub. Qadın yanındakı qısqacı götürüb başına saldı.

– Qonağın qədəmlərinə qurban olum, – deyib hıqqana-hıqqana çarpayıdan düşdü.

Arvad ayaqları uyumuş adam təki yeriyirdi, ələ bil ağır bədənini gəzdiirməyə qıçlarının gücü çatmirdı. Uzun, gen tumanı onu bir az da kök göstərirdi. Çatıb Ağarəhimə əl verdi, nəfəsi təngiyə-təngiyə:

– Xoş gəlmisən, atam-anam, – dedi.

Ağarəhim başını tərpətdi. Borcu deyil ki, tanımadiği adamlara dil-ağız eləsin. Arvadın üzü qaramtıl idi, bir gözü yarıyacan ağ pərdə ilə örtülmüşdü. Ağarəhimin key-key dayanlığığını görüb, əvvəlkindən də müləyim səsle:

– Öyə keçsənə, dərdin alım, – dedi.

Ağarəhim dodaqlarının altında mızıldandı. Arvad dönüb evə tərəf gedə-gedə:

– Ay gəlin, hey! – çağırıldı, – ustul gətir qonağ!

Gəlin əlində stul otaqdan çıxdı, ələ bil bayaqdan stulu götürüb içəridə hazır dayanmışdı. Stulu, az qala, yüyürə-yüyürə gətirib armud ağacının kölgəsinə qoydu və tez də artırmaya qayıtdı. Tanınmaza-bilinməzə belə qəbul Ağarəhimin xoşuna gəlmədi. Ağarəhim nəzərləri ilə oğlanı axtardı. Oğlan ot maşınının qabağında dayanıb yanıqli-yanıqli siqaret çəkirdi. Yənində üç-dörd yaşılı qız uşağı durmuşdu. Qız çitdən düzəldilmiş gəlinciyi sinəsinə sıxıb alt-dan-yuxarı oğlana baxırdı, amma oğlan, deyəsən, onu görmürdü.

Yaxınlıqda dənlənən toyuqların üstünə cumdu. Toyuqlar pərən-pərən düşüb qaqqıl-daşdırılar, tövlənin dalına qaçırlılar, oğlan da onların dalınca yürüdü... Bir azdan hər əlində bir çolpa tövlənin dalından çıxdı.

Ağarəhimin dil-dodağı qurumuşdu, içində elə bil ocaq qalanmışdı, özü də bu ocaq çoxdan – maşın maşına dəyən dəqiqədən qalanmışdı və Ağarəhimin sinəsinin altını pörsələyirdi. Oğlan çolpaları kəsib qurtarandan sonra Ağarəhim:

– Bir az su tapılar mı? – dedi, – içməyə...

Oğlanın iri gözləri işıqlandı.

– İcməyə də tapılar, lap cimməyə də, – dedi və tələsə-tələsə gedib artırmadakı güyümədən bir stəkan su götürdü.

Ağarəhim üzünü yana tutub suyu sümürə-sümürə içdi. Su, elə bil, içindəki közü çizildəcəzildə, odu söndürə-söndürə süzülbər getdi... Yenə içə bilərdi, istəmədi. Stəkanı oğlana qaytaranda ürəyindən keçdi ki, “sağ ol” desin, demədi.

Oğlan utana-utana soruşdu:

– Adın nədir, ay dayı?

Oğlanın “dayı” deməyi Ağarəhimini açmırkı heç. Ağarəhim könülsüz-könülsüz adını dedi. Oğlan bu tanışlığa sevinmiş kimi gülümşədi:

– Mənim də adım Binnətdi, – dedi. – Sən burda dincəl, mən usta dalıcıcan gedim... Allah eləsin, kənddə tapa bilim onu. Ora-bura dartırlar. Əzik-üzük maşınlarının anasıdı. Özü düzəldir, özü də kraskalayır. Cox qabiliyyətli ustadı.

Ağarəhim inanmadı ki, kənddə qabiliyyətli usta olsun.

Oğlan artırmaya qalxdı. Taxta çarpayının üstündə mürgülüyən arvada nəsə dedi. Arvad vaysına-vaysına əlini dizinə çirpdi. Oğlan artırmadan düşə-düşə hövsələsiz halda:

– Ağzından od tökmə, ay ana, – dedi, – qəsdən eləməmişəm ha.

Binnət doqqazdan çıxandan sonra Ağarəhim armud ağacının kölgəsindəki stulda oturdu. Gəlin üstünə balaca, təmiz süfrə salınmış kətili Ağarəhimin qabağına qoydu. Armudu stəkanda çay götürdü. Bircə dəfə də başını qaldırmadı, gözünün ucuyla da olsa, Ağarəhimin üzü-nə baxmadı.

Gəlin artırmadan qabağında çolpaları yolurdu. Ağarəhimin yadına öz arvadı düşdü və on-suz da qara olan qanı bir az da qaraldı. “Gərək baxaydım onun sözünə, gərək talisman qo-yaydım maşına. Heç olmasa, yağılı tikandan-zaddan...”

Balaca qız “Jiquli”nin yanında dayanıb zarıldıyırı, gəlinciyi də bir əli ilə sinəsinə sıxmışdı. Gəlin işini yarımcıq qoyub uşağıın yanına getdi. “Jiquli”nin qabaq qapısını ehmalca açdı. Qız o dəqiqə kirdi, maşına dırmaşıb sükanın arxasında oturdu. Ağarəhimin dişi bağırsağı kəsdi: “Elə bil atalarının malidi!”

Ağarəhim çaya əlini də vurmadi. Darıxdı. Qalxb “Jiquli”yə yaxınlaşdı. Maşın gözündən elə düşmüşdü ki, baxmaq istəmirdi ona. Uşaga baxdı. Dizinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. Ağ çitdən baş düzəldib balaca çöpün bir ucuna bənd eləmişdilər. İri düyməyə oxşayan dəpdəyirmi bu başın ortasında qara karandaşla ağız-burun, qaş-göz çəkmişdilər. Gəlinciyin ciyinləri yox idi – hər ciyinin yerindən bir cüt qol sallanırdı – əyninə əl boyda, beli büzməli tuman geyindirmişdilər.

– Haralisan, atam-anam?

Ağarəhim qəfil səsdən diksinən kimi oldu. Geri qanrıldı; kök arvad onun arxasında tövşüyü-tövşüyü dayanmışdı. Ağarəhim:

– Bakılıyam, – dedi.

– Qulluqdasanmı?

– İnşaat institutunda müəlliməm... Fizika müəllimi...

– Allah saxlasın səni.

Arvad, deyəsən, ayaq üstə dayanmağa çətinlik çəkirdi. Əllərini yerə dirəyə-dirəyə çayırlıqda oturdu.

Arvad “Jiquli”yə ötəri nəzər salıb köks ötürdü.

— Qarabəxtdi bu gədə. Anadan olannan xata-bala başından əskik döyül. On yaşınan azar-bezar qoymadı gözünü açsin. Deyirdik, sağ qalmaz bu, ölər, amma ölmədi. Di gəl ki, fərri də böyümədi – yanlıq oldu. Qurban olum Allaha, özü bilən məsləhətdi... Xalqın uşaqları oxuyub qulluq yiyeşi oldular. Dərs bu qansızın qafasına batmadı. Qabağında ata vardımı ki, təpəsinə döyə-döyə oxudayı? Binnətin beş yaşı olanda kişi köçünü sürüb getdi bu dünyadan. Mənim də başım öz əlimdə döyüldü ha. Sovxozda işləyirdim, hava işıqlanmamış gedirdim, qaş qaralanda qayıdırdım.

Arvad üzünü göyə tutub ah çəkdi. — Bunnarı müsibətnən böyütmüşəm, dərdin alım. İndi pensiyədəyəm, ayda iyirmi üç manat alıram hökumətdən. Heç onu verməsələr də, dolanaram. Mənim nə xərcim, nə çıxarıım var ki? Əfəndi sovxozda traktor işlədir, ayrıca ev-eşiyi var, məni də yadından çıxartırı, Allah mənim ömrümən kəsib onun ömrünə calasın. Qızdan da razıyam. Təkcə bu gədə... — arvadlarındakı qıraqacın ucuya salamat gözünün yaşı sildi. — Ayaqlarına yel gəlib, — dedi, — canımın hayındayam, bu baxtıqara da ömrümü bir yannan baltalayır.

Arvadın dərd-gileyinə qulaq asmağa həvəsi yox idi Ağarəhimin. Qorxurdu ki, birdən ürəyi yumşalar, Binnətə rəhmi gələr. Darixa-darixa saatına baxdı. İstədi uzaqlaşın arvaddan, amma arvad onun niyyətini hiss edibmiş kimi burnunu çəkib danişmağa başladı.

— Bir yerdə dayana bilmir gədə. Gah sovxozda fəhlə oldu, gah dəmir yolunda işlədi. Sonra Əfəndi yaxalayıb apardı yanına, traktor sürmək öyrətdi ona. Ordan da qaçı. Nə qədər avara-avara gəzdi. Getdi əsgərliyə, orda şoferlik oxudu... Qayıdanda sovxozda köhnə bir maşın verdilər ona. Ağillanmışdı, başını aşağı salıb işləyirdi. Dedik, day kişi olub, evləndirdik. — Arvad başıyla artırımadakı gəlinə işarə elədi. — O halal süd əmmişi aldıq ona... Bir qızdırı oldu, — odu, o sənin maşınında oturan. Allah Binnətin başına gürşadını tökdü: maşını aşırtdı gədə. Alverçilər təlləyib ağılını əlinnən alıblar, o da cavandı dana, pula tamah salıb, gecəynən maşını kələmnən nixlayıb sürüb. Qurban olduğum Tanrı da nəzərini çəkib bunnan: maşın budu ha, uçub dərənin dibinə. Alverçilərdən birinin qolu sınmışdı, birinin qılçı sıkəst olmuşdu, özünün heç burnu da qanamamışdı. Binnəti tutub damladılar, bir il türmə kəsdilər ona. Gədə türməyə girən gündən gəlinin gözünün yaşı əlində oldu. Səhər-axşam yumdu-tökədi. Nə illah elədim, kirimədi.

Ağarəhim, az qaldı, üzünü arvada tutub desin ki, “ay ana, ay xala, məndə günah yoxdu, mən pis adam deyiləm. Əgər mərdiməzar olsaydım, sənin oğlunu verərdim inspektorun əlinə, oğlunun da yaxası qurtaranacan dərisi boğazından çıxardı”.

— Türmədən təzəcə gəlib tifağı dağılmışın balası. Yalvar-yaxardan, minnət-sünnətdən sonra sovxoz bir maşın verdi ona. Maşının qalmayıb ha onda: təpədən dırnağa calaqdı, yamaq-yamaqdı. Bir gün işləyəndə beş gün özünə gəlmir... Səhər tezzən Binnət dedi, ay ana büyün bazarı, gedim heyvanlara ot-ələf götürim. Dedim, getmə, bala. Ürayımə nəsə damışdı, gecə pis yuxu görmüşdüm. Həm də bilirəm axı, xata bunun boynunun ardınca gəzir... Getdi. Axırda da belə oldu... İndi neynəyəcək, başına haranın daşını salacaq? Pulu-pənəsi hardadı onun?

Arvad qıçlarını çəkə-çəkə evə tərəf gedirdi. Deyəsən, ürəyini boşaltmışdı, nə demək lazımdırsa, demişdi qonağa. İndi qonaq bilər, qonağın Allahi bilər...

Tüstülenə-tüstülenə, nərildəyə-nərildəyə həyətə bir “Moskvic” girdi və düz Ağarəhimin yanında dayandı. Binnət maşından düşüb:

— Şükür allaha, — dedi. — Əjdəri tapa bildim.

Əjdər “Moskvic”in qapısını açıb ayaqlarını salladı. Elə oturduğu yerdəcə Ağarəhimə baxıb, yüz ilin tanışı kimi gülümsədi. Bu da eynən Binnət kimi ariq, çolimsız idi, bunun da yaşı dürüst demək mümkün deyildi.

Binnət tələsdirdi onu.

— Əyə, düşsənə, a tanrısız!

...

Əjdər qapıdan yapışib qalxdı. Ağzına buz qoymuş adam təkin dilini güclə tərpətdi.

– Qonaq... xoş gəlib... – İrəli yeriyib Ağarəhimə əl verdi, – ürəyini sıxma, bajoğlu, – dedi. – Mən... bu saat...

Əjdər:

– Budumu, ayə, maşın? – deyib ləngərlənə-ləngərlənə “Jiquli”yə tərəf getdi.

Binnət uşağı maşından düşürtdü, oturacağa tökülmüş şüşə qırıntılarını təmizlədi.

Əjdər “Jiquli”nin vurulmuş yerini diqqətlə nəzərdən keçirəndən sonra üzünü Binnətə tutdu.

– Ayə, bekara şeydi... Başın haqqı... canını alacam bunun, cərcənəyini ayıracam, – dedi və çayırlıqda oturub qızlarını uzatdı.

Ağarəhim arxasını Əjdərə çevirib Binnətə piçıldadı:

– Deyəsən, keflidi bu.

– Bu batmışın ayıq vaxtı olurmu heç? Çox zırək adamdır: beş kişinin işini təkbaşına görər, “yoruldum” deməz. Əlləri qızıldır bunun... Sən narahat olma, bircə saata düzəldəcək maşını.

Əjdər siqaretdən dərin qullab alıb çayırlıqla dirsəkləndi.

– Ayə!.. A Binnət! Qonaq yoxsa mənnən danişir? Elə bilir... kefliyəm... heləmi?.. Ayə, mən Əjdərəm haa. Qonağa denən, – yumruğunu sinesinə vurdu, – mən Əjdərəm haa.

Binnət gülümsədi:

– Demişəm, əşı.

– Di get, bir dolça su gətir, ciyərim yanır.

Binnət getdi su götürməyə.

Binnətin gətirdiyi suyu Əjdər çənəsinə, sinesinə axıda-axıda ləzzətlə içdi. Ağarəhim dodaqlarını yaladı, amma su istəməyə utandı.

Əjdər:

– Ya Allah! – deyib qalxdı. “Moskvic”in yük yerindən paslı bir ling çıxartdı. Elə bil illərlə əl dəyməmişdi bu lingə, illərlə yağışın altında, palçığın içində qalmışdı. Taxta çəkic çıxartdı. Dizlərini yerə qoyub, lingi “Jiquli”nin əzilmiş qanadının altına saldı. Bir dartdı, iki dartdı, çöl tərəfdən taxta çəkicələ bir vurdu, iki vurdu və əzik qanad çartıldıyib bir qarış uzunluğununda cirildi. Əjdər əl saxladı.

– Bah! Buna nooldu, ayə? – dedi, – Bu andır lap kağızdanmış... Mənnən çıxmaz iş... Niyə cirildi, ayə, bu?

Ağarəhim acıqlı-acıqlı Binnətə baxdı. Maşın vurulanda heç bu qədər dilxor olmamışdı, bu qədər heyif silənməmişdi. Az qaldı, Əjdərin qolundan tutub firıldatsın qırığa.

Əjdər özü çəkildi kənara. Lingi, çəkici tulladı yerə.

– Əllərim niyə əsdi, ayə, mənim? – dedi. Əjdər də təzədən çayırlıqda oturdu.

– Düzələcək, – dedi, – sabrını bas... O cirilan yerə fikir vermo. Lehimləyəcəm, olacaq anadangəlmə. Düzü, mən həmişə yekə maşınları abıra salmışam... Leqkovoy da düzəltmişəm ha... “Moskvic” filan... “Jiquli” birinci kərədi... Qəm eləmə... Əjdər olan yerdə nə qəm? – dedi, ancaq hiss olunurdu ki, Ağarəhimdən çox, özünə ürək-dirək verir.

Binnət xəcalətindən Ağarəhimin üzünə baxa bilmirdi. Əjdəri tərifləmişdi, Əjdərə güvənmişdi, sən demə, Əjdərin də bacarmadığı işlər varmış. Binnət ürəyində Allaha yalvarındı ki, Əjdərə kəramət versin, fərasət versin, Əjdər də onu bu bələdan qurtarsın.

– Ya Allah! – deyib Əjdər ayağa qalxdı.

Ağarəhim görürdü ki, Əjdər “Jiquli”yə yaxın getməyə ürək eləmir, qalıb dirənə-dirənə.

Əjdər lingi, çəkici götürüb:

– Başladıq, – dedi, amma hiss olunurdu ki, başlamaq istəmir.

Ağarəhim hirsini boğa bilmədi:

– Bacarmadığın işə niyə girişirsən? – dedi, – maşını day da şikəst elədin! – üzünü Binnətə tutdu, – yekə oğlansan! – dedi, – qanacağın, mərifətin olsun! Məni avara qoymusən burda! İstəyirsin, sənə pislik eləyim?! Pislik eləməyə gücüm çatar!

Binnət yazıqlıq yağan iri gözlərini döyə-döyə qaldı.

– Pislik niyə, dərdin alım? Bir xatadı, olub. Qardaşımı ismariş göndərmışəm, qoy gəlsin, görək neynirik.

– Sabah mən Bakıda olmalıyam, başa düşürsən?!

– İndi ki kənd ustasına ürok qızdırımsısan, deyirəm, bəlkə aparıb Bakıda düzəldirdəsən. Xərci nə qədər eləyir, de, ordan-burdan tapıb verərəm.

Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. Qiymət deməyə qorxurdu. Qorxurdu ki, birdən az deyər. Amma dedi:

– Min manat! – Ağarəhim Binnətin üzünə baxmadı, bilmədi ki, oğlanın sir-sifəti nə kökə düşdü.

Əjdər lingi, çəkici tulladı.

– İnsaf ele, ayə! – dedi. – Min manat nədi?

– Bəs na bilmışdin, əsi? Təptəzə maşındı, dörd ay deyil alındı.

Əjdər başını buladı:

– Allahın olsun, ayə, min manat çölə tökülməyib.

Söz Ağarəhimin ağızından çıxmışdı, vəssalam. Durub alver eləməyəcəkdi ki, burda. Qəti dedi:

– Min manat!

Əjdər sətin pencəyini düymələyə-düymələyə gedib çıxdı artırmaya. Çarpayıda, kök arvadın yanında oturub əllərini ölçü-ölçə başladı danışmağa.

Binnət başını aşağı salıb Ağarəhimin qabağında şaxta vurmuş toyuq təkin dayanmışdı, yanıqlı-yanıqlı sıqaret çəkirdi. Handan-hana başını qaldırıb qorxa-qorxa soruşdu:

– Bəlkə, yönnəşək, a dayı?

Ağarəhim sövdələşməyə son qoymaq üçün səsini qaldırdı:

– Söz bir dəfə olar!

Həyətə alçaqboy, tökməbədən, qırmızıyanaq bir kişi girdi. Binnət zərrəcə oxşarı olmasa da, Ağarəhimin ürəyinə damdı ki, Binnətin qardaşıdı bu, “Əfəndi” deyilən adam budu.

– Xoş gəlibəsən, dərdin alım, – deyib kişi Ağarəhimin yumşaq əlini daş kimi bərk, cod əlinin içində sıxıdı. – Bə niyə burda ayaqüstü dayanmışan? – Üzünü artırmaya tutub: – Ana, hey! – dedi. – Qonağa beləmi qulluq eləyirlər?! Bəs hani sizin süfrəniz, hani yemək-içməyiniz?!

Kişi Ağarəhimin əlini buraxıb artırmaya getdi. Əjdər başını yırğalaya-yırğalaya Əfəndiyə nəsə dedi. Arvad əlini dizinə cirpıb vaysinanda Əfəndinin, deyəsən, acığı tutdu.

– Qaraçılıq eləməyin, siz Allah! – dedi. – Öziziniz ölməyib ha!

Artırmadaki ortalıq stolunu sinəsinə qaldırıb aşağı düşürtdü.

– Tez olun görək, acıdan qırıldıq!.. Öyə, bu gəlin harda itib?!

Gəlin ağappaq süfrə gətirib stolun üstünə saldı. Əfəndi Ağarəhimi çağırıldı:

– Bəri gəl, dərdin alım. Görürəm, büyün bunnar sənə sitəm eləyiblər. – Bayaqdan farağat vəziyyətində dayanmış Binnətə dedi: – Get Əjdərin sazını gətir, qoy bir az dinqıldatsın, qulaq asaq.

Ağarəhim çay içə-içə fikirləşirdi ki, nə yaxşı, Əfəndi galib çıxdı. Əfəndinin gəlişi ilə Ağarəhimin nigarançılığı, narahatlığı sovuşmuşdu, ürəyində səbəbini özünün də anlamadığı bir arxayınlıq, ümidi yaranmışdı. Hərdən Əfəndinin qan daman yanaqlarına, qalın pırpız qaşlarına, çat-çat yoğun barmaqlarına göz yetirirdi və inanırdı ki, belə adam dağı dağ üstünə qoyer, belə adam etibarlı olar, insaflı olar, haqqı nahaqqının ayağına verməz, dostu-yoldaşı darda qoymaz. Əfəndinin gözlərindən nur töküldürdü və Ağarəhimin ürəyini işqla, ümidi

dolduran da, deyəsən, elə bu nur idi. “Neçə ildi sovxoza traktorcu işləyir, yəni bunun evində min manat pulu yoxdu?”

Binnət sazı gətirib stolun küncünə söykənmışdı, bayaqdan bəri ağızından bircə kalmə də söz çıxmamışdı. DANIŞAN Əjdərlə Əfəndi idi. Hər şeydən danişirdilər – ala dağdan, qara dağdan, öləndən, qalandan – təkcə “Jiquli”nin vurulmağından danişmirdilər, “min manat” məsələsini dillərinə gətirmirdilər.

Gəlin stolun üstüne dərin buludda çolpa çıçırtması qoydu. Süfrəni sahmana salıb kölgə kimi yox oldu. Ağarəhim ac idi, di gəl ki, boğazı tikilmişdi, loxmasını güclə udurdu. Gözləyirdi ki, Əfəndi nə vaxt dillənəcək, nə vaxt deyəcək ki, “çörəyini rahat ye, pulun dərdini çəkmə, min manat budu ha, cibimdedi”. Amma Əfəndi olan kəs bircə dəfə də soruşmurdu ki, “qonaq qardaş, kimsən, nəcisin, hardan gəlib, hara gedirsən?”

Əjdər sazı köynəkdən çıxarıb basdı sinəsinə. Başını sazin sağanağına qoyub, gözlərini yumdu... Ağarəhimin saz havalarından o qədər də xoşu gəlmirdi, illərlə eşitməsəydi, yadına düşməzdi. Amma indi Əjdərin şövqlə çalışmağı heyrətə gətirmişdi onu. İnana bilmirdi ki, saz belə dillənə bilər, sizildaya bilər.

Əjdər başını qaldırdı, amma gözlərini açmadı.

– Əfəndi, dərdin alım, qulaq as, bu havanın adı “Göyəzən gözəlləməsidi”, özüm düzəltmişəm, – dedi və başladı yeni hava çalmağa. Bir neçə mizrab vurub dayandı. Sazı köynəyə sala-sala: – Eh, ay fələk, – dedi, – mən Göyəzənin təpəsinə nə vaxt çıxacam?

Heç kim dillənmədi. Hami hiss eləyirdi ki, süfrə arxasında səhbət tutmur; sözlərdən elə bil daş asılmışdı. Əjdər stəkanının dibində qalmış çaxırı bir atima içib ağızını marçıldatdı.

– Ayə, ay Əfəndi, hardan alacaqsan, ə, min manatı?

Əfəndi ona təpindiyi:

– Ə, kiri, ə! Öləkə viran qalmayıb ha! Dünyada təkcə ölümə çarə yoxdu. Təki can sağ olsun, hər şey düzələr.

Əjdər qızışmışdı:

– Ayə, Binnətin evini bazara töküb satsan, heç min manat düzəlməz. Min manat az pul-dumu, allahsız?

Əfəndi də qızışdı:

– Ağzımı açma mənim! Binnətin bir inəyi var, iki danası var! Mənim də evimdə xəli-xəlcə var! Binnətin kişi təkin bacısı var, onun da saxlancı olar yəqin. Çıxardarıq bazara, satarıq. İntəhası, qonaq qardaş gərək bir az ləngisin.

Ağarəhim ürəyində: “Gözləyərəm, – dedi. – Sabah tezdən instituta təcili telegram vuraram, bilərlər ki, gecikəcmə”.

Əjdər həyətdən çıxandan sonra səsi yoldan gəldi:

– Mən Əjdərəm haa! Əjdərəm!.. Əjdər!

Əfəndi, Ağarəhimin qolundan tutub kənarə çəkdi:

– Qardaş, uzan, rahat yat. Necə demisən, heylə də olacaq.

Ağarəhim dirənə-dirənə dedi:

– Məndən inciməyin... Özünüz bilirsiniz də... təzə maşındı... İnciməyin...

– Niyə inciyirik, ay sağlamış? Sən bizdən incimə ki, bizim ucbatımızdan... Ürəyini buz kimi elə... Səhər sənə xəngəl də yedizdirəcəyik, pulunu da düzəldib verəcəyik... Di, salamat qal, dərdin alım. Gecən xeyra qalsın. Mən getdim.

Ağarəhimin xahişi ilə onun yerini çöldə saldılar. Otaqdan yaylı, dəmir çarpayı çıxarıb, armud ağacının dibinə qoydular.

Ağarəhim yatağına paltralı uzandı, heç ayaqqabılarnı da çıxarmadı. Əzgin, yorğun olduğunu, bütün canının sizildadiğini indicə hiss elədi. Beyni də ağırlaşmışdı, amma yuxusu gal-

mirdi. Başqa vaxt olsaydı, Ağarəhim, bəlkə də, çöldə, ağac altında yatmağın ləzzətini duyardı, indi gözlərini tərtəmiz göydə sayısan ulduzlara zilləyib qulaqlarındakı uğultunu dinləyirdi.

Bağçada şanapipik quqquldadı, biri də uzaqdan ona səs verdi. Ağarəhim yerinin içində oturub şanapipiklərin deyişməsinə qulaq asdı. Sonra qanrlıb artırmaya tərəf baxdı. Kök arvad orda – taxta çarpayıda yatmışdı, özə də bu bürküdə, deyəsən, yorğanı başına çəkmişdi... Ağarəhim gecənin qərib sakitliyində zümrüməyə bənzər bir səs eşitdi.

Kimsə ağlayırdı. Boğula-boğula, hıçkırigını uda-uda, içində, ürəyində ağlayırdı. Arvad tərpənmirdi – yatağında daş kimi qalmışdı, amma Ağarəhim inandı ki, ağlayan odur. Niyə ağlayır, görəsən?.. Sabah Binnət inəyini, ya da danalarını bazara çıxaracaq, sabah Əfəndi evindəki xəlçənin bir-ikisini dəyər-dəyməzənə satmali olacaq. Yəni kök arvad buna görə ağlayır? Bəlkə heç ağlamır, bəlkə Ağarəhimin qulağı səsə düşüb? Yox, ağlayır, vallah, ağlayır... Odey tərpəndi... ağlamağını kəsdi... yönünü divara çevirdi... təzədən başlıdı içində ağlamağa...

Ağarəhim fikirləşdi ki, indi bu həyətdə, bu evdə qıvrımsaç qızdan başqa heç kim yatmayıb. Bax, qapısı örtülü o otaqda Binnət siqareti siqaretin oduna calayır. Yəqin, qəşəng galin ağlayır.

Ağarəhim gerçəkli qorxdu. Elə bil göydəki ulduzlar qırmızı-qırmızı daşlara dönüb Ağarəhimin təpəsinə töküldü. Ağarəhim canında, içində dözülməz bir ağrı duydu. Ağarəhim ürəyinin guppultusuna qulaq asa-asə çarpayıdan düşüb “Jiquli”yə tərəf getdi...

“Jiquli” evin qabağından asta-asta keçəndə arvad hövlnak dikilib çarpayıda oturdu. Ağarəhim onun gözlərini yaxşı-yaxşı görməsə də inandı ki, arvadın gözləri heyrətdən böyüdü... Ayın bəyaz işığında yolun çala-çuxuru da görünürdü. Göyun üzünə yavaş-yavaş ağımtıl şəfəq gəlirdi, alatoran dağılıhadağı idı.

Maşının vurulduğu yerə çatanda Ağarəhim saatına baxdı: dörd tamam idi. Sonra oturaqda Ağarəhimin gözlərinə bir şey sataşdı. Götürüb baxdı: qıvrımsaç qızın gülməli gəlinciyi idı. Ağarəhim gülümsədi. “Bu da mənim talismanım”, – dedi və hiss elədi ki, bayaq canını yandırıb-yaxan ağrıdan, göynərtidən əsər-əlamət qalmayıb. Ağarəhim maqnitofonun ağızındaki kaseti barmığıyla irəli itələdi.

“Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı”  
bölməsi üzrə

*Zəlimxan Yaqub*

**DUR AYAĞA, MƏMLƏKƏTİM!**  
(*ixtisarla*)

Düşmən bilir, bu topağın altı nədir, üstü nə,  
Onunçün də od yağıdrır gecə-gündüz üstünə.  
Qurban olum dumanına, qurban olum tüstünə,  
Qılınca dön, həqiqətim, qalxana dön, qeyrətim!  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

... Məzarsızdır meşələrdə qaçqın olub ölenlər,  
Kəfənsizdir son tikəni körpəsi ilə bölgənlər.  
Qismətimiz uçurumlar, aşırımlar, bələnlər,  
İçərimi yedi-töküd hırsım, kinim, nifrətin,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

İtkinlərin tapılsa da, ölenlərin dirilməz,  
Baltalanıb budanmışam, budaqlarım gərilməz.  
Ağac əkdir, meyvələri öz əlimlə dərilməz,  
Yağların pəncəsində cəhənnəmdir cənnətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Haqsız meydan suladıqca əlimizdən haqq gedir,  
Gözümüzdən arx açılır, çay gedir, bulaq gedir.  
Qarış-qarış, parça-parça yurd gedir, torpaq gedir,  
Mən ki əsir olmamışam, nədir bu əsarətim?  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Nifrətini silah elə, gəl silahı gözləmə,  
Sarıl bu inamina, gəl sabahı gözləmə.  
Haqqa güvən, nə gədəni, nə də şahı gözləmə,  
Ona-buna göz dikənə yoxdur mənim rəğbətim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Torpağımız neçə dəfə tapdalanmış, talanmış,  
Duru gözlü çəşmələrə qızıl qanlar calanmış.  
Babəkim də, Koroğlum da, Xətayım də yalanmış,  
Haqqımızı qaytarmasaq, sən arxasız, mən yetim,  
Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

Nə Tərtərdə ləzzət qaldı, nə Qarqarda, Xaçında,  
Oğul qanı xinalandı anaların saçında.

Şəhid oldum Xocalıda, şəhid oldum Laçında,  
 Bu yolların son ucunda şəhidlikdir qismətim,  
 Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!

### İFADƏLİ OXUDA İSTİFADƏ EDİLƏN ŞƏRTİ İŞARƏLƏR

|    |       |  |           |
|----|-------|--|-----------|
| 1  |       | Qısa fasilə (bir sayına bərabər)   | sətri     |
| 2  |       | Orta fasilə (iki sayına bərabər)   | sətri     |
| 3  |       | Uzun fasilə (üç sayına bərabər)  | sətri     |
| 4  | —     | Məntiqi vurğu  | sətiraltı |
| 5  | ↗     | Tonun yüksəlməsi   | sətirüstü |
| 6  | ↘     | Tonun alçalması  | sətirüstü |
| 7  | ..... | Sözün uzadılması, yaxud cümlənin hissəsinin oxu tempinin aşağı salınması | sətiraltı |
| 8  | →     | Tempin artırılması (oxunun sürətləndirilməsi)                            | sətiraltı |
| 9  | ︵     | Yanaşı gələn sözlərin birnəfəsə deyilməklə oxunması                      | sətirüstü |
| 10 | ︵+    | Misrada fikir tamamlanmayıb növbəti misraya köçürüldəndə qoyulur         | sətri     |

## ÖZÜNÜQİYMƏTLƏNDİRİMƏ MEYARLARI

### Şifahi nitq bacarıqları üzrə

| s/s. | Meyarlar  | Nail olmuşam | Nail olmamışam |
|------|---|--------------|----------------|
| 1    | Fikrin aydın çatdırılması   |              |                |
| 2    | Fikrin əsərdən nümunələrlə şərh edilməsi  |              |                |
| 3    | Çıxışın inandırıcı olması   |              |                |
| 4    | Nitqdə cümlələrin düzgənlüyü  |              |                |
| 5    | Yersiz söz və ifadələrin işlədilməməsi  |              |                |
| 6    | Əsərin ideya-bədii xüsusiyyətləri ilə bağlı çıkışda müxtəlif mənbələrdən istifadə |              |                |
| 7    | Mövzuya, problemdə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirilməsi |              |                |
| 8    | Fərqli fikirlərə dözümlü yanaşma  |              |                |
| 9    | Öyrənilmiş yeni sözlərdən istifadə  |              |                |
| 10   | Mövzuya, problemdə tənqididə münasibətin əsaslandırılması                         |              |                |

### Yazılı nitq bacarıqları üzrə

| s.s. | Meyarlar   | Bəli | Xeyr |
|------|--|------|------|
| 1    | Yazı işinə uyğun ifadələrlə başlamışam.  |      |      |
| 2    | Cümələləri dil qaydalarına uyğun qurmuşam.                                       |      |      |
| 3    | Sözləri düzgün yazımış, durğu işaretlərinə, abzaslara əməl etmişəm.              |      |      |
| 4    | Təkrarlara yol verməmişəm.   |      |      |
| 5    | Bədii təsvir vəsitiyərindən istifadə etmişəm.                                    |      |      |
| 6    | Oxşar cəhətləri tapmışam.  |      |      |
| 7    | Fərqli cəhətləri tapmışam.   |      |      |
| 8    | Əhvalat və hadisələrə fərqli münasibət bildirmişəm.                              |      |      |
| 9    | Fikirlərimi aydın, yiğcam ifadə etmişəm.   |      |      |
| 10   | Fikirlərimi əsərdən nümunələrlə əsaslandırmışam.                                 |      |      |
| 11   | Faktlardan, sitatlardan yerində istifadə etmiş, müqayisələr aparmışam.           |      |      |
| 12   | Mövzu ilə əlaqədar müstəqil fikir söylemişəm.                                    |      |      |
| 13   | Müxtəlif mənbələrə dair biliklərimdən istifadə etmişəm.                          |      |      |
| 14.  | Tələb olunan həcmdə yazmışam.  |      |      |
| 15   | Yazında məntiqi ardıcılılığı gözəlmüş, ümumiləşdirmə aparmış, nəticə çıxarmışam. |      |      |
| 16   | Mövzunu əhatə etmişəm.   |      |      |

## LÜĞƏT

### A

Ağı – 1. zəhər; 2. yas yerində söylənən yanıqlı sözlər

Alaçılq – çubuqlardan qurulub üstü keçə ilə örtülən köçəri mənzili, çadır

Aləmi-xəyalat – xəyallar aləmi

Artel – şirkət, birləşmə, təsərrüfat birliyi

Aş – calaq, burada güc, qüvvət almaq deməkdir

Aşıq – əşəqlərin aşiq-aşıq oyununda işlətdikləri (adətən, qoyunun diz qapağından çıxarılan) sümük

Aşına – dost, yaxın yoldaş

Aşıyan – məskən, siğinacaq

### B

Badya – içində süd sağmaq, yaxud maye tökmək üçün misdən, saxsından və s. düzəldilən altı gen böyük qab

Bağ ata – xalq yazılıcısı İ.Hüseynov yazır ki, “Boq” yox, “Bağ” olmalıdır. Türklerin fikrincə, Bağ ata İstanbul şəhərinin yaxınlığındakı kiçik bir evdə yaşamışdır.

Bana (Türkçə) – mənə

Barigah – 1. imarət. 2. böyük bir şəxsin hüzuru

Bardaq – saxsı su qabı

Başaq – biçin zamanı yerə tökülen sünbüllə qırıntıları

Beyət etmək – tabe olmaq, hakimiyyətini qəbul etmək

Bəhri-biaman – amansız dəniz

Bəşəriyyət – burada: insanlar

Bəla bəhri – bəla dəryası, qəm dənizi

Bərgiz – işığımız, elektrikiniz

Bəyən etmək – bildirmək

Bəyaz – ağ

Bəzmi-istirahət – istirahət məclisi

Biixtiyar – ixtiyarsız, qeyri-iradi, özündən asılı olmayaraq

Bilfel – 1) işdə; 2) indi, hələ, hələlik; 3) həqiqətən, həqiqətdə, doğrudan

Binə – burada: təməlini qoymaq

Bişəkk – şəksiz, şübhəsiz, yəqin, əlbəttə

Bulama – təzə doğan sağlamal heyvanların ilk günlərdə sağlanan südü

### C

Cadə – böyük yol, baş küçə, işlek yol

Came – böyük məscid

Cəhrə – yun əyirmək üçün əl ilə işlədilən sadə alət

Civar – ətraf, yaxın yerlər, ətraf yerlər

### Ç

Çərəkə – keçmişdə ərəb əlifbasını öyrənmək üçün dərslik

## D

Dalğın – dərin fikrə batmış, çox fikirli, fikri bir şeylə məşğul  
Darülfünun – universitet

Depo – vaqon və lokomotivlərin dayanması və təmiri üçün xüsusi yer, emalatxana  
Dəc – bir yerdə yiğilmiş arpa, buğda və s. Əl toxunmasının deyə onu nişanlamaq üçün taxtadan və s. düzəldilən iri möhür (nişan)  
Dilfirib – məftunedici, valehedici, füsunkar  
Donanmaq (donatmaq) – bəzənmək  
Dövlət quşu – uğur, bəxt, səadət quşu

## E

Ehram – 1. Qədim Misirdə fironların məqbərəsi, piramida; 2. hacıların Kəbədə ziyarət geyimi

Ehya – vücuda gətirmə, canlandırma, bərpaetmə  
Elxan (Elxanilər) – Elxanilər dövləti hökmardarlarının titulu. Həmin titul ilk dəfə Hülaku xana verilmişdir.  
Etimad – etibar, inam  
Eyş-işrət – kef çəkmək, əylənmək

## Ə

Ədna – alçaq, nanəcib adam

Ədüvv – düşmən, yağı

Əxlaq – 1. insanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat; 2. insanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özünü aparma qaydası

Ələm – dərd, qəm, kədər, qüssə

Əmniyyəbaşı – İranda: polis başçısı, jandarm başçısı

Əngin (fəza) – sonsuz

Ənsə – boyunun arxası

Ərbab – ağa, sahibkar

Ərməğan – hədiyyə, bəxşış, pay,sovqat, töhfə

Əsər (üzdə, sıfətdə) – iz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal

Əsrarəngiz – sırlı, sırr ilə dolu, anlaşılmaz

Əski – keçmiş, köhnə

Əza – bədən üzvü

## F

Fazıl – fəzilət, hörmət sahibi, fəzilətli

Fəci – faciəli

Fəqət – lakin, amma

Fəxarət – burada: fəxr etmək

Fəs – bəzi Şərqi ölkələrində kəsik konus şəklində, əsasən qırmızı rəngli, qotazlı baş geyimi

Fövrən – dərhəl, həmin saat, əlüstü, tez

Füsünlü – sehrli; valehedici, əfsanəvi

## G

Girdəkan – qoz

Gömülmək – 1. basdırılmaq, quyulanmaq, torpaq altında gizlədilmək; 2. məhv edilmək, yox edilmək, puça çıxarılmaq

## H

Haşa – əsla, heç bir vaxt

Həqarət – hörmətsizlik, saygısızlıq; heysiyətə, mənliyə toxunan hərəkət, söz

Həqiranə – alçalmaqla

Hiddət – qəzəb, acıq, qeyz, hirs, sərtlik

Hökmförmə – hökm sürmə, hökmran olma

Hüma quşu – cənnət quşu, dövlət quşu

Hürriyyət – azadlıq

Hüzər – kədər, qəm, qüssə

## X

Xaki-payinə – ayağının altındaki torpağı

Xali – 1) boş, adamsız, tənha; 2) tutulmamış, boş

Xalxal – heyvanlar üçün tikilidə ayrıca yer

Xam – burada: öz təbii halında olan, əridilməmiş

Xariqə – insanda heyranlıq doğuran şey, hadisə; möcüzə

Xəvf – alçalmaq

Xəzan – məcazi: gənclik təravətinin itirildiyi dövr

Xəzəl – payız fəslində budaqlardan tökülen, saralılmış quru yarpaqlar

Xırman – taxilı döymək, təmizləmək və qurutmaq üçün qabaqcadan hazırlanmış dairəvi düz yer, meydana

Xülyə – xəyal

## I

İcz – acizlik

İqbəl – tale, müqəddərat, gələcək

İkindi – günün günorta ilə axşam arasında ikinci yarısı, günbatana yaxın hissəsi

İmsiləmək – iyələmək

İsgəndər – Makedoniyalı İsgəndər nəzərdə tutulur

İsmailiyyə – XX əsrin əvvəllərində (1910) tikilən, bu gün də arixitektura baxımından Bakıya xüsusi gözəllik verən abidələr sırasında özünəməxsus yer tutan binadır. Azərbaycanın muxtariyyəti və müstəqilliyi ilə bağlı ideyalar ilk dəfə bu bınada səslənib. Nadir memarlıq əsəri olan İsmailiyyəni Azərbaycan milyonçusu Ağamusa Nağıyev 1907-ci ildə dünyadan vaxtsız köçən oğlu İsmayılmın xatırəsinə tikdirib. 1918-ci il martın 31-də bina ermənilər tərəfindən yandırılmış, sonralar bərpa edilmişdir. Hazırda bu binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

İsrar – inad, təkid

İztirab – təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət

## K

Kanape – söykənəcəkli taxt, divan

Kar eyləmək – təsir eləmək

Kəc – əyri

Kəcavə – keçmişdə Şərqdə səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer

Kələf – yumru şəkildə sarılmış sap, iplik, məftil və s.; yumaq  
Kəsif – burada: tutqun

Köməşmək – donmaq

Köşk – bağ-bağça içində tikilmiş bəzəkli ev; imarət

Kövşən – taxıl əkilən yer, zəmi

Kurşun (Türkçə) – qurşun: tüsəng və tapança gülləsi

Kuzə – darboğazlı saxsı su qabı, bardaq

## Q

Qarayağız – əsmər, qarabuğdayı

Qayı xan – Oğuz xan oğlu Gün xanın oğludur. Oğuzların Bozox qolundan olan Qayı boyunun əcdadı hesab olunur.

Qəlbi – yüksək, hündür

Qəlpə – bərk bir şeyin qopub parçalanmış hissəsi

Qəndil – asma lampa

Qirov – payızın axırlarında soyuqlar düşəndə gecələr yero, yarpaqlara qonan qar kütləsi, şəhin donmuş zərrələri

Qolfstrim – Atlantik okeanında isti cərəyan, axın

Qovzanmaq – burada: qalxmaq

Quzğun dəniz – Xəzər dənizinin keçmiş adı

## L

Labüb – yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq

Lacivərd – mavi

Laübəli – etinasız, laqeyd, heç bir şeyə əhəmiyyət verməyən

Lektoriya – mühəzirə zalı

## M

Mabeyn – burada: ətrafında olan, müşayiət edən yaxın adamlar

Mehrab – məscidlərin qiblə tərəfindəki divarında oyuq yer; namaz qılınarkən insanların üz əvvirdikləri yer

Meynə – üzüm tənəyi

Məhrəm – çox yaxın adam, sirdəş

Məhzun – hüznlı, həzin, kədərli, qəmli

Məlal – ürək sixintisi

Mərcan – burada: daşlaşmış dəniz heyvanının çöküntüsündən hazırlanan bəzək əşyası, boyunbağı

Məs (məst) – dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı

Məsrur – şən, şad, sevincli

Məsum – günahsız; heç bir günahı, qəbahəti olmayan

Mətanət – burada: möhkəmlik, sabitlik

Məzhəkə – gülməli danışçıq, hərəkət, oyun

Mövüz (mövüc) – qurudulmuş üzüm

Mitralyoz – pulemyot

Möhənət – dərd, qəm

Munis – mehrİban, istiqanlı

Müamilə – borcun əvəzində alınan faiz, sələm

Mübaşir – İranda kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam

Müməssil – 1) təmsil edən; 2) nümayəndə

Münəvvər – burada: ziyalı

Mütləqə – əlbətə  
Müqabil – qarşılıq  
Mütəkkə – uzunsov, dəyirmi balış  
Müsайдə – izin, icazə  
Müyəssər – mümkün, asan, asan başa gələn

## N

Nam – ad  
Nəimi (Fəzlullah Nəimi) – orta əsrlərdə Yaxın və Orta Şərqdə şöhrət qazanmış Azərbaycan mütəfəkkiri  
Nəmənə – “nə”, “necə” mənalarında işlənmiş sual əvəzliyi

## O

Odər – görkəmli yazıçı İ.Hüseynovun fərziyyəsinə görə, kainatda Odər bəşəriyyəti var.  
Bizim qalaktikanın bütün planetlərində insan yaşayır. Birinci yaranmış Ey Odər planetidir.  
Sahibi də Ey Odər babamızdır.

## Ö

Örgü (tel) – burada: məftil çəpər, maneə

## P

Pak – burada: müqəddəs  
Pancur – pəncərə  
Pencər – müxtəlif yabanı otların ümumi adı  
Pəjmürdəhal olmaq – qanı qaralmaq, kədərlənmək  
Pəlmə – tutqun, aydın olmayan, zəif işıq  
Pərvaz etmək – uçmaq  
Ponza – çəki vahidi, 250 qram  
Pyes – səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Müxtəlif janrda yazılmış dramatik əsərlərə verilən ümumi addır.

## R

Rahib – ömrünü ibadətlə başa vuran adam  
Raykom katibi – “rayon komitəsi” sözünün ixtisarı, sovet dövründə rayonun faktiki rəhbəri  
Rəngin – rəngli, əlvən  
Rəncidə-hal olmaq – qanı qaralmaq, kefi pozulmaq  
Rica – xahiş  
Ricavü xəvfə məkan vermərəm – xahişə əməl etmərəm  
Riqqət – ürək yumşaqlığı, ürək incəliyi, şəfqət; təsirlənmə, mütəəssir olma, acıma; təəssür  
Ruzgar – burada: tale  
Ruzi – azuqə, yeyəcək

## S

Sajen – ölçü vahidi: 2,13 metr  
Sakin – burada: sakit, səssiz, hərəkətsiz  
Saklı – burada: dalda (yer)  
Sardina – siyənək fəsiləsindən xırda balıq

Səcdə – burada: diz çökmək

Səciyyə – 1. hər hansı bir şeyin və ya hadisənin başqalarından fərqləndirən xüsusiyyəti; xarakter; 2. xasiyyət, təbiət

Səf – sıra

Səfalət – böyük ehtiyac içində yaşama; yoxsulluq və ehtiyacdən çəkilən sıxıntı

Səfil – daimi yaşayış yeri və daimi məşğulliyəti olmayan, səfalət içərisində yaşayan

Səhəng – su daşımamaq üçün misdən və ya gildən qayrlılmış qulplu, darboğaz qab; güyüm

Sərə – bitki, ot

Sipər – qoruyucu vasitə, qalxan

Sipərdəkilər – burada: müqavimət göstərənlər

Sovxoz – sovet dövründə dövlət kənd təsərrüfatı müəssisəsi

Sovuruq – taxılı təmizləmək üçün havaya atma

Sükun – sakitlik

Süqut – burada: düşmə

Sövmə – yaşayış yeri

Sürəhi – 1. məhəccər; 2. uzunboğaz şüşə qab

Süs – bəzək, zinat, bər-bəzək

## Ş

Şamlıqlar – şam meşələri

Şan – şərəf, şöhrət, iftixar

Şəbnəm – şəh

Şəfqət – mərhəmət, rəhm

Şəmşir – qılınc

Şərafət – şərəf, hörmət

Şlüz – çayda suyu saxlamaq və lazım gəldikdə açıb buraxmaq üçün xüsusi qapı

Şura – burada: dövlətdə, yaxud onun hər hansı sahəsində rəhbər rol oynayan dövlət orqanlarının adı

Şikəstə – məcazi: qəlbini qırılmış, qəlbini yaralı, ürəyi sınmış

## T

Tabaqça – enli taxtadan oyulub hazırlanmış enli, uzunsov qab

Tala – meşədə ağacsız, çılpaq yer, sahə, açıqlıq

Taqı-səmavi – səma tağı

Tapqır – atın yəhərinin sürüşməməsi, əyilməməsi üçün döşünün altından keçirilən qayış

Teşi – otdöyən şöklində olan toxuculuq alətidir, nazik bir çubuq vasitəsilə kənd qadınları onu fırladıb, dizləri üzərində topladıqları yunu və ya pambığı əyirirlər.

Təbərrrik – 1. Uğur, xoşbəxtlik götirməsi güman edilən müqəddəs torpaq, su, parça; 2. az təpilən, az ələ düşən şey

Təbi vala – yüksək istedad; coşqun ilham

Təcəddüb – yenilənmə, təzələnmə

Təfavüt – fərq

Təfərrüat – ərəbcə *təfərrü* sözünün cəmi. 1. Əsas mətləbə az dəxli olan təfsilat, ikinci dərəcəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər; 2. bir şeyin, məsələnin ən kiçik, ən xırda, ən incə cəhətləri

Təfsilat – ərəbcə *təfsil* sözünün cəmi. Bir işin, hadisənin ən kiçik, ən cüzi təfərrüati.

Təğyir – dəyişmə, dəyişiklik, dəyişdirmə, başqalaşma

Təhəmmül – dözüm; təhəmmül etmək – dözmək

Tənəzzül – 1. enmə, aşağı düşmə, geriləmə. 2. düşkünlük, özünü alçaltmaq  
Tunes – balıq növü

Turan – tarixi baxımdan Orta Asiya və Mavərənnəhr adlanan bölgənin adı. Geniş mənada isə türklərin yaşadığı bütün əraziləri bildirir.

Tutya – 1. Kimyəvi maddə – sink; 2. dindarların müqəddəs saydıqları əşya  
Tühof – qəribə, görünməmiş, anlaşılmaz

Türküstən (Türklərin yurdu) – Mərkəzi Asiyadan tarixi Türküstən ərazisinə müasir Özbəkistan, Türkmenistan, Tacikistan, Qırğızistan, Qazaxistan, Çinin Sintyan-Uyğur milli rayonu, Sibirin cənubundakı türkdilli regionlar, Əfqanıstanın şimalı və İranın şimal-şərqi hissəsi aid edilir.

## Ü

Ümman – dəniz

## V

Vərzişkar – idmançı

Vücud – varlıq; bədən, cisim

Vüsal – görüş

Vəz – dini ehkamları təbliğ eləmək

## Y

Yahu – deyilən sözə diqqəti cəlb etmək üçün işlənir

Yaldızlı – burada: parlaq

Yarğan – ətrafi sıldırımlı iri, uzun dərə

Yarın – sabah, gələcək gün

## Z

Zatən – 1. təbii olaraq, əslində, həqiqətdə; 2. əslinə baxanda, əslində, daha doğrusu

Zaval – bəla, müsibət, xətər

Zavallı – acınacaq halda olan, yazılıq, biçarə, başıbeləli, bədbəxt

Zehin – hafızə, yaddaş

Zeybək(lər) – Türkiyənin müxtəlif vilayətlərində yaşayan, igidlikdə ad-san çıxaran zeybəklər milli-azadlıq uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər.

Ziya – işıq, aydınlıq, nûr

Zubul – dəmir və ya daş yonmaq üçün alət

## QISA ƏDƏBİYYAŞUNASLIQ TERMİNLƏRİ LÜĞƏTİ

**Aforizm** – yunan sözü olub, mənəsi *kəlam* deməkdir. Ümmümləşmiş fikri dildə dəqiq, yiğcam, sərrast ifadə edən, müstəqil yaşamaq hüququ qazanmış kəlam. Aforizmlər üçün dərin məna, ifadə gözəlliyi, yüksək bədiilik səciyyəvidir. Aforizmlərdə dərin həyat həqiqətləri, müdriklik, əxlaqi-tərbiyəvi fikirlər ifadə olunur. Aforizmlər atalar sözünə oxşasa da, aralarında fərqlər da vardır. Atalar sözü şifahi xalq ədəbiyyat janrıdır, müəllifi məlum deyil. Yazılı ədəbiyyata məxsus aforizmlərin isə müəllifi məlum olur. Aforizmləri böyük şəxsiyyətlər, dövlət xadimləri, ustad sənətkarlar yaratır.

Məsələn:

Birinci saflığı varsa da suda,  
Artıq içiləndə dərd verir o da.

*Nizami Gəncəvi*

**Inversiya** – latin sözüdür, mənəsi *yerdəyişmə* deməkdir. Bədii ifadə vasitəsi olan inversiya əsərdə fikrin təsir gücünü artırmaq üçün sözlərin qrammatik ardıcılığının sənətkar tərəfindən qəsdən pozulmasına deyilir. Dilimizin qrammatik normasına görə, xəbər cümlənin sonunda gəlməlidir. Lakin sənətkar bədii əsərdə, xüsusən nəzm əsərində söz sırasını məqsədli çəkildə pozaraq inversiya yaratır.

Çıxır dağ dösünə körpə quzular,  
Baharın səsini əks edir sular.  
Səhər yuxusundan ayıldır məni  
Sinəmə siğmayan böyük duyğular.

*Səməd Vurğun*

Bu bəndin birinci misrasında xəbərin cümlənin əvvəlində, ikinci, üçüncü misralarındakı cümlələrdə isə ortada işlənməsi şeirin bədii təsir gücünü artırır.

**Konflikt** – həyat ziddiyyətlərinin bədii ədəbiyyatda əks olunmasıdır. Bədii əsərdə süjetin inkişafının, iştirak edənlərin mübarizəsinin əsasını təşkil edən münaqış, toqquşma *konflikt* adlanır. Bir-birinə əks mövqedə duran qəhrəmanların bu toqquşması, münaqışəsi süjetin əsasını təşkil edir. Bədii əsərin qəhrəmanlarının xarakteri konflikt vasitəsilə açılır. Lirik, epik, dramatik əsərlərdə bədii konflikt fərqli şəkildə meydana çıxır. Lirik konflikt qəhrəmanın hiss və duyğuları, fərdi daxili aləmi, emosiyalarında, epik konflikt əhvalat və hadisələrin, dramatik konflikt isə daxili və zahiri fəaliyyətin toqquşmasında meydana çıxır. Dramatik konfliktlər janrdan asılı olaraq komik, dramatik, faciəvi olur və pyesin əsasını təşkil edir.

**Metonimiya** – yunan sözüdür, mənəsi *addəyişmə* deməkdir. Bədii təsvir vasitəsi olan metonimiyyada bir hadisənin, anlayışın, predmetin adı onunla bağlı olan başqa bir adla əvəz olunur. Məsələn, “Zal onu alqışladı” cümləsində əslində zal deyil, zaldakı adamlar nəzərdə tutulur. S.Rüstəmxanlı yazar:

Doğma sözlər üçün darıxan hanı?  
Deyin, qoy dirləsin: “Danışır Bakı!”

Bu nümunədə *Bakıdakı diktör* əvəzinə *Bakı* sözü işlədilməklə metonimiya yaradılmışdır.

**Monoloq** – bədii əsərdə bir adamın öz müsahibinə, səhnədəki digər surətlərə, yaxud öz-özünə müraciətla söylədiyi nitqdir. Dramatik əsərdə bəzən monoloq qəhrəmanın tamaşaçılara müraciəti səklində olur.

**Mövzu** – yazarının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyatı məsələlər, səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.

**Peyzaj** – fransız sözu olub, mənəsi *yer, ölkə* deməkdir. Bədii əsərdə dağ, meşə, ağac, bulaq, cöl, bulud, heyvan, quş, torpaq, səma və s. təsviri peyzaj adlanır.

**Poema** – irihəcmli nəzm əsəridir. Lirik poemanın qəhrəmanı şair özüdür. Lirik poemada başlıca olaraq lirik qəhrəmanın həyəcanları, həyat hadisələrinin doğurduğu hiss və duygular ö əksini tapır.

Şəhriyar tarixi hadisələrin şahidi olmuş Heydəbaba dağına xitabən yazılmış “Heydəbabaya salam” lirik poemasında öz arzu və istəklərini, Azərbaycan türkünün milli həyatını, adət və ənənələrini, el oyunlarını və bayramlarını tərənnüm etmişdir.

**Povest** – rus dilində *povestvovanie* sözündən olub, mənası *təhkiyə, nəqletmə* deməkdir. Epik növün bu janrı həcm və məzmun tutumuna görə hekayədən böyük, romanından isə kiçik olur. Povest əhvalatların əhatəliyinə və genişliyinə görə romana nisbətən xeyli yiğcam olduğundan hadisələr sürətlə inkişaf etməli, bir hadisədən digərinə keçid çevik olmalıdır. Bu cəhəti nəzərə alan yazıçı süjet xəttinin əsasını təşkil edən elə həyatı hadisə seçməlidir ki, mahiyyət etibarilə çəvikliyə, sürətli inkişafa zəmin yaratsın və miqyas etibarilə povest çərçivəsinə siğışsin. Ədəbiyyatımızda M.F.Axundzadənin “Aldanmış kəvəkib”, S.Rəhimovun “Mehman” İ.Hüseynovun, Anarın, Elcinin povestləri bu janrı bitkin nümunələridir.

**Roman** – fransız sözdür, vaxtilə roman dilində yazılmış əsərlərə deyilir. Epik növün irihəcmli, mürəkkəb janrı olan roman təhkiyə əsasında yazılır. Romanda həyat hadisələri, insan taleyi geniş, əhatəli şəkildə əks etdirilir. Roman üçün zəngin hadisələr, mürəkkəb əhvalatlar, canlı insan xarakterlərinin bədii lövhələrlə ifadəsi səciyyəvidir. Romanda təsvir edilən hadisələr zaman etibarilə böyük bir dövrü əhatə edir, çoxşaxəli olur, qəhrəmanların sayı çox olur. Qəhrəmanların keçdiyi həyat yolu, arzu və istəkləri, mənəvi axtarışları, hadisələr bütün mürəkkəbliyi, təfərruatı ilə əks etdirilir. Bu baxımdan roman povest və hekayədən fərqlənir. Bəzən bir romanın qəhrəmanları iki, üç romanın iştirakçısı olur. İki romandan ibarət belə əsərlər *dilogiya*, üç romandan ibarət əsərlər *trilogiya* adlanır. Roman, əsasən, nəsrlə yazılır. Lakin nəzmlə yazılan romanlar da vardır. Bunlara mənzum roman deyilir. Romanın mövzu baxımından müxtalif növləri var: tarixi, macəra, ailə-məisət, fəlsəfi və s.

Azərbaycan ədəbiyyatında M.S.Ordubadi, Ə.Əbülhəsən, S.Rəhimov, M.İbrahimov, M.Hüseyn, İ.Əfəndiyev, İ.Sıxlı, Anar, Elçin romanın dəyərli nümunələrini yaratmışlar.

**Sərbəst şeir** – əruz və heca vəzniinin qaydalarına, tələblərinə riayət edilmədən yazılışdır. Əgər heca vəznində hecaların sayı, əruz vəznində hecaların keyfiyyəti (uzun-qısalığı) əsas götürülsə, sərbəst şeirdə bunlar əsas deyildir. Eləcə də sərbəst şeirdə bölgü, qafiyə, bənd, təqti və s. tələblərə ciddi şəkildə əməl edilməsi tələbi yoxdur. Sözlər misralarda səpələnmiş halda olsa da, tələffüzdə ahəng baxımından bir misra təsiri bağışlayır. Sərbəst şeirdə

ahəng tarazlığı, əsasən, vurğu, intonasiya vasitəsilə təmin edilir. Sərbəst şeir nümunəsi yaratmaq şairdən böyük istedad, sənətkarlıq tələb edir. XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi M.Müşfiqin “Tar” əsəri sərbəst şeirin uğurlu nümunələrindəndir.

Oxu, tar, oxu, tar!..  
Səsindən ən lətif şeirlər dinləyim.  
Oxu, tar, bir qadar!..  
Oxu, tar!  
Səni kim unudar?  
Ey geniş kütlənin acısı, şərbəti –  
Alovlu sənəti!

**Simvol** – *symbolon* yunan sözüdür, mənası *şərti işarə* deməkdir. Qədim Yunanistanda insanları uzaq yerlərdə bir-birini tanımağa imkan verən iki yera bölünmüş çubuğun bir parçasına simvol deyirmişlər. Bəzən simvol əvəzində ərəb sözü olan *rəmz* də işlədir. Rəmz dedikdə fikri işarə ilə ifadə etmək nəzərdə tutulur. Simvol bədii əsərdə müyyəyən fikrin, niyyətin sözə üstüörtülü şəkildə ifadə olunmasına deyilir. Məsələn, S.Vurğunun “Vaqif” dramında misri qlinc mübarizə simvolu kimi təqdim olunur. Şairin həmin əsərdə Vaqifin Qacara müraciətlə dediyi “Günəşdən gizlənən yarasalardır” misrasında günəş işığın, həyatın, yarasa isə qaranlığın simvolu kimi təsvir edilir.

R.Rzanin “Çinar” şeirində çınar məğrurluğun, əyilməzliyin, torpağa bağlılığının simvolu kimi işlənilir. Bədii ədəbiyyatda tülkü hiyləgərliyin, canavar acgözlüyün, qoyun avamlığın, göyərçin sülhün simvolu kimi təqdim edilir.

Bədii ədəbiyyatda hamı tərəfindən qəbul edilmiş simvollarla yanaşı, istedadlı sənətkarların fərdi yaradıcılığının məhsulu olan simvollar da vardır. Onun mənası sənətkarın poetik dünyasına, təmsil etdiyi ədəbi cərəyanın mahiyyətinə nüfuz etdikdə açılır. Məsələn, Əlibey Hüseynzadə “qırmızı qaranlıq” deyəndə xalqların işıqlı azadlıq, müstəqillik arzularını boğan qırmızı bayraqlı bolşevik rejiminin şər mənbəyi olduğunu simvolik şəkildə ifadə etmişdir.

**Təhkiyə** – epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya təhkiyə (danişmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya müəllifin, ya da qəhrəmanın dilindən nağıl edilə bilər.

**Vulqar sosiologizm** – bədii yaradıcılığın (yazıcıının) iqtisadi və sinfi münasibətlərdən asılı olduğunu iddia edən baxışlar sistemi.

## OXUMAĞI MƏSLƏHƏT GÖRÜRÜK

(Əsərlər müəllimin tövsiyəsi ilə seçilib)

“Azərbaycanda milli-demokratik hərəkat dövründə ədəbiyyat” bölməsi üzrə  
Əhməd Cavad. “Səslı qız”, “Çırpmırıldı Qara dəniz”, “Dan ulduzu”.  
Cəfər Cabbarlı. “Papaq”, “Ulduz”.

“Proletkultuluq və repressiya dövründə ədəbiyyat (1920–1940)” bölməsi üzrə  
Yusif Vəzir Cəmənzəminli. “Borclu”, “Xalı”, “Qızlar bulağı”.  
Almas İldırım. “Arazla dərdləşmə”, “Boğulmayan bir səs”, “Qara dastan”.  
Mikayıl Müşfiq. “Duyğu yarpaqları”, “Küləklər”, “Tar”, “Yenə o bağ olaydı”.  
Abdulla Şaiq. “Nüşabə”, “Zəmanəmizin qəhrəmanı”.

“İkinci Dünya müharibəsi, şəxsiyyət pərəstiş və mülayimləşmə dövründə ədəbiyyat  
(1941-1960)” bölməsi üzrə  
Səməd Vurğun. “Körpünün həsrəti”, “Qəhrəmanın vəsiyyəti”, “Çinarnın şikayəti”, “Mən tələsmirəm”.  
Süleyman Rüstəm. “Ana və poçtalyon”, “Yandı”, “Dəymə”, “Qaçaq Nəbi”.  
Mir Cəlal. “Susuzluq”.  
Mirzə İbrahimov. “Güləbətin”, “Tonqal başında”.  
Rəsul Rza. “Şuşam mənim”, “Təbrizli dostuma”, “Ərk qalası”.  
İlyas Əfəndiyev. “Yun şal”, “Geriyə baxma, qoca”, “Mahni dağlarda qaldı”.  
Hüseyn Arif. “Daş ürək”, “Fəhlə eli”.  
Əli Kərim. “Atamin xatirəsi”, “Əllər”.  
İsa Hüseynov. “Tütük səsi”, “Saz”.  
Yusif Səməndoğlu. “Qartal”.  
Anar. “Macal”, “Dədə Qorqud”.  
Elçin. “Bülbülün nağılı”, “Zireh”.  
Sabir Əhmədov. “Qurumuş meşənin nağılı”.  
Qabil. “Səhv düşəndə yerimiz”.  
Musa Yaqub. “Dağlara ziyanət”.  
Nüsrət Kəsəmənli. “Torpaq”.

“Dövlət müstəqilliyi dövründə Azərbaycan ədəbiyyatı  
(1991-ci ildən günümüze qədər)” bölməsi üzrə

Bəxtiyar Vahabzadə. “Şəhidlər”, “İstiqlal”.  
Məmməd Araz. “Qalx ayağa, Azərbaycan”.  
Qılman İlkin. “Duz”, “Oğul”, “Yaxşılığın əvəzi”.  
Xəlil Rza Ulutürk. “Silahlan”, “Ağ”.  
Zəlimxan Yaqub. “On böyük qəhrəmanlıq”, “Sən qalib gələcəksən”, “Təbiət Allahın şah əsəridir”.

“Cənubi Azərbaycan ədəbiyyatı” bölməsi üzrə  
Məhəmmədhüseyn Şəhriyar. “Qafqazlı qardaşlar ilə görüş”, “Səhəndiyyə”, “Türkün dili”.  
Sönməz. “Yaşa, taleyim”.  
Səhənd. “Fədailər marşı”.  
Əli Tuda. “Kitab tonqalı”

“Dünya ədəbiyyatı” bölməsi üzrə

Çingiz Aytmatov. “Dəniz kənarıyla qaçan Alabaş”.

## BURAXILIŞ MƏLUMATI

### ƏDƏBİYYAT - 9

*Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün ədəbiyyat fənni üzrə  
DƏRSLİK*

#### Tərtibçi heyət:

Müəlliflər

**Bilal Ağabala oğlu Həsənov**  
**Aynur Cəfər qızı Mustafayeva**  
**Soltan Hüseyn oğlu Əliyev**  
**Nuriyyə Vəli qızı Verdiyeva**

Elmi redaktor

**Himalay Qasımov**

Redaktor

**Kəmalə Cəfərli**

Bədii redaktor

**Taleh Məlikov**

Texniki redaktor

**Zeynal İsayev**

Dizayner

**Taleh Məlikov**

Rəssamlar

**Məzahir Hüseynov, Elmir Məmmədov**

Korrektor

**Aqşın Məsimov**

#### © Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 2024-055

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi: 12,8. Fiziki həcmi: 14 çap vərəqi.

Formatı:  $70 \times 100^{1/16}$ . Kəsimdən sonrakı ölçüsü:  $165 \times 240$ . Səhifə sayı: 224.

Şriftin adı və ölçüsü: School qarnituru 9-11 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş \_\_\_\_ . Tiraj 157500. Pulsuz. Bakı – 2024.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 00.00.2024

Çap məhsulunu hazırlayan:

**“Bakı” nəşriyyatı** (Bakı, H.Seyidbəyli küç., 30)

Çap məhsulunu istehsal edən:

**“Təhsil NP” MMC** (Bakı, F.Xoyski küç., 121a)

# Pulsuz



**Əziz məktəbli !**

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin. Sizə təhsildə uğurlar arzulayırıq!

